


**Simax Şeyda**



**Seçilmiş əsərləri**

**Simax Şeyda**

**SEÇİLMİŞ EŞERLƏRİ**

***Beş cilddə***

**(II cild)**

**Bakı – 2015**

Redaktoru və naşiri: **Musa Ələkbərli**

Simax Şeyda “Seçilmiş əsərləri” beş cilddə, II cild  
Bakı. “Şur” 2015. 504 səh.

*Uşaqların sevimlisi, tanınmış Azərbaycan şairi Simax Şeydanın bu ikicildliyinə onun uşaqlar üçün yazdığı şeirlər, Böyük Vətən Müharibəsinin ağrılı-acılı günlərindən bəhs edən “Topçu Həsən” poeması və uşaq pyesləri daxil edilmişdir. Vətənpərvərlik ruhunda yazılmış bu əsərlərin hamısı balaca oxucuların təlim-tərbiyəsində, torpağa, yurda bağlılığında, cəmiyyət üçün yararlı bir insan kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir.*

Ş 83.3 AZ (2)  
032 15 Qrifli nəşr

© Simax Şeyda, 2015

## AĞZIMIZDAKİ DİLİMİZ QƏDƏR ŞİRİN

Doğrudan, ağızımızdakı dilimiz qədər şirin bir şey varmı dünyada?! Varsa, bu dildən daha şirin bir dildir! Yoxsa, o dillə ancaq ovqat korlanar. Həm danışanın, həm ona diqqət kəsilənin...

Yeri gəlmışkən, hər kəsin bildiyi bir tapmaca var: "O nədi ki, həm şirindi, həm acı?" Əlbəttə, dil! Ondan şirin və ondan acı nə tapılar ki?!

Dil hərarəti, dil şirinliyi hər bəndəyə verilmiş olsaydı, kimin nə dərdi vardı?!. Bu şirin nemət qələm əhlinə verilərsə, həm yazanın bəxti gətirər, həm oxuyanın!..

Möhtərəm oxucu! Şair və dramaturq Simax Şeyda haqqında abırılı və şirin bir dillə sözə başlamağım əbəs deyil. Şair Simaxı ədəbiyyat meydanına dərtib gətirən və uzun illər bu meydanın külünkvrənə eləyən qüdrət, əlbəttə, hər şeydən əvvəl dildir, dil! Bu son cümləni "dilimizdir, dilimiz!" fəxarəti ilə də öygüləyə bilərdim. Məsələ burasındadır ki, haqqında mülahizə yürüdüyüm yaradıcı adam tək bir dildə yazıb-yaratmış ki! Həm azərbaycanca, həm dağ yəhudiləri dilində qələmə alır bədii əsərlərini. Mənim yəhudü dili ilə aşinalığım yox ki, deyəm, Simax Şeyda hansı dildə daha ötkəm, daha çevikik, daha üstün güce malikdir...

Amma sağlam bir ölçümüz var: "Bu daş, bu tərəzi!" Onun Azərbaycan türkçəsində əsərlərinin dili şair və dramaturqun dilimizə səriştəsini aydın-aşkar ortaya qoymağa imkan verir. Hələ bir fikir verin:

**Duman dumana düşdü,  
Sonra tufana düşdü.**

Az qala yanılmac diliylə söylənən şeir parçasında dilə gətirilən “Duman” təbiət hadisəsində duman deyil; şairin uşaq qəhrəmanı olan Dumandır. O Dumanla bu du- man ardıcıl gələndə nə qədər şirin səs uyuşumu əmələ gəlmişdir.

Şairin qəhrəmanı dumandan sıyrılıb, sonra da tufan- la qarşılaşır. Daha da cəsarətlənir və qüdrətini göstərir. Amma tufan da tufandı ha!

**Tufan dedi:  
– Ay Duman!  
Dayana bilsən, dayan!  
Qabağımıda sən bir an!  
(Tufandan qorxan Duman  
Dərhal çıxdı aradan...)**

Simax Şeyda az qala çox sayıda şeir bölmələrinin adlarını da elə şeir şəklində dilə gətirir. Görün ki, necə də şirin:

**Vərəqləri bir-bir aç,  
Oxu, ay dost: “yanılmac”.**

Həmin bölmədən bir-iki örnek:

**Qara Qara**  
**Qara baxdı.**  
**(Qarabəniz Qara qara baxdı.**  
**Gördü: qardı –**  
**Hara baxdı).**  
**Qara Qara**  
**Dedi: – Qışdı.**  
**Qar gözümü**  
**qamaşdırıcı.**

Xalq yanılmacılarımın tərzinə nə yaxın; dilə şairin bələdçiliyi nə qədər rahat və heyrətli!

Hələ şairin yanılmac janından su içib, əta-qana dolan yiğcam bir şeirinə bütünlükə diqqət kəsilək:

**Dadaşbala**  
**Dadaşbala toyuqlara daş atdı;**  
**Bir toyuğun qanadını qanatdı.**

Əvvəla, söz düzümündəki sözün sözü şərtləndirdiyi; sözün sözə qanad taxlığı ustalığı nəzərə alın...

Bir də şairin dodaqqacısına fikir verək:

Toyğu daşlayan bu dəcəl Dadaşbala hansı bölgənin şitəngisi olsa yaxşıdır? – Əlbəttə Abşeron kəndlərinin birisinin! Gözəldir! – Deyilmi?

Bu yönən, bir başqa örnəyi də izahsız-zadsız yazımın axarına olduğu kimi köçürmək ürəyimdən keçdi. Cünki bu miniatür biçimli yazılarından bir qələm əhli kimi özüm doya bilmirəm; sizi necə tanışdırıım Simax Şeydanın bu zərifliyi, bu türkənin doyulmaz gözəlliyyinə heyranlığı ilə.

Deyim ki, şairin bu kitabını oxuduqca ürəyimdə elə

hey kiminləsə götür-qoydan, dəyərləndirmədən doymuram. Simaxa qarşı sinə gərəcək qoçaq uşaq şairimizi görmək. İnanıram ki: o yarış meydanı doyumsuz olardı: bir dil yarışı, xalq ruhunun dərinliklərindən üzü bəri zərrə-zərrə yiğilib gələn bir folklor atışması kimi bir şey – lügətdəkiləri hələ demirəm, sinələrdə şifahi yaşayan nəyimiz var ki, Simax Şeyda onları mənimseməmiş olsun? Hələ dürlü-dürlü uşaq adları, dağ-daş, oba-oymaq, məmləkətimizin zəngin yaşayış məskənlərinin isimləri... Yaxın tariximizin qanlı-qadalı qəzavü-qədərləri... Hər şey, hər müsibət onun qəlbini qanatmış, ona gərəkli şeirlər yazdırılmış...

\*\*\*

İnsan doğulduğu torpağın bir ovuc gəzəri parçasıdır. Onun toxumaları ilə torpağın zərrələri o qədər bir-birinin eyni ki: ağır bir dərd üz verəndə, tibbi dərman kara gəlməyəndə təbiblər bəşər oğlunu bir zamanlar sinəsindən qaldırmış o torpağa getməyə, bir müddət orada yaşamağı məsləhət görülərlər!

Mən belə üzgün xəstəni çox görmüşəm. Doğma yurdda səhhət tapdıqlarını da həmçinin.

Simax Şeydanın mübarək Azərbaycan Şeydalılığı da, bax, bu yönən maraqlıdır.

Simax Şeyda Yuşvayev 1936-ci ildə gözəlliklər səltənətimiz Oğuzda gözünü dünyaya açmışdır. Baxınıb-gördüyü gözəllikləri gözünə-könlünə elə də acgözlükə yiğməyi bacara bilmışdi ki, bu gün ömrün ixtiyar çağında belə təbiət lövhələrini o illərin hesabından xərcləməkdə, oxucusunu riqqətə gətirməkdədir. Nə qədər bərəkətli maya olub Oğuz və Gəncədə keçən ömrü.

*Məhabbatın qəlbə dərin!  
Havan təmiz, suyun sərin.  
Üzə gülür zirvələrin!  
Vüqarımız, fəxrimizsən!  
Oğuzum, sən, Oğuzum, sən!*

Bu gün Almaniyanın Münhenində həsrət çəkə-çəkə, Oğuzun Vətən duyusunu bir gün olsun unuda bilmir. Azərbaycana yolu düşdükçə Oğuz görüşünə ayrıca vaxt ayırır; gözünün qurdunu öldürüb, sora geri dönür!

Vətən deyə bağına basdığı Azərbaycan çox erkən bu heyran Şeydasına (13 yaşında) ilk şeirini yazdırır. Gəncəbasarda, Gəncə mərkəzində o vaxtlar dəbdə olan ədəbi dərnəklərdə fəal iştirakı ilə yaddaşlarda qalır. Gəncə mühitində iki tanınmış şairlə tanışlıq Şeydanın həyatında ayrı bir hava yaratır, onu şeirə-sənətə möhkəm bağlayır.

O zamanlar Gəncə ədəbi mühitində şeir-sənət uğrunda bir canlanma vardı. Bu işqda yazılıçı Altay Məmmədov və gənc şair Nəriman Həsənzadə çox aydın görünürdülər. Simaxı Nərimana bağlayan həm şairin hərarətli, ümid dolu şeirləri, həm onun oxucuları və ümumiyyətlə insanlarla ideal mehriban davranışları idi. Açığı, Simax, Nərimanın bir həssas peykinə çevrilmişdi. Günü, həftəsi, ayı onunla bahəm keçirdi. Daha doğrusu ömürlük bir dostluğun qalası inşa edildirdi.

Taleyinin bu yaradıcılıq çağında Respublikanın sayılıan əksər qəzet və jurnal səhifələrində çox tez-tez gözə dəyir; oxucularla tanışlığı gündən-günə artırdı. Xeyli kitabı işıq üzü görmüşdü.

1960-cı ildə Simax Şeydanın yaradıcılıq rüzgarında unudulmaz bir dövrə başlandı. Kirovabad (Gəncə) rayon-lararası Xalq Yaradıcılıq Evində od-alov kimi çalışan bu şair baş məsləhətçi vəzifəsinə irəli çəkildi. Çox keçmədən Xalq Yaradıcılıq evinin direktoru vəzifəsinə yüksəldi. Bu mədəni müəssisə 22 rayonu olduqca həssaslıqla əhatə edirdi. O zamanlar geniş xalq kütləsinin rəğbətini qazanmış Aşıq İslam Yusifov, Bisavad Teymur, Aşıq Nabat, Aşıq Hüseyn Cavan, İmran Həsənov və Aşıq Əkbər Cə-fərovun hərarətli görüşlərinin keçirilməsində Simax Şey-danın yorulmaz fəaliyyəti respublikada səs şalmışdı.

Bu fəaliyyət dövründə Simax Şeydanın taleyində müsbət rol oynamış bir ədəbi hadisə adlandırmağa layiq görüşü də bu məqamda dilə gətirmək, elə bilirəm yerinə düşər. Başı olmazın müsibətlər çəkmiş, Böyük Vətən Mü-haribəsinin girdabında daşdan-daşa dəymış; bütün qəza-vü-qədərlərə baxmayaraq xalqın yüksək qiymətləndirdiyi korşalmaz ilham büsətinə kökdən düşməyə qoymamış bənzərsiz şair, ləfzindən doyulmaz Məzahir Daşqın hə-min Yaradıcılıq evində Aşıq yaradıcılığı üzrə məsləhətçi işləyirdi. Başı heyranları ilə həmişə yığnaqlı olurdu. Amma heyran müəssisə başçısı Simax Şeydanın maraqları ilə oturub-durmağa, klassik Azərbaycan poeziyasının se-hirli lövhələrini onunla birlikdə çevirməyə, poetik janrların əlvan təbiətini gözlər önünde sərməyə istənilən zaman vaxt tapırkı. Simax elin iftixarı Məzahir Daşqından Azərbaycan danışq dilinin özəlliklərini, şifahi poeziyamızın in-cəliklərini, özəlliklərini acgözlükə öyrənməyə özündə cə-sarət tapdı. Elə bil ki, nazik bir çay gur sulu bir nəhrə rast gəldi: ondan barındı, şüklər olsun, onda it-bata düşmə-

di, özünə gəlmış halda ondan aralanıb, ayrıca yaşamaq imkanını qazandı...

1965-ci ildə Simax Şeyda Bakıya köcüb gedəndə, deməyə dəyər ki, bölgələrin mənəvi dəyərlərini, dil zənginliklərini əməlli-başlı özünüküləşdirib getmişdi. Bollaşdırıldığı gərəkli su ilə "karlı bir dəyirman işlədə bilərdi" İstədiyi yar idi, yetirdi pərvərdigar. "Beləcə" püxtə bir Azərbaycan söz sənətkarına çevrildi. Qarşıda isə hələ gediləsi yollar vardı.

\*\*\*

Bakı həyatı da gözlənilməz bir sürprizlə başladı. Mustafa Mərdanov Simax Şeyda ilə tanışlıqdan az sonra onu Azərbaycan Teatr Cəmiyyətində Xalq Teatrları Kabinetinin müdürü vəzifəsinə təyin etdi.

Teatr aləmində beləcə 28 il həyat həqiqətləri ilə iç-içə yaşıdı. Uşaq pyesləri üzərində bu illərdə məşğul olmağa imkan tapdı.

Ağdam Dövlət Teatrında Şeydanın "Qızıl balıq" (Puşkinin "Balıqçı və qızıl balıq" mənzum nağılı əsasında), Gəncə Dövlət Teatrında "Çiçəyin sərgüzəsti" pyesləri tamaşaşa qoyulub. Altı pyesinin əksəriyyəti nəzmlə qələmə alınmışdır.

\*\*\*

Uzun müddət ərzində Simax Şeyda Azərbaycan mətbuatında çox məhsuldar qələm sahibi kimi fəaliyyət göstərmişdir.

Kitabların ədları, belə onun əlvan yaradıcılıq dünyasından və mövzu zənginliyindən xəbər verir.

“Təyyarə”, “Mən balaca kosmonavtam”, “Yaxşı qız”, “Kimin belə qızı var”, “Tülkü–tülkü–tünbəki”, “Nəğməli meşə”

Bu şair körpələrin və ümumən uşaqların alabəzək dünyasını qələmə almaqdan doymur. Uşaq aləminin hansı lövhəsi var ki, Simax Şeyda ona müraciət etməmiş olsun...

\*\*\*

Şairin uşaqlara ünvanlanmış bütün şeirlərinin hər birisi ciddi süjet əsəridir. Bəlli ki, süjet qələm sahibinin əl-qolunu xeyli bağlayır; gücünün böyük qismi süjetin ardıcılılığının pozulmamasına xidmət göstərir. “Gözəllik ondu, doqquzu dondu” – demiş ustadlar. Amma bu gözəllik qayğıları, doğrudan şairin başını bərk qatır. Simax bunları bilərəkdən süjetli şeirləri ömrü boyu davam etdirmişdir.

\*\*\*

Mən Azərbaycan türkcəsinin yorulmaz və usanmaz sevdalısıyam. Bu yönə fəaliyyətini diqqətə layiq bildiyim-dən Simax Şeydanın yaradıcı ömürlüyündən nisbətən təfərrüatlı yazmaq həvəsimi gizləyə bilmədim.

Birdən maraq məni götürür: görəsən Simax Şeyda dilimizdə hansı kəlməni bilmir. Oxuya davam etdikcə həmin kəlmə bir misrada, bir birləşmədə sıradan bir əsgər kimi qarşıma çıxır! Bu kəlmələr həm də nə qədər ağırbaşlılıqla “öz yerinə” oturdulmuş təsiri bağışlayır! Tərcüməçi var ki, ayrılıqda sözü bilir, onun mühitini, onun işlək yerini, demək olar ki, bilmir.

Bu məqamda bəhsini etdiyim görkəmli şairin ad və soyadı haqqında az da olsa, haşiyəyə çıxmaq istərdim.

Bir az öncədən başlayım.

Simaxla yeni dövrün gəncliyini yaşamışam. Əksər işiq üzü görmüş əsərlərini vaxtında oxusam da, nəsə şəxsi tanışlığımız olmayıb. Hətta uzun illər onun dost-doğru bir türkənin bağrında dil açdığını düşünmüşəm.

Həqiqəti biləndə də bizdən kənar adam olduğunu xəyalımdan keçirtməmişəm. Şair hansı dildə yazırsa, əslində, o dilin sahibləri ilə qaynayıb-qarışmış eyni adamdır. “Ağzını aç, sənin kim olduğunu deyim...

...2014-cü ilin dekabrında Türkiyənin Azerbaycan səfirliyinin mədəniyyət müşavirliyinin Həzrəti Məhəmmədin mübarək doğum gününə həsr edilmiş duyğulu bir axşam toplantısına məni dəvət etmişdilər.

Oturduğum masa ətrafında özü az kəlmə kəsən, amma hər kəsin söylədiyini can-başla ruhuna çəkən orta boylu bir şəxs də vardı...

Axır ki, bu adam Simax Şeydadır. Indi yaşadığı Almanyanın Münhen şəhərindən gəlib.

Arada vaxt təpib ikilikdə söhbətə girişdik. Vaxtilə onun ədəbi yaradıcılığının daimi heyranı olduğumu bildirdim.

Onu tanıdigımdan Simax Şeydanın necə açıldığını görəydiniz!

Mən Şeyda soyadının mənasını körpəliyimdən biliydim. Bir çiçəyi, bir qızı, yaşıl bir məmləkə ti, Rəbbimizin yaratdığı gözəllikləri dəlicəsinə sevən adam demək Şeyda! Amma bundan önce “Şeyda” ünvanını bir möhür kimi qanmış bəxtəvər bir canlı var: “Şeyda Bülbül”.

Hətta “Şeyda” təxəllüslü bir lirik şairimiz də yaşayıb yaxın keçmişimizdə.

“Şeyda” haqqında bu qədər!

Bəs “Simax” nədir?

Yuxarıda xatırladığım axşamda “Simax” sözünün mənasını da bu adı daşıyan şairimizin özü qısaca olaraq açıqladı:

“Simax” sözünü valideynlərim “Tövrat”dan götürüb-lər. “Tövrat”da “Simxa – Çuki” bölgüsü var. Bayramlarda öküzlə bağlı Allahın buyruqları qalın bir kağıza yazılır. Onu qucağında gəzdirib, daha çox pul-para toplayanı dəbdəbə ilə götürüb gəzdirirlər. Həmin o qalib uşaq “Simax” adlanır... Bu belə! Amma yüz dəfə mən qalib gəlsəydim, pullu şəxs ola bilməzdim. Əlimə düşən qara qəpiyi belə yazdıqlarımın nəşrinə xərclərdim. Bir də ki: pul bundan daha münasib yerə xərclənməz ki?!

Doğrudan!

***Məmməd Aslan***

*Bakı, 21 fevral 2015*

# **UŞAQLAR ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR**

*“Nağıl istəyən qız”dan  
Verdiyimiz şeirlər  
Xoşunuza gəlibdir  
Ay uşaqlar, deyirlər.*

## **ANAMA DEMƏ**

Suyu görəndə  
Sevinir Murad.  
Gözləri gülür,  
Könlü olur şad.

Elə ki, suya  
Əl vurur oğlan,  
Batır üst-başı  
Onun bu zaman.

Böyük bacısı  
Kamella dedi:  
Suyla oynama,  
Bu üst-baş nədi?

Bu saat anam  
İşdən gələcək,  
Döyəcək səni  
Belə görən tək.

Murad ağladı  
Dedi: – Bacıcan,  
Anama demə  
Qorxuram ondan.

Paltarımı sən  
Gəl gedək dəyiş.  
Tutmaram bir də  
Mən belə bir iş.

**17 yanvar 2013**

## BİZİM PEYKİMİZ

Kosmosa uçdu  
Bizim peykimiz.  
Qürur duyuruq  
Sevinirik biz.

Salam deyəcək  
Ulduza, aya.  
Odlar yurdundan  
Bütün dünyaya.

Onun üstündə  
Həkk olunub bax.  
Aylı, ulduzlu  
Üçrəngli bayraq.

Deyir: – Müstəqil  
Bir ölkəyik biz.  
Artır günbəgün  
Şan-şöhrətimiz.

Gedirik daim  
Nurlu sabaha.  
Arzularımız  
Gül açır daha.

**5 fevral 2013**

## SABAH YEYƏRƏM

Konfet verəndə  
Yeyir Zülfiyə.  
Bəh, nə şirindir,  
Deyir Zülfiyə.

Hey gedib-gəlir  
İstəyir yenə.  
Çağırıb qızı  
Danlayır nənə.

– Gəl konfet yemə  
Gündə bu qədər.  
Onlar dişini  
Xarab eyləyər.

Sonra gecələr  
Durub ağlarsan.  
Narahat olar,  
Ay bala, anan.

– Bir dənə də ver,  
Gizlicə yeyim.  
Qozlu konfetdir,  
Yeməyim, neynim?

Gedib heç kimə  
Vermərəm xəbər.  
Sabah yeyərəm  
İstəsən əgər.

Sən ata canı,  
Yenə ver, nənə.  
Ta istəmərəm  
Mən səndən heç nə.

Konfet almamış  
Əl çəkmədi qız.  
Ah, şeytan – dedi  
Nənə bir ağız.

*Münhen şəhəri*  
**5 fevral 2013**

## ÇIXARTMADI SƏSİNİ

Yazın son günləridi,  
Qızışmışdı havalar.  
Öz yerini verirdi  
İsti yaya şən bahar.

Vüqar gəldi küçədən  
Bir dəstə qızılgüllə.  
Ana dedi: – Hardasan,  
Bu üst-baş nədir belə?

Bu gülləri səninçün  
Dərmışəm – dedi Vüqar.  
Götür, götür, ay ana,  
Gör nə gözəl ətri var.

Girdim qonşu bağına  
Dal qapıdan içəri.  
Bir az şirin tut yedim  
Gül dərib gəldim bəri.

– Oğruluğa girmişdin,  
Ay bala, qonşu bağa?  
Gel götür bu gülləri  
Evvandan at aşağı.

Çox ayıb olsun sənə,  
Görünmə gözlərimə.  
Oğruluq da edilmiş  
Vüqar oğlum sən demə.

Anan evə gələndə  
Verər sənin dərsini.  
Gözü doldu oğlanın  
Çıxartmadı səsini.

**3 mart 2013**

## XALAYA DE GƏLMƏSİN

Bir qız tanıyıram mən  
Gülşən adında bir qız.  
Anasının dalınca  
Ağlayır o, aramsız.

Hər gün işə gedəndə  
Məni də apar, – deyir.  
Anası hara getsə  
O da getmək istəyir.

Nənə sakit eyləyir  
Onu çətinlik ilə.  
Konfet, şokolad verir,  
Birtəhər tutur dilə.

Gülşəngilə gələndə  
Qonşu qızı Gültəkin,  
Gördü balaca bir qız  
Ağlayır içün-için.

Qonşu dedi: – Ay bacı,  
Nə olubdu Gülşənə?  
Yoxsa göz yaşı tökür,  
Sənin dalınca yenə?

Durub gedirəm indi,  
Anama verim xəbər.  
Gəlib bir iynə vursun  
Ağlamasın bu qədər.

Qız dedi ki: – Ay ana,  
Ağlamaram bir də mən.  
Xalaya de gəlməsin  
Çox qorxuram iynədən.

**18 fevral 2013**

## **UZAQ GƏZİR**

İki yaşın  
İcindədir  
Aybəniz.  
Üstü-başı  
Daim olur  
Tərtəmiz.

Səhər-axşam  
Əmzik əmir  
O hələ.  
Xoşu gəlir  
Bəsdir demir  
O hələ.

Əmziyini  
Qız itirdi  
Bir səhər.  
Ana onu  
Sakit etdi  
Birtəhər.

Nənə gəzdi,  
Ana gəzdi  
Evləri.  
Qızın qaçıb  
Oynadığı  
Hər yeri.

Ancaq ondan  
Xəbər verən  
Olmadı.  
Filan yerdə  
Gördüm deyən  
Olmadı.

Uşaq isə  
Hey göz yaşı  
Tökürdü.  
Ana onu  
Qucağına  
Götürdü.

Dedi: – Gülüm,  
Daha böyük  
Uşaqsan,  
Əmzik üçün  
Ağlayırsan  
Nahaq sən.

Qoy bir öpüm  
Sənin gözəl  
Üzündən,  
Axıtmə gəl  
Bu qədər yaş  
Gözündən.

Ana gördü  
Gəlir evin  
Pişiyi,  
Ağzında da  
Aybənizin  
Əmziyi.

Evdəkilər  
Gülüşdülər  
Bir qədər,  
Pişiyə də  
Belə olmaz  
Dedilər.

Əmzik nədir  
Bilməyir qız  
O gündən.  
Pişiyin də  
Uzaq gəzir  
Gözündən.

**3 fevral 2013**

## SƏNDƏN ALIR

Bir dəfə kiçik Bahar  
Küsmüşdü nənəsindən.  
Ana dedi: – Nə üçün  
Nənəndən küsmüsən sən?

Belə işlər, ay bala,  
Yaxşı deyildir inan.  
Hamımızı qınayar,  
Eşitsə, bilsə atan.

Get nənənin üzündən  
Öp barış onun ilə.  
Üzür istə arvaddan  
Gül, danış onun ilə.

Qız dilləndi bu ara  
Dedi: – Ana, ay ana,  
Ev işində həmişə  
Kömək edirəm ona.

Toyuqlara dən verir,  
Süpürürem həyatı.  
Saxlayıram qardaşım  
Balaca Məhəbbəti.

– Bunun üçün mən sağ ol,  
Var ol deyirəm sənə.  
Həmişə kömək eylə  
Gözəl qızım nənənə.

– Ana, ancaq görürəm  
Gözəl nənəm arabır  
Ələsgəri çağırıb  
Ona şokolad verir.

– Hə, belə de, bununçün  
İncimisən nənəndən.  
Get nə qədər istəsən  
Şirni götür nuş et sən.

Məyər bilmirsən nənən  
Çox istəyir xətrini.  
Səndən alır o, ay qız  
Anasının ətrini.

**26 fevral 2013**

## **QƏHRƏMAN MÜBARİZ**

*Azərbaycan xalqının milli qəhrəmanı  
Mübariz İbrahimova ithaf edirəm.*

Qəlbi Vətən eşqi ilə  
Dolu idi,  
Elin cəsur, mərd, mübariz  
Oğlu idi.

Qoruyurdu ermənidən  
Öz yurdunu,  
Qorxutmurdu heç top, tūfəng,  
Ölüm onu.

Bir gün düşmən gələn zaman  
Üstümüzə,  
Qəsd eyləmək istəyəndə  
Yenə bizə.

Girdi qızığın döyüşlərə  
Cəsur kimi,  
Mehdi kimi, Gəray kimi,  
Qafur kimi.

Sərdi yerə neçə-neçə  
Ermənini.  
Öz qanına qəltan etdi  
Düşmənini.

O özü də el yolunda  
Şəhid oldu.  
Şan-şöhrəti dildə gəzən  
İgid oldu.

Gəlmə düşmən, Vətənimə  
Gəlmə yaxın.  
Mübariz tək oğlu çoxdur  
Bu torpağın.

***10 fevral 2013***

## AĞILLI OĞLAN

Mehriban qardaşdilar  
Rafael Murad ilə.  
Hər gün bir yerdə onlar  
Oynayar bir-birilə.

Çox sevir, çox istəyir  
Murad öz qardaşını.  
Ağlayanda qoymayır  
Töksün o göz yaşını.

Balaca qardaşının  
Bir gün gəlib yanına.  
Oynamağı çox sevən  
Rafael dedi ona:

– Gəl oynayaq bir qədər,  
Anam gələnə kimi.  
Sonra isə gedərəm,  
Öyrənərəm dərsimi.

Murad dedi: – Get, öyrən  
Dərsini əvvəl-əvvəl.  
Oynayaq yaxşı-yaxşı  
Sonra sənin ilə gəl.

**17 yanvar 2013**

## GÖZLƏ GƏLƏRƏM

Neçə illərdir  
Nənəm Zərifə  
Gəlib-gedərdi  
Bizim tərəfə.

Əvvəllər tez-tez  
Gələrdi kənddən.  
Zənbilində də  
Vardı nə desən.

Qozu, fındığı,  
Narı olardı.  
Şirin heyvası  
Sarı olardı.

Qiyamət idi  
Balı, qaymağı.  
Ləzzət verirdi  
Camışın yağı.

Novruz bayramı  
Gələndəancaq,  
Daha çox şeyə  
Edərdi qonaq.

Elə ki, çıxdı  
Cib telefonu,  
Daha Bakıda  
Görmürük onu.

Zəng edib kənddən  
Danışır rahat.  
Ekranda görür  
Bizi o saat.

Nənəm deyir ki,  
Bu nədir belə,  
Çörək vermirimi  
Sənə Nargilə?

Sınıxıb yaman  
Əldən düşmüsən.  
Gəlib anana  
Göstərərəm mən.

Dedim: – Ay nənə,  
Dayanma kənddə.  
Doldur zənbili  
Gətir gələndə.

Sən gətiirdiyin  
O nemətlərin  
Dadı ağızimdən  
Gedər çox çətin.

Ah, şeytan, – deyə  
Nənəm dilləndi.  
Gözlə, yaxında  
Gələrəm dedi.

**20 mart 2013**

## TUT AĞACI

Gün vurduqca dəyir barın  
Tut ağacı, tut ağacı.  
Yamyaşıldır budaqların  
Tut ağacı, tut ağacı.

Quşlar uçur dəstə-dəstə,  
Gəlib qonur başın üstə,  
Pay saxlaşın qoy mənə də,  
Tut ağacı, tut ağacı.

Sən ucasan, mən balaca,  
Budaqların haça-haça,  
Çıxammıram bil ağaca,  
Tut ağacı, tut ağacı.

Meyvən şirin bala bənzər,  
Yeyən bir də yemək istər,  
Sənə çoxlu sağ ol deyər  
Tut ağacı, tut ağacı.

Hey çağırır məni nənəm:  
Gəl çörək ye, oğlum Hatəm,  
Səni atıb gedəmmirəm  
Tut ağacı, tut ağacı.

**4 mart 2013**

## BİR MƏQBƏRƏ VAR

Bir məqbərə vardır ay dost  
Bizim Gəncə şəhərində.  
Şix düzünə gəlsən bir gün  
Görəcəksən onu sən də.

Dahi şair Nizamidir  
Bu məzarda yatan inşan.  
Xalqımızın ürəyində  
O yaşayır hər bir zaman.

Vardır gözəl şeirləri,  
Qəzəlləri Nizaminin.  
Yaşar neçə əsrlərdir  
Əsərləri Nizaminin.

Yazdıqları poemalar  
Bir-birindən gözəl, qəşəng.  
Böyük, boy at, gəl onları  
Sən də oxu hamımız tək.

Baş əyməmiş böyük şair  
Qabağında padşahların.  
Daim yazıb-yaratmış o,  
Eşqi ilə bu diyarın.

Azərbaycan torpağının  
Bu gününü görse idi,  
Olmaز idi ürəyinin  
Nə kədəri, nə bir dərdi.

Əsrlərdən əslərə  
Bizim ilə gedir şair.  
Sizin tək gənc nəsillərə  
Hörmətlə əl edir şair.

**6 oktyabr 2012**



## **NAĞIL SEVƏN QIZ**

Babasını görəndə  
Gülür, sevinir Çiçək.  
Yüyürür qabağına  
Babam gəldi deyərək.

Baba da qucağına  
Götürür nəvəsini  
Sevinir uşaq kimi  
Eşidəndə səsini.

Qız deyir: – Danış, baba,  
Mənim üçün nağıl gəl.  
Göydən üç alma düşsün,  
Biri-birindən gözəl.

Evdə gizlətsin anam  
Götürüb almaları.  
Sonra gətirsin mənə,  
Yeyim bir-bir onları.

– Bəs mənə pay çatmayıır  
Qızım, bu almalardan?  
Heç olmasa birini  
Babana ver, ay şeytan.

– Hə baba, biri sənin,  
İkisi olsun mənim.  
Ancaq xəbər tutmasın  
Bundan Murad və Səlim.

Yoxsa gəlib hərəsi  
Birisini aparar.  
Yerdə mənə pay qalmaz,  
Əldən gedər almalar.

Di, başla, ay babacan,  
Gözel bir nağıl danış.  
Qardaşlarım məktəbdən  
Gəlib evə çatmamış.

Xoşu gəldi babanın  
Nəvəsinin sözündən.  
Öpdü nağıl istəyən  
Qızın iki gözündən.

**27 mart 2013**



## BİR MEHRİBAN NƏNƏ VAR

Birincidə oxuyur  
Bizim balaca Həzi.  
Xəbər aldı oğlandan  
Bir gün qoca nənəsi.

– Görünmürsən gözümə  
Haradasan, ay oğul?  
Bu nədir tərləmisi  
Gəl bir otur, sakin ol.

– Çöldə uşaqlar ilə  
Oynayırdım, ay nənə.  
Gəlmışəm ki, su içim,  
İndi gedirəm yenə.

– Get dərsinə fikir ver,  
Çıxma evdən bir yana.  
Yoxsa anan gələndə  
Xəbər verərəm ona.

– Ana canı, baxmışam,  
Dərslərimə mən bu gün.  
Qoy gedim bir qədər də  
Oynayım özüm üçün.

– Onda bala, ay Həzi,  
Düzünü de gəl mənə;  
Kimi çox istəyirsən,  
Danış qoy bilsin nənə.

– Mənim ən çox sevdiyim,  
İstədiyim həyatda.  
Bir mehriban nənə var,  
Bəsti nənədir o da.

**24 fevral 2013**



## ŞƏHİD BABA

Bir dəfə qardaşından  
Soruşdu kiçik Balaş:  
– Divardakı bu şəkil  
Kimin şəklidir, qardaş?

Babamızın şəklidir  
Ay Balaş, dedim ona.  
Anam mənə danışıb  
Haqqında yana-yana.

Xocalının üstünə  
Bir gün gələndə düşmən,  
Mərmilər yağış kimi  
Yağanda göy üzündən.

Yandıraraq şəhəri  
İnsanları qırmışlar.  
Hətta uşaqlara da  
Rəhm etməmişlər onlar.

Babamgil Xocalıda  
Yaşayırmış o zaman.  
Bir güc ilə nənəmi  
Çıxartmışdı oradan.

Babam qalmışdı orda  
Vuruşurdu düşmənlə.  
Bir gün yaralı ikən  
Birdən keçmişdi ələ.

Benzin töküb üstünə  
Yandırılmışlar kişini.  
Bircə anın içində  
Bitirmişlər işini.

Onda nə mən var idim,  
Bu dünyada nə də sən.  
Bu gün şəhid babamla  
Fəxr edir ana vətən.

***1 mart 2013***

## **İKİ MURAD**

Baba Murad  
Çox istəyir  
Muradı,  
Özü verib  
Nəvəsinə  
Bu adı.

Yeddi yaşa  
Təzə girib  
Oğlan bax.  
Bu yaxında  
Bir məktəbli  
Olacaq.

Baba gördü  
Bir dəcəllik  
Var onda.  
Çağıraraq  
Otuzdurdu  
Yanında.

Söylədi o:  
– Sən ən yaxşı  
Nəvəmsən.  
İstəyirəm  
Xatirini  
Xeyli mən.

Ancaq sənse  
Istəmirsən  
Babanı,  
Oynayanda  
Səsin tutur  
Hər yanı.

Bütün günü  
Ora-bura  
Qaçırsan,  
Heç bilmirəm  
Düzü hara  
Qaçırsan.

Heç demirsən  
Evdə qoca  
Baba var.  
Səsdən-küydən  
Birdən başı  
Ağriyar.

Açıqlanıb  
Qulağımı  
Çəkər o.  
Öz hırsını  
Sən Murada  
Tökər o.

Doğrusunu  
Əgər bilmək  
İstəsən

İstəmişəm  
Qulağını  
Çəkim mən.

Sonra durub  
Fikirləşdim  
Bir qədər.  
Dedim yəqin  
Babasını  
Eşidər.

Ev-eşikdə  
Gəzib rahat  
Oynayar.  
Səs-küy salmaz  
Muradım şad  
Oynayar.

Gözü doldu  
Elə bu an  
Uşağın.  
Babasına  
Gəldi bir az  
O yaxın.

Öpdü onun  
Gülümşəyən  
Üzündən  
Yavaş-yavaş  
Uzaqlaşdı  
Gözündən.

**29 yanvar 2013**

## **SONU BUDUR**

Sürüşürdü  
Qarın üstə,  
Uşaqlarla  
Güləbəstə.

Rəfiqəsi  
Gözəl Bahar.  
Dayanmışdı  
Ondan kənar.

Güləbəstə  
Dedi: – A qız,  
Nə durmusan  
Burda yalqız.

Gəl sürüşək  
Qoşul bize.  
Qarış bizim  
Dəstəmizə.

Qorxma birdən  
Sürüşməzsən.  
Qar üstünə  
Sən düşməzsən.

Qorxaq olma,  
Ürəkli ol.  
Gəl özünçün  
Sürüş bol-bol.

Hələ bir yol,  
Bircə kərə  
Dəyməyibdir  
Arxam yerə.

Boş-boş durma  
Burada gəl.  
Hərdən sürüş  
Arada gəl.

Mənim kimi  
Əlli tərpən  
Sağ ol desin  
Sənə görən.

Dayanmadı  
Güləbəstə,  
Nəsə dedi  
Gedə-gedə.

Sürüşməyə  
Başlayan tək.  
Dəydi yerə  
Ah, deyərək.

Ətrafına  
Baxa-baxa,  
Başladı qız  
Ağlamağa.

Bahar dedi:  
– Ağlama dur,  
Öyünməyin  
Sonu budur.

**15 fevral 2013**

## NƏNƏ HƏMİN NƏNƏDİR

Bu gün səhər yuxudan  
Oyananda Gülnisə.  
Nənəsini görəndə  
Tanımadı nədənsə.

Gördü onun saçları  
Qaralıb bir gecədə.  
Sir-sifəti dəyişib  
Gözəlləşib necə də.

Anasına yanaşıb,  
Belə söylədi ona:  
– Nənəmi görmüsənmi  
Səhər-səhər, ay ana?

– Ay qız başıma xeyir,  
Nə olubdu nənəyə?  
Mətbəxdə çay düzəldir  
Nahar eyləyək deyə.

– Onu başqa adáma  
Oxşatmışam demə mən.  
Qaralıbdı saçları,  
Cavanlaşışb sıfətdən.

– Ağarmış saçlarını  
Rəngləyib nənən axşam.  
Bir qədər gözəlləşib  
Olubdur başqa adam.

Nənə həmin nənədi,  
Gələndə öp, qucaqla.  
Qara saçlar qoy səni  
Çaşdırmasın, ay bala.

**27 fevral 2013**



## XƏBƏR TUTARAM

Babamın bir şəklini  
Divardan asıb anam.  
Hərdən baxıb üzünə  
Ağlayır aram-aram.

Bir gün dedim: - Ay ana,  
Babam nə vaxt gələcək?  
Taniyacaqmı məni,  
Qapımızdan girəntək?

Anam bir ah çəkərək,  
Otur, balacan, - dedi.  
Qarabağ davasında  
Ölübdü baban, - dedi.

Bədnam qonşular bir gün  
Üstümüzə gələndə,  
Balaca bir uşaqdım  
Sənintək o vaxt mən də.

Atam güc-bəla ilə  
Bizi çıxardı ordan.  
Özü isə qayıtdı  
Xocalıya o zaman.

Bu günədək bilmirəm  
Əziz balam, ay Uğur.  
Atam hansı şəhərdə,  
Hansı yerdə uyuyur.

Uğur dedi: - Ağlama  
Anacan, sən bu qədər.  
Böyüyəndə babamdan  
Gedib tutaram xəbər.

**30 Oktyabr 2014**



## ANASINA SIĞINDI

Ağlayır içün-için  
Bayaqdan bəri Elmir.  
Ana əziz oğlunu  
Nəsə kiridə bilmir.

Mənə də verin deyir  
Nənə taxan eynəkdən.  
Yorulub Elmir bala,  
“Eynək-eynək” deməkdən.

Gəldi şokolad ilə  
Böyük bacısı Çiçək.  
Daha da bərk ağladı  
Şokoladı o görcək.

Samir də gəlib çıxdı  
Qardaşının yanına.  
Gedək sənə dondurma  
Alım, – söylədi ona.

Neynəyirsən eynəyi  
Xarab edər gözünü.  
Yaxşı hiss eləməzsən  
Ay qaqaşım, özünü.

Baxmalıdır gözünə  
Bil ki, əvvəlcə həkim.  
Sonra gedib eynəyi  
Almaq olar, əzizim.

Səsini kəsdi uşaq,  
Həkim adı gələn tək.  
Sığındı anasının  
Qucağına o, bərk-bərk.

**26 fevral 2013**

## İSAK HANUK MƏKTƏBİ

Bir məktəb var Qubada,  
İsak Hanuk adına.  
Qırmızı qəsəbəyə  
Bir gün gəlib bax ona.

Sınıfları genişdir,  
Gözeldir, işıqlıdır.  
Biri-birindən qəşəng,  
Həm də yaraşıqlıdır.

Bu binada oxuyur  
Bizim əziz uşaqlar.  
Günəş kimi ürəyi,  
Qəlbi təmiz uşaqlar.

Xoş günlərə səsləyir  
Ana məktəb onları.  
Azad, xoşbəxt boy atan  
Qızları, oğlanları.

**5 iyul 2012**

## MƏN DƏ AĞLADIM

Səhər şirin yuxudan  
Oyananda Qəhrəman.  
Anasını çağırdı  
Tez gəl – dedi – hardasan?

Gəldi ana tələsik,  
Nə olub, – dedi – oğul?  
Neçin həyəcanlısan,  
Özünə gəl, sakit ol?

Danışmağa başladı  
Qəhrəman aram-aram:  
– Gördüm Qarabağdayam  
Atam ilə bu axşam.

Şuşanı azad edib  
Azərbaycan əsgəri.  
Hər tərəfi bürüyüb  
Sevinc, şadlıq səsləri.

– Ah, ay bala, nə yaxşı!  
Çin olsun yuxun sənin.  
Bax beləcə yox olsun  
Görüm azğın düşmənin.

Hə, ana Qarabağdan  
Qovulub tamam yağı.  
Dalgalanır hər yerdə  
Azərbaycan bayrağı.

Qurbanlıqlar kəsilir  
Hər həyətdə, hər tində.  
Çal-çağırdır Laçında,  
Şuşada, Xankəndində.

Qonaq gələnlər də var  
Neçə-neçə ölkədən.  
Yaxın-uzaq ellərdən:  
Şəhərlərdən, bölgədən.

Gələn insan əlindən  
Olmurdu ayaq açmaq.  
Elə bil bütün Bakı,  
Gəncə orda idi bax.

Olduq Xocalıda da  
Yatmadıq bütün gecə.  
Ana, gəzib-dolaşdıq  
Şəhəri küçə-küçə.

Atam tapa bilmədi  
Siz yaşayan evləri.  
Sonra mindik maşına  
Kədərlə döndük geri.

Yol boyu gələ-gələ  
Gördüm ağlayır atam.  
Mən də qoşulub ona  
Ağladım aram-aram.

– Ay sənə qurban olum,  
Gəl üzündən öpüm mən.  
İnşallah Qarabağ da  
Azad olar düşməndən.

Bu gün, sabah dönərik  
Doğma yurda, mahala.  
Biz sevinclə, fərəhlə  
Yaşayarıq, ay bala!

***8 mart 2013***

## ÇILPAQ AĞACLAR

Anası ilə  
Çıxmışdı bağa.  
Gördü ağaclar  
Çılpaqdır Ağa.

Budaqlarında  
Nə bir meyvə var.  
Tökülüb yerə  
Bütün yarpaqlar.

Ağa dilləndi:  
– Ay ana, söylə,  
Kim qoyub bağı  
Bu günə belə?


Ana qulaq as,  
Ay oğul, – dedi.  
Payız fəslidir  
Hazırda indi.

Töküb ağaclar  
Yarpaqlarını.  
Verib qurtarıb  
Daha barını.

Bahar gələndə  
Ağaclar yenə.  
Yaşıl donunu  
Geyər əyninə.

Sənə şipşirin  
Meyvələr verər.  
Dər ye, ay Ağa,  
Sağlıqla deyər.

**21 fevral 2013**



## BİZİM KÜÇƏ

*Raşbil Zaxaryayevin əziz xatirəsinə*

Burda Raşbil küçəsi,  
Haradadır ay bala? –  
Deyə məndən soruşdu  
Yolla gedən bir xala.

Qırmızı qəsəbəniz  
Dəyişib gündən-günə.  
Gözəl evlər tikilir  
Ucalır göy üzünə.

Çöl-çəmən gülür üzə,  
Hər tərəf gül qoxuyur.  
Bağ-bağçada bülbüllər,  
Torağaylar oxuyur.

Neçə təzə küçəniz,  
Gözəl parkınız da var.  
Turist kimi olmuşam  
Qubada bir zamanlar.

– Düz deyirsiz, ay xala,  
Gözəldir qəsəbəmiz.  
Raşbil küçəsində mən  
Yaşayıram bilin siz.

Gəlin gedək mənimlə,  
Çox da uzaqda deyil.  
Atam deyir mehriban  
Bir insan olub Raşbil.

O, burda boy atıbdı  
Vəfat edib burda da.  
Övladları yaşayır  
Hazırda Moskvada.

Dərsə gedib – gəlirəm  
Həmişə bu küçəylə.  
Fəxr edir qəsəbəmiz  
Anacan, onun ilə.

*Almaniya, Münhen  
9 aprel 2013*

## MƏNİM DOSTUM

Bizim evdə bir it var,  
Dostam onun ilə mən.  
Qovlamasam heç zaman  
Qaçıb getməz gözümdən.

Çox vaxt gəlib oturar  
Mənim ilə üz-üzə.  
Mat-mat baxar üzümə  
Məhəl qoymaz heç kəsə.

Yola salar it məni  
Dərsə gedəndə səhər.  
Qapıyadək ötürüb  
Bir-iki ağız hürər.

Məktəbdən dönəndə də  
Qarşılar məni hər gün.  
Atılıb düşər bir az  
Sevinər özü üçün.

İcazəsiz əl vurmaz  
Evdə heç bir şeyə də.  
Çağırmasan gəlməz o,  
Bircə yol yeməyə də.

Axtaranda, gəzəndə  
Dəftər, kitabımı mən.  
Gəzib evi-eşiyi  
Təpib gətirər həmən.

Yaxın dostam, yoldaşam  
Ona görə bu itlə.  
Hərdən də gəzintiyə  
Çıxıram onun ilə.

**16 yanvar 2013**



## BALIQLAR

Bir hovuz var  
Bizim güllü  
Bağçada,  
Neçə cürə  
Balıq desən  
Var orda.

Əl vuranda  
Həmən saat  
Qaçırlar.  
Dayanmayıb  
Ətrafa su  
Saçırlar.

Atam hər gün  
Balıqlara  
Yem verir.  
Onlara  
Öz qayğısını  
Göstərir.

O deyir ki,  
Bu kütümdür,  
Bu sazan.  
Ağ balıqdır  
O qırqaqdır  
Dayanan.

Mən də bir gün  
Dedim: – Ata,  
Söylə sən,  
Çölə çıxmır  
Onlar sudan  
Bəs nədən?

Yatırlarmı  
Gecə vaxtı  
Balıqlar?  
Donmurlarmı  
Su içində  
Yazılıqlar?

Öpüb məni  
Atam dedi:  
– Ay Cəmil,  
Çölə çıxsa  
Əgər onlar  
Ölər bil.

Balıqlar da  
Yatar suda  
Gecələr  
Sübhə kimi  
Özləriçün  
Dincələr.

**5 fevral 2013**

## DANIŞAN KİTAB

Nərgiz dedi bir dəfə,  
– Bilirsən, ay Nargilə.  
Hacıda bir kitab var  
Danışır adam ilə.

Nə, söylədi Nargilə  
Ola bilməz, ay bacı!  
İnanmaram mən buna  
Yalan danışır Hacı.

– İnanmırsan inanma,  
İnanıram mən isə.  
Gündə bir kəşf çıxır  
Ola bilər nə desən.

Fransadan gətirib  
Qardaşı onun üçün.  
Oturub qulaq asır  
Dərsdən gələndə hər gün.


– Deyək gətirsin onu  
Biz də dinləyək sabah.  
Nələr kəşf olunmayırlar  
Bu dünyada, ay Allah!

Fikrə gedib bir qədər  
Belə söylədi Nərgiz.  
– Bəlkə elə bu saat  
Gedək Hacigilə biz.

Gizlədə bilmədi bax  
Nargilə həvəsini.  
Gedək – dedi kitabın  
Eşidək biz səsini.

Nərgiz düşüb qabağa  
Gülə-gülə yeridi  
Ay qız, aprel ayının  
Bu gün – dedi biridi.

**3 fevral 2013**



## SAXLASIN YADDA

Qəlyan çəkən nənəmin  
Bir gün itdi qəlyanı.  
Başladıq axtarmağa  
Hər tərəfi, hər yanı.

Gördüm deyən olmadı  
Qəlyanı bir nəfər də.  
Arvad dilxor gəzirdi  
Dayanmırkı bir yerdə.

İtirmişdi elə bil  
Dövlətini, varını.  
Narahat eyləyirdi  
İtgi yaman qarını.

Tapdım, tapdım qışqırıldı  
Birdən balaca Sevda.  
Məstan pişik onunla  
Oynayırdı eyvanda.

Vay səni – dedi nənə  
Pişiyə bax, pişiyə.  
Tutun onun əlindən  
Tullayıñ siz eşiyyə.

Bilsin oğurluq etmək  
Ən pis şeydir həyatda.  
Unutmasın heç zaman,  
Buñu saxlasın yadda.

**13 fevral 2013**

## DURA BİLMƏRƏM

Dənizçidir  
Atam mənim  
Neçə ildir.  
Kapitandır,  
Gəmisi var  
Görən bilir.

Uzaq-uzaq  
Ölkələrə  
Edir səfər.  
Yük daşıyır  
Ölkə-ölkə,  
Şəhər-şəhər.

Almaniyada,  
Hindistanda  
Olubdur o.  
Yaponiyada,  
Həm İranda  
Olubdur o.


Necə dəfə  
Duman görüb,  
Boran görüb,  
Dalgaları  
Şahə qalxan  
Tufan görüb.

Hər yol nələr  
Danışmayıır  
Bize atam  
Bu işlərə  
Lap məəttəl  
Qalır adam.

Anam deyir:  
– Çıx bu ildən.  
Evdə otur  
Görürəm ki,  
Dəniz səni  
Daha yorur.

Dəniz mənim  
Həyatimdır  
Deyir atam.  
Mən Xəzərsiz  
Bircə gün də  
Durammaram.

**18 fevral 2013**



## RƏSSAM BİLDİ

Anam mənə rəngbərəng  
Karandaş aldı bu gün.  
Çiçəklərin, güllərin  
Şəklini çəkmək üçün.

Bir çiçək şəkli çəkdir,  
Anam baxıb sevindi.  
İndi qızılgül şəkli  
Mənim üçün çək – dedi.

Bilmədim necə çəkim  
Qızılgülün şəklini.  
Narahat oldum bir az,  
Fikir apardı məni.

Gül-ciçəkli bağçamız  
Yadına düşdü birdən.  
Tez anamdan xəlvəti  
Həyətə çıxdım həmən.


Gördüm bağda üç cürə  
Təzə açan güllər var.  
Hər tərəfə, hər yerə  
Ətir saçan güllər var.

Bunlar qırmızı, sarı  
Al qızılgüllər idi.  
Dərib gülün birini  
Özüm ilə gətirdim.

Başladım yavaş-yavaş  
Şəklini çəkdirəm onun.  
Karandaşı götürüb  
Yaxşı rənglədim onu.

Gözəl bir gül alındı  
Baxıb bəyəndi anam.  
Gəl səni öpüm dedi,  
Ay mənim rəssam balam.

**14 fevral 2013**



## GƏL SƏNİ APARIM

Şirin söhbət edirdi  
İki uşaq bayaqdan.  
Güloğlan soruşurdu  
Yaxın dostu Budaqdan.

Olmusamı, a dostum,  
“Bayraq meydani”nda sən?  
O göylərə ucalan  
Al bayraqı görmüsən?

Yer üzünüñ ən uca  
Bayraqıdır bu bayraq.  
Baxır bütün dünyaya  
Alnı açıq, üzü ağ.

Müstəqil olan gündən  
Vətənimiz, yurdumuz.  
Göydən həsrətlə baxır  
Bizə günəş, ay, ulduz.

Haradadır bu meydan  
Olmamışam mən orda?  
Xəzər sahilindədir,  
Bayılı gedən yolda.

Istəyirsən gel səni  
Aparım o meydana.  
Baxıb sən də fərəhlən  
Hər tərəfə, hər yana.

**14 fevral 2013**

## SABAH DEYƏRƏM SƏNƏ

Saat bağlayıb  
Qoluna Coşgun.  
Görən söyləyir  
Mübarək olsun.

Atılıb-düşür  
Sevinir oğlan.  
Böyük bacısı  
Soruşur ondan:

– Saat neçədir,  
Söylə qardaşım?  
Dərs öyrənməyə  
Qarışışb başım.

Birdən məktəbə  
Gecikərəm mən.  
Töhmət alaram  
Müəllimimdən.


Tutdu Coşgunu  
Birdən ağlamaq  
Silib gözünün  
Yaşını uşaq.

Bu nədir dedi,  
Ay bacım Aynur.  
Hamı saatı  
Məndən soruşur?

Öyrənməyibdir  
Qoluma hələ.  
Qoy işə düşsün  
Bir qədər gözlə.

İndisə dur get  
Öz məktəbinə.  
Sabah deyərəm  
Saatı sənə.

**12 fevral 2013**



## DÜZ DEYİR ANAN

Bir yaxşı qızdır  
Kiçik Xəyalə.  
Yaşı düşməyir  
Məktəbə hələ.

Soruşdum ondan  
Bilə-bilə mən.  
– Neçə alırsan  
Söylə dərsindən?

Qız dilə gəlib  
Belə söylədi:  
– Baba, mən dərsə  
Getmirəm dedi.

Çatmır məktəbə  
Yaşım deyirlər.  
Gözləməliyəm  
Hələ bir qədər.

Yatıb dururam,  
Günlər ötüşür.  
Gah səhər olur,  
Gah axşam düşür.

Çatmayır yaşım  
Bu gün də hələ.  
Anam deyir ki,  
Bir az da gözlə.

Dəftər-qələmim  
“Əlifbam” da var.  
Mənim yolumu  
Gözləyir onlar.

– Ağılı qızım,  
Düz deyir anan.  
Sən də gedərsən  
Dərsə bir azdan.

Fəxr eyləyərik  
Sənin ilə biz.  
Sevinclə vurar  
Ürəklərimiz.

*Münhen şəhəri*  
**24 fevral 2013**

## **GET OYNA**

Evimizdə  
Bir kəfkirli  
Saat vardı.  
Anam deyir  
Babamdan bir  
Yadigardı.

Dayanmadan  
Işləyir o  
Rahat-rahat,  
Yorulmaq nə  
Olduğunu  
Bilmir saat.

Yuxu getmir  
Gözlərinə  
Gecələr də.  
Asılaraq  
Qalib elə  
Öz yerində.

Zəng də çalır,  
Bir də gördün  
Səs salaraq  
Dayanmayırlar,  
Bir söz demir  
Saatancaq.

Dedim: – Nənə,  
Yorulanda  
Görürəm mən,  
Bir yer tapıb  
Dincəlməkçün  
Əyləşirsen.

Saat isə  
Hey işləyir  
Durmur bir an.  
Sənin kimi  
Yorulmayırlar,  
Ay nənəcan.

– Görmürsənmi  
Qocalmışam, –  
Dedi nənəm.  
Bu dünyanın  
Hər üzünü  
Mən görmüşəm.

Böyüyəndə  
Başın çıxar  
Hər bir işdən.  
İndi isə  
Get özünçün  
Oyna şən-şən.

**8 fevral 2013**

## DÜZGÜN ÇAĞIRIM

Ekiz bacıdır  
Laləylə Jalə.  
Nənə səhv salır  
Onları hələ.

Jaləyə daim  
Lalədir deyir.  
Laləyə isə  
Jalə söyləyir.

Saçları qara,  
Birdir boyları.  
Seçə bilməyir  
Nənə onları.

Qocalıb arvad,  
Düşmüşdü əldən.  
Tez-tez şikayət  
Edirdi gözdən.

Çox fikirləşdi  
Bir dəfə nənə.  
Dedi qızlara:  
– Qadanız mənə.

Görürsüz daha  
Çox qocalmışam.  
Evin küncündə  
Düşüb qalmışam.

Seçə bilmirəm  
Əzizlərim mən,  
Siz bacıları  
Biri-birinizdən.

Dursun sağımıda  
Həmişə Lalə.  
Solumda isə  
Əzizim Jalə.

Səhv salmayım mən  
Görəndə sizi.  
Düzgün çağırıım  
Hər birinizi.

**23 yanvar 2013**

## İSTƏSƏN ƏGƏR

Toyuq-cücə saxlayır  
Həyətdə Gülsüm nənə.  
Onlara dən verməyi  
Sevir kiçik Təranə.

Yaxşı tanıyor onu  
Çil toyuqlar, fərələr.  
Cib-cib edib çağırır  
Qız onları hər səhər.

Belinə bağladığı  
Güllü-güllü önlükdən.  
Dən səpir toyuqlara  
Xoruzlara o, şən-şən.

Nənə deyir: əlimdən  
Çox işləri alıbsan.  
İndi də meylini sən  
Toyuqlara salıbsan.

Böyükəndə yeqin ki,  
İşləyərsən fermada.  
Oxuyarsan bibin tək  
Həkim olarsan ya da.

Təranə dedi: – Nənə,  
Düz deyirsən büsbütün.  
Böyükəndə fermada  
İşə girərəm bir gün.

Xoşum gəlir onların  
Atılıb-düşməyindən.  
Xoruzların baş-başa  
Gəlib döyüşməyindən.

Sən daha qocalmışan  
Gəl işləmə bu qədər.  
Köməkçin olaram mən,  
Nənə, istəsən əgər.

**24 yanvar 2013**

### **ÇIXDI YADDAN**

Dörd-beş məktəbli uşaq  
Deyə-gülə bir səhər.  
Böyükən yiğmaq üçün  
Bir çölə getmişdilər.

Günəş vurub onları  
Qaralmışdı qapqara.  
"Ay can, ay can" söylədi,  
Kolları görüb Qara.

Cəfər dedi Səfərə:  
– Gəl sən mənə dur yaxın.  
Ancaq çalış tikanlar  
Barmağına batmasın.

Girişdilər uşaqlar  
Böyükən kollarına.  
Yığırıldılar həvəslə  
Baxmındılar heç yana.

Cəfər birdən gördü ki,  
Yanında deyil Səfər.  
Dayanıb bir kənarda  
Onlara salır nəzər.

Cəfər dedi: – Ay qardaş,  
Nə olubdur söylə bir?  
Tikan batıb əlinə,  
Yoxsa səni incidir?

– Barmağımı tikanlar,  
Deşibdir neçə yerdən.  
Doldur gedək qabını  
Dura bilməyirəm mən.

Cəfər dedi: – Səfərə  
Gəlin eyləyək kömək.  
Onun da qabını biz  
Dolduraq axıradək.

Böyürtkənlə qayıtdı  
Evlerinə Səfər də.  
Barmağının ağrısı  
Çıxdı yaddan get-gedə.

**25 fevral 2013**

## GÖZLƏYƏ BİLMİRƏM

Məndən böyükdür  
Qardaşım Qulu.  
Sevir, xoşlayır  
Oğlan futbolu.

Elə ki, topu  
Keçirir ələ.  
Gedir irəli  
Böyük həvəslə.

Top vura bilir  
Oyun zamanı.  
Onun tək gözəl  
Oyunçu hanı?!

Bir gün sevincə  
Anama dedim:  
— Məni də yazdır  
Futbola gedim.

Anam söylədi:  
— Böyü sən əvvəl,  
Məktəbə hər gün  
Həvəslə get-gəl.

Sonra futbola  
Yazdırıım səni.  
Sən də Qulu tək  
Sevindir məni.

Gəlib ötüşür  
Günlər birbəbir.  
Anam döz deyir,  
Tələsmə deyir.


Daha gözləmək  
Gəlmir əlimdən.  
Futbolçu olmaq  
İstəyirəm mən.

**14 mart 2013**

## BAHAR

Qar içindən çıxıb üzə,  
Novruzgülü baxır bizə.  
Bahar gəlir dedi Sona,  
Çöl-çəmənlər gelir cana.  
Bu gün, sabah günəş çıxar,  
Yavaş-yavaş əriyər qar.  
Çaylarda su aşılı-daşar,  
Göy ləpələr pıçıldışar.  
Quşlar şən-şən uçub yenə,  
Səs salalar yer üzünə.  
Çox sevirəm baharı mən,  
Novruzgülü çıxan gündən.

*Dekabr 2010*



## TƏŞƏKKÜR ETDİ

Evə gedərkən  
Balaca Əsgər.  
Sürüşüb yerə  
Dəydi bu səhər.

Yol ilə gedən  
Qoca bir əmi  
Gördü uşağı  
Yıxılan kimi.

Gəlib yaxına  
Qaldırdı yerdən.  
Çırıpıb üstünü  
Soruşdu həmən.

— Ağrımıayır ki,  
Bala, bir yerin?  
Görürəm dolub  
Qara gözlərin.

— Yox, yox əmican,  
Daha yaxşıyam.  
Yorğan-döşəyə  
Düşübdür anam.

Gəlmışdım ona  
Dərman almağa  
Sağalıb anam  
Dursun ayağa.

– Gəl sənə onda  
Eyləyim yardım.  
Bir maşın tutub  
Evə aparım.

– Odur görünür  
Burdan evimiz...  
Yox, yox, narahat  
Olmayıñ heç siz.

Təşəkkür etdi  
Oğlan əmiyə.  
Yollandı evə  
“Sağ olun” deyə.

***31 yanvar 2013***

## BABALAR DEYİB

Günün günorta çağı  
Səs yayıldı hər yana:  
Ayı oynadan gəlib  
Bazarın qabağına.

Yığışdırular uşaqlar  
Tez-tələsik bir yerə.  
Inanmiram söylədi  
Əsgərsə bu xəbərə.

Ayı cumar insanın  
O dəqiqə üstünə.  
Qoymaz əl-ayaq açaq  
Nə sənə, nə də mənə.

Qurban dedi: – Ay Əsgər,  
Ağciyər olma bunca.  
Gedək tamaşa edək,  
Uzaqda duraq ancaq.

Qurbanın bu sözünə  
Uşaqlar gülüşdülər.  
Dayanmayıb orada  
Dərhal yola düşdülər.

Gördülər ki, bir əmi  
Qaval çalır həvəslə.  
Ortada da bir ayı  
Oynayır sevinc ilə.

Hərdən mayallaq aşır,  
Əl-qolunu oynadır.  
Tükləri par-par yanır,  
Elə bil ki aynadır.

Əsgər gəlib arxadan  
Irəliyə soxuldu:  
Qəlbindəki qorxusu  
Birdən-birə yox oldu.

“Pah, atonnan” söylədi  
Necə gözəl ayıdır.  
Gör nə qədər böyükdür,  
Gərgədanın tayıdır.

Adamın üstə gəlsə  
Bircə anda parçalar.  
Ya da qorxu-hürkündən  
İnsan birdən qocalar.

Bir kişi gördü Əsgər  
Düşübdü yaman hala.  
Deyən qorxur ayıdan  
Yıxılacaq az qala.

Dedi: – Bala, gəl gedək,  
Uzaq olaq buradan.  
Bu ki, əl ayısıdır  
Deyən qorxursan ondan.

Xoş keçməz bil günlərin,  
Qorxaq olsan sən əgər.  
Babalar yaxşı deyib  
Qorxan gözə çöp düşər.

**2 fevral 2013**

## BİR DƏFƏ ARTIR

İndi kiçik deyiləm  
Böyümişəm daha mən.  
Altı yaşa keçmişəm  
Anam deyir dünəndən.

Evdə kömək edirəm  
Ona bəzi işlərdə.  
Səliqə yaradıram  
Hər tərəfdə, hər yerdə.

Bacısından soruşdu,  
Bir gün kiçik Zərifə:  
– Bircə yaş gəlir niyə  
Yaşım üstə hər dəfə?

Olmazmı iki, üç yaş  
Çoxalsın yaşım birdən?  
Bu gün, sabah məktəbli  
Olacağam axı mən.

Bacısına söylədi,  
Gülümsəyib Gülyanaq:  
– İldə bir dəfə artır  
İnsanın yaşıancaq.

## **ADLARI YADDAN ÇIXACAQ**

Xalam oğlu,  
Sinif dostum  
Mirqərib  
At sürməyi  
Babasından  
Öyrənib.

Bir atı var  
Qırat qoyub  
Adını.  
Hər gün gəlib  
Yemləyir o,  
Atını.

Görən kimi  
Mirqəribi  
Kişnəyir,  
Heyvan onun  
Qabağında  
Baş əyir.

Bir gün dedim:  
– Ay xalaoğlu,  
Söylə sən,  
Ona niyə  
Can Qıratım  
Deyirsən?

Koroğlunun  
Sağ əliydi  
Bil Qırat.

Düşmənləri  
Qoymayırdı  
O, rahat.

Qırat aman  
Vermeyirdi  
Bəy, xana.  
Yağıları  
Gətirirdi  
Həyəcana.

Düzdür dedim,  
Dediklərin  
Çox haqdır.  
Bu Qırat da,  
O qırat tək  
Qoçaqdır.

Verməsələr  
Qarabağı  
Düşmənlər  
Minəcəyəm  
Qıratıma  
Bir səhər.

Gedəcəyəm  
O yerlərə  
Birbaşa  
Girəcəyəm  
Düşmənlərlə  
Savaşa.

Qovacağıq  
Yurdumuzdan  
Yadları.  
Çıxacaqdır  
Yadlarından  
Adları.

**23 fevral 2013**

## SƏN DƏ GÖRƏRSƏN

Həyətdəki təndirdə  
Çörək bişirir nənə.  
Xumar durub baxırdı  
Nənəsinin əlinə.

Yumurtalı, xaşxaşlı,  
Gül ətirli çörəklər.  
Qıqpırmızı olurdu  
BİŞƏN kimi bir qədər.

Nənə alıb onları  
Düzürdü tabaqlara,  
Bütün bunlara baxmaq  
Xoş gəlirdi Xumara.

Dərk eyləyə bilmirdi,  
Anlamırdı qızancaq,  
Neçin nənənin əli  
Odda bilmirdi yanmaq.

Nənə qızı çağırıb,  
Dayanma bekar, – dedi.  
Boş qabları götürüb  
O yana apar, – dedi.

Sonra gəl dur yanımda,  
Yavaşça bax təndirə.  
Gör çörək necə bişir  
Qızarır birdən-birə.

– Bəs niyə yanmır əlin  
İsti təndirdə, nənə?  
– Hə, belə de, ay bala,  
Eşit qoy deyim sənə.

Qoca nənən çox görüb  
Belə odlar, ocaqlar.  
Əllərim odda bişib,  
Etmir mənə daha kar.

Böyüyəndə od-ocaq  
Görəcəksən özün də.  
Ucalarsan günbəgün  
Hamımızın gözündə.

**10 mart 2013**



## BALACA AŞIQ

Bu balaca oğlana  
Fikir verin, a dostlar.  
Qalifeyi şalvari  
Buxara papağı var.

Uzunboğaz çəkməsi  
Qumaşdandır büsbütün.  
Əlindəki sazına  
Necə yaraşır görün.

Üçüncüdə oxuyur  
Balaca Səməd hələ.  
Hamının hörmətini  
Qazanıb sazı ilə.

Tufarqanlı Abbası,  
Ələsgəri tanıyor.  
Aşıq dədə Şəmşiri,  
O Əkbəri tanıyor.

Azaflıdan, Daşqından  
Vardır onun xəbəri.  
Qəlbinə yol tapıbdır  
Vaqifin şeirləri.

Bakıda çox olubdur,  
Aşıqlar məclisində.  
Qəlbi, ruhu oxşayan  
Məlahət var səsində.

El-obanın şənliyi  
Bir gün keçməz Səmədsiz.  
Onu toyda, mağarda  
Çox görərsiz hələ siz.

**25 yanvar 2013**

## QAZ VƏ GÜNƏŞ

Həyət-bacada  
Bir qaz gəzirdi.  
Soyuq dəymışdı,  
Tir-tir əsirdi.

Sağ boylandı,  
Sola boylandı.  
Günəşli bir yer  
Tapıb dayandı.

Uzandı sonra  
Torpağın üstə.  
Onun bədəni  
Qızdı get-gedə.

Durdu ayağa,  
Baxdı göyə o.  
Qaldı gözünü  
Döyə-döyə o.

Qanadlarını  
Açaraq birdən,  
Oynatdı onu  
Bir qədər şən-şən.

Sanki günəşə  
O, əl edirdi.  
Bu kömək üçün  
Sağ ol deyirdi.

**12 dekabr 2012**

## FƏSİLLƏR

### 1

Bir ildə dörd fəsil var  
Bilirsənmi, ay Araz.  
Hər fəsil də üç aydır  
Mən deyim sən qulaq as.

Fəsillərin gözəli  
Yaz fəslidir bunu bil.  
Yazda güllər açılır,  
Quşlar ötürlər dil-dil.

Təbiət gəlir cana,  
Gülür hər tərəf üzə.  
Gün çıxır, qar eriyir  
Səs düşür dağa, düzə.

Buna bahar fəqli də  
Deyir çox vaxt adamlar.  
Qışa əlvida deyir  
Hər gələndə ilk bahar.

### 2

İsti keçir havalar  
Yay fəslində həmişə.  
Yaşıl dona bürünür  
Başdan-başa çöl, meşə.

Gün dəydikcə qızarır  
Meyvələrin yanağı.  
Az qalır yerə dəysin  
Albalının budağı.

Arandan dağa köçür  
Dəyə qurub insanlar.  
Isti nədir bilməyir  
Bağ-bağatda olanlar.

Saçaq-saçaq sünbüllər,  
Döyüür buğda olur.  
Sonra elin sərvəti  
Anbarlara vurulur.

Çimir çayda, dənizdə  
Qız-gelinlər, uşaqlar.  
Uzanıb dincəlirlər  
Qum üstə hər gün onlar.

Yayda günlər uzanar,  
Qısa olar gecələr.  
İş üstünə insanlar  
Tez gedərlər bir qədər.

**3**

Payız fəslində isə  
Yarpaq tökər ağaclar.  
Yavaş-yavaş saralıb  
Solar çöllər, yamaclar.

Soyumağa başlayar  
Havalar gündən-günə.  
Buludlar yağış olub,  
Tökülər yer üzünə.

Köcüb gedər köçəri  
Quşlar isti yerlərə.  
Dumanlara bürünər  
Çayır, çəmən, dağ-dərə.

Çiçəklərin, güllərin  
Quruyar ləçəkləri.  
Gəzər bağı, bağçanı  
Payızın küləkləri.

4

Fəsillərin içinde  
Qişın da öz yeri var  
Ağ geyinər çöl, çəmən,  
Düşər soyuq havalar.

Daha gəlməz bağlardan  
Quşların cəh-cəh səsi.  
Gül üstündə oxuyan  
Bülbülün şən nəgməsi.

Qar üstündə uşaqlar  
Həvəs ilə ötüşər.  
Kimi bir az gedən tək  
Sürüşüb yerə düşər.

Nağıl sevən nəvələr  
Nənədən nağıl istər.  
İsti sova yanında  
Kimsi yatar, mürgülər.

## AĞ OLSUN

Bir gün Nabatdan  
Soruşdu Gülşən.  
– De nə yeyirsən  
Gizli-gizli sən?

Səhərdən ağızin  
Tərpənir elə.  
Yemək olarmı  
Bacı, bir belə?

Mənə də bir az  
Verginən ondan.  
Heç kimə bir söz  
Demərəm inan.

– Sən nə deyirsən  
Söylədi Nabat.  
Heç nə yemirəm  
Olma narahat.

Görünsün deyə,  
Dişim ağappaq.  
Bayaqdan saqqız  
Çeynəyirəm bax.

Bir də xəlvəti  
Şey yeməz adam.  
Belələrilə  
Yox mənim aram.

Gedək sənə də  
Mən saqqız verim.  
Çeynə dişlərin  
Ağ olsun daim.

*Münhen şəhəri*  
**5 fevral 2013**

## SEVİNC BƏXŞ ETDİ

Əli qızıldır  
Ağca nənəmin.  
Dərzilik edən  
Qoca nənəmin.

Ölçüb-biçir o,  
Tikir nə desən.  
Çox işlər gəlir  
Onun əlindən.

Bacım Aynurə  
Tikibdir paltar.  
Kiçik Murada  
Qəşəng bir şalvar.

Bu səhər gəlib  
Dedim: – Ay nənə,  
Bir don tikginən  
Kuklam “Çəmən”ə.

Deyirəm bayram  
Gəlir qabaqdan.  
Qoy o da geyib  
Sevinsin bir an.

Nənəm söylədi:  
– Gətir qadası.  
Tikim onunçün  
Bayram libası.

Gedib gətirdi  
Sara kuklanı.  
Qaşları, saçı  
Qara kuklanı.

Gözel don tikdi  
Kuklaya nənə.  
Sevinc bəxş etdi  
Onun qəlbinə.

**13 mart 2013**



## **SON SÖZ**

Babam küsüb nənəmdən  
Qəlyan çəkmək üstündə.  
Onların arasında  
Söhbət olur bu gün də.

Nənəm deyir, ay kişi, ,  
Daha qəlyan çəkmə sən.  
Öskürüsən gecələr  
Yatammıram səsindən.

Şükür olsun Allaha,  
Əlin çatıb hər şeyə.  
Yox bir əyər-əksiyin,  
Qəlyan çəkirsən niyə?


Gül kimi nəvələrin  
Gəzirlər qabağında.  
Hamı qibtə eyləyir  
Sənə qoca çağında.

Təmiz havada hər gün  
Ye, iç özün üçün gəz.  
Tulla getsin qəlyanı,  
Ala bilmirsən nəfəs.

Babam işə deyir ki,  
Çəkməsəm onu əgər  
Günlərim bir-birindən  
Daha da qəmli keçər.

Başarıdım onları,  
Babamın güldü üzü.  
“Gözel balasan” oldu  
Onun mənə son sözü.

**16 fevral 2013**



## BİLMİRŞƏN MƏGƏR

Yeddi yaşa dolmuşam,  
Hələ təzə-təzə mən.  
Məktəbə getməsəm də,  
Baxıram hər sözə mən.

Ikincidə oxuyur  
Qardaşım Tərlan ancaq.  
Bilmir nədir yuxudan  
Vaxtlı-vaxtında durmaq.

Anam deyir: – Ay bala,  
Az qalır dərs vaxtına.  
Məktəbə gecikirsən  
Yığma məni gel cana.

Tənbəl-tənbəl oyanır,  
O, yuxudan hər səhər.  
Tələsik geyinərək  
Gedir dərsə birtəhər.

İşi düşəndə mənə  
Yaxşı oğlansan – deyir.  
Gel çantamı tap gətir  
Qardaşım Aslan – deyir.

Bir gün dedim qardaşın  
Olmaq istəmirəm mən.  
Birdəfəlik, biryolluq,  
Daha küsürəm səndən.

Narahat eləyirsən  
Anamı sən hər səhər.  
Çox sevirem onu mən  
Bunu bilmirsən məgər?!

**16 fevral 2013**



## **QƏHRƏMAN OLACAĞAM**

Anam deyir ki,  
Ay oğlum, Daşqın.  
Qəhrəman olmuş  
Sənin qardaşın.

Xocalı üstə  
Gələndə düşmən  
Nə sən var idin,  
Onda nə Gülşən.

Soyuq, şaxtalı  
Qarlı qış idi,  
Düşmən qəflətən  
Şəhərə girdi.

Başladı xalqa  
Divan tutmağa,  
Qaçanlar qaçıdı  
Meşəyə, dağa.

Ah, nalə səsi  
Qalxırdı göyə.  
Fikir vermiridi  
Düşmən heç şeyə.

Qardaşın bizi  
Çıxartdı ordan.  
Qayıtdı geri  
Bir gün sonradan.

Xeyli döyüşdü  
Ermənilərlə.  
Axırda bir gün  
O keçdi ələ.

Əzab, əziyyət  
Verib bir səhər.  
Yağılar onu  
Güllələdilər.

Çoxları kimi  
Uyuyur o da.  
İndi şəhidlər  
Xiyabanında.

– Mən də onun tək  
Böyükən zaman  
Olacağam bir  
Cəsur qəhrəman.

**12 fevral 2013**

## **SAĞ OL, QIZIM**

Ev-eşiyi  
Süpürəndə  
Bu səhər,  
On manat tapdı  
Yerdən  
Qızyetər.

Dərhal pulu  
Götürərək  
Sevindi.  
Süpürgəni  
Oynadaraq  
O dindi:

– Əvvəl-əvvəl  
Bir dondurma  
Alaram.  
Sonra saqqız,  
Şirin xurma  
Alaram.

Rəfiqəmlə  
Kinoya da  
Gedərəm  
Bir az gəzib,  
Şəhəri seyr  
Edərəm.

Öz işini  
Bitirdi qız  
Dayandı.

Yatmış idi  
Sanki birdən  
Oyandı.

Dedi: – Anam  
Xəbər tutsa  
Bu işdən  
Üzü qara  
Olmarammı  
Onda mən?

Yaxşısı qoy  
Xəbər verim  
Mən ona.  
Durub gəldi  
Anasının  
Yanına.

Pulu verib  
Tapdım – dedi  
Otaqdan.  
Ana dedi:  
– Axtarırdım  
Bayaqdan.

Sağ ol qızım,  
Mənim əziz,  
Gün balam!  
Günəş kimi  
Qəlbi təmiz,  
Gül balam!

**9 mart 2013**

## **GEDƏK SƏNİ GƏZDİRİM**

Tökə-tökə  
Göz yaşını  
Qəhrəman  
Qarlı bir gün  
Girdi evə  
Bayırdan.

Ana dedi:  
– Ağlama dur,  
Yaxın gəl.  
Mənim əziz  
Balama kim  
Vurub əl?

Oğlan dedi:  
– Neyləmişəm  
Qara mən,  
Yıxdı məni  
Tərpənəndə  
Yerimdən?

Yaxşı-yaxşı  
Tapşır ona  
Anacan,  
Qoy yıxmasın  
Bir də məni  
Heç zaman

Qar üstündə  
Mən də gəzmək  
İstərəm.

Uşaqlarla  
Deyib-gülmək  
Istərəm.

Ana sakit  
Etdi bir az  
Oğlunu,  
Qucaqladı  
Öpdü-öpdü  
Hey onu.

Qışdır – dedi  
Qar da yağır  
Bütün gün.  
Buz bağlayıb  
Yerin üzü  
Büsbütn.

Gedək səni  
Gəzdirim qar  
Içində,  
Bu oynayan  
Gül uşaqlar  
Içində.

**21 yanvar 2013**

## **BABAN OLMARAM**

Əsasını axtarır  
Kərim baba bayaqdan.  
Çıxmaq istəyir çölə  
Oturduğu otaqdan.

Əli ilə qoymuşdu  
Onu yanına səhər.  
Kim apardı görəsən  
Baba gəzir bu qədər?

Fikirləşdi, düşündü  
Məlum olmadı yeri.  
Birdən əlində əsa  
Murad girdi içəri.

– Yaxın gəl – dedi baba,  
Şeytanın biri şeytan.  
Bunu nə vaxt götürüb  
Yanımdan aparmışan?

İcazəsiz olmaz bil,  
Bir şeyə də vurmaq əl.  
Bir də belə işləri  
Eyləmə gəl, etmə gəl.

Yoxsa səndən küsərəm  
Daha olmaram baban.  
Özüm ilə gəzməyə  
Aparmaram heç zaman.

**30 yanvar 2013**

## YUXUYA GETDİ

Boğazı ağrıyırdı  
Balaca qız Güllünün.  
Bir gün həkim çağırıldı  
Anası onun üçün.

Həkim baxıb uşağı  
Şişib dedi boğazı.  
Bir az hərarəti var,  
Qoymayın dursun qızı.

Limonlu çay içirtsin  
Tez-tez qızına ana.  
Götürün bu kağızı  
Dərman da alın ona.

Çalışın bir də soyuq  
Dəyməsin qoy uşağı.  
Tez sağalıb, tez dursun  
Gözəl balam ayağa.

Limonlu çay gətirdi  
Nəvəsinə nənəsi.  
İki qurtum içən tək  
Güllünün gəldi səsi:

— Şirin limon gətirin  
Çayın içində mənə.  
Turş limon istəmirəm  
Boğazım yanır, nənə.

– Bu nə sözdür, ay qızım,  
Limon şirin olmur ki.  
Boğazının ağrısı  
Keçər çay içən təki.

Şirin limon istədi  
Neçə dəfə qız yenə.  
Baxmadı ki, baxmadı  
Nənəsinin sözünə.

Ana gəldi başını  
Sığalladı Güllünün.  
Balaca bir nağıl da  
Danışdı onun üçün.

Arada qurtum-qurtum  
Qızı çay da içirdi.  
Limon deyə-deyə qız  
Şirin yuxuya getdi.

***2 mart 2013***

## YAXŞI Kİ QALIB

Neçə-neçə illərdir  
Babamda bir saat var.  
Babasından qalıbdır  
Onun üçün yadigar.

Qapağı qızıldandır,  
Açılan tək zəng çalır.  
Hər tərəfə, hər yana  
Yavaş-yavaş səs salır.

Zakir dedi: – Ay Aslan,  
İnanmırəm mən buna.  
Necə yəni səs salır,  
Səsi düşür hər yana?

Zarafat eyləyirsən  
Yoxsa sən mənim ilə.  
Belə böyük yalana  
İnanmırəm mən, lələ.

– İnanmırəsan inanma,  
Gedək bizə bir yerdə.  
Ulu babam bir vaxtlar  
Xidmət etmiş Piterdə.

Babam babası haqda  
Söhbət eyləmiş mənə.  
Həm bax həmən saata,  
Həm də ordenlərinə.

Bu saatı babama  
Nikolay özü vermiş.  
Doğulduğu Gəncəyə  
Dincəlməyə göndərmiş.

Saatin qapağında  
Dəqiq tarixi də var.  
Min doqquz yüz on iki  
İyirmi yeddi yanvar.

Bağışla dostum məni,  
Bilcim kim olmuş baban.  
Belə bir cib saatı  
Yaxşı ki, qalıb ondan.

**12 mart 2013**

**ÖMRÜMÜZÜN GÜLÜ NƏVƏLƏRİMİZ!  
ONLARLA GÜLÜRÜK, SEVINİRİK BİZ.**

## **YUXU GÖRƏN QIZ**

Beş yaşı var Aytənin  
Balacadır o hələ.  
Bağçaya gedib-gəlir  
Hər gün böyük həvəslə.

Səhər şirin yuxudan  
Uşaq oyanan zaman,  
Dedi: – Yuxu görmüşəm,  
Bu gecə, ay anacan.

– Sənə də qurban olum,  
Ay quzum, yuxuna da.  
Yuxu da bilməcədir:  
Təki yuxu oxuna.

– Hə, ana, gördüm daha  
Bağçaya getmirəm mən.  
Məktəbə aparırsan  
Tutub mənim əlimdən.

Geyinmişəm tər-təmiz,  
Lent vurmusan saçımı.  
Arxamca su atmağı  
Tapşırılmışan bacıma.

Yola salardı bizi  
Güllə, çiçəklə nənəm.  
Quzumuz mələyirdi,  
İt də hürürdü dəm-dəm.

İçəri girən kimi  
Məktəb qapısından mən  
Kimsə çağırıb dedi:  
– Oyan yuxudan, Aytən.

– Qızım, yuxun çin olsun!  
Az qalır o şən günə, –  
Deyib öpdü anası  
Aytəni dönə-dönə.

**29 iyun 2014**

## PƏLƏNG PİŞİK

Elə bil ki, pələngdir  
Evimizin pişiyi.  
Basa-basa yanını,  
Gəzir evi-eşyi.

Pəncələri tüklüdür,  
Zorba eli-ayağı,  
Evin sahibi kimi  
Gəzir bağçanı-bağı.

Özü Pişik olsa da,  
“Pələng”dir onun adı.  
Gözləri par-par yanır,  
Taniyır hər bir zadi.

Qorxur qaçıր pişikdən  
Kiçik bacım Səmayə.  
Çağırır anasını  
Pələng gəlir, gəl, – deyə.

Ana qaçaraq gəlir –  
Qızı çağırın zaman.  
Ay bala, qorxma, – deyir,  
Sənə toxunmaz Məstan.

Pişik pələng deyil, ha  
Qorxma bu qədər, qızım!  
Dişləməz barmağını,  
Yetirməz xətər, qızım!

Dəysə sənə çəkərəm –  
Onun qulağını mən.  
Dolaş evi-eşiyi  
Keyfin istədiyicən!..

*Münhen, Almaniya  
May 2014*

## YADINDA SAXLA

Qardaşına söylədi  
Bir gün balaca Hadi:  
– Əlim dəydi, külqabı  
Yerə düşdü qırıldı.

Anam işdən gələndə  
Danlayacaq üzümü.  
Heç bilmirəm nə sayaq  
Qoruyum mən özümü.

Istəyirəm deyəm ki,  
Məstan pişik qırıbdi.  
Atılıb-düşən zaman  
O, dəcəl sindiribdi.

Anam onun üstünə  
Qoy töksün öz hirsini.  
Bir yaxşıca versin qoy  
Bu Məstanın dərsini.

“Miyo – Miyo” edərək  
Gəzir evdə, eşikdə.  
Bəzən uzanıb yatır  
Bacım yatan beşikdə.

Yalan söyləmə, qardaş,  
Düzünü de anama.  
Sevimli Məstanı da  
Heç döydürtmə sən amma!

Yalan danışmaq olmaz  
Yaxşı saxla yadında.  
Yalan demə heç zaman  
Heç kimə həyatında.

*Münhen, Almaniya  
04 iyun 2014*

## **MEHRİBAN NƏNƏ**

*Musiqisi Oqtay Zülfüqarovundur.*

Bir mehriban  
Nənəmiz var  
Hamımızın,  
Ay uşaqlar.

Qayğıımıza  
Qalır daim  
Bu mehriban  
Nənə bizim.

Çox sevirik  
Onu biz də.  
Hörməti var  
Qəlbimizdə.

Tez-tez bizi  
Salır yada.  
Pay gətirir  
Hər bayramda.

Ay Mehriban,  
Əziz nənə,  
Uşaqlardan  
Salam sənə.

*iyun, 2014*

## RƏSSAM QIZIM

Ana dedi qızına  
– Əziz balam, Səmaya.  
Görürəm həvəsin var  
Sənin şəkil çəkməyə.

Yəqin ki, rəssam olmaq  
Istəyirsən həyatda.  
Sonra şəkil çəkməyi  
Məstana öyrət hətta.

Bağçada bu gülün də  
Çək şəklini mənimcün.  
Çalışmaqdan yorulma  
Üstündə bir-iki gün.

Əvvəlcə bir gülqabı  
Çəkdi qız gözəl-göyçək.  
İncə naxışlar vurdu,  
Bacarıqlı rəssam tək.

Sonra ağ gülə baxdı,  
Ələ alıb iy�ədi.  
– Necə gözəl ətri var,  
İyi vardır, söylədi.

Qız çəkməyə başladı  
Gülləri birər-birər.  
Baxdı qızın işinə  
Ana gəlib bir səhər.

Dedi: – Çekdiyin güller  
Gözeldir sənin kimi.  
Rəssam qızım, şad etdin  
Doğrudan, ürəyimi.

*Münhen, Almaniya  
06 iyun 2014*

## OĞUZ SUYU

*Prezident İlham Əliyevin sərəncamı ilə  
Oğuzdan Bakıya su xətti çəkilir.*

Baş götürüb daqlardan,  
Səfali yaylaqlardan  
Meşələrdən, bağlardan,  
Ax Bakıya buz suyum,  
Ay mənim Oğuz suyum!

Məlhəm ol ürəklərə,  
Qanad ver diləklərə!  
Gülüb-sevinsin hərə,  
Ax Bakıya buz suyum,  
Ay mənim Oğuz suyum!

Çeşmələr harayısan;  
Sən "Zəm-zəm"İN tayısan  
Dağların nur payısan!  
Ax Bakıya buz suyum,  
Ay mənim Oğuz suyum!

Alqış səni çəkənə,  
Alın təri tökənə,  
Şan-şöhrət ol Vətənə,  
Ax Bakıya, buz suyum,  
Ay mənim Oğuz suyum!

*İyun, 2008*

## YAĞLI İKİ

Məktəbdən evə  
Qayıtdı şən-şən;  
– Anacan, – dedi  
Balaca Gülsən.

Hesabdan cavab  
Verdiyim üçün,  
Yağlı bir iki  
Almışam bu gün.

– Qızım, nə dedin,  
Yağlı bir iki?  
Buna sevinmək  
Lazım deyil ki.

Ağlamaq gərək  
Bu hala ancaq.  
Olmaş şagirdə  
Pis qiymət almaq.

– Danladı bir az  
Müəllim məni.  
Dedi: – Bilmirsən  
Yaxşı dərsini.

Yağlı bir iki  
Verirəm sənə.  
Sabah hazır gel,  
Qızım, dərsinə.

Ana dedi: – Dur,  
Bəsdir, az ağla.  
Olmaز ikinin  
Yağlısı, bala.

Get, yu üzünü  
Bir qədər dincəl.  
Sonra çalışaq  
Biz birlikdə gəl.

*Münhen, Almaniya  
03 iyun 2014*

## **UŞAQLARIN DOSTLARI**

Müstəqil bir ölkəyik!  
Hamı bilir indi biz.  
Gözəlləşir günbəgün  
Sevimli Vətənimiz.

Qəlbimizdə sevgi var,  
Hörmət var ana yurda.  
Bəxtiyar yaşayırıq  
İllərdir ki biz burda.

Gedirik baxçalara,  
Məktəblərə hər səhər.  
Yolumuzu gözləyir  
Sevimli müəllimlər.

Böyük qayğı göstərir  
Bizə İlhəm babamız.  
Yaxşı oxuyun deyir,  
Sevinsin el-obamız.

Uşaqların dostudur  
Mehriban nənəmiz də.  
Ona sevgi, məhəbbət  
Doludur sinəmizdə.

*iyun 2014*

## QOYMARAM İYNƏ VURA

Konfet Murad deyirlər  
Evdə hamı Murada.  
Hətta belə çağırır  
Onu ana, ata da.

Hələ kiçik yaşından  
Konfeti çox xoşlayır.  
Verməyəndə oturub,  
Ağlamağa başlayır.

Nənə deyir: – Ay bala,  
Konfet yemə bu qədər.  
Çox çəkməz ki, görərsən  
Dişin çürüyüb gedər.

Alıb aparar atan  
Səni həkimə yenə.  
Həkim də iynə vurar  
O ağrıyan dışinə.

Fikrə gedib bir qədər,  
Murad dedi bu ara:  
– Konfet verib həkimə;  
Qoymaram iynə vura.

*May 2014*

## FƏXR EDİR VƏTƏN

*Azərbaycanın milli qəhrəmanı  
Albert Aqarunova ithaf edirəm.*

Qarabağ göylərini  
Tüstü, duman alanda,  
Ağır toplar, mərmilər  
Hər yana səs salanda.

Cavan Albert könüllü  
Cəbhəyə getdi bir gün.  
Vətənini, xalqını  
Xilas eyləmək üçün.

Vuruşurdu düşmənlə  
Əsil qəhrəman kimi.  
Qorxutmurdu əsgəri  
Nə top-tüfəng, nə mərmi.

Düşmən onun əlindən  
Hər gün cana gəlirdi.  
Böyük itki verirdi,  
Həyəcana gəlirdi.

— Azərbaycan mənim də,  
Vətənimdir deyirdi!  
Baş qaldıran yağıya  
O, nifrət bəsləyirdi.

Canı kimi sevirdi,  
Bu torpağı, bu yurdu.  
Vətəni qorumaqdan  
Sevinc, qürur duyurdu.

Nagahan bir gülleyə  
O tuş gəldi bir səhər.  
Keçdi Şuşa yolunda  
Canından igid əsgər.

Şəhidlər Xiyabani  
Oldu Albertə məskən.  
Öz qəhrəman oğluyla  
Fəxr edir bu gün Vətən.

## **ATARAM ONU**

Top-top oyunu  
Oynayan zaman,  
Yıxıldı yerə  
Ağladı Mehman.

Gəldi anası  
Ağlama, – dedi.  
Nə olub gözəl  
Balama, – dedi?

– Top yıxdı məni  
Yerə, ay ana.  
Tapşır yıxmasın  
Bir daha, ona.

Ana uşağın  
Güldü sözünə.  
Get oyna, – dedi  
Toxunmaz sənə.

Alaram topu  
Yoxsa əlindən.  
Ataram onu  
Bağçaya həmən...

***04 iyun 2014***

## GÜL NƏVƏM

*Nəriman Həsənzadənin Nəriman nəvəsi üçün*

– Nərimanıq sən də, mən də, babacan;  
Kim böyükdür evimizdə, babacan?

Baba getdi bircə anlıq xəyala,  
Sonra dedi: – Əlbəttə, sən, ay bala.

Səndən böyük evimizdə kim var ki?  
Kim eyləyib bir sözünü de iki?

– Onda baba, bilirsənmi de özün,  
Kim qoyubdur bu adları bizimcün?

– Nazimimin ay mehriban övladı,  
Atam, anam verib mənə bu adı.

Ağılını, kamalını duymuşam,  
Özüm sənə öz adımı qoymuşam.

Sözə baxan olacaqsan, bilirəm,  
Qayğıımıza qalacaqsan, bilirəm.

Di get oyna, Nərimanım, gül nəvəm,  
Xoşbəxt yaşa, daniş, sevin, gül, nəvəm.

**30 may 2014**

## ÇOX ŞEY BİLƏRSƏN

Anası ilə  
Balaca Sevda,  
Gəzirdi bir gün  
Sabir bağında.

– Bu əmi kimdir? –  
Xəbər aldı qız.  
Bağın içində  
Dayanıb yalqız.

– Böyük Sabirdır,  
Bu əmi, qızım.  
Gəzir şöhrəti  
Aləmi, qızım.

Şairdir, gözəl  
Şeirləri var.  
Səs salıb bütün  
Dünyaya onlar.

Şeirlər yazıb  
Uşaqlara da.  
Buz üstə çıxan  
Qoçaqlara da.

– Gəl, gəl – deyibdir  
“A yaz günləri”  
İlin sevimli  
“Əziz günləri”

Qızım, məktəbli  
Olan zaman sən,  
Şair babandan  
Çox şey bilərsən.

*Münhen, Almaniya  
27 iyun 2014*

## **BAKİ – ŞUŞA QATARI**

Bu gün ana, dükandan  
Qatar aldı Azada.  
Bakı-Şuşa qatarı  
Qoydu adını ata.

– Vaqonları qos, – dedi,  
Becid tərpən bir qədər.  
Keçib otursun bir-bir  
Yerində sərnişinlər.

Bələdçisi ol sən də,  
Bu qatarın, ay bala.  
Yandır yaşıł işığı:  
Fit ver düzəlsin yola.

Keç Ucardan, Ləkidən  
Seyr et ana Vətəni.  
Bərdənin gözəlliyi  
Heyran eyləsin səni.

Xocalıya, Şuşaya  
Səhər vaxtı çatanda,  
Salam yetir atandan  
Göz açdığını o yurda.

Deki bu illər boyu  
Sizdən ayrı düşsəm də,  
Həmişə dərd-qəminiz  
Qövr eyləyir sinəmdə.

Qayıdarıq o yurda!  
Sevinməsin qoy yağı.  
Dalğalanar Şuşada  
Azərbaycan bayrağı!

*Münhen, Almaniya  
May 2014*

## NOVRUZ BAYRAMI

Yaza verir  
Öz yerini  
Şaxta, qar.  
Yenə gəlir  
El-obaya  
İlk bahar.

Təbiət qış  
Yuxusundan  
Oyanır,  
Günəş çıxır  
Ətraf nura  
Boyanır.

Gəlir elin  
Əziz Novruz  
Bayramı,  
Gül-çiçəkli,  
Lalə, nərgiz  
Bayramı.

Uçub gəlir  
Qaranquşlar,  
Durnalar.  
Üzür suda  
Dəstə-dəstə  
Sonalar.

Çöl, çəmənlər  
Yaşıl dona  
Bürünür.

Boşqablarda  
Səmənilər  
Görünür.

Qız-gelinlər  
Ev işində  
Çalışır  
Küsülülər  
Bayramlaşış  
Barışır.

Üzə gülür  
Nemət dolu  
Süfrələr.  
Şəkərbura  
Paxlavalar  
Təzə-tər.

Evlərdən tar,  
Kaman səsi  
Ucalır.  
Bülbüllərin  
Şən nəgməsi  
Ucalır.

Novruz yenə  
Min toy-düyün  
Gətirir.  
El-obaya  
Işıqlı gün  
Gətirir.

*Mart 2014*

## GƏNCƏ ÇAYI

Neçə ildir düşmüşəm mən  
Səndən uzaq, Gəncə çayı.  
Çıxmır bir an xatirimdən  
Bu od-oçaq, Gəncə çayı.

Səninləyəm harda olsam,  
Toy-mağarda, darda olsam.  
Yağış altda, qarda olsam,  
Mən saçı ağ, Gəncə çayı.

Uşaqlığım səndə qalıb,  
Sularında lövber salıb.  
Bel bükülüb, can qocalıb,  
Tutmur ayaq, Gəncə çayı.

Sahilində boy atmışam,  
Orda ərsəyə çatmışam.  
Daim yazıl-yaratmışam:  
Qalıb oyaq, Gəncə çayı.

Hər gələndə elə bahar,  
Sel-suların coşub-çaqlar.  
Uşaq kimi anıb ağlar  
Hər gün Simax, Gəncə çayı.

*30 iyun 2014*

## **CEYRAN VƏ PIŞİK**

Səhər duranda  
Hər gün yuxudan.  
Öyrənibdi süd  
Içməyə Ceyran.

Gəzəndə bir gün  
Evi-eşiyi,  
Dağıtdı südü  
Məstan pişiyi.

Ağladı Ceyran  
Görəndə bunu.  
Dedi: – Tez tutun,  
Gətirin onu.

Qoyun bir künçə  
Sakit otursun.  
Qoymayın onu  
Ayağa dursun.

Bilsin ki, nədir  
Südü dağıtmaq.  
Su, yemək verin  
Yazıqdırancaq.

Yoxsa ki, ölər  
Dəcəl pişiyim.  
Tükləri ipək  
Gözel pişiyim.

**15 oktyabr 2014**

## FƏRHAD BABA

Bir baba var  
Babaların  
İçində.  
Bu ellərin,  
Obaların  
İçində.

Ürəyində  
Uşaqlara  
Sevgi var.  
Igidlərə,  
Qoçaqlara  
Sevgi var.

Fərhad baba  
Çox ölkələr  
Görübdü.  
Yaxın-uzaq  
Çox bölgələr  
Görübdü.

Deyir bizim  
Yurdumuzdan  
Harda var.  
Azad, xoşbəxt  
Boy atırlar  
Uşaqlar.

Siz də yaxşı  
Oxumağa  
Çalışın.  
Adət edin  
Hər zəhmətə  
Alışın.

Oxumaqla,  
Zəhmət ilə  
Dost olan,  
Üzü gülər,  
Şən yaşayar  
Hər zaman.

Mənim gözəl  
Bir ağıllı  
Nəvəm var,  
Onun ilə  
Eyləyirik  
İftixar.

Mehribanım,  
Əla alır  
Dərslərdən  
Anaya da  
Kömək edir  
O, hərdən.

Atasını  
Əziz nəvəm  
Çox istər.

Gec gələndə  
Harda qaldı  
Söyləyər.

Öz qızını  
Sevir İlqar  
Ata da.  
Gəzir onla  
Bağ-bağçada,  
Bulvarda.

Elə mən də  
Çox istərəm  
Nəvəmi.  
De, nəvəsi olan  
Kəsin  
Nə qəmi?!

Bir-biriylə  
Həmişə dost  
Olun siz.  
Qoy şad olsun,  
Ay uşaqlar,  
Qəlbiniz.

***16 iyul 2014***

## BİR SAATLİQ VERƏRSƏN

Kompüter var əlində  
Məktəbli Səlimxanın.  
Ürəyinin sevinci  
Aşıb-daşır oğlanın.

Özü ilə gəzdirir  
Onu evdə, eşikdə.  
Dalınca düşür bəzən  
Gəzir Məstan pişik də.

Onun ilə keçirir  
Vaxtın çoxunu oğlan.  
Hərdən nəsə oxuyur,  
Nəsə köçürür ordan.

Ana deyir: – Ay bala,  
Gel incitmə özünü.  
Otur, dərsini oxu,  
Çox da yorma gözünü.

Atan onu əlindən,  
Alacaqdır görəntək.  
Bilirəm ki, bir daha  
Qaytarıb verməyəcək.

Səlimxan götür, – dedi  
Ana, saxla özündə.  
Ancaq bircə saatlıq  
Mənim olsun o gündə.

**22 oktyabr 2014**

## ÇIXA BİLMƏZLƏR

Anası ilə  
Balaca Gülşən.  
Heyvanxanaya  
Getmişdi dünən.

Gördü qəfəsdə  
İki Pələng var.  
Nərildəyərək  
Gəzirlər onlar.

Gülşən qorxaraq  
Dedi bu zaman:  
– Gəl qaçaq burdan  
Gedək, anacan.

Pələnglər ilə  
Gəlsək üz-üzə.  
Dərhal cumarlar  
Vəhşilər bizə.

Ana qızını  
Sakit edərək  
Basdı Gülşəni  
Bağrına bərk-bərk.

– Qorxma, çekinmə, –  
Yaxın gəlməzlər  
Onlar qəfəsdən  
Çıxa bilməzlər.

*May, 2014*

## YAT DEDİ

Bir dəfə Orxan bala  
Gecə durdu yuxudan.  
Gözünü açıb-yumdu,  
Sakit dayandı bir an.

Sonra durub oturdu,  
Ağladı yavaş-yavaş.  
Mənə də verin, – deyir  
Dondurma yeyir Dadaş.

Ana sakit eylədi,  
Bu zaman öz oğlunu.  
Qucağına götürüb  
Öpüb-oxşadı onu.

Dedi: – Gecədir yatır  
Qardaşın şirin-şirin.  
Yuxu görmüsən, bala  
Yat, yumulur gözlərin.

Gecə yarıdır indi,  
Yoxdur bir oyaq qalan.  
Qoy bir səhər açılsın,  
Nə desən, alar anan.

Uzandırıb uşağı  
Laylay oxudu ana.  
Yum gözünü yat, – dedi  
O körpəcə oğluna.

*20 oktyabr 2014*

## BALIQSIZ QAYIDAQ

Babası ilə  
Balaca Həsən,  
Balıq tutmağa  
Getmişdi dünən.

Suya tulladı  
Baba tilovu,  
Ancaq qarmağa  
Düşmürdü ovu.

Bir xeyli sonra  
Dilləndi oğlan.  
– Hanı bəs balıq  
De, ay babacan?

– Balığı məndən  
Alırsan xəbər?  
Suyun içində  
Onlar üzürlər.

Nə vaxt, nə zaman  
Düşsə tilova,  
Balığı sənə  
Göstərər baba.

Tilov tərpəndi  
Elə bu zaman,  
Çıxardı baba  
Balığı sudan.

Həsən gördü ki,  
Kiçik bir balıq,  
Torpağın üstə  
Çırpinır artıq.

Dedi: – Yazıqdır,  
At suya, üzsün.  
Evə balıqsız  
Qayıdaq bu gün.

**23 oktyabr 2014**

## CƏSUR OLACAQ

Ana dedi qızına:

– Ay mənim Ceyran qızım,  
Təbrik edirəm səni,  
Ana olmusan, qızım.

Xeyir-duva verməkçün,  
Yanına gəlmişəm mən.  
Xoşbəxt yaşasın oğlun,  
Qayğısına qalginən.

İndi neçə yuxusuz  
Gecələrin olacaq.  
Bəzən səhərə kimi  
Qalacaqsan sən oyaq.

Şirin-şəkər qatginən  
Laylasına uşağın.  
Kaş igid oğlu olsun  
Bu yurdun, bu ocağın.

Sənin də bir övladın  
Əsgəri bu Vətənin.  
Gözlərin aydın olsun,  
Ay qızım, görüm sənin!

Vətənin keşiyində  
Duracaq o, bir zaman.  
Olacaqdır, bilirəm,  
İgid, cəsur qəhrəman!

**20 iyul 2014**

## BAXA BİLMƏDİ

İki almışdı  
Səlim hesabdan.  
Gündəliyini  
Gizlətdi oğlan.

Dedi, qoy baxan  
Olmasın ona.  
Xəbər tutmasın  
“İkidən” ana.

Ev işlərini  
Qurtaran kimi,  
Çağırıldı ana  
Oğlu Səlimi.

Gündəliyini  
Mənə ver, – dedi,  
Məşğul olaq gəl  
Bir qədər, – dedi.


Səlimin rəngi  
Dəyişdi bu an,  
Dedi: – Gəzirəm  
Onu bayaqdan.

Bilmirəm ancaq,  
Qoymuşam hara.  
Bu zaman dindi  
Qardaşı Qara:

– Görmüşəm onu  
Gizlədəndə sən.  
Anama nə üçün  
Yalan deyirsən?

Səlim ananı  
Aldatdığıçün.  
Üzünə baxa  
Bilmədi o gün.

***10 oktyabr 2014***




Simax Seydanın uşaqlar üçün  
yazdığı şiir kitabları



Simax Seydanın böyükler üçün  
yazdığı şiir kitapları




Quba, Qırmızı qəsəbə  
Şair Simax Şeydanın 75 illik yubileyi qeyd olunur  
2011-ci il



Simax Şeyda balaca oxucuları ilə




Simax Şeyda



Simax Şeyda



Simax Şeyda



Simax Şeyda

## BOĞAZI GƏLDİYİ ÜÇÜN

Ana İlqarı  
Yedizdirirdi.  
– Böyük oğlansan,  
Ona deyirdi.

Süfrə başında  
Gəl otur sən də.  
Çay-çörəyini  
Ye, biz yeyəndə.

Yoxsa lağ edər  
Sənə uşaqlar.  
Deyərlər: tənbəl  
Oğlandır İlqar.

Gəldi bu zaman  
Balaca Rövşən.  
Baxıb İlqara  
Güldü ürəkdən.

Qışqırdı: – Tez gəl,  
Bacım Gülyanaq,  
Anam İlqarı  
Yedizdirir, bax.

Böyük qardaşım  
Tənbəlmış demə.  
Onun halını  
Söyləyim kimə?!

Təpindi bu vaxt,  
Rövşənə ana:  
Söylədi belə:  
– İlqara baxma,  
Oynunu oyna!

Onun boğazı  
Gəldiyi üçün,  
Yedizdirirəm  
Mən onu bu gün.

**18 oktyabr 2014**

## SƏRDAR BABA

Bir atı var babamın,  
Mənim Sərdar babamın.

Bilmir qorxu, nə hürkü,  
İpək kimidir tükü.

Oxşayır hər gün onu,  
Qucaqlayır boynunu.

Yem qoyur qabağına,  
Nal vurur dırnağına.

Yəhər vurur belinə,  
Qamçı alır əlinə.

Gah günorta, gah səhər  
İş-güt dalınca gedər.

Vermişəm ona fikir,  
Arabir babam deyir:

– At, at deyil, bir quşdur,  
Bilməz eniş, yoxuşdur...

Daim irəli cumur,  
O qaçmaqdan yorulmur.

Bəzən görürəm ancaq,  
Nənəm səs-küy salaraq,

Deyir: – Yorma heyvanı,  
Minib gəzmə hər yanı.

Çərləyib ölsə əgər,  
Əl çəkməz səndən kədər.

Babam geyib-kecinir;  
Öz atını o minir:

– Qıratımdır o mənim!  
Həyatımdır o mənim!

Deyib qalxır əlbəəl,  
Nənəmə qoymur məhəl.

Atlanır Koroğlutək!  
At varsa, minən gərək!..

**11 oktyabr 2014**

## TUTA BİLMƏZSƏN

Səhər yuxudan  
Duranda Duman,  
Gördü dumandı  
Hər tərəf, hər yan.

Tutmaq istədi  
Duman dumanı.  
Tuta bilmədi  
Qaraldı qanı.

Bir kişi gördü  
Dedi: – Ay bala,  
Dəymışdin yerə  
İndi az qala.

Yoxsa dumanı  
Tutmaq istərsən.  
Onu tutmağa  
Səy göstərmə sən.

Heç kəs dumanı  
Bil tuta bilməz.  
Günəş doğunca  
Gözə görünməz.

**28 sentyabr 2014**

## XOCALIDAN SÜR ATINI

Sürçüdür atam mənim,  
Gedir uzaq şəhərlərə.  
Bilməm hansı el-obaya,  
Bilməm hansı uzaq yerə.

Qucaqlayıb atamı mən,  
Öpüb dedim: – Dinlə bır an.  
Sür maşını bir zamanlar  
Doğulduğun Xocalıdan.

Atam fikrə gedib bir az,  
Sonra dedi: – Oğlum Fuad,  
Apararam bir gün səni,  
Bir qədər də böyü, boy at.

O vaxtadək düşmənlərdən,  
Azad olar yurdum-yuvam.  
O torpaqda uyuyurlar  
İndi mənim atam, anam.

Bu gün, sabah Qarabağda  
Ucalacaq bayraqımız.  
Şuşada da, Laçında da  
Yanar onda çıraqımız.

Onda köcüb gedəcəyik  
Ata-baba torpağına.  
Düşmənimiz qalacaqdır  
Öz içindən yana-yana.

**18 sentyabr 2014**

**NƏVƏLƏR DÜNYAYA GƏLƏNDƏN BƏRİ,  
NƏNƏLƏR ÇOX SEVİR GÜL NƏVƏLƏRİ**

## NƏNƏM İŞƏ GİRİB

Önlük taxıbdı nənəm,  
Çirməyib əl-qolunu.  
Belə qıvraq görkəmdə  
Görməmişəm mən onu.

Dedim: – Nənə, ay nənə  
Mübarekdir onlüyün.  
Niyə belə geyinib –  
Kecinmisən sən bu gün?

Nənəm öpüb üzümdən  
Dedi: – Yoxdur xəbərin.  
Mən də işə girmişəm,  
Aydın olsun gözlərin!

İş tapıbdı mənimçün  
Əziz atan, ay bala.  
Anan görən işləri  
Verməliyəm mən yola.

Anan daha bu gündən  
Çalışacaq şəhərdə.  
Sizə dadlı xörəklər  
Gərək bişirəm mən də.

Atan, anan, ay oğul,  
İşdən qayıdanadək,  
Həm evdə, həm mətbəxdə  
Mən də çalışım gərək.

Ura! – Dedim – nə yaxşı,  
Nənəm düzəlib işə.  
Gəldi qardaşım Zaur,  
Kiçik bacım Bənövşə.

Təbrik etdik nənəni  
Birlikdə üçümüz də.  
Sonra şəkil çəkdirdik  
Yadigar qalsın bizdə.

**30 sentyabr 2014**

## ŞAD EYLƏ MƏNİ DƏ

Nənəsinin yanına  
Gəldi bir gün Qəhrəman.  
Dedi: – Söylə mən kimə  
Oxşayıram, nənəcan?

Nənə güldü bir qədər  
Nəvəsinin sözünə.  
Sonra dedi: – Ay bala,  
Kim nə deyir de sənə?

Anam deyir: – Qaş-gözdən  
Mən ona bənzeyirəm.  
Onun kimi oturur,  
Onun kimi gəzirəm.

Atam isə deyir ki,  
Oxşayırsan sən mənə.  
Kim düz deyir, kim yalan  
Özün söylə ay, nənə?

– Əziz balam, yaşa sən,  
Həmişə şən, bəxtiyar.  
Böyüklərə oxşayar,  
Ailədə uşaqlar.

Sənə mahəbbatlıları,  
Sevgisi olduğundan,  
Onunçün belə deyir,  
Həm atan, həm də anan.

Özün də sev onları,  
Onlar sevdiyi kimi.  
Şad eylə gəl mənim də  
Oğul bala, qəlbimi!

**06 oktyabr 2014**

## BAŞINI ÖYDİ

Gördü güzgündə  
Özünü İlqar.  
Döydü bir qədər  
Gözünü İlqar.

Gördü qarşında  
Durub bir oğlan.  
Üst-başı onun  
Batıbdı yaman.

Qışqırkı İlqar:  
– Tez gəl, ay ana!  
Bax bu qarşida  
Duran oğlana.

Başdan ayağa  
Pinti yeriyనən...  
Qov getsin onu  
Evimizdən sən.

Ana qımışib,  
Güldü bu ara.  
– Onumu qovum, –  
Dədi, bayıra?!

Canım, gözümdür,  
Bir dənəmdir o!  
Şirin sözümdür,  
Dürdanəmdir o!

Güzgüdə sənin  
Gördüyün şəkil:  
Sənin özünsən,  
Əziz balam, bil.

Dediklərindən  
Utandı oğlan,  
Başını yerə  
Əydi bu zaman.

**15 oktyabr 2014**

## **NAHAQ QAÇMISAN**

Evə arı girmişdi  
Pəncərədən içəri.  
Anar görəndə onu,  
Yaşla doldu gözləri.

Qışqırdı: – Gəl, ay ana,  
Otağında arı var.  
Başım üstə dolanır,  
Gəlməsən, məni sancar.

Ana gəldi otaqda  
Görmədi öz oğlunu.  
Baxdı o yan, bu yana  
Tapa bilmədi onu.

Anar dedi: – Pərdənin  
Dalındayam, ay ana.  
Qovla getsin arını  
Sonra gəlim yanına.

Ana dedi: Sevmirlər  
Qorxaqları arılar.  
Nahaq yerə qaçmışan  
Sən onlardan, ay Anar.

**26 avqust 2014**

## NƏNƏ BİLMƏSİN

Dəlləyə aparmışdı  
Ata Azəri bir gün.  
Dəllək əmi bir gözəl  
Tel qoymuşdu onunçün.

Fərəhləndi ürəyi –  
Ana baxanda ona.  
Nə qiyamət telin var,  
Söylədi öz oğluna.

Nənə də gəlib çıxdı,  
Söhbətin bu çağında.  
Sevincindən oynadı,  
Uşağın qabağında.

Təbrik eylədi onu  
Candan, ürəkdən nənə.  
Dedi: – Telin nə yaxşı  
Bala, yaraşır sənə.

Gəlib çıxdı bacım da  
Qoşuldu təbriklərə.  
Gözəlləşib qardaşım,  
Telli dedi Azərə.

Mən də kiçik Azərin  
Sığalladım telini.  
Bir dəstə gül də verdim,  
Sixdım bərk-bərk əlini.

Dedim ki, bu tel sənə,  
Gör necə də yaraşır.  
Baxdıqca sıfətinə  
Sevincim aşib-daşır.

Çıxardıb o, bu zaman  
Bir konfet verdi mənə.  
Al xəlvətcə ye, – dedi,  
Bax, bilməsin ha, nənə.

**05 oktyabr 2014**

## ƏMZİK ƏMƏN QIZ

Böyük qızdır Təranə  
Əmzik üçün ağlayır.  
Verməyəndə ananı  
İşdən-gücdən saxlayır.

Əmziyi əmən kimi  
Sakit olub kiriyir.  
Gah oturur, gah durur  
Yavaş-yavaş yeriyir.

Üzü gülür uşağın  
Əmziyini görəntək.  
Yatanda da onunla  
Yuxuya getsin gərək.

Boynundakı göy ipdən  
İki əmzik sallanır.  
Bütün günü Təranə  
Evdə belə dolanır.

Əmzik əmən bu qızı  
Çox istər ata-ana.  
Sevinc, fərəh duyurlar  
Hər gün baxanda ona.

**19 sentyabr 2014**

## SÖYÜD AĞACI

Neçün əyib başını  
Yerə söyünd ağacı?  
Bilirsənsə, de mənə  
Vüqar, – dedi, ay Hacı.

Hacı getdi sorğudan  
Dərin fikrə, xəyalə.  
Dedi: – Yəqin dalaşıb,  
Düşüb belə bir hala.

Ona görə qaldırımr  
Söyünd yerdən başını.  
İstəmir ki görsünlər  
Gözdən axan yaşını.

**31 avqust 2014**

## **OLSUN SƏNİNÇÜN**

Futbol köynəyi  
Geyib əyninə.  
Gəldi İbrahim,  
Dedi: – Ay nənə.

Dur gəl ikimiz  
Futbol oynayaq.  
Ayıq-sayıq dur,  
Qapıdaancaq.

Çalış vurdüğüm  
Topları tut sən.  
Uduzacaqsan,  
Tuta bilməsən.

Onda əlini  
Salıb cibinə.  
Dadlı bir konfet  
Verərsən mənə.

Nənə gülərək  
Dedi: – Ay oğul,  
Bayaq yemisən  
Sən konfet, noğul.

Yenə ürəyin  
Konfetmi istər?  
Küsər iştahan  
Çox yesən əgər.

Onu da bil ki,  
Ay sənə qurban,  
Məndən futbolçu  
Çıxmaz heç zaman.

Gəl əyləş, nənə  
Danışsın nağıl.  
Olsun səninçün  
Konfet, həm noğul.

**12 oktyabr 2014**

## **ANAMA DEMƏ**

Qonşusunun bağından  
Bir gün gül dərən zaman.

Uf, uf, – dedi Səlimə  
Tikan batdı əlimə.

Gördü qonşu qadını  
Barmaqdan gələn qanı.

Dedi: – Gəl bizi gedək,  
Sənə eyləyim kömək.

Qızı evə gətirdi,  
Uşağa əl yetirdi.

Nə vaxt istəsən, – dedi,  
Gəl yanımı sən, – dedi.

Gül verim dəstə-dəstə,  
Apar get, gözüm üstə.

Ancaq bir qız, bir oğlan  
İcazəsi olmadan

Girsə özgə bağına  
Oğru deyərlər ona.

Bildim, – dedi Səlimə,  
Xala, anama demə.

Qız salladı başını,  
Axıtdı göz yaşını.

**3 oktyabr 2014**

## **QORXUR NƏNƏM**

Ağrıyır dişi  
Nənəmin bu gün.  
Dəyişib halı  
Onun büsbütün.

Dura bilməyir  
Bir yerdə arvad.  
Gəzib dolaşır,  
Olmayırla rahat.



Anam deyir ki,  
Tərslik eyləmə.  
Gedək göstərim:  
İstərsən kimə.

Nənəm iynədən  
Qorxur deyəsən.  
Dişini çəkən  
Həkimə əhsən!

Yəqin çox konfet  
Yediyi üçün.  
Nənəmin dişi  
Ağrıyır bu gün.

**30 avqust 2014**

## MƏNSİZ DEYƏRSƏN

Bir gün anaya  
Dedi Dürdanə:  
– Yalancı deyir  
Qardaşım mənə.

Bilirəm uşaq  
Yalan danışmaz.  
Belə deməsin  
Qoy mənə Qorxmaz.

Ana qızının  
Üzündən öpdü.  
Bir az oxşayıb,  
Gözündən öpdü.

Sən mənim gözəl,  
Qızımsan, – dedi.  
Onun qulağın  
Çekərəm, indi.

Bilirəm yalan  
Çıxmaz dilindən.  
Get çağır gəlsin  
Qardaşını sən.

Dürdanə dedi:  
– Ana, ay ana,  
Yanımda heç nə  
Demə sən ona.

Düşər üstümə  
Vallah yenə o.  
“Xəbərçi” deyər  
İndi mənə o.

Demək istəsən  
Ana, əyər sən.  
Ona sözünü  
Mənsiz deyərsən.

**21 sentyabr 2014**

## GÜLDÜ GÖZLƏRİ

Bayaqdan bəri  
Ağlayır Pəri.

Anası gəldi  
Onu kırıtsın.  
— Ağlama, dedi, —  
Gəl içün-için.

Nə istəyirsən,  
De, verim sənə.  
Bəlkə dəyiblər,  
Qızım, xətrinə?

İncidib səni  
Yoxsa qardaşın.  
Ağlama, quzum,  
Ağriyar başın.

Başı ilə: yox,  
Yox, — dedi uşaq.  
Nənə də gəldi  
Nəsə duyaraq:

— Qurban olaram  
Balama, — dedi.  
Gəl öpüm səni  
Ağlama, — dedi.

Sonra əl atdı  
Cibinə nənə.  
Bir konfet verdi  
Gül nəvəsinə.

Aldı konfeti  
Pəri bu zaman.  
Dedi: – hardadır  
Baba, nənəcan?

Gəzin, axtarın  
İndi hər yanı.  
Tapın bu saat  
Mənə babanı.

Söz verib: nağıł  
Danışsın mənə.  
Qovlaşın qurdu  
Nağıldan yenə.

Yoxsa Məngülü  
Tutub yeyəcək.  
Yazılıq Şəngülü,  
Udub yeyəcək.

Nənə gülərək  
Çatdı qaşını.  
Dedi: – Üzərəm  
Qurdun başını!

Qoymaram yesin  
Boz qurd onları.  
Artsın keçinin  
Dərdi, qubarı.

Bilirəm mən də  
Çox nağıl, şeir.  
Otur danışım,  
Nəvəcan, bir-bir.

Girdi bu zaman  
Baba içəri.  
Bilsəniz necə  
Sevindi Pəri!..

**17 sentyabr 2014**

## **SAĞ OL DEYİRDİ**

Suda üzürdü  
Bir ana ördək.  
Baxırdı o yan, –  
Bu yana ördək.

Gördü balası  
Yoxdur yanında.  
Bir qorxu-hürkü  
Duydu canında.

Düşündü: axı  
Nə oldu ona?  
Üzüb yanından  
Getdi hayana?!

Bəlkə tülkünün  
Keçdi əlinə.  
Böyük iştahla  
Vurnuxurdu o  
Bu yanda yenə.

Dərd, qəm içində  
Qayıtdı geri.  
Birdən ördəyin  
Güldü gözləri.

Gördü balası  
Yerə uzanıb,  
Onun yanında  
Bir qız dayanıb.

Bala ördəyin  
Silir qanını.  
Gizlədə bilmir  
Həyəcanını.

Ördək sahilə  
Fırlandı dərhal:  
Balacasından  
Öyrəndi əhval.

Qanadlarını  
Geniş açaraq,  
“Sağ ol” deyirdi  
Qızı bu sayaq.

**20 sentyabr 2014**



## OĞUZUM

Bir tərəfin uca dağdır,  
Bir tərəfin bağça-bağdır.  
Xalq içinde üzün ağdır,  
Vüqarımız, fəxrimizsən,  
Oğuzum, sən; Oğuzum, sən!

Məhəbbətin qəlbdə dərin,  
Havan təmiz, suyun sərin.  
Üzə gülür zirvələrin!  
Vüqarımız, fəxrimizsən,  
Oğuzum, sən; Oğuzum, sən!

Qoz, fındıqlı bağların var,  
Toy-büsətli çəğərlərin var,  
Qoynun olub bir laləzar,  
Vüqarımız, fəxrimizsən,  
Oğuzum, sən; Oğuzum, sən!

Gözəlləşir Padar, Sincan,  
Xalxal, Qumlaq olub bir can!  
Fərəhlənir baxan insan,  
Vüqarımız, fəxrimizsən,  
Oğuzum, sən; Oğuzum, sən!

Qürbət eldə Simax Şeyda,  
Hər gün səni salır yada,  
Mənimləsən, olsam harda –  
Vüqarımız, fəxrimizsən,  
Oğuzum sən, Oğuzum sən!

**25 dekabr 2013**

## BABALAR

Dünyagörmüş  
Bir dünyadır  
Babalar.  
Qəlbimizdə  
Ululara  
Hörmət var.

Nəvələrə  
Qayğı, hörmət  
Bəslərlər.  
Hamımızı  
Şən günlərə  
Səslərlər.

Danışarlar  
Bizə hərdən  
Nağıllar.  
Şələquyruq  
Tülkülərdən  
Nağıllar.

Deyirlər ki,  
Oxuyun siz,  
Boy atın.  
Olun layiq  
Övladları  
Həyatın.

**29 may 2014**

## PAYINI SAXLARLAR

Göz yaşı tökür  
Araz bayaqdən.  
Eşidib nənə  
Gəldi uzaqdan.

– Qurban olaram,  
Balama, – dedi.  
Göz yaşı tökmə,  
Ağlama, – dedi.

Öpdü nəvənin  
Üzündən nənə.  
Kim dəyib, – dedi, –  
Sənin xətrinə.

Hamıdan dəcəl  
Qardaşın Azad,  
Eyləyib səni  
Yoxsa narahat?

Qulaqlarını  
Çekərəm indi.  
Bilər qardaşı  
İncitmək nədi.

– Məni ağladan  
Qardaşım deyil.  
Uçan quşlardır,  
Ay nənəcan, bil.

Gedək, onları  
Biz qovaq, nənə!  
Yoxsa ağacda  
Tut qalmaz mənə.

— Nə qədər desən,  
Ağacda tut var.  
Sənin payına  
Toxunmaz quşlar.

*07 iyun 2014*

## ÇOX SEVƏCƏK

Anasının yanına  
Gəldi məktəbli Araz,  
Dedi: – Ana, dərsimi  
Mən danışım, qulaq as.

Oxuyub öyrənmişəm,  
Hər sözü, hər kəlməni.  
Bir daha müəllimim  
Danlamaz yəqin məni.

Bir saatın içinde  
Əzbərləmişəm tamam.  
Sən kitaba bax, ana,  
Danışım aram-aram.

– Dərsi əzbərləmək yox,  
Dərk etsin şagird gərək.  
Onda müəllim onu  
Daha da çox sevəcək.

**26 iyun 2014**

## ATIB GEDƏRLƏR SƏNİ

Kibrit ilə oynayırdı  
Evdə kiçik Fəridə.  
Acıqlandı anası  
Onu belə görəndə.

Dedi: – Apar yerinə  
Qoygınən sən kibriti.  
Od ilə oynayırsan,  
Qızım, neçin sən indi?

Bir gör evdə nə qədər  
Oyunçağın var sənin.  
Kibriti çalsan əgər,  
Əllərin yanar sənin.

Alışib yana bilər  
Hətta evimiz belə.  
Qorxuludur oynamamaq,  
Od ilə, alov ilə.

İndi kuklan Gülyanaq  
Darıxır sənin üçün.  
Get gör necədir həli,  
Qayğısına qal özün.

Bəlkə elə xəstədir,  
Tək-tənihadır otaqda.  
Həkim çağır qoy gəlsin  
Baxsın ona yataqda.

Gözəl qızım, kibritə  
Əlini vurma daha!  
Yoxsa oyuncaqların  
Səndən küsüb gedər ha!

**23 sentyabr 2014**

## BAHAR

Hər çiçəyin, hər gülün  
Öz ətri, öz rəngi var.  
Yamyaşıl don geyinir,  
Bahar gələndə dağlar.

Fərəhlənir ürəklər  
Baxanda çöl, çəmənə.  
Kol dibində bənövşə  
Nəğmə oxuyur mənə.

Gün dəydikcə açılır  
Nərgizin də gözləri.  
Seyr eyləyir dağları,  
Dərələri, düzləri.

Çöldə bitən lalələr  
Dönür əlvan xalıya.  
Elə bil uçub göyə:  
Çatsın Günəşə, Aya.

Əsən küləklər döyür  
Ərklə qapını yenə.  
Quşların şən nəğməsi  
Yayılır yer üzünə.

Hara baxsan sevinir,  
Şadlıq edir insanlar.  
Gözəlliyyin anadan  
Olan günüdür bahar.

**1 sentyabr 2014**

## NƏNƏYLƏ GETDİ

Bəsti ana oğlunu  
Dilə tutur bayaqdan:  
– Səhər çoxdan açılıb,  
Dur, Muradım, yataqdan.

Geyindirim gəl səni,  
Yusana əl-üzünü.  
Onda hiss eləyərsən  
Əziz balam, özünü.

İndi durmasan əgər  
Gecikərsən baxçana.  
– Getmək istəmirəm mən  
Daha baxçaya, ana.

– Bıy, bıy, başıma xeyir,  
Bu nə sözdür deyirsən?  
Tez, dur canım-ciyərim  
Ananı incitmə sən.

Nənə də gəlib çıxdı,  
Dur, Muradım, dur, – dedi.  
Ay gözəlim, qəşəngim,  
Ay həyatım, dur, – dedi.

Mənim də ürəyimdən  
Keçir baxçaya getmək.  
Ay anası geyindir,  
Tez ol uşağı görək!

Ura! Qışqırdı Murad,  
Nənəm bizlə bərabər!  
Yaxşı oldu onunla  
Gedərəm mən hər səhər.

Geyindirdi oğlunu  
Sevinc içində ana.  
Bir fincan isti süd də  
İçirdi övladına,

Bir az sonra nənəylə  
Qapıdan çıxdı Murad.  
Bağçaya yola düşdü  
Üzü gülər, qəlbi şad.

**26 oktyabr 2014**



## İSTƏRƏM

Cəfər dedi Səfərə:

– Bir bax, bura kim gəlir!  
Yoldaşımız, dostumuz  
Xəbərçi Səlim gəlir.

Səlim gəlib görüşdü,  
Məktəb dostları ilə.  
Cəfər dedi: – Gəlmisən  
Hansı təzə xəbərlə?

– Təzə xəbər eşitmək,  
İstəyirsən, ay Cəfər?  
Yeni hərarət ölçən  
Kəşf eyləyib alımlər.

– Yox, canım, nə deyirsən  
Dilə gəldi Səfər də.  
– Heç nədən xəbərin yox,  
Yaşayırsan şəhərdə.

Yalan xəbər nə zaman  
Eşitmisən Səlimdən?  
Yalnız doğru, düzgün söz  
Çıxar mənim dilimdən.

Körpələrçün bir köynək  
İcad edib alımlər,  
Geyindirsən uşağın  
Əyninə onu əgər;

Hərarəti olanda  
Köynək başqa rəng alır.  
Ana onda xəstənin  
Dərhal qeydinə qalır.

Cəfər dedi Səlimə  
Elə bu zaman, bu dəm:  
– Mən də elm öyrənib  
Alım olmaq istərəm.

**1 oktyabr 2014**

## TƏŞƏKKÜR ETDİ

Bir payız günü idi,  
Möhkəm külək əsirdi.  
Bağçalarda, bağlarda  
Səs salaraq gəzirdi.

Küçədə idi Elxan,  
Kürrük edirdi xəzan.  
Külək alıb apardı  
Papağını başından.

Papağının dalınca  
Oğlan qaçıdı bir qədər.  
Bir də gördü yeriyir  
Ona sarı bir nəfər.

Al, – dedi, qoy başına,  
Hava küləkdir, oğul.  
Gözlə soyuq dəyməsin,  
Özündən muğayat ol.

Niyə belə arıqsan  
Sən də mənim oğlum tək?  
Yoxsa anan verməyir  
Hər gün sənə çay-çörək?

Külək aparar səni  
Gəl gedək mənim ilə.  
Dayanana oxşamır  
Xeyli əsəcək hələ.

O mehriban əmiyə  
Elxan təşəkkür etdi.  
Hələ yaxşı var deyə:  
Allaha şükür etdi.

**23 sentyabr 2014**

## KÜSƏYƏN QIZ

Bir gözəl qızdır Süsən,  
Mən gördüm, sən görəsən!

Boy atır gündən-günə,  
Oxşayır Aya, Günə.

Küsəyən qızdır bir az;  
Küsmədiyi tapılmaz...

Küsür qardaş-bacıdan,  
Dava salır ucadan.

Quyruğunu tutub dik,  
Gəzəndə evdə pişik,

“Miyo-miyo” edəndə,  
Yolu ilə gedəndə,

Süsən deyir: – Ey Məstan,  
Keçmə mənim yanımıdan.

Bir də keçsən, küsərəm;  
Nəfəsini kəsərəm.

“Civ-civ” etsə cücelər,  
Kaş əlinə keçələr!..

Deyər: – Sakit ötün siz,  
Çıxməsin ha səsiniz.

Yoxsa sizdən küsərəm,  
Dəninizi kəsərəm!

İt hürəndə dur, – deyər,  
Farağat otur! – deyər.

Hürmə gəlib-gedənə,  
Səsin xoş gəlmir mənə.

Açığımı tutdursan,  
Küsərəm səndən, inan.

Susqun qalır dərhal it,  
Ləhləyir sakit-sakit.

Xoş gəlir bu Süsənə,  
Hər canlıdan küsənə.

Ana deyir: – Ay qızım,  
Ay baharım, ay nazım,

Gah itdən, gah Məstandan,  
Hey küsürsən bir yandan.

Küsmək olmaz bu qədər,  
Küsmək səni dəng edər.

Hürküdürsən cücəni,  
Fərələri, beçəni.

Gəl otur, südünü iç,  
Xoşuma gəlmirsən heç.

Küsməyi boşla daha,  
Bax, səndən küsərəm, ha!

**28 avqust 2014**

## SƏNİN KİMİ

– Söz-söhbətli adama  
Oxşayırsan, ay Həsən.  
– De: sən öl, xəbərim yox,  
Kənddə gəzən xəbərdən.

– Sən öl, yoxdur xəbərim,  
İndi çıxıram çölə.  
Kim kiminən döyüşüb,  
Savaşış kim kiminlə?

– Yox ey, qonşumuz Badam,  
Şuşaya gedib gecə.  
Səhər tezdən qayıdır,  
Yenə kəndə gizlicə.

– Nə deyirsən, a dostum,  
Ola bilməz belə iş.  
Yoxsa arvad vəhşi şir,  
Pələng ürəyi yemiş?

Yaxşı ki, düşmən onu,  
Bölməyib iki yerə.  
Ah-naləsi qalxmayıb,  
Ucalmayıb göylərə.

Badam deyir: Şuşanı  
Tanımadım görəndə.  
Düşmənlərə min nifrət,  
Qəzəb oyandı məndə.

Xocalıda gəzəndə,  
Yaman dəyişib həli.  
Ürəyi qana dönüb,  
Artıb dərdi, məlali.

– Böyük hünər göstərib,  
Cürət eyləyib Badam.  
Ancaq dediyin sözə, –  
Söhbətə inanmırıam.

– Gecə yuxuda görüb,  
Arvad dediklərimi.  
Dilbilməz görməmişəm  
Mən hələ sənin kimi.

**31 avqust 2014**

## **ADIM QALAR**

Laylay çalır  
Balam Sona.  
Səhər-səhər  
Kuklaşına.

Yum gözünü  
Yat, yat, – deyir.  
İndi gələr  
Murad, – deyir.

O, səs-küylü  
Dəcəl oğlan,  
Qoymaz səni  
Dinc yatasan.

Qucağına  
Alar səni,  
Yaman hala  
Salar səni.

Dartar, yolar  
Bil saçını.  
İncik salar  
Mən bacını.

Murad gəlib  
Çıxdı bu an.  
Dedi: – Sən nə  
Danışırsan?

Bir də mənə  
Dəcəl demə.  
Aç gözünü,  
Bax üzümə.

Qardaşını  
Pisləmə gəl.  
Demə mənə  
Daha dəcəl.

Yoxsa məndən  
Küsər kuklan,  
Adım qalar  
Dəcəl oğlan.

*15 iyun 2014*



## QARABAĞ

Sən qəlbimin sevincisən,  
Bir dənəsən; bir incisən,  
Yad əllərə düşdün nədən?  
Mənim gözəl Qarabağım,  
Torpağı ləl Qarabağım!

Neçə ildir gülmür üzün,  
Bülbül ötmür düzün-düzün  
Bu dərdi kimsə görməsin!  
Mənim gözəl Qarabağım,  
Torpağı ləl Qarabağım.

Dahilərin saya gəlməz!  
Salıb bütün dünyaya səs,  
Yox Bülbülə, Xana əvəz  
Mənim gözəl Qarabağım,  
Torpağı ləl Qarabağım.

Xocalının günü qara,  
Füzulinin qəlbə yara,  
Şuşa, Laçın düşüb dara,  
Mənim gözəl Qarabağım,  
Torpağı ləl Qarabağım.

İnşallah ki gələr zaman,  
Azadlığa qovuşarsan,  
Gözlərində gülər cahan,  
Mənim gözəl Qarabağım,  
Torpağı ləl Qarabağım.

*Münhen şəhəri  
Sentyabr, 2014*

## DƏYİŞMƏRƏM HƏÇ BİR ŞEYƏ

Bir ağacın kölgəsində  
Dincəlirdi iki uşaq.  
Biri dedi o birinə:  
– Olmur bu gün nəfəs almaq.

Elə bil ki, od tökülür,  
Göydən yerə yavaş-yavaş.  
Yaxşı ki, bu ağaç vardır  
Dincəlirdik burda, qardaş.

Bəşir dedi: – Düz deyirsən,  
Yaşılığın yox əvəzi.  
Ağacların kölgəsi də  
İstilərdən saxlar bizi.

Yoxsa çölə çıxməq olmaz,  
Belə isti bir havada.  
Ona görə yazda hamı  
Ağac əkir el-obada.

İməcilik tədbirində  
Çox iş gördü məktəbimiz,  
Yollar boyu cərgə ilə  
Ağac əkdik, ay Nadir, biz.

Ancaq o gün o tədbirə  
Gəlməmişdin deyəsən sən.  
– Düz deyirsən, yatıb qaldım,  
Durammadım səhər tezdən.

Məni sınıf rəhbərimiz  
Çox danladı səhəri gün.  
Peşmançılıq çəkirəm mən  
Düzü hərəkətim üçün.

Eylədiyim səhvə görə,  
Bağışla, gəl, sən də məni.  
Heç bir şeyə dəyişmərəm,  
Mən bu ağac kölgəsini.

**24 oktyabr 2014**

## **SEVİRƏM SƏNİ**

Xəstələnmişdi  
Xoşqədəm nənə.  
Gələ bilmirdi  
Yazlıq özünə.

Həkim də gəlib  
Baş çəkdi ona.  
Hərarəti var,  
Dedi, qızına.

Qoymayın dursun  
Yorğan – döşəkdən.  
İsti çay verin,  
Qoy içsin hərdən.

Alın aptekdən  
Bu dərmanı da.  
Gündə üç dəfə  
İçsin vaxtında.

Şəhriyar dedi:  
– Nənə, ay nənə,  
Qoyma güc gəlsin  
Xəstəlik sənə.

Qulağını çək,  
Qov çıxıb getsin.  
Qıymırıam səni  
Belə incitsin!

Axi, sən mənim  
Nağıl nənəmsən.  
Qəşəng nənəmsən,  
Ağıl nənəmsən.

Nağılsız qoyma  
Heç zaman məni.  
Hər kəsdən artıq  
Sevirəm səni.

**1 noyabr 2014**

## NƏNƏM KİMİ

— Aşıqdır nənəm,  
Telli sazı var.  
Çalıb-oxuyur,  
Xoş avazı var.

Çıxış eyləyir  
Şənliliklərdə o.  
Toyda-mağarda,  
Neçə yerdə o.

Xalqın içində  
Var adı-sanı.  
Valeh eyləyir  
Səsi insanı.

Dilindən düşmür  
Aşıq Ələsgər.  
İmrən, Qurbanı,  
Zülfiyə, Əkbər.

Gəlir Misirdən,  
Parisdən səsi.  
Gözel Londondan,  
Tiflisdən səsi.

Aşıq nənəmi  
Sevirəm mən də.  
Saza məhəbbət  
Oyadıb məndə.

Çalıb oxumaq  
Bilirəm artıq.  
Olacağam mən  
Onuntək aşiq.

**29 oktyabr 2014**

## MEHRİBAN BALA

*Fərhad müəllimin nəvəsi  
Mehribana həsr edirəm.*

Evdə hamı çox sevir  
Balaca Mehribanı.  
Onun kimi ağıllı,  
Sevimli bir qız hanı?!

Babası Fərhad baba  
Çox sevir nəvəsini.  
Qəlbi fərəhlə dolur  
Eşidəndə səsini.

Nənə də sevib – oxşar,  
Nəvəsinə deyər can.  
Gəl bir öpüm üzündən,  
Sən nə şirin balasan.

İlqarın əziz qızı  
Ata dönəndə işdən.  
Yüyürür qabağına,  
Atılıb-düşür şən-şən.

Kaş ki, bütün uşaqlar,  
Mehribantək boy atsın.  
Bir qəm-qüssə bilmədən,  
Gözəl günlərə çatsın.

## NƏNƏ VƏ NƏVƏ

Öz adını verib nənə  
Balaca qız nəvəsinə.

Şipşirindir gülüşləri,  
Parıldayıq ağ dişləri.

Ağıllıdır Bəsti bala,  
Nəgmə deyir bala-bala.

Bu gün dərsə gedəcəkdir,  
Arzusuna yetəcəkdir.

Geyindirir qızı ana,  
Sığal çəkir saçlarına.

Baxıb-baxıb nəvəsinə  
Fərəhlənir Bəsti nənə.

Bir dəstə gül verdi qızı, –  
Gülümsəyən ərkinaza.

Öpdü sonra nənə şən-şən  
Nəvəsinin üz-gözündən.

Dedi, qızım, get yaxşı yol,  
Dərslərində əlaçı ol.

Fəxr eləyək səninlə biz,  
Nurla dolsun ürəyimiz.

**12 iyul 2014**

## **YAXŞI Kİ, VARSIZ**

Mehribanam mən  
Bacım Nərgizlə.  
Dalaşmirıq biz  
Bir-birimizlə.

Gah şəkil çəkir,  
Evcik qururuq.  
Sakit oturub,  
Sakit dururuq.

Razıdır bizzən  
Ata-ana da.  
Bizi çox sevən  
Nənəm Sona da

Deyir: – Nə gözəl  
Şən bacılarsız,  
Dünya gözəldi,  
Çünki siz varsız.

*Münhen şəhəri  
May, 2014*

## UŞAQLAR

Ömrümüzün  
Bəzəyidir  
Uşaqlar.  
Həm gülüdür,  
Çiçəyidir  
Uşaqlar.

Yuxudan tez  
Oyanırlar  
Hər səhər.  
Baxçalara,  
Məktəblərə  
Gedirlər.

Bu sevimli  
Balaları  
Vətənin:  
Həm onundur,  
Həm mənimdir,  
Həm sənin.

Azad, gözəl  
Bir ölkədə  
Yaşarlar  
Hamısı şən,  
Üzügülər,  
Bəxtiyar.

**1 iyun 2014**

## SİZİNLƏ DƏ FƏXR ETSİNLƏR

Öz soyadları ilə  
Fəxr edirdi üç oğlan.  
Məktəbli Qara ilə,  
Kiçik Nicatla Orxan.

Nicat dedi: – Bilirsiz,  
Mənim babam kim olub?  
Ulduzları öyrənən  
Böyük münəccim olub.

Teleskopla baxıb o,  
Onların hər birinə.  
Elmə töhvələr verib,  
Nənəm danışıb mənə.

Qalın-qalın kitablar  
Həsr edib ulduzlara.  
Fəxr edirəm babamla  
Mən ay Orxan, ay Qara.

Oddan-avodan keçib,  
Orxan dedi ki, atam.  
Tərifləmə babanı,  
Sən bu qədər, ay balam.

Mənim atam vuruşub,  
Xarkovdan Berlinədək.  
Neçə yara alıbdı  
Uzun yollar keçərək.

Aldığı ordenlərin,  
Medalların yox sayı.  
Yurdumuzu qoruyub,  
Vuruşmayıb havayı.

Mən belə ata ilə  
Fəxr edirəm hər zaman.  
Nəhayət dilə gəlib  
Qara dedi: – Bir dayan!

Bu gün, sabah kosmosa  
Uçacaqdır qardaşım.  
Məni təbrik edəcək  
Neçə dostum, sirdaşım.

Yerdə gəzib dolaşmaq  
Mən biləni nədir ki.  
Göydə hünər göstərib,  
Ad-san qazan sən təki.

Nə gizlədim, a dostlar,  
Sizdən bu həqiqəti,  
Evimizdə hamının  
Fərhada var hörməti.

Eşitdi bu söhbəti  
Yolla gedən bir dayı.  
Mübahisə etməyin  
Gəlin dedi havayı.

Balalarım, oxuyun  
Çatın böyük ad-sana.  
Sizinlə də fəxr etsin  
Qoy hər ata, hər ana.

*30 iyun 2014*

## BUNDAN BELƏ

Gəncə çayın sahilində  
Oynayırdı iki uşaq.  
Biri bir az böyük idi,  
Üzügülər, saçı qıvraq.

Birdən-birə dəydi yerə,  
Qaçan zaman kiçik oğlan.  
Ağlamağa başladı o,  
Ayaq üstə durub bu an.

Qaçıb gəldi dərhal ana  
Sildi onun göz yaşını.  
Sığalladı “can, can” deyə  
Balasının üst-başını.

Sonra alıb qucağına  
Öpdü iki üzündən də.  
Yaşı hələ qurumamış  
Doluqsunmuş gözündən də.

Dedi: – Kişi qırığısan,  
Ağlamasın kişi gərək.  
Asta-asta oyna bir az,  
Allah olsun sənə kömək.

Anasının qucağından  
Yerə düşüb bir an Əziz,  
Dedi: – Murad, oturma gəl  
Yenə gedək oynayaq biz.

Anam deyir sakit-sakit:  
Oynasam mən sənin ilə,  
Böyük Allah köməyimə  
Gələcəkdir bundan belə.

*08 iyun 2014*

## BELƏ ŞEY EYLƏMƏ

Ana sözünə  
Baxmayıb Əskər.  
Tut ağacına  
Çıxdı bir səhər.

Dərib tutlardan  
Bir-bir yeyirdi.  
Baldan şirindir  
“Bunlar” deyirdi.

Ancaq o yerə  
Düşmək istərkən.  
Halı dəyişdi  
Qəflətən birdən.

Qışkırdı: – Ana,  
Çağır nənəni,  
Gəlin ağacdən  
Düşürdün məni.

Gəldilər tezçə  
Nənəylə ana,  
Çatmadı kömək  
Bizim oğlana.

Bir azdan sonra  
Ata da gəldi.  
Bir an içində  
Ağaca dikəldi.

Çıkarıb onu,  
Düşürdü yerə.  
Bir söz demədi  
Ona bu kərə.

***06 may 2014***

## DƏCƏLƏ BAX, DƏCƏLƏ

Murad dəcəl oğlandı,  
Nə qandırıldı, nə qandı.

Bir yerdə dinc oturmaz,  
Əlləri sakit durmaz.

Hərdən çəkib saçını,  
İncidir də bacını.

Gizləyir dəftərini,  
Kimsə tapmır yerini.

Çağırır onu ana,  
Bir az təpinir ona.

– Dayan, deyir, dayan bir;  
Bu saat atan gəlir.

Tənbeh eyləyər səni,  
Yaxşı verər dərsini.

Deyər: ağ etmə belə,  
Dəcələ bax, dəcələ.

Murad düşür həyətə,  
Dاش alıb atır itə.

It vurnuxur yerində,  
Hürüb durur yerində.

Oğlan gülüb bir qədər,  
Ayrılıb ordan gedər.

Görür gəzir toyuqlar,  
Hərdən su içib onlar.

Baxıb göyün üzünə,  
Qaçıb gedirlər yenə.

“Cip, cip” çağırır dəcəl,  
Toyuqlardan çəkmir əl.

Nənə gelir bu zaman,  
Deyir, ay bala, dayan.

Toyuqları ürkütmə,  
Belə işləri etmə.

Gel özünü al ələ,  
Dəcələ bax, dəcələ.

Qonşu qızı Nargilə  
Oynayır dəcəl ilə.

Cırnayırancaq oğlan,  
Qız razi qalmır ondan.

Küsüb getmək istərkən,  
Əlini atıb birdən,

Saçını çəkir onun,  
Başına açır oyun.

Qız qışqırıb yaş tökür,  
Ağlayır hönkür-höñkür.

Eşidib gəlir ana,  
Gedək deyir qızına.

Bir daha Murad ilə,  
Oynamama, gəl, Nargilə!

Görürsən ki, bu nadinc,  
Dinc dura bilməyir heç.

Yəqin bir gün, bir səhər  
Nadinclikdən əl çəkər.

Görən gətirər dilə:  
Dəcələ bax, dəcələ.

***1 iyun 2014***



## ÇOX SAĞ OL DESİN

Bağın içində  
Balaca Nurtən  
Sərçələrə dən  
Verirdi şən-şən.

Qurtaran kimi  
Quşların dəni,  
Qız dedi: – Ana,  
Eşit, gəl, məni.

Bir az da dən ver:  
Sərçələr üçün,  
Ac qalmasınlar  
Quşlar qoy bu gün.

Ana söylədi:  
– Qızım, yaxın gəl.  
Qoy öpüm səni  
Mən əvvəl-əvvəl.

Sənin nə qədər,  
Gözəl qəlbin var.  
Qorxma, ölməzlər  
Acıdan quşlar.

Al bu dəni də,  
Səp, quşlar yesin.  
Hamısı sənə  
Çox sağ ol, desin.

**12 iyul 2014**

*Stalingrad döyüşlərində qəhrəmanlıqla  
vuruşan atam Yuşvayev Barux Yaqub  
oğlunun əziz xatırəsinə iżhaſ edirəm.*

*Müəllif*

TOPÇU HƏSƏN  
(poema)

## MÜƏLLİFDƏN

Əziz oxucum! Əlinə götürdüyün bu kitab, "Topçu Həsən" poeması mənim müharibə dövrünə düşən ağır uşaqlıq həyatımın təəssüratları əsasında indiki ahil çağında qələmə alınıb. Mən bu əsəri yazmaq üçün düz bir ömür yol keçib gəlmışəm. Həmişə də ürəyimdə müharibəyə, onu törədənlərə kükrəyib daşış nifrətim, qəzəbim. Atam düz iki dəfə müharibədə olub. Birinci dəfə tərxis olunandan sonra evimizə qayıdır, arxa cəbhədə çalışıb.

Yadımdadır səhər açılmamışdan gecə saat 3-4-dən çörək növbəsinə durardıq. Bir dəfə atamla birgə getmişdik çörək almağa. Bizi tutub milisə apardılar, əməlli-başlı tənbeh etdilər, sən demə gecə ikən növbədə dayanmaqla kimlərinə rahatlığını pozmuşuq, yuxusuna haram qatmışıq...

O zamanlar Kirovabad adlanan qədim Gəncə şəhərində müharibə illəri – mən çox ağırlı səhnələrlə qarşılaşmışıam. Müharibədən şikəst qayıdanları, əlini, ayağını mərmi aparanları, qoltuq ağacları ilə dükana-bazara qaçıb yaşamaq uğrunda çarpışan, mücadilə eləyən, sıfətindən ağrı-acı yağan köməksiz, əlacsız adamları çox görmüşəm.

Bir müddət keçdi, atamı təzədən müharibəyə apardılar, dedilər döyüşə bilməsən də səngər ki qaza bilərsən.

Atamın müharibədən elədiyi ağır, üzücü söhbətlər hələ də yadımdadır. Bax o, söhbətlərin bir də arxa cəbhədə gözümlə gördüğüm hadisələrin əsasında araya-ərsəyə gəldi bu poema. Atam qələbədən sonra ikinci dəfə evimizə gələndə tanınmaz dərəcədə arıqlamış, gözləri çuxura düşmüşdü. Səbəbini soruşanda o gün-

lərlə ac-susuz qaldıqlarından, gecəli-gündüzlü külüng  
vurub səngər qazdıqlarından danışardı.

Bu söhbətlər mənim uşaq qəlbimə silinməz yara-  
lar vururdu, dağılan şəhərlərə, yanıb külə dönən kənd  
və qəsəbələrə, günahsız yerə həlak olan milyonlarla  
insanlara – qocalara, cavanlara, uşaqlara və körpələrə  
ağrı deyib ürəyimdə içün-için ağlayırdım.

Müharibəyə nifrət edirdim, mənim dəcəl, şən,  
qayğısız uşaqlığımı əlimdən aldığı üçün! "Topçu Hə-  
sən" poemamı atam Barux Yaqub oğluna ünvanlama-  
ğım da təsadüfi deyil. Bu əsərdə nəql olunan müharibə  
səhnələrinin bir çoxu atamın yaddaşında özünə iz sal-  
mış xatirələrindən götürülmüşdür.

Topçu Həsən mənim sevdiyim, əzizlədiyim, ağır-  
ağır döyüşlərdən çıxardığım qəhrəmandır. Əziz oxucu-  
lar, mənə elə gəlir ki, siz də onu sevəcək, keçdiyi dö-  
yüş yolunu maraqla izleyəcəksiniz! Bu əsəri ona görə  
yazdım ki, sizin görmədiyiniz Böyük Vətən müharibəsi  
haqqında təəssüratınız olsun, qəlbinizdə bütün müha-  
ribələrə nifrət oyansın.

*Hörmətlə: Simax Şeyda*

## MÜƏLLİFDƏN

Topçu Həsən, –  
Topçu Həsən,  
Mehribanım,  
Xoş gördük.  
Təzə-təzə  
Üzə çıxan  
Qəhrəmanım,  
Xoş gördük!  
Heç bilmirəm  
Harda, haçan  
Biz üz-üzə  
Gəlmışık.  
Sənin ilə  
Söhbət edib  
Danışmışıq,  
Gülmüşük.  
Bəlkə, elə  
Görüşmüşük  
Uşaqların  
İçində.  
Bir-birini  
Qovub-tutan  
Qoçaqların  
İçində.  
Bəlkə elə  
İş üstündə  
Cəlb etmişən  
Fikrimi.

Bir mehriban  
İnsan kimi,  
Bir işgüzar  
Dost kimi.  
Nə fərqi var,  
Görüşmüşük.  
Harada biz,  
Nə vaxt biz?  
Bircə onu  
Bilirəm ki,  
Yaşasəq da  
Xoşbəxt biz,  
İllər keçir  
Ömrümüzdən,  
Yaş üstünə  
Gəlir yaş,  
Nə səni bir  
Tanıyan var,  
Nə də məni,  
A qardaş!  
Qoy bu kiçik  
Əsərimdə  
Səndən söhbət  
Açım mən.  
Bəlkə adın  
Düşmədi heç  
Uşaqların dilindən.

## MÜHARİBƏ BAŞLADI

Bir səs gəzdi hər yanı  
Müharibə başladı.  
Bir səs gəzdi dünyani,  
Müharibə başladı.

Azğın faşist ordusu  
Ölkəmizə soxuldu.  
Xalqımızın qəlbində  
Sevinc, fərəh yox oldu.

Dindi toplar, tüfənglər,  
Tanklar da düşdü işə.  
Təyyarələr şığıdı,  
Yer, göy gəldi təşvişə.

Doğma vətən mülkünü  
Büründü tüstü, duman.  
Yandı kəndlər, şəhərlər  
Külə döndü anbaan.

Azığınlaşan düşmənə  
Ölüm deyə, qan deyə,  
Bıǵıburma oğullar  
Yola düşdü cəbhəyə.

Qorumaqcın vətənin  
Şöhrətini, şanını  
Getdi gənc də, qoca da  
Qurban versin canını.

Düzdür əvvəl çəkildik,  
Məglub olduq, basıldıq.  
Əsirlikdə can verdik,  
Yüz-yüz, min-min asıldıq.

Neçə qorxunc düşmənin  
Tuş gəldik gülləsinə.  
Mərmi kimi qoyulduq  
Topların lüləsinə.

Yandıq qaz sobasında,  
Göyə çıxdı tüstümüz.  
Bəzən sindi qolumuz,  
Bəzən çıxdı gözümüz.

Dözdük min əziyyətə,  
Əzaba, işgəncəyə.  
Gah da Tyorkin kimi  
Gəldik pəncə-pəncəyə.

Zəbt etsə də yağılар  
Minskini, Tallini,  
Qoruyurdu igidlər  
Vətənini, elini.

Ayaqyalın, dəlisov  
Bir uşaqdım onda mən.  
Minib qarğı atımı,  
Gəzirdim hər yanda mən.

Bilmirdim dava nədir,  
Top nədir, tūfəng nədir.  
Ana vətən yolunda  
Canından keçmək nədir.

Bilmirdim silahlanıb,  
Hara gedir əsgərlər.  
Qatar ilə, maşınla,  
At belində hər səhər.

Müharibə... Müharibə...  
Kim unudar, kim səni?  
Bir zamanlar viran qoydun  
Doğma, əziz Vətəni!

Neçə şəhər, neçə kənd  
Silindi yer üzündən.  
Yanıb-yanıb yoxa çıxdı  
İnsanların gözündən.

Elə bil ki, Xatın kəndi  
Olmamışdı dünyada.  
Bundan sonra düşməyəcək,  
Belə bir yer heç yada.

Ağlagəlməz haray-həşir  
Qoparırdı faşistlər.  
Özlərini ağa kimi  
Aparındı faşistlər.

Deyirdilər tezlik ilə  
Bizim olar Moskva.  
Görərsiniz ayağımız  
Altda qalar Moskva.

Qafqazı da keçirərik  
Bir azdan əlimizə.  
Bakı nefti bizim olar,  
Bir kimsə batmaz bize.

Ali irqin qarşısında  
Diz çökəcək Rusiya.  
Kommunitsiz olmalıdır  
Bundan sonra bu dünya.

Halva-halva demək ilə  
Səhv ədirdi almanlar.  
Ancaq daim irəliyə  
Yeriyirdi almanlar.

Onlar getsin irəliyə,  
Biz də tapaq Həsəni.  
Görək necə qoruyacaq  
Ana yurdu, Vətəni.



## TANIŞLIQ

Balaca bir rayondur,  
Bu Qoçoğlan rayonu  
Xəritədə axtarsan  
Tapa bilməzsən onu.

Bir tərəfi dağlardır,  
Bir tərəfi çay, meşə.  
Çöllərində bitərdi  
Lalə, nərgiz, bənövşə.

Tanınırkı bu rayon  
Igid ərləri ilə.  
Yayılmışdı onların  
Şan-şöhrəti hər elə.

Bolşeviklər Gəncəni  
Ələ keçirən zaman,  
Qaçaq yuvası olmuş  
Bu gül-çiçəkli məkan.

Vuruşmuşdu babalar  
Burda neçə bahar, qış.  
Qoçoğlanın çox qanlı  
Keçən günləri varmış.

Keçən əsrin iyirmi  
Beşinci illərində,  
Bu yerin adı xalqın  
Gəzirdi dillərində.

Nəhayət qaçaqların  
Üstə düşdü sovetlər.  
Yazdı o vaxt jurnallar,  
Neçə-neçə qəzetlər.

Meşələrdə, dağlarda  
Gedən bu döyüşlərdən,  
Ah-amanlar içində  
Açılan hər səhərdən.

O illər Azərbaycan  
Təzəcə dincəldirdi.  
Bakı nefti Rusiyanın  
Çox karına gəlirdi.

Çalışırdı insanlar  
Toz-torpaqlar içində.  
Tikintidə, dəzgahda,  
Bağ-bağatda, biçində.

Dünyaya gəldi Həsən  
Belə ağır zamanda.  
Bığıburma gənc idi  
O, dava başlayanda.

Atasının üzünü  
Görməmiş bizim Həsən.  
Meşədə vurmuşdular  
Bir gün onu qəflətən.

Anası Nərgiz xala  
Tərbiyə vermiş ona.  
Atana oxşamışan  
Deyərdi öz oğluna.

Onun kimi necə də  
İtisən əl-ayaqdan.  
Maşallah, göz dəyməsin  
Pəhləvansan, pəhləvan.

O, bir vaxtlar kolxozun  
Sürüsünü otardı.  
Daim qabaqcıl oldu,  
Dillərə düşdü adı.

Aşıq oldu ürəkdən  
Bir günse qonşu qızı.  
Ana toy da eylədi  
Həsən ilə Ulduza.

Qoşa nəvə sahibi  
Oldu tezliklə Nərgiz.  
Oxucum, gəl davadan  
Söhbət salaq yenə biz.



## SƏFƏRBƏRLİK

Qoçoqlanlar rayonu  
Iyun... Qırıq birinci il.  
Dava təzə başlayıb,  
Qüssə içindədir el.

Kişilər əsgər gedir,  
Başlayıb səfərbərlik.  
Gecə-gündüz işləyir  
Otağında rəhbərlik.

Kolxozun qabağında  
Bir canlanma var bu gün.  
Axışır dəstə-dəstə  
Bura adamlar bu gün.

Davaya gedənləri  
Yola salacaq onlar.  
Döyüş meydanlarında  
Zəfər çalacaq onlar.

Yəqin kimi oləcək,  
Kimi dönəcək geri.  
Sağ qalanlar anacaq  
O dəhşətli günləri.

Təyyarələr irəli  
Şığıyanda havadan,  
Ölüm bombalarını  
Atanda zaman-zaman,

Səsdən-küydən hissini  
Itirəndə qulaqlar,  
Sözünə baxmayanda  
Gücdən düşən ayaqlar,

Tüstü-duman gözlərin  
Örtəndə qabağını,  
Çırpanda üst-başının  
Tozunu, torpağını,

Dur ayağa cürətlə  
Irəliyə get yenə.  
Bərk-bərk sıxım əlini,  
Sağ ol söyləyim sənə.

Ya da tanklar – yeriyən  
O dəhşətli pələnglər,  
Mərmilər yağıdıranda  
Üstünə axşam-səhər,

Dayanmadan dinəndə  
Topların lülələri,  
Yağış tək axan zaman  
Avtomat güllələri,

Dur ayağa cürətlə,  
Irəliyə get yenə.  
Bərk-bərk sıxım əlini,  
Sağ ol, söyləyim sənə.

Cəbhədə bir fırıslə  
Üz-üzə gələndə də,  
Ona aman verməyib,  
Torpağa sərəndə də,

Yaxud odun içindən  
Aslan kimi çıxaraq,  
Güllələri düşmənin  
Kəlləsinə sıxaraq,

Vətən uğrunda daim  
Irəli gedəndə sən,  
Yağıları hər yerdə  
Tarimar edəndə sən,

Əsgər qardaş, izin ver,  
Qabağına çıxım mən.  
İftixar hissi ilə  
Əllərinini sıxım mən.

Mehriban oxucum, bil  
Bu bir haşıyə idi.  
Kolxozun qabağına  
Gəlin qayıdaq indi.

Elə ki, ayrılmağın  
Gəlib çatdı zamanı.  
Çoxaldı ürəklərin,  
Könüllərin həyecanı.

Qız-gelinlər gözlerin  
Axıtdılar yaşını.  
Analar qucaqladı  
Oğlunu, qardaşını.

“Düzlənin”! Səsi gəldi,  
Soy adlar da oxundu.  
Baxışlara, üzlərə  
Kədər qondu, qəm qondu.

Əsgərlər düşdü yola  
Tar, qaval səsi ilə.  
Müğənninin “Yaxşı yol”,  
Titrək kəlməsi ilə.

Döyüşə gedənlərin  
İçindəydi Həsən də.  
Düşmənə qarşı nifrət  
Var idi ürəyində.



## BİRİNCİ MƏKTUB

Əziz, mehriban  
Anam, sevgilim!  
Səbinəm ilə,  
Əzizim Kərim!

Salamlayıram  
Hər birinizi.  
Bağrıma basıb  
Öpürəm sizi.

Ana Vətəndən  
Çıxdıq əsgər tək.  
Beş gün yol gəldik,  
Biz Xarkovadək.

Sonra üç gün də  
Yollarda olduq.  
Tuladan keçib,  
Oryolda olduq.

Moskva oldu  
Ən son yerimiz.  
Dedilər burda  
Qalacağıq biz.

Ana, hərbi and  
İçəndən sonra,  
İki ay təlim  
Keçəndən sonra,

Düşmənə nifrət,  
Ölüm, qan deyə.  
Getməliyik biz  
Birbaş cəbhəyə.

Topçu olacam  
Dava zamanı,  
Yağıya vermək  
Olmaz amanı.

Bir gör yadımdan  
Çıxmışdı tamam,  
Xalama söylə  
Sən məndən salam.

Yaman xoşuma  
Gəlib Moskva.  
Başlamayayıdı  
Kaş ki, bu dava.

Gələrdik bura  
Hamımız bir gün.  
Gəzərdik şən-şən,  
Özümüz üçün.

Nağıla bənzər  
Sanki bu yerlər.  
Qızıl Meydanı  
Gördüm bir səhər.

Qurusun görüm  
Əli Hitlerin.  
Qalxıb üstünə,  
SSRL-nin.

Mən bilən, vallah  
Çəkməz çox uzun.  
Verər payını  
Xalqımız onun.

Hitler dünyani  
Zəbt etmək istər.  
Qalib geləcək  
Guya xeyrə şər.

Boş xəyallardır  
Bunlar hamısı.  
Əlbət onun da  
Qurular yası.

Bir də sən allah,  
Fikir-zad etmə.  
Batma, anacan  
Qüssəyə, qəmə.

Bir az canımı  
Alıbdı soyuq.  
Məni yorğana  
Salıbdı soyuq.

Tezliklə durub  
Ayaq üstünə,  
Öz iş-gücümə  
Başlaram yenə.

Qoyun-quzular  
Necədir orda?  
Itib-batmir ki,  
Axar-baxarda?

Vüqara de ki,  
Tapşırıram mən,  
Heç vaxt sürüňü  
Qoymasın gözdən.

Artsa nə qədər  
Varı kolxozun,  
Qələbəmizə  
Xeyri var onun.

Məndən narahat  
Olmayıň heç vaxt.  
Anıram sizi  
Hər an, hər saat.

Muğayat olun  
Uşaqlarımızdan.  
Öpün onların  
Yanaqlarından.

Ruhu şad olsun  
Topçu Həsənin.  
Tezliklə sonu  
Çatsın düşmənin.

## CƏBHƏDƏ

Topçu Həsən cəbhədədir,  
Neçə gündür, neçə vaxtdır.  
Gah qar yağır, gah da yağış,  
Bütün günü ataatdır.

Sıx dumandan görmək olmur,  
Irəliyə gedənləri.  
Olub-qalan adamları,  
Orda-burda itənləri.

Təyyarələr gurultuyla  
Gəlib-keçir göy üzündən.  
Tökür bir-bir bombaları  
Yanır səhra, yanır düzən.

Tankların da gurultusu  
Batırır ləp qulaqları.  
Topların da uğultusu  
Səsə salır uzaqları.

Üst-başına əsgərlərin  
Yağış kimi yağır mərmi.  
Nə yaşlıya, nə cavana  
Fikir vermir, baxmır mərmi.

Allahtala etsə əgər  
Belə yerdə sənə kömək,  
Bu döyüsdən sağ qurtarsan,  
Gedərsən düz Berlinədək.

Topçu Həsən atır, atır  
Düşmən üstə mərmiləri.  
Cəlb eyləyir öz işiyə  
Özünə o, komandırı.

Komandır də əsgərinə  
İftixarla salır nəzər.  
Deyir yəqin Qafqazdandır  
Bu qoçaq ər, bu cəngəvər.

Belə qolu qüvvətlilər  
O yerlərdə deyildir az.  
Mərd igidlər yuvasıdır  
Hamı bilir qoca Qafqaz.

Azərbaycan, Bakı, Gəncə  
Qədim odlar torpağıdır.  
Qazan xanlar, qoç Beyrəklər,  
Koroğlular oylağıdır.

Oxumuşam var onların  
Nizamisi, Nəsimisi,  
Əsrlərin arxasından  
Fizulinin gəlir səsi.

Birdən gəlib komandırın  
Nəsə düşdü yaxınına.  
Dərhal ordan uzaqlaşdı,  
Dəymədi bir xətər ona.

Belə hallar tez-tez olur  
Qızığın döyüş anlarında.  
Təki bir şey duymayan  
Əsgər qardaş, sən canında.

Yaralansan ya başından,  
Ya qarnından, ayağın dan.  
Qospitalda yatmalısan  
Neçə müddət, neçə zaman.

Qayıdanda öz hissənə,  
O əvvəlki vızvoduna.  
Köhnə əsgər dostlarını  
Gətirəndə sən yadına.

Ola bilsin görməyəsən  
Onların heç birini sən.  
Arayasan, axtarasan  
Dostlarının yerini sən.

Hava soyuq, külək əsir  
Getmək olmur irəliyə.  
Lopa-lopa qar da yağır,  
Durmaq olmur bir saniyə.

Döyüşçülər öz yerində  
Tapdalayıır yağan qarı.  
Yaman üzgün hala düşüb  
Şanlı vətən oğulları.

Eşmə bigli bir əsgər də  
“Ivan, davay, davay” deyir.  
Elə bil ki, komandirdir,  
Döyüşçüyə əmr eyləyir.

Topçu Həsən aram-aram  
Nəzər salır dörd yanına.  
Deyir yoxsa İvan mənəm,  
Eh, nə deyim indi ona.

Sağ-salamat çıxsaq əgər  
Bu döyüsdən hər ikimiz,  
Bildirərəm ona bir gün  
Öz adımı inan şəksiz.

Döyüş gedir, hər millətin  
Övladları vardır burda.  
Tibb bacısı sürünərək  
Göydən yağan od altında.

Yaralanmış əsgərlərə  
Canla-başla edir kömək.  
Güllə dəymmiş bir topçu da  
Dəyir yerə ah çekərək.

Aman güllə, aman mərmi,  
Yaxın düşmə Həsənimə.  
Yaralama ürəyimi,  
Qoyma batım dərdə, qəmə.

Çox cavandır hələ mənim  
Qara gözlü qəhrəmanım.  
Sarı saçlı, enlikürək,  
Şirin sözlü qəhrəmanım.

Qoçoğlanda əziz ana,  
Bir oğlan, qız gözlər onu.  
Sevgilisi, o çatmaqaş  
Gözəl Ulduz gözlər onu.

Gözlər onu, o gəzdiyi,  
Dolaşlığı düzələr, çöllər.  
Six meşələr, uca dağlar,  
Coşqun çaylar, yaşıl göllər.

Gözlər onu axşam-səhər  
Züzməli buz bulaqlar.  
Qoyun-quzu otardığı  
Səsli-küylü o yaylaqlar.

Ən nəhayət gözlər onu  
Neçə-neçə dost, tanışlar.  
Qucağında böyüdüyü,  
Boy atlığı doğma diyar.

Qan-qan deyir azğın düşmən,  
Gedir daim irəliyə.  
Mənim olsun bütün cahan,  
Bütün dünya deyə-deyə.

Az qalır ki, allahın da  
Hakim olsun varlığına.  
“Ali irqin” hər əmrini  
Diqtə etsin bir-bir ona.

Şanlı Brest qalasını  
Götürsə də əzəl düşmən,  
Sonra aldı Minskini  
Sovetlərin əllərindən.

Kievi də, Xarkovu da  
Bayram etdi alan zaman.  
Oryolu da, Tulanı da  
Öz əlinə salan zaman.

Tarix bilir doymaz gözü  
Heç bir zaman cahangirin.  
Deyər mənəm hökmdarı  
Bu dünyada göyün, yerin.

Ukrayna, Tallin, Rıqa,  
Krım mənə baxsın gərək.  
Bakı nefti səhər-axşam  
Almanyaya axsın gərək.

Allah bilən yaxşı olar,  
Nə deyəsən beləsinə.  
Zəlil olsun, mil çəkilsin  
Gözlərinin giləsinə.

Bir az sonra susur toplar,  
Gəlmir səsi tankların da.  
Polk dayanır bir meşənin  
Tüstülənən kənarında.

Odun tapıb, ocaq çatır  
Qarın üstə döyüşçülər.  
Yaxın gəlir Həsənimə  
Bayaq İvan deyən əsgər.

– Görürəm ki, İvan qardaş,  
Əl-ayaqdan cəldsən yaman.  
Hey gedirsən irəliyə  
Dayanmaqla yoxdur aran.

– İvan sənsən, mən deyiləm,  
Dilə gəldi topçu Həsən.  
Danışanda sözünü bil,  
Kənara dur gözlərimdən.

Kimsə dedi mübahisə  
Eyləməyin vaxtı deyil.  
Qoy qızınaq yaxşı-yaxşı,  
Bir az oddan geri çəkil.

Bir başqası asta-asta  
Ətrafına nəzər saldı.  
– Canım, kişi doğru deyir,  
İvan deyil onun adı.

Ata-ana verən adı  
Gərək eşqlə daşıyasan.  
Bu ad ilə ömür boyu  
Şərəf ilə yaşayasan.

İvan adı qoymaz heç vaxt  
Övladına bir azəri.  
Deyib yenə dindi Həsən  
Süzə-süzə o əsgəri.

Vardır bizdə Əhməd kimi,  
Cavid kimi gözəl adlar.  
Mən Həsənəm bu adıma  
Məndə hörmət, məhəbbət var.

Həsən kimi düşdüm yola  
Qorumaqçın vətənimi.  
Ölsəm, qalsam Həsənəm mən,  
Döyüşürəm Həsən kimi.

Bir əsgər də qəlyanının  
Tüstüsünü sovuran tək.  
Dedi: – Gəlin uzatmayaq,  
Söz-söhbətə ara verək.

Bu topçular hissəsində  
Əziz dostlar, təzəyik biz.  
Ona görə tanımayırlar  
Birimizi o birimiz.

– Mən Şaşayam,  
– Mən də Kolya.  
– Moskvalı Sergeyəm mən,  
Istəyirsiz Mitya deyin.  
Çıxan deyləm heç özümdən.

Döyüşçülər birər-birər  
Öz adını çağırıldılar.  
Elə bu vaxt ara verdi  
Çölə, düzə tökülen qar.

Harda isə uzaqlarda  
Hürdü kəndin küçükləri.  
İsti vurdub Həsənin də  
Qızdı bir az sümükləri.

Qar üstündə uzanaraq  
Yatanlar da oldu bu an.  
Kimin isə xorultusu  
Eşidildi ləp yaxından.

Yer eylədi yanın odun  
Yaxınında özünə o.  
Bir az dinclik vermək üçün  
Ürəyinə, gözünə o.

Yatan yatır, oyadan yox  
Yuxusundan yatanları.  
Biz də gəlin, dinc buraxaq  
Rahat qoyaq tam onları.

Günlər gəlib keçir bir-bir,  
Ay üstünə ay gəlir.  
Kimsə çalır aram-aram,  
Mahnı səsi yüksəlir.

Köhnə ilin son axşamı,  
Şadlıq edir əsgərlər.  
Unudub hər qəm, qüssəni  
Hər kədəri bir qədər.

Həsənin də sıfətində  
Bir az sevinc duyulur.  
Bayırdaşa əsən külək,  
Ac qurd kimi uluyur.

Kimsə deyir, Həsən qardaş,  
Şadlıq olmaz nəgməsiz.  
Istəyirik oxuyasız  
Bizim üçün bir az siz.

Bilirik ki, sənin gözəl,  
Ürək açan səsin var.  
Oxu, dilə gətirsin qoy,  
Ruhumuzu mahnilər.

Sabah döyüş meydanıdır  
Ölüm, itim olacaq.  
Allah bilir kim ölücək,  
Kim burda sağ qalacaq.

"Vot eta da" deyib Həsən  
Əl əpardi bişına.  
Nəzər saldı yavaş-yavaş  
O, soluna, sağına.

Sağ əlini cəld qoyaraq  
Birdən-birə üzünə,  
Əvvəl baxdı yoldaşının  
Mavi rəngli gözünə.

Sonra isə ağız açıb  
Oxudu yavaş-yavaş.  
Bir topçu da dilə gəlib,  
Sağ ol dedi, a qardaş.

Bilməsəm də "ay bəri bax"  
Mahnısının sözünü,  
İmanımı yandırmaram  
Gərək deyəm düzünü.

Mənə böyük sevinc, fərəh  
Bəxş eylədin bilginən.  
Bilirsənsə bir mahnı da  
Rus dilində oxu sən.

Rus dostunun bu sözünə  
Həsən əməl eylədi.  
Yesenindən əvvəl-əvvəl  
O, bir şeir söylədi.

Sonra keçdi Vətən haqda  
İfa etdi bir mahnı.  
Tutdu birdən alqış səsi  
Hər tərəfi, hər yanı.

Durub topçu qardaşları  
Sıxdı onun əlini.  
Həsən isə əl apardı,  
Tumarladı telini.

Dedi: – Sağlıq olsa əgər,  
Oxuyaram mən yenə.  
Təki bütün döyüşlərdə  
Qalib gelək düşmənə.

Qızıl dişli bir əsgər də  
İçə-içə çayını,  
Dedi: – Sözsüz verməliyik  
Faşistlərin payını.

Onun üçün irəliyə  
Getməliyik hər zaman.  
Gərək heç vaxt qorxmayaq biz  
Nə ölümdən, nə qandan.

Həsən dedi: – Düz deyirsən  
Dönüm sənin başına.  
Yağını məhv etməlisən  
Çıxan kimi qarşına.

Qorxu, hürkü bilməməli  
Döyüşünün ürəyi.  
Gərək yerə dəyməsin heç  
Mərd igidin kürəyi.

Bilirsiniz el deyir ki,  
Çöp düşər qorxan gözə.  
Qoçoğlanda dostumvardı  
Gedib-gələrdi bizə.

Əl-ayaqdan çox cəld idi,  
Zarafatı xoşlardı.  
Qorxaqların arxasında  
Danışmağa başlardı.

Bir gün odun yiğan zaman  
Meşədən qorxmaz lələ,  
Üzə gəlir birdən-birə  
Bir yekə ayı ilə.

Heç qorxmadan, çəkinmədən  
Yaxınlaşır heyvana.  
Paya kimi bir ağacı  
Soxur onun qarnına.

Yıxılaraq ayı orda  
Həmən saat can verir.  
Sürütləyib Qorxmaz onu  
Güclə evə gətirir.

Pah, atonnan, – dedi biri  
Qolundakı gücə bax.  
Zalım oğlu öhdəsindən  
Gəlib onun necə bax.

Bir başqası dedi: – Həsən  
Zarafat edir yəqin.  
– Doğru sözü yalan bilmə,  
– Şahidin varmı sənin?

– Dava günü hardan tapım  
Sənin üçün şahid mən.  
Onu yerdən çıxardımmı  
Bu saat, ay ığid mən?

Bəlkə o da bu şaxtalı,  
Bu çovğunlu havada  
Düşmən ilə vuruşaraq  
İgidliklə davada,

Qoymur onlar ayaq alsın,  
Xalqımızın üstünə.  
Hər atanın, hər ananın,  
Hər bir qızın üstünə.

Kaş gələydim Qorxmaz ilə  
Bu yerlərdə üz-üzə.  
Onda onun mərdliyini  
Göstərərdim mən sizə.

Ah, a dostlar, düşdü yada  
Doğma yurd-yuvam yenə.  
O sevimli uşaqlarım,  
Mehriban anam yenə.

Səhər-səhər bal-qaymaqla  
Eyləyərdim naharı.  
Sonra işə gedərdim mən  
Öpüb gül üzlü yarı.

– Bil arvadın öz yeri var,  
Övladın da öz yeri.  
Ancaq olmaz Qafqazlı dost,  
Ananın bərabəri.

Hərəmizi bu dünyaya  
Gətiribdir bir ana.  
Qurban olum mən anamın  
Ağarmış saçlarına.

Deyə Sergey Sergeyeviç  
Dindi məhəbbət ilə.  
İndi yəqin xiffətimi  
Çəkir bütün ailə.

Bir Tambovlu əsgər isə  
Ağlayaraq söylədi:  
– Müharibə hamımızı  
Yurd-yuvadan eylədi.

Mənim anam olmasa da,  
Vətən anadır mənə.  
Necə verə bilərəm de,  
Onu azğın düşmənə?

Onda gərək yer üzündə  
Yaşamayaq bir an da.  
Haram olsun yeyib-içmək,  
Gəzmək bizə cahanda.


Gülümsəyə-gülümsəyə  
Həsən dedi: – Baxın bir:  
Sözün düzü ana-Vətən,  
Vətən-ana deməkdir.

Gəncəbasar mahalında  
Tanıydım bir şair.  
Ana haqda, Vətən haqda  
Yazmışdı gözəl şeir.

Elə bil ki, Müşfiq idi,  
Cabbarlıydı o cavan.  
Ləl, cəvahir tökülürdü,  
Ana deyən ağzından.

Bir neçə il bundan əvvəl  
Tutdular o şairi.  
Bu günədək bilinməyir,  
Hələ də onun yeri.

Analara hörmət, izzət  
Vətənəsə məhəbbət.  
Lənət hərbə... Səslər gəldi  
– Hərbə lənət...  
– Hərbə lənət...  
– Min lənət!



## İKİNCİ MƏKTUB

Aldım bu gün  
Məktubunu  
Anacan!  
Sevincimin  
Yoxdur sonu,  
Anacan!

Öpüb onu  
Gözüm üstə  
Saxladım,  
Sonra alıb  
Çiçək kimi  
Qoxladım.

Ətrinizi  
Aldım ondan  
Elə bil.  
Gözlərimdə  
Güldü cahan  
Elə bil.

Nə var, nə yox,  
Ana, indi  
Rayonda?  
İşləriniz  
Yəqin pisdi,  
Rayonda?

Çörək tapa  
Bilirsizmi  
Yéməkçün?

Sizi yada  
Götürirəm  
Bütün gün.

Yəqin indi  
Yoldaşım da  
Çalışır.  
Hər zəhmətə,  
Hər əməyə  
Alişir.

Uşaqlardan  
Yaxşı olun  
Muğayat.  
Məndən isə  
Siz olmayıń  
Narahat.

Düşmən ilə  
Vuruşuram  
Topçu tək.  
Mərmilərim  
Yağı üstə  
Düşərək,

Canlarına  
Salır böyük  
Vəlvələ,  
Bilmirlər ki,  
Vuruşurlar  
KİM ilə.

Moskvani  
Almağa can  
Atdilar.  
Hər tərefi  
Bir-birinə  
Qatdilar.

Xalq qoymadı  
Onlar çatsın  
Murada.  
İndi geri  
Çekilirlər  
Hər yanda.

Burunları  
Yavaş-yavaş  
Oyulur.  
Döyüşlərdə  
Məğlubiyət  
Duyulur.

Volqa çayı  
Tərəfdədir  
Hissəmiz.  
Dayanmışlıq  
Düşmənlə üz-  
Üzə biz.

Hücum əmri  
Verilən tək,  
Ay, ana,  
Toplarımız  
Gələcəkdir  
Tügyana.

Deyirsən ki,  
Cəbhədədir  
Qorxmaز da.  
Novqoroddan  
Məktub yazıb  
Yaxında.

Nə olaydı  
Bir hissədə  
Olaydıq.  
Bir-birinin  
Qayğısına  
Qalardıq.

Anasından  
Ünvanı al  
Bir gün sən,  
Göndər mənə  
Məktublaşım  
Özüynən.

Belələri  
Çox lazımdır  
Vətənə,  
Tez qələbə  
Çalmaq üçün  
Düşmənə.

Kaş görəydim  
O günləri  
Gözümlə,  
Vəsf edəydim  
Söhbətimlə,  
Sözümlə.

Berlinədək  
Gedib çıxa  
Bilsəydim,  
Uf, deməzdim  
Bir gün əgər  
Ölsəydim.

Heç bilmirəm  
Ana, daha  
Nə yazım.  
Çox böyükdür  
Ürəyimdə  
Murazım.

Sağlıq olsun  
Qayıdaram  
Rayona,  
Sığınaram  
Sənin isti  
Qoynuna,

Bir-bir olub –  
Keçənlərdən  
Deyərəm,  
İnsan qanı  
İçənlərdən  
Deyərəm.

Dayanmırıq  
Heç bir yerdə  
Daha biz.  
Daim gedir  
Irəliyə  
Hissəmiz.

Hamınızı  
Məhəbbətlə  
Öpürəm.  
Böyük hörmət,  
Izzət ilə  
Öpürəm.

Allah qoysa  
Görüşərik  
Yaxında,  
Ya bir payız,  
Ya bir bahar  
Çağında.

Bir qara qoç  
Alıb onda  
Kəsərsən,  
Əl götürüb  
Sona kimi  
Süzərsən.

Aha, deyən  
Hücum əmri  
Verildi.  
Döyüşçülər  
Irəliyə  
Yeridi.

İşə düşər  
Toplarımız  
Bu saat,  
Cəbhə boyu  
Başlar yenə  
Athaat.

Həvəs verir  
Topçuluğum  
Bil mənə.  
Mərmilərim  
Aman verməz  
Düşmənə.

Sənsə bol-bol  
Dua eylə,  
Anacan!  
Uzaq olsun  
Məndən hər bir  
Qada, qan.

\* \* \*

Iki ildir davada  
Gəlib-keçir günlərim.  
Od-alovlar içinde  
Ötür bir-bir günlərim.

Bəzən düşür mərmilər  
Bir-birinin yanına.  
Az qalır ki, adamın  
Lərzə düşsün canına.

Güllərsə solundan,  
Gah sağından keçəndə,  
Gəlib sənin yanından  
Qabağından keçəndə.

Almayasan eyninə  
Gərək qorxu-hürkünü.  
Qoruyasan onlardan  
Bacardıqca börküni.

Ölüm isə baxmayır  
Nə qoca, nə cavana.  
Bir topçu tanıyırdım  
Rəhmət olsun qoy ona.

Mərmi düşüb üstünə,  
Ayırmışdı başını.  
Hər salanda yadıma  
Bu topçu yoldaşımı.

Artır hərbə nifrətim,  
Olmayıram özümdə.  
Vəhşiləşir faşistlər,  
Quduzaşır gözümdə.

Görürəm ki, çoxunuz  
Hissəmizdə təzəsiz.  
Vuruşun can-baş ilə,  
Gəlməyəsiz gözə siz.

Döyüşü dostlarımdan  
İvan da yox, Sergey də.  
Zarafatçı Qurami,  
Mərəkəçi Matvey də.

Yeddi uşaq atası  
Vasya da dəymir gözə.  
Deyirdi ki, artistəm,  
Qulp qoyurdu hər sözə.

Onların heç birindən  
Yoxdur mənim xəbərim.  
Neçə gündür axtarır  
O dostları gözlərim.

Bəlkə qospitaldadır,  
Yaralıdır o nərlər.  
Müalicə olunub  
Gələcəklər bir səhər.

Ah, nə deyim, a dostlar,  
Köçüb onlar bəlkə də.  
Rəhmətliliklər dincəlir  
Hərəsi bir bölgədə.

Mənim adım Həsəndir,  
Qafqazdanam doğrusu.  
Azərbaycan oğluyam,  
Yox gözümün qorxusu.

Iki ildən artıqdır,  
Döyüşürəm topçu tək.  
Təzə gələn bir əsgər  
Dedi: – Yaxşı, de görək,

Çox ağır döyüşlərdə  
Vuruşmusan sən birbaş,  
Neçə ordenin vardır,  
Neçə medalın, qardaş?

– Orden, medal üçün mən,  
Döyüşmürəm cəbhədə.  
Onu ala bilərəm  
Çalışdığım işdə də.

Qorumaga gəlmışəm,  
Bura Ana Vətəni.  
Düzü maraqlandırmır  
Onlar heç zaman məni.

– Mən isə çox istərəm, –  
Dindi bayaqkı əsgər  
Bu davada qələbə  
Qazansın bizimkilər.

Döşümdə cərgə-cərgə  
Orden, medallar olsun.  
Gül üzlü nazlı qızlar  
Baxıb mənə vurulsun.

Kisəsini çıxardıb  
Tənbəki dolduraraq,  
Dindi başqa bir əsgər  
Səsini qaldıraraq.

– Pis olmazdı qəhrəman  
Adı da alsa idin.  
Yan qoyub papağını,  
Lovğa-lovğa gəzərdin.

Gəlib çıxdı komandır  
Bir müxbirlə bu zaman.  
Hamı durub ayağa,  
Sakit dayandı haman.

Komandır İvan Kuzmin  
Süzərək əsgərləri,  
Sonra tanış eylədi  
Onlar ilə müxbiri.

“Pravda”dan gəlibdir,  
Dedi: Yoldaş kapitan.  
Sanballı bir məqalə  
Yazacaq topçularдан.

Əvvəlcə danışacaq  
Həsən Qafqazlı ilə.  
O mərdliklə döyüşən  
Hissəmizin fəxriylə.

Moskvadan buracan  
Gəlib çıxıbdı Həsən.  
Kim bilir neçə alman  
Vurub-yıxıbdı Həsən.

Həmişə hörmət ilə  
Çəkilir adı onun.  
Siz də onun tək qoçaq,  
Onun tək qorxmaz olun.

Mərd igiddən güllələr  
Uzaq düşər, yan keçər.  
Qorxaq ürəkdən gündə  
Min bir həyəcan keçər.

Təzə olduğunuzcün  
Deyirəm mən bunları.  
Görüm yar olsun sizə  
Hər zaman böyük tanrı.

İndi şəkiliniz də  
Çəkiləcək qəzetçün.  
Yəqinkı "Pravda"da  
Çıxacaqdır o bir gün.

Xeyli müddət Həsənlə  
Müxbir söhbət eylədi.  
Üç-dörd cür şəkil çəkdi,  
"Di sağ olun" söylədi.

Həsənə də əl edib,  
Müxbir çıxdı çadırдан.  
Göy gurladı, şimşək də  
Çaxdı elə bu zaman.

Yağış yağdı, sel axdı,  
Gölməçələr yarandı.  
Həsən dedi: – Allahım,  
Bu yağışı dayandır.

Hər tərəf palçıq idi,  
Palçıq oldu daha da.  
Topla çətin olacaq,  
Getmək belə havada.

Aha, atır almanlar,  
Dava qızışar indi.  
Şığıyar təyyarələr,  
Toplar da coşar indi.

Hücum əmri verildi,  
Tutdu yerini hər kəs.  
Atdı bizimkilər də  
Hər tərəfə düşdü səs.

Çətinliklə gedirdi  
İrəliyə əsgərlər.  
Yağış da təzə-təzə  
Səngimişdi bir qədər.

Yaranmış vəziyyəti  
Görüb yoldaş komandır.  
Dedi deyin Həsənə  
Hüzuruma gəlsin bir.

Komandir dedi: – Həsən,  
Çox ağırdır vəziyyət.  
Topları aparmağa  
Çəkirsiniz əziyət.

Əmr edirəm ətrafi  
Keçirəsən nəzərdən.  
Bir-iki at taparaq,  
Gətirəsən bura sən.

Yoxsa çətindir, qardaş  
Bu topları aparmaq.  
Saqqız kimi torpaqdan  
Təkərləri qoparmaq.

Istəyirsən özünlə  
Bir nəfər də götür gel.  
Ancaq bu tapşırıq  
Can-başla eylə əməl.

Gözlərimə görünmə,  
Atsız qayıtsan əger.  
Di get, tezliklə qayıt,  
Ləngimə, qızıl əsgər.

“Oldu” deyə söyləyib,  
Həsən yola düzəldi.  
Həsən Aleksey ilə  
Geniş bir düzə gəldi.

Hər tərəfə çökürdü  
Yavaş-yavaş qaranlıq.  
Nəzər yetirdi Həsən  
Ətrafına bir anlıq.

Heç nə seçə bilmədi,  
Getdi fikrə, dumuta.  
Bir ot tayası vardı  
Onların yaxınında.

Dostlar ora yönəldi  
Sel, suların içiyə.  
Gəlib çatdı əsgərlər  
Həmən yerə güc ilə.

Gördülər ki, bir alman  
Xor-xor yatır tayada.  
O qədər içibdir ki,  
Ayılmaz bir aya da.

Həsən girib içəri  
Ətl-qolunu bağladı.  
Silahını götürüb,  
Üst-başını yoxladı.

Dedi qalsın burada,  
Götürərik dönəndə.  
Nə olaydı bir at da  
Tapayıdq bu çəməndə.

Almanı qoyub orda  
Aleksey ilə Həsən.  
Irəliyə getdilər,  
Keçib palçıqdan, gildən.

Bir at kişnəməsini  
Eşitdilər bu ara.  
Kimsə "Şehnell, Şehnell" dedi,  
Söyüş də söydü sonra.

Aleksey ilə Həsən  
Tez uzandı torpağa.  
Süründülər bir qədər,  
Ətrafa baxa-baxa.

Gördülər almanların  
Gəlmir səsi-səmiri.  
Yaxında da üç at var,  
Sahibsizdir hər biri.

Həsən işaret etdi  
Yoldaşına əliylə.  
Tez birinə minib çap,  
Fürsət varkən tez eylə.


Tutub atı astaca  
Mindi Aleksey həmən.  
Bir başqa ata isə  
Oturub qaçıdı Həsən.

Duyuq düşüb almanlar  
Atdılар xeyli müddət,  
Cavab atəşi ilə  
Susdu onlar nəhayət.

Zil qaranolıq gecədə  
İki qoçaq, mərd əsgər,  
Əsiri də götürüb,  
Dərhal yola düşdülər.

Qarşılıdı komandır  
Gülər üzlə onları.  
Aparıb bağladılar  
Bir tərəfə atları.

Bir az sonra özünə  
Gəldi alman əsgəri.  
Sığışmadı köksünə  
Sevinci komandirin.



## ƏSGƏR MƏKTUBLARI

Məktublardan danışaq  
Bir az da gəlin indi.  
Müharibə dövründə  
O hər evə gəlirdi.

Bu üçkünc məktubları  
Çox görmüşdüm mən onda.  
Gətirirəm onları  
Hərdən xəyala, yada.

Oxuya bilməsəm də  
Götürərdim əlimə.  
Anam oxutdurardı  
Onu qonşu Səlimə.

Atam mənim adıma  
Yazardı hər məktubu.  
Sevinc, fərəh verirdi  
Bizim ailəyə bu.

Bir vaxtlar vuruşmuş o,  
Volqa sahillərində.  
Davanın ən dəhşətli,  
Ən qızğın yerlərində.

Iki dəfə yaralı  
Yatmışdı qospitalda.  
Bilməm hansı obada,  
Bilməm hansı mahalda.

Olmusunuz qəlbərin  
Sevinci, iftixarı.  
Oddan, alovdan keçən  
Ay əsgər məktubları.

Məktubdan söz düşəndə  
Sergey dedi Həsənə:  
– Ala gözlu Mariyam,  
Məktub yazıbdır mənə.

Deyir dava qurtarsın,  
Qayıt gel kəndimizə.  
Gözəl bir toy çaldırsın  
Ata-anamız bize.

Gözlərimin öündə  
Hər gün gəlib durursan.  
Şirin-şirin gülərək,  
Əhvalımı sorursan.

Vuruşuram cəbhədə  
Bir ildən artıqdır ki.  
Hər ay məktub alıram  
Sevgilimdən bir, iki.

Ah, a dostum, nə deyim,  
Kaş görəsən nəvə sən.  
Gərək yar sevəndə də  
Belə bir yar sevəsən.

– Bir oğlum, bir qızım var,  
Kiçikdir onlar hələ.  
Dava qurtarsa idi  
Dönərdim doğma elə.

Özüm bildiyim kimi  
Böyüdərdim onları.  
Lənətə gəlsin görüm,  
Bu azğın almanınları.

Bir də Sergey, əzizim,  
Tapşırıram indidən.  
Qardaşını toyuna  
Çağırmamış olma sən.'

Xonça tutub gələrəm,  
Hörmət, məhəbbət ilə.  
Olub keçənləri də  
Gətirərik biz dilə.

Nə olaydı görəydik  
Sergeycan, o günləri.  
O günəşli, işıqlı,  
Ürəkaçan səhəri.

Dəvət edəydim səni  
Gələydin Qoçoğlana.  
Baxardın Bakımıza,  
Gəncəmizə, Şirvana.

Bizim yaşıl dağların  
Qoynunda da gəzərdik.  
Əlvan-əlvan güllərdən,  
Çiçəklərdən üzərdik.

Hacıkəndi, Göygölü  
Göstərərdim sənə mən.  
O səfali yerlərdən,  
Ötüşərdim yenə mən.

– Bizdə də gözəl yerlər  
Vardır nə qədər desən.  
Krım bir əfsanədir,  
Bir nağıldır, ay Həsən.

Livadanın, Misxorun  
Yox tayı, bərabəri.  
Vallah başqa aləmdir  
Gözəl Yalta şəhəri.

Məlhəmdir ürəklərə  
Qara dəniz havası.  
Sən də gələrsən bir gün  
Bu yerlərə qadası.

Qulluğunda Mariyam  
Dayanar bir əsgər tək.  
Biş-düşünə anamın  
Yaxından eylər kömək.

Yaş səngərin içində  
Həsən var-gəl edərək,  
Bir balaca fikirə,  
Düşüncəyə gedərək,

Bir əzik məktub tapıb  
Ciblərinin birindən,  
Öpüb gözü üstündə  
Bir az saxladı həmən.

Dedi dostum, yoldaşım  
Həmyerlim Qörxməz Cavan,  
Novqoroddan düşməni  
Qovub çıxardan zaman,

Göndərib o dünyaya  
Altmış, yetmiş almanın.  
İndi qospitaldadır  
Bir az ağrıyır canı.

Anam yazıb yaxında  
Bu məktubu mənimçün.  
Fəxr edirəm onunla,  
Əziz dostlar mən bu gün.

Üzü tüklü bir əsgər  
Düzəldib papağını.  
Dedi: – Qurban olduğum,  
Nə qırıbdı yağını.

Gəlin afərin deyək  
Kişinin bu işinə.  
Qızıl Ulduz yaraşır  
Beləsinin dösünə.

Gürcüstanlı Şota da,  
Birdən "vayme" eylədi.  
Bir papiros bükərək  
Sonra belə söylədi:

"Doğrudan da bu Qorxmaz  
Çox ığidlik göstərib.  
Bir bölüm faşistləri  
O dünyaya göndərib.

Məndən də salam yetir  
Məktub yazanda ona.  
Bu qəhrəman, bu cəsur  
Azerbaycan ogluna"

Iftixar hissi duydu  
Həsən özündə bu an.  
Təbrik etmişəm, dedi  
Hamınızın adından.

Məktublar olmasaydı  
Bilməm nə edərdik biz.  
Hardan xəbər tutardı  
Bir-birindən qəlbimiz.

Onlardır verən bizə,  
Dostdan, yoldaşdan xəbər.  
Həm atadan, anadan,  
Həm də qardaşdan xəbər.

Gətirir bu kağızlar  
Könülləri riqqətə.  
Layiqdir hər birisi  
Hörmətə, məhəbbətə.

İtib-batmayın yolda,  
Vaxtında çatın barı,  
Ay əsgər məktubları,  
Ay əsgər məktubları.

## DÖYÜŞDƏN SONRA

Səhərdən gedən döyüş  
Yavaş-yavaş səngiyir.  
Küləksə ara vermir,  
Get-gedə hey bərkir.

Daha düşmür bombalar,  
Partlamayırlar mərmilər.  
Ölüləri meydandan  
Çıxardırlar əmilər.

Tibb bacısı Nataşa  
Hey qaçıır ora-bura.  
İllkin yardım göstərir  
Yaralı olanlara.

Kimsə dedi hardadır,  
Görünmür Topçu Həsən?  
Məzhəkəçi, nağılcı,  
Gop edən, gopcu Həsən.

Bir gözü çash döyüşçü  
Bəlkə əkilib, – dedi.  
Yaxındakı meşayə  
Xəlvət çəkilib, – dedi.

Aleksey dedi gəlin  
Lağ etməyin kişiyə.  
Búralarda olacaq,  
Uçub getməz ki göyə.

Hər tərəfi axtarıb,  
Hər tərəfi gəzdilər.  
Lakin onlar Həsəndən  
Bilmədilər bir xəbər.

Tapılmadı Həsənin  
Nə ölü, nə dirisi.  
Möcüzədir söylədi  
Topçulardan birisi.

Köhnə döyüşü dostu  
Sergey dedi bu dəfə:  
– Topçu gərək topunu  
Düz tuşlaşın hədəfə.

Ağzınıza gələni  
Danışmayın gəlin siz.  
Gedək bir də axtaraq,  
Nə edərik Həsənsiz?

Sergey ilə Aleksey  
Gəzdilər səngərləri,  
Bir müddət axtardılar,  
Dolaşdılar çox yeri.

Əsgərlərin yanına,  
Geriye dönən zaman,  
Bir inilti duyduqlar,  
Birdən topçular bu an.

İnilti gələn yerə  
Gəlib çatanda onlar,  
Gördülər bomba düşmüş  
Burada bir çala var.

Torpaq altında işə  
Bir əsgər çəkir nalə.  
Çəkib onu çaladan,  
Çıxartdılар tez çölə.

Gördülər Həsəndir bu,  
Əl-ayağa düşdülər.  
Gəldi tibb bacısı da  
Gözlərində qəm, kədər.

Neçə yerdən qız onun  
Yarasını bağladı.  
Gözlərindən yaş gəldi,  
Xısın-xısın ağladı.

Yaralanmış topçunu  
Bir az gətirib hala  
Göndərdilər cəbhədən  
Təcili qospitala.

Sergey dedi: – Yaxşı ki,  
Gəzib tapdıq Həsəni.  
Narahat eyləyirdi  
Onun yoxluğu məni.

Oxucum, dava vaxtı  
Çox olur belə şeylər.  
İtgin düşür İvanlar,  
Vasililər, Sergeylər.

Ürəkləri yandırır  
Gələn qara məktublar.  
İnsanları ağladır,  
Çəkir dara məktublar.

Tanıyırdım Gəncədə,  
Müharibə zamanı,  
Qonşuluqda yaşayan  
Ağ saçlı bir cavani.

Qollarının birini  
Kəsmişdilər dirsəkdən.  
Həm də yara almışdı  
Yazılıq oğlan ürəkdən.

Xəndəklərin birinə  
Bomba atmışdı onu.  
Qalib torpaq altında  
İtmişdi huşunu.

Ağarmışdı saçları,  
Birdən-birə qorxudan.  
Moskvanın özündə  
Yatmışdı xeyli zaman.

Topçuların yanına  
Qayıdaq gəlin yenə.  
Qulaq asın Sergeyin,  
Alekseyin sözünə.

Sergey dedi: – Yaxşı ki,  
Axtardıq biz hər yeri.  
Aldıq vaxtsız ölümün  
Əlindən bu əsgəri.

Söyləyirdi bizimcün  
O, nağıllar, şeirlər.  
Geniş idi ürəyi,  
Əngin üfüqlər qədər.

Davada belə dostla  
Kim olmaq istəməz ki?  
Belələri çox olsun  
Hər bir hissədə təki.

Amma öz aramızdı  
Oxşayır çoxbilmisə.  
Molla lətifələri  
Açır məni həmişə.

Hələ söhbət açmırıam  
Söylədiyi goplardan.  
Adam bilmir görəsən,  
Bu doğrudur, ya yalan.

Yesenini, Puşkini  
Oxumuşdu deyəsən.  
Onlardan da deyirdi  
Söhbət zamanı bəzən.

O, hərbə gəlməsəydi  
Bəlkə şair olardı.  
Gözəl şeirlərilə  
Aləmə səs salardı.

Qəlyanını doldurub  
Aleksey tütün ilə,  
Bir, iki yol ah çəkdi,  
Aldı özünü ələ.

Gəl Allaha yalvaraq,  
Kaş o gəlsin özünə.  
Tez sağalıb qayıtsın  
Bizim hissəyə yenə.

Sergey dedi: – Sözünə  
Şəkki-şübhəm yox mənim.  
Tezlik ilə yox olsun  
Görüm belə düşmənin.

Soxulub ölkəmizə,  
Çox yeri qoyub viran.  
Asır-kəsir özüçün,  
Su yerinə axır qan.

Nə günahı var idi  
Yazlıq Həsənin indi?  
Qanına qəltan olub  
Arxaya göndərildi.

Tökülən qanlar yerdə  
Qalmayacaq heç vədə.  
Almanlar ölkəmizdən  
Qovulacaq, əlbəttə.

Onlar qalsın cəbhədə  
Üz-üzə düşmən ilə.  
Biz də dönək arxaya  
Görüşək Həsən ilə.

## ŞAD XƏBƏR

Od tutur yerlər, göylər  
Atılan bombalardan.  
Ah, nalə səsi gəlir  
Ellərdən, obalardan.

Kəndlərin, şəhərlərin  
Daş üstə qalmır daşı.  
Görməyibdir yer üzü  
Hələ belə savaşı.

Hara baxırsan ölüm,  
Hara baxırsan qandır.  
Vurur, yıxır, dağıdır  
Alman həmən almandır.

Aparırlar ağa tək,  
Hökmdar tək özünü.  
Çəkmirlər ölkəmizdən,  
Yurdumuzdan gözünü.

Axır zamanlar ancaq  
Düz getmirdi işləri.  
Yox olmuşdu, itmişdi  
Əvvəlki yerişləri.

Burunları get-gedə  
Ovulurdu onların.  
Ordusu ölkəmizdən  
Qovulurdu onların.

Minskidən, Kiyevdən  
Düşmən çıxıb getmişdi.  
Xalqımızın gözündən  
Uzaqlara itmişdi.

Cəbhələrdən günbəgün  
Gəlirdi xoş xəbərlər.  
Ancaq yenə kədərlə  
Açılırdı səhərlər.

Dağılan şəhərlərə,  
Rayonlara baxanda,  
Hərbə daha da nifrət  
Oyanırdı insanda.

Yandırılmışlar Xatını,  
Bütün kənd kül olmuşdu.  
Çöllər, düzlər, çəmənlər  
Saralmışdı, solmuşdu.

Yerlə yeksan edildi  
Min-min şəhər, qəsəbə.  
Yer tapmirdi uşaqlar,  
Getmək üçün məktəbə.

Dağılmışdı körpülər,  
Yollar, izlər hər yerdə.  
Bir sağ bina yox idi  
Kəndlərdə, şəhərlərdə.

Alışırkı-yanırdı  
Meşələr axşam-səhər  
Hər tərəfə, hər yerə  
Yayılırdı tüstülər.

Yaralılar gəlirdi  
Maşın-maşın cəbhədən.  
Göz yaşı axıdırdı  
Qızlar, gəlinlər bəzən.

Arxada işsiz duran,  
İsləməyən yox idi.  
Camaat bir qarın ac,  
Bir qarın da tox idi.

Çalışırdı zavodlar,  
Fabriklər dava üçün.  
Tər tökürdü çöllərdə  
Qocalar da bütün gün.

Bir-birinin dalınca  
Günlər gəlib-keçirdi.  
Ancaq topçu Həsəndən  
Xəbər-ətər yox idi.

Topçuları başına  
Toplayaraq bir əsgər,  
Danışırkı görüb o,  
Həsən adlı bir nəfər.

Qospitalda onunla  
Yatırılmış bir otaqda.  
Neçə həftə, neçə ay  
Olub ağır ayaqda.

Otaqda yavaş-yavaş  
Artıq gəzə bilirmiş.  
Qoşulub əsgərlərə  
Danışmış, gülmüş.

Aleksey dedi "Ura"!  
Sağ imiş bizim Həsən.  
Qucaqlayıb Sergeyin  
Öpdü iki üzündən.

Boyu xeyli balaca,  
Mırıq dişli bir topçu,  
Süzərək Sergey ilə  
Alekseyi gözücü.

Dedi: – Qardaş, davada  
Nə çoxdur Həsən indi.  
Yaxşı, hardan bilək ki,  
O, biz deyən Həsəndi?

Sergey dedi: – Düz deyir,  
O qədər Həsən var ki.  
Necəydi boy-buxunu,  
Çəkmirdi ki, tənbəki?

– Mən gördüğüm Həsənin  
Eynək vardı gözündə.  
Bir təbəssüm gəzirdi  
Dodağında, üzündə.

Sir-sifətdən mənim tək  
Arıq idi bir qədər.  
Deyəsən Aşqabaddan  
Olmuş idi səfərbər.

Evdə ata-anası,  
Arvadı, qızı vardi.  
Tez-tez tibb bacısına  
Məktub da yazdırardı.

Bir ah çekdi Aleksey  
Yox, bu o deyil, – dedi.  
Həsən Azərbaycandan,  
Qafqazdandı, bil, – dedi.

Enlikürək, gülərüz,  
Danışıb gülən idi.  
Hər sözün, söhbətin də  
Yerini bilən idi.

Şeir, lətifə ilə,  
Dolu idi sinəsi.  
Bir az da gopuvardı  
Güldürürdü hər kəsi.

Qoçaq idi, mərd idi,  
Bilirdi öz işini.  
Az qaldı bir döyüşdə  
İtirək biz kişini.

Bomba atmışdı onu  
Xəndeklərin birinə.  
Ağır idi yarası,  
Ah, nə deyim sizə, nə.

Köks ötürüb Sergey də  
Süzdü yoldaşlarını.  
Tərpədərək söylədi  
Yavaş-yavaş başını.

– Adama ağır gəlir,  
Beləsini itirmək.  
Harada olsa onun  
Yerini bilək gərək.

Çox sevirdi Həsəni,  
Komandirin özü də.  
İçin-için ağladı,  
Onu huşsuz görəndə.

Bu günədək bilmirik  
Haradadır o, əsgər.  
Aldığı yaraları  
Sağalıbmı bir qədər.

Komandir İvan Kuzmin  
Gəlib çıxdı bu ara.  
Salam verdi əvvəlcə  
Danışan topçulara.

Sonrasa əlindəki  
Bir qəzeti açaraq,  
Uzadıb Alekseyə  
Al, – dedi oxu, qoçaq.

Orden veriblər bizim  
İgid topçu Həsənə.  
Bəlkə qayıdır gəldi  
Hissəmizə o, yenə.

Alekseyin sevinci  
Siğmadı göyə, yerə.  
“Sizi şad xəbər olun”,  
Söylədi komandırə.

Ay Allah, nə yaxşı ki,  
Çıxdı Həsəndən xəbər.  
Ürəyimiz yerinə  
Gəldi bu gün bir qədər.

Yüz qıram olsa idi  
Vurardım bu şərəfə.  
Papağı yan qoyardım,  
Bir az baxardım keyfə.

Birdən döndü baxdı o,  
Üzünə komandırın.  
Oçen vinovat, – dedi  
Tovarış İvan Kuzmin.

“Nu” - “Nu” deyib oradan,  
Çıxbı getdi kapitan.  
Bu sevincə son qoydu,  
Atılan toplar bu an.

\* \* \*

Almaniya torpağı...  
Balaca bir qəsəbə.  
Yaxşı viran qoymuşdu  
Bu yeri müharibə.

Dayanmadan, durmadan  
Atırdılar almanlar.  
Aləmi bir-birinə  
Qatırdılar almanlar.

Ancaq sovet ordusu  
Hey qovurdu onları.  
Kəsilirdi günbəgün  
Ahları, amanları.

Yaralanıb yatırıldı  
Topçuların çoxusu.  
Hər tərəfi tutmuşdu  
Tüstü, barıt qoxusu.

Aleksey də, Sergey də  
Düşməşdü qospitala.  
Həlak olmuşdu onlar  
Son döyüşdə az qala.

Yüngül idi yarası  
Bircə Ivan Kuzminin.  
Rəhbərlik eyləyirdi  
Yenə əvvəlki təkin.

Topçuların əksəri  
Yeni topçular idi.  
Bəzisinin medallı,  
Ordeni də var idi.

Atışmanın səs-küyü  
Sübə yaxın dayandı.  
Sonra da günəş çıxdı,  
Aləm nura boyandı.

Ivan Kuzmin də getdi  
Bu döyüşdə həyatdan.  
Ana Vətən uğrunda  
Igidliklə verdi can.

Igid bir rus əsgəri  
Yetiyərək yol ilə.  
İki alman əsiri  
Aparırdı özüylə.

Bağlamışdı onların  
Möhkəm-möhkəm qolunu.  
“Şneyll”, “şneyll” deyərək  
Gedirdi hey yolunu.

Qərargahda general,  
Qarşılıdı əsgəri.  
Təriflədi bir qədər  
Dedi: – Oğlum, afərin.

Hardan tutub bunları  
Gətirmisən bura sən?  
Yaxşı yerdə gəlmisən,  
Köməyə sən, kara sən.

Bir gün dincəl burada,  
Sonra get öz hissənə.  
Sənin kimi igidlər  
Çox lazımdır vətənə.

“Oldu” – deyə söyləyib,  
Əsgər çıxdı oradan.  
Kimsə dedi bir orden  
Gəldi ona buradan.

Yatdı əsgər bir gecə,  
Səhər yola düzəldi.  
Əvvəlki hissəsinə  
Böyük həvəslə gəldi.

Gördü İvan Kuzmin yox,  
Bir mayordur komandır.  
Aleksey də, Sergey də  
Görünmür, gözə dəymir.

Kədərləndi bir qədər,  
Qəlbi alışib yandı.  
Papağını çıxardıb,  
Sakit-sakit dayandı.

Bir də gördü bir nəfər  
Yaxınlaşır düz ona,  
Qasan, Qasan deyərək  
Basdı onu bağırna.

Həsən kövrəldi bir az,  
Gözləri yaşıla doldu.  
İlk sözü İvan Kuzmin,  
Sergey, Aleksey oldu.

Vasili köks ötürüb,  
Komandir getdi, – dedi.  
Cəmi bir neçə gündür  
Bizi tərk etdi, – dedi.

Aleksey də, Sergey də  
Düşüblər qospitala.  
İnşallah ki, sağalıb,  
Bir gün dönərlər dala.

Yaxşı, de almanları  
Necə əsir almışan?  
Qollarını bağlayıb,  
Qabağına qatmışan.

– Pay-piyada gəlirdim,  
Hissəmizə bu səhər.  
Gördüm ki, xoruldayır  
Kolluqda iki nəfər.

Aha, alman əsgəri, –  
Deyib çəkildim geri.  
Diqqət ilə yoxladım  
Hər tərəfi, hər yeri.

Başqa kol dibində də  
Bir insan yoxdur gördüm.  
Əvvəl-əvvəl onların  
Silahını götürdüm.

Sonra da tez birinin  
Əllərini bağladım.  
Fürsət tapıb tələsik  
Ciblərini yoxladım.

İkinci almanın da  
Çevirib üzü üstə,  
Bağladım qollarını  
Yavaş-yavaş ahəstə.

Onların hər ikisi  
Fərəridir bəlkə də.  
Şirin-şirin uzanıb  
Yatırıdalar kölgədə.

Ordenin də mübarək, –  
Dedi sonra Vasili.  
Kaş qəhəman adı da  
Alasan sən, ay ellı.

Dərbənddənəm mən özüm,  
Doğulmuşam orada.  
Bakı-Dərbənd yaxındır,  
Nə yol vardır arada.

Olmuşam o yerlərdə  
Davadan xeyli qabaq.  
Atam Mərdəkanlıdır,  
Anam Dərbənddənancaq.

Müharibə qoymadı  
Yaşayaq adam kimi.  
Əriyirik günbəgün,  
Yox oluruq şam kimi.

Tez-gec bizim olacaq  
Bilirəm bu qələbə.  
Qurtarsayıdı, əziz dost,  
Bu qanlı müharibə.

Toplayardım, yiğardım  
Başına uşaqları.  
Özüm bildiyim kimi  
Böyüdərdim onları.

– Eh Vasili, mənim də  
İki övladımvardı.  
Anamla, sevgilimlə  
Çox mehriban yaşıdım.

Qoyun, quzu, mal-qara  
Otarardım bütün gün.  
Lermontovu, Puşkinin  
Öxuyardım özümçün.

Vaqifin şeirləri,  
Düşməz idi dilimdən.  
Hərdən telli sazda da  
Çalıb çağırardım mən.

Nə edim ki, çox gördü  
Tale mənə bunları.  
Yuxularda görürəm  
İndi bəzən onları.

Bir yol məktub almışam  
Xəstələnib yatandan.  
Ailəmdən xeyli var  
Nigaranam, nigaran.

Bir serjant gəlib dedi:  
– Mayor istər Həsəni.  
Tapşırıb özüm ilə  
Götürüb gəlim səni.

Üst-başını düzəldib  
Əsgər ilə getdi o.  
Özünü komandırə  
Dərhal təqdim etdi o.

Mayor dedi: – Şadam ki,  
Qayıtmışan hissənə.  
Hamımızın hörməti,  
Məhəbbəti var sənə.

Bir də istəram sənə  
Yetirim bir şad xəbər:  
Yaman kara gəlibdir  
Gətiirdiyin əsirlər.

Generalın yanına  
Getməlisən sabah sən.  
Maşın da göndərəcək,  
Minib ona gedərsən.

Viran qalmış yollara  
Baxmaq necə ağırdır.  
İnsanların qəlbini,  
Ürəyini ağırdır.

Haradasa səs-səsə  
Verib hürürlər itlər.  
Əsən külək tərpədir  
Ağacları sərasər.

Yavaş-yavaş çekilir  
Qatı duman yollardan.  
Uçur quşlar da bəzən  
Oturduğu kollardan.

Şimşek çaxır arabır,  
Guruldayır göy üzü.  
Aramla yağan yağış  
İsladır çölü, düzü.

Ot aparan bir baba  
Arabanı saxlayır.  
Yol boyu cırıldayan  
Təkərləri yoxlayır.

“Tfu” dedi yağış da,  
Tutdu məni gör harda.  
Qaldım uçub-dağılmış  
Bu xaraba yollarda.

Həsən dedi şoferə:  
– Saxla, saxla maşını.  
Görək baba nə üçün  
Yerə dikib başını.

Yaxınlaşıb qocaya,  
“Quten morken” söylədi.  
Arabana nə olub,  
Danış görək söylədi.

Təkərlər cırıldayır,  
Getmək istəmir, – dedi.  
Lazımdır ki, eyləyim  
Onları təmir, – dedi.

Yağ da yoxdur yağlayım,  
Yola düşüm birtəhər.  
Yağış da burdan yağır,  
Edir məni dəngəsər.

Lənət olsun bu hərbə,  
Salıb bizi məlala.  
İki oğlum davada  
Həlak olub, ay bala.

Yoxdur otu-ələfi,  
İki baş mal-qaram var.  
Dolandırır qarıyla,  
Ay oğul, məni onlar.

Çırmalayıb qolunu,  
Həsən dedi: – Ay, baba,  
Getməyəcək irəli  
Yağlanmasa araba.

---

\* Quten Morken – Sabahın xeyir.

Yağdan-zaddan nəyin var,  
Dayanma tez ver bəri.  
Yağlayım sənin üçün  
Bu saat təkərləri.

Qoca dedi: – Həyətdə  
Qalıbdı yağ balacan.  
Qaldım ki, qaldım burda  
Sən get qalma nigaran.

– Nuhun dövründən qalıb  
Görünür bu araba.  
Satsan müştərilərin  
Gəlməz saya-hesaba.

Sonra Həsən bir azca  
Fikir, xəyal eylədi.  
Bəlkə də maşın yağı  
Gələr kara söylədi.

Sürücü yağ gətirdi,  
Güldü qocanın üzü.  
Əsgər xeyli çalışdı,  
Xeyli işlədi, düzü.

Otur dedi, ay baba,  
Arabayə, otur sən.  
Sür get evdə qarına  
Bizdən salam yetir sən.

Yolum bu tərəflərə  
Düşərsə bir gün yenə,  
Məni qonaq eylərsən  
Qatığına, südünə.

Gəldi qocanın səsi:  
Gözləyərəm yolunu.  
Unutmaram ömrümdə  
Heç bir zaman mən bunu.

Maşın keçdi dağların,  
Yamacların yanından.  
Yollar boyu yıxılmış  
Ağacların yanından.

Görünür sağda, solda  
Sıra-sıra səngərlər.  
Burda keçmiş canından  
Neçə-neçə əsgərlər.

Anaların göz yaşı  
Axmış ölenlər üçün.  
Vətəni öz canından  
Əziz bilənlər üçün.

Gelinlər qara geymiş,  
Bacılar saç yolmuşlar.  
Qüssə, kədər çəkməkdən  
Saralmışlar, solmuşlar.

Yağış kəsir. İslatmir  
Daha torpağı, daşı.  
Elə bil ki, tükənib  
Göylərin də göz yaşı.

Maşın gəlib dayanır  
Qərargahın yanında.  
Xoş bir duyu hiss edir  
Həsən bu an canında.

General gülər üzlə  
Qarşılıyır əsgəri.  
Ancaq bir an çəkməyir  
Döyüşüdən nəzəri.

– Bu nədir üstün-başın  
İslanıbdır deyəsən?  
Piyadamı gəlmisən  
De bu qədər yolu sən?

Yoldaş, General, – dedi,  
Günahkaram olduqca.  
Dayanmışdı yol üstə  
Ot aparan bir qoca.

Arabası sınmışdı,  
Kömək eylədim ona.  
Kişi davam eylədi,  
Yenə də öz yoluna.

– Hə, belə de, belə de,  
Qəlbin yumuşaq imiş.  
Yaxşı ığid əsgərsən,  
Şərqlilər qoçaq imiş.

Sizin Babək, Cavanşir,  
Koroğlunuz olubdur.  
Qaçaq Nəbilər kimi  
Mərd oğlunuz olubdur.

İşimizə yaradı,  
Gətirdiyin əsirlər.  
Bir də sağ ol deyirəm,  
Bunun üçün, ay əsgər.

Əsgərlərə mədəni  
Xidmət göstərmək üçün,  
Gəlmışdilər artistlər  
Bizim cəbhəyə bir gün.

Qafqaz tərəfdən imiş  
Çalanlar, oxuyanlar.  
Birdən-birə hücuma  
Keçmiş bu vaxt almanlar.

Çox əsgərlər canından  
Keçmiş bu vuruşmada.  
Od-alovun içində  
Həlak olmuş onlar da.

İki çalğı aləti  
Qalıbdı artistlərdən.  
Biri rus qarmonudur,  
Deşilib neçə yerdən.

Ancaq ki, o birləşin  
Bilmədim nədir adı.  
Gətirim bir baxgınən,  
Bəlkə işə yaradı.

Keçdi o yan otağa  
Tez də qayıtdı həmən.  
Gətirdiyi aləti  
Çıxardı köynəyindən.

Sazdır, – deyə sevincək,  
Həsən durdu ayağa.  
Elə bil ki, ürəyi  
Döndü böyük bir dağa.

– Bizdə aşıqlar çalır,  
Onu yoldaş general.  
Mən də çala bilirəm.  
– Götür, – dedi. Götür çal.

Alan kimi əlinə  
Döyüşü telli sazı,  
Əvvəl köklədi onu  
Özündən razi-razi.

“Yanıq Kərəmi” üstə  
Sonra bir hava çaldı.  
Həsənin xoş avazı,  
Pərdə-pərdə ucaldı.

Düşmən gəlib vətənimin üstünə,  
Qoymaq üçün məni ağır, pis günə.  
Silah alıb dayanmışam qəsdinə,  
Vuruşuram bir nər kimi davada,  
Yerdə, suda, həm quruda, havada.

Yağı, çalış qabağında dayanma,  
Bağ-baxçamda, oylağında dayanma,  
Od püskürən torpağında dayanma,  
Vuruşuram bir nər kimi davada,  
Yerdə, suda, həm quruda, havada.

Mən Babəklər, Cavanşirlər oğluyam,  
Ürəyi kin, nifrət ilə doluyam.  
Alacağam faşistlərdən intiqam,  
Vuruşuram bir nər kimi davada,  
Yerdə, suda, həm quruda, davada.

Topçu Həsən, sərrast tuşla topunu,  
Berlinə at, viran eylə gəl onu,  
Reystaqın çatsın daha qoy sonu,  
Vuruşuram bir nər kimi davada,  
Yerdə, suda, həm quruda, havada.

General xoşhal oldu  
Mahnı qurtaran kimi.  
Otur dedi Həsənə,  
Lap açdın ürəyimi.

Əsgər qardaş, gözəldir  
Olduqca səsin, gözəl.  
Müğənnimi olmusan  
Yoxsa davadan əvvəl?

– Heç də yox. Çoban idim,  
Otarardım mal-qara.  
Hərdən mahnı oxuyub,  
Səs salardım dağlara.

Deyirlər ki, babam da  
Şair və aşiq imiş.  
Bədahətən özündən  
Şeirlər də deyərmış.

Oxuyarmış, çalarmış  
Toyda, mağarda babam.  
Xalqın əzizi olub,  
Olubsa harda babam.

– Çox gözəl, topçu qardaş,  
Sazdan danışaq indi.  
Götür köynəyinə qoy,  
O bu gündən sənində.

Generaldan yadigar  
Saxla qalsın özündə.  
Qoyma ki, itib-batsın,  
Gözün olsun üstündə.

İstəyəndə çalarsan  
Boş vaxtın olsa əgər.  
Sənə böyük sevincə  
Qulaq asar əsgərlər.

Məni də yad edərsən,  
Xatırlarsan onda sən.  
Bir general var idi  
Qərargahda deyərsən.

Musiqidən, mahnidan  
Doymaz idi ürəyi.  
İndi top, mərmi səsi  
Olub duzu, çörəyi.

Hələ nə qədər yol var,  
Berlinə çatmaq üçün.  
Qələbə bayrağını  
Orda ucaltmaq üçün.

Keçməliyik hələ biz  
Neçə kənddən, şəhərdən.  
Meşələrdən, dağlardan,  
Dərələrdən, çöllərdən.

Ölənlərin ruhuna  
Dualar oxuyaraq,  
Atılan bombalardan  
Qorxu, hürkú duyaraq.

Bataraq qanımıza  
Yıxılıb durmalıyıq.  
Topla, tankla, tūfənglə  
Düşməni vurmaliyıq.

Buna nail olmaqçün,  
Bir yolumuz var ancaq.  
O da irəli getmək,  
Qəhrəman tək vuruşmaq.

Qəhrəman olmuş bizim  
Ulu babalarımız.  
Qəlbi vətən eşqilə  
Dolu babalarımız.

Çalış hər dərd, bəladan  
Qoruyasan özünü.  
Görməliyik, əziz dost,  
Qələbənin üzünü.

Onda o bayram günü  
Alıb sazi çalarsan.  
Bu gözəl səsin ilə  
Aləmə səs salarsan.

Bir-birindən soruşan,  
Soran olarsa əgər,  
Kimdir çalıb-oxuyan,  
Bu gözəl səslə əsgər?

Göstərərək barmaqla  
Deyəcəklər bu zaman.  
Topçu Həsən budur, bu  
Taniş olun yaxından.

Qürur hissi duyarsan,  
Sən də bu vaxt özündə.  
Daha da ucalarsan,  
El-obanın gözündə.

Elə bu vaxt general  
Fikrə getdi bir qədər.  
Saçına əl apardı,  
Möhkəm dur dedi, – əsgər.

Sonra telefon ilə  
Kiməsə əmr eylədi.  
Ön xəttə tək maşınla  
Yola salın söylədi.

Əl verərək görüşdü,  
Qucaqladı boynunu.  
Qapıya tək ötürdü  
Böyük hörmətlə onu.

Qayıdır gəldi Həsən  
Yenə də öz yerinə.  
Baxmaq üçün ölümün, –  
İtimin gözlərinə.

## ÜÇÜNCÜ MƏKTUB

Məktubunu aldım, ana,  
Öpüb qoydum gözüm üstə.  
Cavabını yazıram mən  
Yaş səngərdə dizim üstə.

Kərim ilə Səbinənin  
Şəkli məni sevindirdi.  
Öpdüm o gül balaları,  
Böyüyüblər onlar indi.

Ulduzu da qucaqla sən,  
Öp yerimə gəl anacan.  
Xəyalımdan çıxmirsiniz,  
Axır vaxtlar heç bir zaman.

Bışirdiyin xörəklərin  
Ağzımdadır hələ tamı.  
Pitin ilə çığırtnanı  
Təriflərdi kənddə hamı.

Qaymaq ilə bal verədin  
Hər gün mənə səhər-səhər.  
Deyərdin ki, ye balacan,  
Qoluna güc, qüvvət gələr.

Ulduzun da bışirdiyi  
Şorqoğallar düşür yada.  
Eh, eh bir də əzizlərim,  
Siz hardasız, mən harada.

Yazırsan ki, Qorxmaz dönüb  
Qoçoqlana qəhrəman tək.  
Bir qolunu itiribdi,  
Daha hərbə getməyəcək.

Təbrikimi alıb yəqin  
Mənə məktub yazar o da.  
Bir iş tapıb işləyəcək,  
Boş-boş gəzməz ortalıqda.

Mənim də pis getmir işim,  
Guruldayır topum daim.  
Divan tutur düşmənlərə,  
Artır hər gün sevinc payım.

Çağırmışdı bir gün məni  
General da öz yanına.  
Hörmət ilə qarşılıdı,  
Heyran qaldım düzü ona.

Otur-dedi  
Oturdum mən,  
Onun ilə lap üzbeüz.  
Nə qalıbdır qələbəyə,  
Topçu Həsən, döz, – dedi, döz.

Bu vurhavur, bu athaat  
Bugün-sabah dayanacaq.  
Allah qoysa sancacağam  
Reystaqə mən də bayraq.

Kimsə dedi: – Topçu Həsən,  
Hüzuruna komandirin.  
Tez qatlayıb məktubunu,  
Əsgər getdi yeyin-yeyin.

Aman Allah! Elə bu vaxt  
Sakitliyi pozdu düşmən.  
Avtomatlar düşdü işə,  
Mərmilər də yağdı göydən.

Təyyarələr tökə-tökə  
Geniş düzə bombaları,  
Dönüb bir-bir uçurdular  
Gəldikləri yerə sarı.

Təyyarənin birisini  
Vurub yerə saldı Həsən.  
Sonra yenə bir də atdı,  
Dəydi dedi kimsə bərkdən.

Həsənin bu uğuruna  
Əl çalan da oldu hətta.  
Komandirsə "Əhsən" dedi  
Aman vermə qaçan yada.

Bir xeyli vaxt getdi döyüş,  
Su yerinə axırdı qan.  
Günü-gündən basıldırdı,  
Can üstündə idi alman.

Kənddən qovub çıxartmışdı  
Düşmənləri bizimkilər.  
Topçular da bu döyüsdə  
Göstərmişdi böyük hünər.

Atışmanın hay-həşiri  
Kəsiləndə gecə yarı,  
Yığdı mayor Mişa Bunin  
Öz yanına topçuları.

Dedi: – Mənim əzizlərim,  
Danışıram bir az qısa.  
Qəlbən sağol söyləyirəm,  
Bu döyüşcün hamınıza.

Əsgər Həsən vurub saldı  
Yerə iki təyyarəni.  
Sərbəst nişan almağıyla  
Sevindirdi yaman məni.

Mayor sıxdı məhəbbətlə  
Döyüşünün əllərini.  
Xeyli müddət heç çəkmədi  
Bir an ondan nəzərini.

İndi isə sübhə kimi  
Bir az alın dincinizi.  
Irəlidə daha qızğın  
Vuruşmalar gözlər bizi.

Kənddən xeyli uzaqlara  
Qovulmuşdu azğın düşmən.  
Bir yandan da qış gəlirdi,  
Yağırkı qar, yağış göydən.

Həsəngil də yol gedirdi  
Almadan heç şeyi saya.  
Külək də hey səs salırdı  
Viyıldıya-viyıldıya.

Yer qar, yağış. Bəzən palçıq  
Top da xeyli ağır idi.  
Yolun sonu görünmürdü  
Uzanaraq heý gedirdi.

Balaca bir qəsəbəyə  
Döyüşülər çatan zaman,  
Əmr olundu dayansınlar,  
Dincəlsinlər burda əları.

Gördülər ki, oturubdur  
Bir kötüün üstə Həsən,  
Hönkür-hönkür ağlayaraq  
Yaş axıdır gözlərindən.

Yaxınlaşış əsgərlərdən  
Biri dedi: – Nədir bu yaş?  
Neçin belə ağlayırsan,  
Danış biz də bilək, qardaş?

Gözlərindən gələn yaşı  
Silərək o, yaylıq ilə.  
Sorma, – dedi, sorma, a dost,  
Necə alım bunu dilə.

Haradasa salıb yolda  
İtirmişəm mən sazımı.  
Necə çalıb oxuyacam,  
Ucaldacam avazımı?

Vursa idi güllə ilə  
Uf deməzdim yağı məni.  
Bilirəm ki, öldürəcək,  
Qəlbimin bu dağı məni.

Əsgərlərdən biri dedi:  
– Bunca yemə gəl qüssə, qəm.  
Bir saz nədir onun üçün  
Ağlayırsan mən bilmirəm.

Allah qoysa bugün-sabah  
Müharibə qurtaracaq.  
Sənə bir saz əvəzinə  
İkisini alaram bax.

Dostlarından biri isə,  
Eh, söylədi dayanın bir.  
Saz onunçun görürəm ki,  
Ən qiymətli bir alətdir.

Adam var ki, sazsız, sözsüz  
Gün keçirməz bu həyatda.  
Hər çalanda, oxuyanda  
Ruhu alır ondan qida.

Bir əsgərsə xoş bir sözlə  
Üreyini aldı onun.  
Soyuq dəyər sənə, – dedi,  
Qayğısına qaldı onun.

Bir az sonra açıldı bax,  
Qaş-qabağı döyüşçünün.  
Qoşuldu o, əsgərlərə  
Deyib-güldü özü üçün.

O, unuda bilmədi heç  
Telli sazin dərd-sərini.  
Hey yad etdi, xatırladı  
Sübə kimi kədərini.

Yanaşdı bir əsgər ona,  
Nahar vaxtı səhər-səhər.  
Dedi: – Mənim topçu dostum,  
Verim sənə şad bir xəbər.

Sənin çalğı alətini  
Tapdım yolda gələndə mən.  
Komandırə çatdırıldım ki,  
Versin bu gün sənə, Həsən.

Qucaqlayıb yoldaşını  
Öpdü əsgər dönə-dönə.  
Sevincindən göz yaşları  
Axdı onun sinəsinə.

Mənə yeni həyat verdin,  
Qanadım yox açım qanad.  
Hərdən çalıb oxuyardım,  
Ürəyimi edərdim şad.

Nə yaxşı ki, yolun üstə  
Görüb onu götürmüsən.  
Bu yağışlı, qarlı gündə  
Özün ilə gətirmisən.

Bu yaxşılıq çıxmaz mənim  
Xatirəmdən ölenədək.  
Qoy bir savaş qurtarsın, dost  
Toyunda mən çalım gərək.

Qoçoğlanda, Yenikənddə  
Olmuşam rus toylarında.  
Neçə-neçə yoldaşlarım,  
Dostlarım var indi orda.

Qapıqonşum Pyotr dayı  
Çox sevirdi zarafatı.  
Lətifələr söyləyərdi,  
Açılmamış hələ qatı.

Bir faytonu vardı onun,  
Nikolaydan qalma idi.  
Mindirərək uşaqları  
Küçə-küçə gəzdirərdi.

Arvadı da Düsya xala  
Rəfiqəydi anam ilə.  
Azəricə danışardı  
Hər ikisi adam ilə.

Elə ki, zəbt etdi düşmən  
Yurdumuzun torpağını.  
Viran qoyub şəhərləri,  
Söndürəndə çıraqını,

Kolxoza üz tutdu o da,  
Yapışdı bir işdən-gücdən.  
Dedi: – gedib vuruşardım  
Əgər cavan olsaydım mən.

Əsgərliyə gedəndə də  
Gəlib məni saldı yola.  
Get hünərlə döyük dedi,  
Sağ-salamat qayıt dala.

Gəlib-keçən bu illərdə  
Çox almışam ondan məktub.  
Ancaq axır vaxtlar bilməm,  
Qoca dostun neçin susub.

Dəyişibdir dünyasını  
Bəlkə Allah eyləməmiş.  
Kim nə bilir, ah, bəlkə də  
Gəlib onun başına iş.

Tərs kimi də yazmır anam  
Kişidən bir xəbər mənə.  
Təki yaxın düşməyəydi  
Qüssə mənə, kədər mənə.

Telli sazin təpilması  
Ona sevinc versə də bax,  
Həsən qonşu Pyotrdan  
Çox nigaran idi ancaq.

Döyüşçülər arasında  
Tez yayıldı bu şad xəbər.  
Gəlib onu təbrik etdi  
Tanıyanlar birər-birər.

Bir piyada dedi: – Bunun,  
Sevincini fil də çəkməz.  
Yəqin çalıb-çağırmaga  
Var kişidə böyük həvəs.

\* \* \*

Keçdi günlər, keçdi aylar  
Bir-birini qova-qova.  
Daha da bərk qızışırdı  
Almanlarla gedən dava.

Basılırdı döyüşlərdə  
Azğın alman orduları.  
Daim geri çəkilirdi  
Onlar doğma yurda sarı.

Təslim olmaq ilə ancaq,  
Araları yox idi heç.  
Bizimkiler bilirdilər  
Qurtaracaq dava tez-gec.

Reyxstaqın qülləsinə  
Sancılacaq rus bayrağı.  
Yenə qurub-yaradacaq  
Əvvəlki tək Sovet xalqı.

Artıq Berlin yolundadır  
Hal-hazırda bizimkiler.  
Hey irəli yeriyirlər  
Həsən kimi igid ərlər.

Ancaq ölüm-itimlərin  
Azalmırkı heç də sayı.  
Kəsilmirdi anaların,  
Bacıların ahi-vayı.

Tək-tək insan tapılardı  
Itirməsin qardaşını,  
Atasını, əmisini,  
Ya dostunu, yoldaşını.

Müharibə bilmirdi ki,  
Ölən kimdir, qalan kimdir.  
Öz yoluyla gedirdi o,  
Vermirdi heç şeyə fikir.

Aman Allah, dəymir gözə,  
Neçə vaxtdır Həsən yenə.  
Bir xatamı dəyib ona,  
Zülmət çöküb gözlərinə?

Yox, oxucum, qospitala  
Düşüb yenə qəhrəmanım.  
Alıb yüngül bir yara da,  
Soyuqlayıb yaman canı.

Həsən düşən bu qospital  
Balaca bir kənddə idi.  
Bir tərəfi dərə, təpə,  
Bir yanı da meşəlikdi.

Artıq durub ayaq üstə  
Gəzışirdi topçu Həsən.  
Hərdən çıxıb həyətdə də  
Oturardı səhər erkən.

Top, avtomat, mərmi səsi  
Gələrdi bu yerə qədər.  
Cəbhə xətti yaxındaydı,  
Səngimirdi heç döyüşlər.

Bir otaqda dörd yaralı, -  
Dörd döyüşçü idi onlar.  
İkisi bərk yaralıydı,  
Tərpənməyə qoymurdular.

Biri isə deyirdi ki,  
Yaram məni salıb haldan.  
Sağalan tək gedəcəyəm  
Döyüşməyə yenə burdan.

Almanlara göstərəcəm  
Bu dəfə də hünərimi.  
Bəlkə döndüm vətənimə  
Bir qəhrəman igid kimi.

Yaxşı, iki orden ilə  
Necə dönüm doğma elə?  
Mən qəhrəman olsam əgər  
Adım düşər dildən-dilə.

Barmaq ilə göstərərlər  
Böyüklər də, uşaqlar da.  
Buyur, buyur söyləyərlər,  
Hər obada, hər oymaqda.

Hələ qızlar baxıb mənə  
Göz də vurub gülümsərlər.  
Əfsuslar ki, cavan deyil,  
Yaşlıyam mən filan qədər.

Yaxşı, – dedi topçu Həsən,  
Haralısan dostum belə?  
Livadadan, – söylədi o,  
Yoldaşına gülə-gülə.

– Hardadır o dediyin yer,  
Oralarda olmamışam?  
– Krımdadır Livadanı  
Tanımayan yoxdur, balam!

Havası can dərmanıdır,  
Xəstə gələn sağlam gedər.  
Hər il gəlib dincələrsən,  
Bircə dəfə olsan əgər.

Gəl bu qədər tərif etmə,  
Əsgər qardaş, Livadanı.  
Bizdə də var Mərdəkanın,  
Buzovnanın adı-sanı.

Çim Xəzərin sularında,  
Dincəl isti qumun üstə.  
Getsin bütün xəstəliyin,  
Ol cavandan daha betər.

– Hə, belə de, əsgər dostum,  
Bəs sən özün haralısan?  
Görürəm ki, ağır deyil,  
Bir balaca yaralısan.

– Mən səfali, gül-çiçəkli  
Azərbaycan yurdundanam.  
Məni gözəl Qoçoğlanda  
Bir sübh çağı doğmuş anam.

Düzdür yaram yüngül olub,  
Soyuqdəyməm vardırancaq.  
Saatlarla öskürərdim,  
İndi durub gəzirəm bax.

Qova-qova faşistləri,  
Gedəcəyəm Berlinədək.  
Almaniya can üstədir,  
Heç nə etməz ona kömək.

Danışmadı susdu ancaq  
Durub gəzdi Levadali.  
Elə bil ki, birdən-birə  
Dəyişildi onun hali.

Ciblərini axtararaq,  
Kisəsini aldı ələ.  
Bir papiros düzəldərək,  
Tüstüsünü verdi yelə.

Yayınmadı bu hərəkət  
Həsənimin gözlərindən.  
Kişi deyən pərt olmuşdu  
Onun belə sözlərindən.

Bir gün otaq yoldaşıyla,  
Danışanda qəhrəmanım.  
İmtahana çəkmək üçün  
Dedi ona: – Yoxam, canım.

Belə uzun dava ilə,  
Yorub məni müharibə.  
Neçə ildir döyüşürəm,  
Lənət olsun belə hərbə.

Bilmirəm ev-eşiyimi  
Görəcəyəm bir də haçan.  
Qoca anam, arvad-uşaq  
Nigarandır məndən yaman.

Yaxşı ki, var qospitallar,  
Düşürük biz hərdən ora.  
Bir neçə gün dincəlirik,  
Dərdimizə olur çara.

Əvvəl İqnat İqnatoviç,  
Da, tı prav, Qasan, – dedi.  
Ətrafına nəzər salıb,  
Yavaş səslə dayan, – dedi.

Bu nə sözdür danışırsan,  
Salarsan ha, qana bizi.  
Əl çəkməzlər yaxamızdan,  
Çəkərlər dörd yana bizi.

Yox, yox qardaş, sən bilərsən,  
Qoşma məni belə işə.  
Düzü düşmək istəmirəm,  
Nahaq yerə dilə-düşə.'

Gah bu tərəf, gah o tərəf  
Üstələyir bir-birini.  
Hələ dava uzun çəkər,  
Bilmək olmaz işlərini.

Biz balaca adamlarıq,  
Vuruşuruq bir ər kimi.  
Müntəzirik hər bir əmrə,  
Bir səfərbər əsgər kimi.

Susdu daha danışmadı,  
Daha İqnat İqnatoviç.  
Qəlbində bir sevinc duydı,  
Bığ altından güldü bic-bic.

Həsən isə dedi: – Hərif  
Dimdiyindən düşdü tora.  
Şübələrim doğru çıxdı,  
Bizdən deyil qəlbi qara.

Pusdu onu bir neçə gün,  
Fikir verdi hər işinə.  
Diqqət etdi yerişinə,  
Diqqət etdi gəlişinə.

Gördü gedir yaxındakı  
Meşəyə o, hər gün səhər.  
Qayıdanda fit çalaraq,  
Geri dönür üzügülər.

Həsən dedi: – Sirr var burda,  
Meşəyə o, gedir neçin.  
Gələndə də fit çalaraq,  
Şeir deyir özü üçün.

Bəlkə Iqnat Iqnatoviç  
Sıqnal verir kimə isə.  
Buradakı polkovnikə,  
Gərək deyim düşsün izə.

Bir gün sonra gəldi Həsən  
Polkovnikin otağına.  
Birdən Iqnat Iqnatoviç  
Çıxdı onun qabağına.

Qızarmışdı sir-sifəti,  
O, üzündə deyildi heç.  
Tez Həsəni qabaqladı,  
Dedi Iqnat Iqnatoviç:

– Xeyir ola, əziz dostum,  
Nə işin var polkovniklə?  
– Gəldim bir az söhbət edim,  
Özüm haqda onun ilə.

Düzü dönmək istəyirəm  
Öz hissəmə-cəbhəyə mən.  
Görürəm ki, yaxşılaşır  
Yaralarım günü-gündən.

Burda isə darıxıram  
İşsiz-gücsüz oturmaqdan.  
Vuruşmağım yaxşı olar,  
Hər gün belə, boş durmaqdan.

Levadəli dindi yenə:  
– Nə söyləyim eh, sənə mən.  
De, ölməkmi istəyirsən,  
Uzaq deyil cəbhə bizdən?

Orda göydən mərmi deyil,  
Bəlkə halva yağır yerə.  
Tez eylə, dur, düzəl yola,  
Yoxsa çatmaz sən əsgərə.

Mənsə yaram sağalmasa,  
Heç bir yana getmərəm bil.  
Halım yoxidur vuruşmağa,  
Cəbhə daha yerim deyil.

Bu danışiq, bu cür söhbət,  
Həsənə çox etdi təsir.  
Ürəyində dedi dayan,  
Göstərərəm Həsən kimdir.

Baxıb yataq yoldaşına  
Topçu güldü şirin-şirin.  
Dedi: – Yaxşı, gedək, dostum,  
Dediklərin düzdür sənin.

Son zamanlar neçin bilməm,  
Tərəddüdlər içindəyəm.  
Hey xəyallar, düşüncələr  
Qüssə, kədər içindəyəm.

Cavanlıqdan gəlir bunlar,  
Bənd olma gəl mənə, Iqnat.  
Dava vaxtı görürsən də  
Necə alt-üst olur həyat.

\* \* \*

Bu söhbətin üstündən  
Bir neçə gün ötüşdü.  
Bir səhər Həsən yenə  
Cəbhəyə yola düşdü.

Verdi sənədlərini  
Komandirə-mayora.  
Dinib-danışmadı o,  
Sakit durdu bir ara.

Sonra da söhbət saldı  
Qospitaldan bir qədər.  
Livadalı Iqnatdan,  
Polkovnikdən müxtəsər.

Mayor dedi: – Heyranam  
Səndəki bu diqqətə.  
Çatdıraram yuxarı,  
Alarlar nəzarətə.

İndisə iş başına,  
Get sahib ol topuna.  
Yaxşı ki, qayıtmışan  
Yenə də sən bu yana.

Əsgər "Oldu" söylədi,  
Tez çıxdı qazarmadan.  
Fikrə, xəyalə getdi  
Komandir də bu zaman.

\* \* \*

Ön cəbhədədir,  
Yenə də Həsən.  
Ara vermədən  
Hey atır düşmən.

Tanklar səs salır,  
Dinir toplar da.  
Dayanmir yerdə  
Tökülən qar da.

Külək də durmaq  
Bilmir bayaqdan.  
Qoymur irəli  
Yerisin insan.

Yixılıb durur  
Həsən arabır.  
Ancaq bilmir ki,  
Dayanmaq nədir.

Budur qabaqda  
Görünür şəhər.  
Yəqin dincələr  
Burda əsgərlər.

Görünmür gözə,  
Qaçıb almanlar.  
Bəzi yerləri  
Yandırıb onlar.

Komandır dedi  
Topçu Həsənə:  
– Sabah günorta  
Dəyərsən mənə.

İndisə yeri,  
Dincini al, sən.  
Görürəm yaman  
Düşmüsən əldən.

“Oldu” söylədi  
Topçu mayora.  
Dincəlmək üçün  
Getdi o, sonra.

Dayanmaq bilmir,  
Yenə yağır qar.  
Dümağ don geyir  
Bağçalar, bağlar.

Atışma səsi  
Gəlir bəzən də.  
Yoxdur küçədə  
Gəlib-gedən də.

Bəzi evlərdə  
Yanır sobalar.  
Baxır aynadan  
Çölə babalar.

Açıldı səhər  
Bu minval ilə.  
Çıxdı adamlar  
Evlərdən çölə.

Gələr paravoz,  
Gah maşın səsi.  
Gah da itlərin  
Hərdən hürməsi.

Çıxır uşaqlar  
Həyət-bacaya.  
Qartopu atır  
Cavan, qocaya.

Canlanır həyat  
Yenə şəhərdə.  
Sovet əsgəri  
Gəzir hər yerdə.

Narahat yatdı  
Sübə tək Həsən.  
Çıxdı bayırı  
Olduğu yerdən.

Təzə qar üstə  
Gəzdi bir qədər.  
Gəldi mayorun  
Yanına əsgər.

Qəbul eylədi  
Komandır onu.  
Aldınmı dedi, –  
Yorğunluğunu.

Halın yox idi  
Gələndə dünən.  
Gümrah görürəm  
İndi səni mən.

Sağ ol deyirəm  
Sənə yüz kərə.  
Qospitaldakı  
Işinə görə.

Sən deyən kimi  
Xainmiş İqnat.  
Polkovnik ilə  
Bir imiş İqnat.

Ifşa olundu  
Böyük bir dəstə.  
Levadalı da  
Deyilmiş xəstə.

Yoxmuş yarası  
Bədənində heç.  
Alman zabiti  
İmiş İqnatiç.

Qurmuşdu düşmən  
Böyük bir plan:  
Olsun qospital  
Yer ilə yeksan.

Tutmadı işi  
Yaxşı ki, yadın.  
Üstü açıldı  
Bu təxribatın.

Yoxsa nə qədər  
İnsan ölərdi.  
Neçə ixtiyar,  
Cavan ölərdi.

Yoldaş komandan  
Tapşırıb mənə,  
Təşəkkür edim  
Bununçün sənə.

Ayılq-sayıq ol  
Həmişə belə.  
Fəxr etsin Vətən  
Sən tək igidlə.

Həsən söylədi:  
– Hazıram hər dəm.  
Ana Vətənə  
Xidmət edirəm.

Gülər üz ilə  
Getdi döyüşçü.  
Gözdən yox oldu,  
İtdi döyüşçü.



## **BERLİNƏ GEDƏN YOLDA**

Berlinə gedən yolda  
Gedir daha döyüslər.  
Bir-birindən kədərli  
Açıılır hər gün səhər.

Dura bilmir almanlar  
Ordumuzun öündə.  
Neçə kəndlər dağılır,  
Neçə şəhərlər gündə.

Ölür gənclər, cavanlar,  
Analar geyir qara.  
Qız-gəlinlər ağlayır,  
Baxan yoxdur onlara.

Yer üzü açar çiçək,  
Bəzənər bir gəlin tək,  
Gülər, sevinər ürək,  
Müharibə olmasa.

Ah-nalə çıxmaz ərşə,  
Yer, göy düşməz təşvişə,  
Bombalar düşməz işə,  
Müharibə olmasa.

Analar ağlamazdı,  
Qəlbləri dağlamazdı,  
Qaralar bağlamazdı,  
Müharibə olmasa.

Xoşbəxt yaşardı insan,  
Bu qədər axmazdı qan.  
Viran qalmazdı cahan,  
Müharibə olmasa.

Düşmən var-gücü ilə  
Vuruşurdu hələ də.  
Fikir, xəyal etmirdi  
Məğlubiyyət barədə.

Ancaq az qalırkı ki,  
Qurtarsın müharibə.  
Son qoyulsun bu ağır,  
Bu qorxunc, qanlı hərbə.

1945-in  
Artıq mart ayı idi,  
Vuruşmalar Berlinin  
Ətrafında gedirdi.

Güman edirdillər ki,  
Qovacaqlar rusları.  
Hələ isti yerdəydi  
Onların ağızları.

Az qalırkı, lap çox az  
Ruslar olsun Berlində.  
Bayrağımız görünüsün  
Reystaqın üstündə.

Hər əmr veriləndə  
Atırdılar topçular.  
Düşməni bir-birinə  
Qatırdılar topçular.

Isteyirdi onlar da,  
Son qoyulsun bu hərbə.  
Qurtarsın bu vurhavur,  
Bu qanlı müharibə.

Üstü-başı Həsənin  
Palçığa batmış idi.  
Sulu qar da yağırdı,  
Külək də hey əsirdi.

Athaatın əlindən  
Tutulurdu qulaqlar.  
Bəzən sözə baxmırıdı  
Yorğun əllər, ayaqlar.

Gelirdi ah-naləsi  
Yaralı olanların.  
Həresi bir tərəfdə  
Yıxılıb qalanların.

Çoxalırdı getdikcə  
Ölənlər də bir yandan.  
Aman bu mənzərənin  
Əlindən aman, aman!

Cəmi beş-altı topçu  
Dəyirdi daha gözə.  
Piyadalar dayandı  
Çıxan zaman bir düzə.

Gördülər qorxunc tanklar  
Gəlir onlara sarı.  
Dilləndi Həsəngilin  
Elə bu vaxt topları.

Neçə-neçə düşmənin  
Tankını vurdu Həsən.  
Onları birər-birər  
Göyə sovurdı Həsən.

Vasili də, Sergey də  
Atırıldılar dalbadal.  
Vermirdilər yağıya  
Nəfəs almağa macal.

Komandır topçulara  
Vur, qoçağım, deyirdi.  
Piyadalar get-gedə  
Irəli yeriyirdi.

Əlbəyaxa olurdu  
Onlar düşmənlə bəzən.  
Ana Vətən uğrunda  
Qorxmurdular ölümdən.

Getsin o qanlı günlər,  
Bir də dönməsin geri.  
Belə tüstü, dumanlar  
Bürüməsin göyləri.

Hə, oxucum, Həsəngil  
Vuruşurdu mərdliklə.  
Berlinə gedən yolda  
Gedirdi onlar hələ.

Qələm əsir əlimdə,  
Nəsə baxmir sözümə.  
Hardadır topçu Həsən  
Daha dəymir gözümə?

Görünmür nə Vasili,  
Nə Aleksey, ay aman!  
Onların taleyindən  
Nigaranam mən yaman.

Tibb bacısı Nataşa  
Hey qaçıր ora-bura.  
Can-başla kömək edir  
Yaralı olanlara.

Ölənlərin sayı da  
Çoxalır andan-ana.  
Bu cür qan, bu cür qada  
Görməmişdi zamana.

Döyüşçülər irəli  
Getməyə can atırdı.  
Toplar, tanklar aləmi  
Bir-birinə qatırıldı.

Berlinə gedən yolda  
Sağ qalanlar ər idi.  
Oddan-alovdan çıxan  
Qəhrəman əsgər idi.

Yoxsa Həsən gülləyə  
Tuş gəlmışdı bu dəfə.  
Keçib şirin canından  
Qalmışdı bir tərəfdə.

Bəlkə də heç ölməyib,  
Çox ağırdı yarası.  
Əriyib yox olubdur  
Gözlərinin qarası.

Dava vaxtı nə desən  
Gəlir insan başına.  
Ölüm baxmır heç kəsin  
Gözlərinin yaşına.

Bir əsgər tanıyırdım  
Uşaq vaxtı Gəncədə.  
Yaşayırdı bizimlə  
Balaca bir küçədə.

İtirmişdi davada  
Gözlərinin nurunu.  
Hamı böyük hörmətlə  
Qarşılıyırdı onu.

Mən də tutub əlindən  
Gəzdirərdim Əhədi.  
Hərdən nağıl danışar,  
Şeir də söyləyərdi.

Ürəyimə damıb ki,  
Ölməyib sağdır Həsən.  
Ağır yara alıbdır,  
Dura bilmir yerindən.

Batma bunca qüssəyə,  
Qəmə, kədərə şair.  
Yayındırma fikrini,  
Topla bir yerə şair.

Qospitala düşübdür  
Yenə də qəhrəmanın.  
Əlbət durar ayağa  
Qaralmasın qoy qanın.

Berlinə gedən yolda  
Qan axır su yerinə.  
Adam inana bilmir  
Burda gördüklərinə.

Təyyarələr şığıyır,  
Toplar atır durmadan.  
Güllələr də tökülür  
Başın üstə bir yandan.

Komandir də əmr edir:  
At, igidim, at, bir də.  
Aman vermə düşmənə,  
Nə havada, nə yerdə.

Döyüşçülər bilirdi  
Yaxındadır qələbə.  
Hər bir əsgər bilirdi,  
Çox çəkməz müharibə.

Daş qalmırdı daş üstə,  
Berlinə gedən yolda.  
Ölüm durmuşdu qəsdə,  
Berlinə gedən yolda.

Qarşıda düşmən idi,  
Fikri-zikri qan idi.  
Hər təref viran idi,  
Berlinə gedən yolda.

Göy də, yer də yanırıdı,  
Nə var yerdə yanırıdı.  
Xalq haqqə inanırıdı,  
Berlinə gedən yolda.

Ölüm vermirdi aman,  
Aparırdı bir yandan...  
Yaralılar yarımcان  
Berlinə gedən yolda.

Göydə ildirim çaxır,  
Səs salır ağır-ağır,  
Hərdən də yağış yağır  
Berlinə gedən yolda.

Əsgərlər yorğun-arğın,  
Zorla atır ayağın.  
Mənzil deyildir yaxın  
Berlinə gedən yolda.



\* \* \*

Artıq aprel ayıdır  
Gün qızdırır hər yeri.  
Arxada qalır daha  
Qışın soyuq günləri.

Əsgərlər də sevinir  
Gelişinə baharın.  
Açılıb qaş-qabağı  
Xeyli vaxtdır rüzgarın.

Müharibə getsə də,  
Torpaq da gəlir cana.  
Hərdən uçur quşlar da  
Göydə o yan, bu yana.

Bu gün-sabah Berlinə  
Girəcək rus əsgəri.  
Susduracaq biryolluq  
Qan tökən düşmənləri.

Düşəcək yer üzünüñ  
Hər yerinə bu xəbər:  
Almanlar məglub oldu,  
Ruslar qazandı zəfər.

Bu zəfərin yolunda  
Çox insanlar can vermiş.  
Oddan, alovdan çıxmış  
Qəhrəmanlıq göstərmiş.

Hardasan, ay qələbə,  
Gözləyir ellər səni.  
Analar, qız-gəlinlər,  
Nənələr istər səni.

Gözü yollarda qalmış  
Babalar da gəl deyir.  
Yanıb kül olmuş ellər,  
Obalar da gəl deyir.

Dili olsayıdı əger  
Çiçəklərin, güllərin.  
Göydə uçan quşların,  
Oxuyan bülbüllərin.

Onlar da söyləyərdi  
Harada qalmışan sən.  
Gözlərimiz yorulub  
Yolunu gözləməkdən.

Göz yolda, qulaq səsde,  
Gəl ki, gülək sevinək.  
Məhəbbətlə, eşq ilə  
Yenə ürəkdən dinək.

Qayıdır gələnlərin  
Pişvazına çıxaq biz.  
Qəhrəman oğulların  
Əllərini sıxaq biz.

Başlarına gül səpək,  
Çiçək səpək onların.  
Qələbə bayramını  
Təbrik edək onların.

Bu bayrağın sorağı,  
Səsi düşsün hər yerə.  
Səadət bəxş eyləsin  
Yaralı könüllərə.

Yaş görməsin bir daha  
Uşaqların gözləri.  
Ata olsun ən şirin,  
Ən mələkiban sözləri.

Gəlin əziz oxucum,  
Həsəni tapaq indi.  
Minək xəyal atına  
Həsənə çataq indi.

Şərik olaq ə gəncin  
Hər dərdinə, sərinə.  
Biz də bir məlhəm olaq  
Qəlbinin kədərinə.

İndi yaralı yatır,  
Həsən qospitaldadır.  
Güç ilə nəfəs alır,  
Yaman ağır haldadır.

Ayağının birini  
Aparıb mərmi onun.  
Həm də danışa bilmir,  
Böyükür qəmi onun.

Həkimlər deyirlər ki,  
Gümən var sağalacaq.  
Əsa ilə gəzəcək,  
Evdə-eşikdə ancaq.

Amansız ölüm, onu  
Aparma cavan ikən.  
Qaraltma oxucunun,  
Mənim də qanımı sən.

Qoçoğlanda anası  
Göz dikibdir yollara.  
Ürəyinə dağ çəkib,  
Qoyma geyinsin qara.

Qoyma iki balası  
Yetimliklə böyüsün.  
Sevgilisi dul qalıb,  
Qəm, qüssə çəksin hər gün.

Alman şəhərlərinin  
Həsən yatır birində.  
Güclə tərpənə bilir  
Uzandığı yerindən.

Yaralı əsgərlərlə  
Doludur xəstəxana.  
Həkimlər çox can-başla  
Qulluq göstərir ona.

Bir tibb bacısı dedi,  
O birsinə yavaşdan:  
– Ölüm ilə vuruşur  
Neçə vaxtdır bu cavan.

Yaxşı ki, yavaş-yavaş  
Daha gəlir özünə.  
Böyük Allah nur versin  
Görüm iki gözüne.

Deyəsən Qafqazdandır  
Bu igid, cavan oğlan.  
Fil dözümü var onda,  
Ölümə verməyib can.

Onun üzgün halına,  
Qan ağlayır, qəlbim qan.  
Hayif ki, sol ayağı  
Kəsilibdir topuqdan.

Nur tökülür üzündən  
Elə bil ki, bu gəncin.  
Danışmirsən, dinmirsən  
Bilmirəm, bacı, neçin?

– Hə, doğrudan mənim də  
Yazığım gəlir ona.  
Vurulmusan, ay bacı,  
Deyəsən bu cavana.

– Sevmək ürək işidir,  
Sevəndə nə olar ki...  
Ürəyində eşq varsa,  
Səni yaşadar sevgi.

Bacarırsan sən də sev,  
Ömür-günün xoş keçsin.  
Oğul-qız sahibi ol,  
Aşıl-daşın sevincin.

– Eh, ay bacı, mənim də  
Var idi bir sevgilim.  
Həlak oldu davada  
Heç bilmirəm, nə deyim.

– Nataşacan, bağışla,  
Qəlbinə dəydim yəqin.  
Görüm gözü kor olsun  
Bu cür namərd düşmənin.

Müharibə qurtarar,  
Bu gün-sabah, əlbəttə.  
İşlərimiz yoluna,  
Düşər yenə get-gedə.

Xəbər versən gələrəm  
Toyuna, olsan harda.  
– Bilirəm ki, gələrsən  
Olsan hansı diyarda.

Çıxıb getdi gənc qızlar  
Həsən yatan otaqdan.  
Xəstəsə s-u, s-u dedi,  
Gözünü açıb bu an.

Qaçılıb gəldi Həsənin  
Tibb bacısı yanına.  
Bir qab da su getirdi,  
Bir az içirdi ona.

Qız sevinə-sevinə,  
Nə yaxşı oldu, – dedi.  
Nəhayət dilə gəlib,  
İcməyə su istədi.

Gəldi gedən qızlar da  
Həsən, Həsən deyərək.  
Sevindilər, güldülər  
Onlar körpə uşaq tək.

Qucaqlayıb Nataşa  
Öpdü bərk-bərk Ninanı.  
Dedi: – Allah həyata  
Qaytardı bu oğlanı.

Yaxşı ki, böyük Tanrı  
Duamızı eşitdi.  
Bu igid Qafqazlını  
Ölüməndən xilas etdi.

Allahın əlindədir  
Hər şey əziz bacıcan.  
Odur yaşadan bizi,  
Odur bizə verən can.

Varmı bu gənc oğlanın  
Sevgilisi görəsən?  
– Eh, nə deyim, ay bacı,  
Bəlkə evlidir Həsən.

Qızı da var, oğlu da,  
Ev-eşikdə gəzirlər.  
Anasından sorurlar  
Atasını hər səhər.

Dava qurtarsın təki,  
Dayansın bu athaat.  
Qayıtsınlar əsgərlər  
Evlərinə salamat.

– Sən deyən kimi olsun,  
Təki işlər, ay bacı!  
Tezlik ilə sağalsın  
Bu kişilər, ay bacı!

Tapılsın bizlərə də  
Könül verən bir nəfər.  
Deyək, gülək həmişə,  
Nə qəm bilək, nə kədər.

Tibb bacısı Həsənin  
Silib alın tərini,  
Götürmədi bir müddət  
Üzündən nəzərini.

Sonra hərarətini  
Ölçüb yazdı dəftərə.  
Bir ah çəkib dərindən,  
Baxdı xəstə əsgərə.

Sağalacaq, — Söylədi,  
Həyat vardı üzündə.  
Necə də mat-mat baxır,  
Dünya gülür gözündə.

Böyük hörmət hissilə  
Baxacağam mən ona.  
Tezlik ilə qoy gəlsin,  
Bu Qafqazlı mərd cana.

Ömür boyu deyəsən,  
Əlil qalacaq Həsən.  
Qalib gəlməyimizi  
Görəcək ancaq Həsən.

İki həkim yanaşdı  
Xəstəyə elə bu an.  
Birisini xəbər aldı  
Əhvalını Ninadan:

Necədir danışırımı,  
Deyə bilirmi bir söz?  
– İçməyə su istədi  
Həsən açan kimi göz.

Sevinərək kağıza  
Nə isə yazdı həkim.  
Qucaqlayıb qızları,  
Bağrına basdı həkim.

Gözünüzdən qoymayın,  
Xəstəni bir an, – dedi.  
Əsgər yaralı ikən  
İtirib çox qan, – dedi.

Mərdlik ilə vuruşmuş  
Ön cəbhədə həmişə.  
Çox salmış topu ilə  
Almanları təşvişə.

Baxmayın ki, cavandır,  
Ordeni, medalı var.  
Bugünkü qəzetlərdə  
Getmiş ondan yazılar.

Bu azəri balası  
Üç təyyarə vurubdu.  
Neçə tankın külünü  
Göylərəsovurubdu.

Təltif də edəcəklər  
Görünür bugün, sabah.  
Kaş ki, sağalıb dursun,  
Köməyi olsun Allah.

Tibb bacısı Nataşa  
Cavab verdi bu zaman:  
– Siz deyən kimi olsun  
Təki yoldaş kapitan.

Necə lazımdır ona  
Xidmət edəcəyik biz.  
Xəstələrə baxmaqdır  
Yalnız bizim işimiz.

Tez sağalıb dursunlar  
Kaş bizim yaralılar.  
Həsənə Nataşanın,  
Mənim də hörmətim var.

Sevinərik ürəkdən  
Qəhrəman adı alsa.  
Toyuna da gələrik  
Çağırsa, yada salsa.

Mənə elə gəlir ki, –  
Həkim sözə başladı.  
– Evlidir topçu Həsən,  
Vardır iki övladı.

Mən bilən Qafqazlılar  
Tez evlənən olurlar.  
Çoxuşaqlı analar  
Diyarıdır bu diyar.

Gözaltı baxıb Nina  
Nataşanın üzünə,  
Heyif evlidir əsgər, –  
Dedi özü-özünə.

Bir neçə xəstəyə də  
Baxıb getdi həkimlər.  
Qızlar isə dinmədi,  
Danışmadı bir qədər.

Bir az keçmiş aradan  
Nataşə gəldi dilə:  
– Bəlkə həkim kimisə  
Səhv salır Həsən ilə.

Sən deyən olsun, bacı,  
Belə də olur bəzən.  
Biz isə xəstəni gəl,  
Qoymayaq gözümüzdən.

Gedək baş çəkək indi,  
Başqa yaralılara.  
Hələ ki, yatır xəstə,  
Gələrik bir az sonra.

\* \* \*

Dilə gəldi radiolar,  
Yazdı bütün qəzetlər,  
Müharibə qurtardı,  
Qalib gəldi sovetlər.

Daha toplar dinmeyir,  
Tankların gəlmir səsi.  
Təyyarələr şığımir,  
Dincəlir Yer kürəsi.

Həyətlərdən, evlərdən  
Qalxmır ahlar, nalələr.  
Yerlə-yeksan olmayırlar  
Nə bir kənd, nə bir şəhər.

Meşələrin üstünü  
Tüstü, duman almayırlar.  
Atılan top, tüfənglər  
Qəlbə qorxu salmayırlar.

Gecə-gündüz göz yaşı  
Tökmür analar daha.  
Gəlinlər qara geymir,  
Bilmir ahu-zar daha.

Atasız qalmayacaq  
Mehriban, gül uşaqlar.  
Atılacaq, düşəcək  
Saçı sünbül uşaqlar.

Ay atalar, analar,  
Aydın olsun gözünüz.  
Ay bacılar, qardaşlar,  
Daim gülsün üzünüz.

Mühəribə qurtardı,  
Qurtardı mühəribə.  
Son qoyuldu bu qanlı,  
Bu qorxunc böyük hərbə.

Reystaqın üstündə  
Görünür rus bayrağı.  
Düşməni məglub etdi  
Sovetlər İttifaqı.

Rus əsgəri Berlində  
Gəzir indi firavan.  
Ürəklərin sevinci  
Aşib-daşır anbaan.

Qayıdır yavaş-yavaş  
Əsgərlər evlərinə.  
Şad xəbərlər yayılır  
Dünyanın hər yerinə.

Hazırlaşır Moskva,  
Qızıl Meydan parada.  
Bu bayram yer üzünə  
Salacaqdır səs-səda.

Bu bayramın şəninə  
Dinəcəkdir qədəhlər.  
Deyiləcək sağlıqlar  
Gecə səhərə qədər.

Bu dərs azğın düşmənin  
Çıxmayacaq yadından.  
Tarixin yaddaşında  
Qalacaq zaman-zaman.

Vətənin azadlığı  
Yolunda can verənlər,  
Mərdlik ilə vuruşub  
Şücaət göstərənlər.

Yaşayacaq xalqların  
Ürəyində həmişə.  
Onların şan-şöhrəti  
Düşəcək dilə-düşə.

Bu qələbə yolunda  
Biz də çox can vermişik.  
Koroğlu tək, Nəbi tək  
Oğullar itirmişik.

Ay atalar, analar,  
Bir də gözünüz aydın.  
Sındı qolu, qanadı  
Daha yağınon, yadın.

Doqquz may günü,  
45-ci il...  
Bu gün bayramdır,  
Adı gün deyil.

Salam, qələbə,  
Zəfər bayramı!  
Min-min obalar,  
Ellər bayramı.

Beş ildir səni  
Gözləmişik biz.  
Hər addımını  
İzləmişik biz.

Oğul deməkdən  
Can verdi nənəm.  
Yedi qəlbini  
Hər gün qüssə, qəm.

Babam da öldü,  
Bir gün acıdan.  
Çörəyə olan  
Ehtiyacından.

Çoxları öldü,  
Görmədi səni.  
Ancaq əlindən  
Vermədi səni.

Böyük qələbə  
Günündür bu gün.  
Vardır hər evdə  
Şənlik, toy-düyün.

Qızıl Meydanda  
Olacaq parad.  
Deyib-güləcək  
Hamı şən, azad.

Qonaqlar gəlib  
Neçə ölkədən.  
Neçə diyardan,  
Neçə bölgədən.

Görməyib belə  
Şənlik Moskva.  
Xoşbəxtlikdən də  
Xoş keçir hava.

Tərpənmək olmur  
İnsan əlindən.  
Qoca əlindən,  
Cavan əlindən.

Gülür üz-gözü  
Uşaqların da.  
Mahnılar gəzir  
Dodaqlarında.

Gəlin Həsənlə  
Görüşək indi.  
Görək əhvalı,  
Halı necədi.

\* \* \*

Xəstəxana... Berlinin  
Yaxınında bir şəhər.  
Qələbə bayramını  
Bayram edir xəstələr.

Çalan kim, oynayan kim,  
Başqa aləm var burda.  
Rəqs eyləyir Nataşa  
Nina ilə ortada.

Qarmonun dillərini  
Səsləndirir bir əsgər.  
Şən mahnilər oxuyur,  
Əsgər ilə bir nəfər.

Buradadır Həsən də,  
Gülür üzü qəlbə tək.  
Üst-başına qızların  
Hərdən səpir gül-ciçək.

Oturubdu yerində,  
Oynaya bilmirancaq.  
Bəzən düşür yadına  
Doğma yurd, doğma ocaq.

Bəzən də düşünür ki,  
Daha qurtardı dava.  
Faşistlər məğlub oldu,  
Qalib gəldi Moskva.

Xalqlar azad yaşayar,  
Ölüm-itim az olar.  
Ürəklərin dərd-səri  
Gündən-günə azalar.

Ayağımın birini  
İtrsəm də davada,  
Baş əymədim yaxşı ki,  
Nə yağıya, nə yada.

İndi gülər, qəlbə şən,  
Qayıdaram vətənə.  
Uşaqlarım qaçaraq  
Gələr yanına yenə.

Qucaqlaram anamı,  
Mehriban sevgilimi.  
Görərəm göz açdığını  
Oylağımı, elimi.

Gül-çiçekli dağların  
Çıxmasam da başına,  
Saz çalıb sığınaram  
Torpağına, daşına.

Birdən-birə ayıldı  
Həsən şirin xeyaldan.  
Ələ aldı sazını  
Elə bu vaxt, bu zaman.

Dedi: – Bu bayramda mən  
Kaş Berlində olaydım.  
Alıb telli sazımı,  
Hər yerə səs salaydım.

Ələsgərdən, Dilqəmdən  
Oxuyaydım mahnilar.  
Çalaydım, çağırayıdım,  
Ölənə tək o ki var.

O, sazını köklədi,  
Baxdı o yan, bu yana.  
Əvvəl bir hava çaldı,  
Qəlbi gəldi həycana.

Oynadı sevinc ilə  
Nataşa da, Nina da.  
Aşbaz Mariya xala,  
Həkim Dusya ana da.

Sonra topçu qızlara  
Göz gəzdirdi həvəslə.  
Oxumağa başladı,  
Bir qəlb açan xoş səslə:

“Könül verdim bir gözələ,  
Eşqi ilə gəldim dilə,  
Cavab verdi gülə-gülə,  
Yeri oğlan, yeri dedi,  
Dönüb baxma geri, – dedi.

Dedim: – Günüm qara olar,  
Qəlbim başı yara olar,  
Söylədi eh, mənə nə var,  
Yeri oğlan, yeri, – dedi,  
Dönüb baxma geri, – dedi.

Şairlərlə yoxdur aram,  
Onlara yar olammaram,  
Hər biriyə hələ varam,  
Yeri oğlan, yeri, – dedi,  
Dönüb baxma geri, – dedi.

Həsən, dərd-qəm çəkmə yenə,  
Nə deyəsən beləsinə,  
Nahaq mənə edir tənə,  
Yeri oğlan, yeri, – dedi  
Dönüb baxma geri, – dedi”

Həsən sazı qoydu yerə  
Mahnısını qurtaran tək.  
Əl çaldılar dönə-dönə  
Qızlar ona verdi çıçək.

Gün batanda başa çatdı  
Bu şənlənmək, bu çal-çağır.  
Alıb qoltuq ağacını,  
O, tərpəndi ağır-ağır.

İstədi ki, xoş havada  
Asta-asta gəzsin bir az.  
Çanında bir ağrı duydu,  
Addımını atar-atmaz.

Yarası göz tutmamışdı,  
Qanlı idi xeyli hələ.  
Düzəlirdi eloğlumun  
Hal-əhvalı gələ-gələ.

Bir də gördü bir nəfərlə  
Həkim gəlir ona sari.  
Nəsə deyib-danışır o,  
Tez-tez qaçıր dodaqları.

Həkim dedi: – Sergey İliç,  
Budur həmən o, qəhrəman.  
Tanış olun yoldaş müxbir,  
Onun ilə lap yaxından.

Sergey İliç başdan-başa  
Süzüb cavan yaralını,  
Salamlasdı onun ilə,  
Sonra sordu əhvalını.

Təkbaşına yeriyirsən,  
Daha yavaş-yavaş, – dedi.  
Bu gün fəxri ad veriblər,  
Sənə Həsən qardaş, – dedi.

Qəhrəmanlıq göstərmisən  
Topun ilə cəbhədə sən.  
Bir gündə üç təyyarəni,  
Neçə tankı məhv etmisən.

Sıxıram mən əllərini  
Bunun üçün qızıl əsgər.  
Bu gün çıxan qəzetlərdə  
Səndən vardır xoş xəbərlər.

Əl aparıb sumkasına  
Çıxardı bir neçə qəzet.  
Götür dedi oxuyarsan,  
Saxla qalsın, səndə igid.

Fəxr edəcək ellərimiz  
Sizin kimi igidlərlə.  
Gəlmışəm ki, mən də yazım  
Səndən böyük bir məqalə.

Bir yer tapıb oturdular,  
Söhbət üçün onlar həmən.  
Qürur hissi keçirirdi  
Ürəyində topçu Həsən.

Ağır yara alan vaxtdan  
Xeyli müddət gəlib keçdi.  
Tamam-kamal saqlamaqçun  
O, Yaltada yatır indi.

Alıb qoltuq ağacını  
Əsgər çölə çıxır hər gün.  
Daha rahat gəzə bilir,  
Bağ-baxçada özü üçün.

Hərdən gedir xeyallara,  
Öz evini yad eləyir.  
Anasını xatırlayır,  
Ürəyini şad eyləyir.

Görür arvad əvvəlkindən  
Daha gümrəh, daha şəndir.  
Sevgilisi xəmir yayır,  
Tüstülənir yanın təndir.

Oynayırlar bir tərəfdə,  
Kərim ilə Səbinə də.  
Samavarda çay qaynadır  
Qonşu qızı Əminə də.

Təbrik edir anasını  
Qohum-qardaş gəlib bir-bir.  
Bircə balan, əziz oğlun  
Sağ-salamat gəlsin déyir.

Fəxr edəcək ellərimiz  
Belə cəsur qəhrəmanla.  
Qoçoqlanlı, mərd, mübariz,  
Aslan qəlbli bir insanla.

Ürək açan xoş xəyallar,  
Şirinsiniz ah, nə qədər.  
Sizin ilə yada düşür  
Neçə-neçə xatırələr.

Sizin ilə mən də andım  
İlk şeirimi yazan günü.  
Sonra alıb oxuyaraq  
Sevinc hissi duyan günü.

Şairlərin məclisinə  
O vaxt gedib-gələrdim mən.  
Şeir yazmaq sırlarını  
Öyrənərdim Müzəffərdən<sup>\*</sup>!

---

\* Müzəffər- Müzəffər Piriyev Kirovabad – Gəncə Yazarlar filialının  
sədri

Gəlin indi qəhrəmanı  
Biz qoymayaq Yaltada tək.  
Gedək Krim torpağına,  
Əhvalından xəbər bilək.

Kiçik bir otaq,  
Dəniz görünür.  
Gün çıxır hər yan  
Nura bürünür.

Həsən saz çalıb,  
Oxuyur asta.  
El-obasını  
Gətirir yada.

Yurdumuza gəldi bahar,  
Dava çatdı başa, ana!  
Daha düşmən oldu tarmar,  
Dəydi oxu daşa, ana.

Al sazını Həsən rahat,  
Dost sevinsin, ağlasın yad,  
Nəfəs alır dünya azad,  
Son qoyuldu qışa, ana.

Keçdim oddan, alovlardan  
Xilas oldum necə dardan.  
Ölümə mən, vermədim can,  
İndi xoşbəxt yaşa, ana.

Qoçoğlansız gülməz üzüm,  
Nursuz qalar iki gözüm,  
Dinməz heç vaxt sazım, sözüm,  
Qəlbim gəlməz coşa, ana.

Oğlum, qızım, gül üzlü yar,  
Çəkməyin siz qüssə, qüber.  
Bir gün Həsən gəlib çıxar,  
Dönüb uçan quşa, ana!

Qəhrəmanın otağına  
İki nəfər gəldi bu an.  
Salamlaşışb görüşdülər  
Onun ilə çox mehriban.

Biri dedi: – Necə şirin,  
Gözəl səsin vardır sənin.  
Ürəkləri oxşayırsan,  
Oxuyaraq həzin-həzin.

Qapınızın qabağında  
Durub qulaq asdıq sizə.  
Hazırlaşın sabah tezdən  
Gedirsiniz evinizə.

Bu gözəl qız, Qalya xanım,  
Yol yoldaşın olacaqdır.  
Qoçoğlana çatanadək  
Qayğıınıza qalacaqdır.

Zəng olubdur rəhbərliyə,  
Qarşıilarlar sizi orda.  
Di yaxşı yol, sağ-salamat,  
Özünüze baxın yolda.

Yavaş-yavaş durdu Həsən,  
Yola salsın gələnləri.  
Qapiya tək gedib sonra  
Sevinc ilə döndü geri.

Daha evə qayıdırám,  
Ah, nə yaxşı sabah, – dedi.  
El-obamı görəcəyəm,  
Köməyim ol Allah, – dedi.

Balalarım yüyürəcək  
Göyərçin tək qabağıma.  
Yəqin baxıb ah, çəkəcək  
Yazıq anam ayağıma.

Sevgilimin göz yaşları  
Üst-başını isladaraq,  
Bir tərəfdən sevinəcək,  
Sağ qaldığım üçün ancaq.

Qızıl ulduz almağımdan  
Yəqin xalqın xəbəri var.  
Məni güllə, çiçək ilə  
Qarşılıyar Qoçoqlanlar.

Qayıdırám el-obama,  
A dağlar yol verin mənə.  
Bizim güllü baxçalardan  
Bir dəstə gül dərin mənə.

Sevinc ilə, fərəh ilə  
Sazı ələ aldı Həsən.  
Böyük eşqlə, məhəbbətlə  
Ətrafa səs saldı, Həsən.

Bir qış günü yaralandım,  
Özümü mən ölmüş sandım.  
Oddan çıxıb, odda yandım,  
Uzaq, qərib bir mahalda,  
Bir qız sevdim qospitalda.

Uzun qara saçıvardı,  
Əlində bint, qayçıvardı,  
O, yaramı sariyardı,  
Uzaq, qərib bir mahalda,  
Bir qız sevdim qospitalda.

Zillənəndə mənə sarı,  
Onun odlu baxışları,  
Rəva görməz ölüm Tanrı,  
Uzaq, qərib bir mahalda,  
Bir qız sevdim qospitalda.

Ax, Nataşa, can Nataşa  
Görüm səni yüz il yaşa,  
Salma məni dağa, daşa,  
Uzaq, qərib bir mahalda,  
Bir qız sevdim qospitalda.

Qəm eyləmə topçu Həsən,  
Bir gün onu taparsan sən,  
Daha gülüb, sevinərsən,  
Uzaq, qərib bir mahalda,  
Bir qız sevdim qospitalda.

Sevincindən igid topçu,  
Yatmadı heç sübhə qədər.  
Axı evə gedirdi o,  
Dörd il sonra üzügülər.

\* \* \*

Viran qalmış kənd yerindən,  
Şəhərlərdən keçə-keçə,  
Qatar gedir şərqə sarı,  
Səs salaraq gündüz-gecə.

Daha düşmür onların da  
Başına top, bomba, mərmi.  
Sərnişinlər rahat gedir,  
Rahat gəlir dərdsiz kimi.

Düzdür hələ insanların  
Qurumayıb göz yaşları.  
Kimi ata itiribdi,  
Kimi qardaş, kimi yarı.

İnsan var ki, ana üçün  
Bacı üçün həsrət çəkir.  
İnsan da var işləyərək,  
Səhər-axşam zəhmət çəkir.

Bir isti yar qucağına,  
Məhəttəldir bu dünyada,  
Yox onları nə getirən,  
Nə də ki, bir salan yada.

Bu davanın xalqa vuran  
Yaraların yoxdur sayı.  
Ürəklərdən getməyəcək,  
İllər ilə ah-harayı.

Mən də dayı, neçə qohum  
İtirmişəm bu davada.  
Ürəyim al-qana dönür,  
Hər düşəndə onlar yada.

\* \* \*

Bir günorta Qoçoğlanda  
Qatar durdu fit verərək.  
Əvvəl yerə Qalya düşdü,  
Həsənə o, etdi kömək.

Duz-çörəklə, gül-çiçəklə,  
Qarşılıdı xalq Həsəni.  
Bir tərəfdə oxuyurdu,  
Avaz ilə bir mügənni.

Pəhləvanlar xalı üstə  
Həvəs ilə güleşirdi.  
İki cavan bir-birini  
Yıxmaq üçün əlləşirdi.

Aşıqlar da oxuyurdu,  
“Yaşa, yaşa Azərbaycan”!  
Xalqımızın mərd oğludur,  
Qoçoğlanlı bu qəhrəman.

Anasını qucaqlayıb,  
Öpdü bərk-bərk topçu əvvəl.  
Sonra onun saçlarına,  
Bircəyinə apardı əl.

Gördü ana qocalıbdı,  
Bükülübdü beli həm də.  
Ağrı hissi, kədər hissi  
Duydu bu an ürəyində.

Bir az sonra məhəbbətlə  
Öpdü həyat yoldasını.  
Uşaqları öpə-öpə,  
Axıtdı göz yaşlarını.

İllkin rayon rəhbərliyi  
Qəhrəmanı təbrik etdi.  
Səninlə fəxr edəcəyik,  
Biz həmişə, hər an dedi.

Səni doğan ananın mən  
Qarşısında baş əyirəm.  
Belə cəsur, mərd oğulla  
Yüz il yaşa söyləyirəm.

Sonra söhbət eylədi o,  
Cəbhədəki işlərindən.  
Neçə tankı, təyyarəni  
Məhv etdiyi hünərindən.

Komsomolun katibi də  
İftixarla gəldi dilə,  
Fəxr eyləyir gənclərimiz  
Dedi topçu Həsən ilə.

İsrafil tək, Bəxtiyar tək,  
Çox əzizdir o da bizə.  
Həzi kimi, Gəray kimi  
Fərəh verir qəlbimizə.

Qoy xalqımız nail olsun  
Daha böyük uğurlara.  
Eşq olsun qoy min bir kərə  
Həsən kimi cəsurlara.

Çıxış etdi bir əsgər də  
Hərarətlə, məhəbbətlə.  
Çəkdi onun soyadını  
Böyük hörmət, izzət ilə.

Bir də belə müharibə  
Görməsin qoy, cahan, – dedi.  
Daha azad nəfəs alsın  
Yer üzündə insan, – dedi.

Qəhrəmanın özünə də  
Ən axırda söz verdilər.  
Dedi: – sağ ol, söyləyirəm,  
Hamınıza birər-birər.

Öz yurduma xidmət etmək,  
Olub yalnız işim mənim.  
Düşmənlərə topum ilə  
Kəsilmişəm hər vaxt qənim.

Neçə dəfə ölüm ilə  
Mən üz-üzə dayanmışam.  
Üç-dörd dəfə yaralanıb,  
Öz qanıma bulanmışam.

Gördüyünüz kimi, lakin  
Verməmişəm ölümə can.  
Qəlbimə güc-qüvvət vermiş,  
Bu doğma yurd, doğma məkan.

Nə olsun ki, əllərimdən  
Mərmi alıb ayağımı.  
Lakin axır günə kimi,  
Qorumuşam torpağımı.

Qucaqlayıb hamınızı,  
Öz bağrıma basıram mən.  
Vətənim nə əmr eləsə,  
Hər əmrinə hazırlam mən.

***Almaniya, Münhen şəhəri  
2006-2012-ci il***



## MÜƏLLİFDƏN

Nələr çəkib davada  
Allah bilir insanlar.  
Keçib şirin canından,  
Çox qocalar, cavanlar.

Analar, qız-gəlinlər,  
Uşaqlar gedib bada  
Göz yaşları axılmış,  
Çoxları bu davada.

Yer ilə yeksan olub  
Min, min kəndlər, şəhərlər.  
İnsanların başına  
Nələr gəlməmiş, nələr.

Davada əlil olmuş  
İnsanlara baxanda.  
Məşəqqətli o günlər,  
O vaxtlar düşür yada.

Uşaqlıq illərimi  
Hərdən anıram mən də.  
Ərköyünlük edərdim,  
Bəzən yeri gələndə.

Adicə bir şey üstə  
Anamı incidərdim.  
Məni tutmaq istərkən  
Dərhal qaçıb gedərdim.

Peşmançılıq çəkirəm  
İndi o anlar üçün.  
Ömürdən-gündən gəlib  
Keçən zamanlar üçün.

Əsgər topçu Həsəni  
Mən qələmə alanda  
Ondan ayrı olmadım,  
Bir dəqiqə, bir an da.

Sazaq qılınç tək kəsib,  
Xəstələnin yatanda,  
Palçıqda, gölməçədə  
Zorla addım atanda.

Ya da qarda, yaşışa  
Ağır yara alanda,  
Rütubətli torpaqda  
Yıxılaraq qalanda,

Mən də qəhrəmanımla  
Bərkə, boşა düşmüşəm.  
Bəzən kədər yemişəm,  
Bəzən isə qüssə, qəm.

Moskvadan başladı  
Onun cəbhə həyatı.  
Oxudu topçu oldu,  
Dillərə düşdü adı.

Kurskidə, Oryolda  
Keçdi qorxunc yollardan.  
Krim torpaqlarında  
Vuruşdu o, bir zaman.

Qanlı, qadalı olmuş  
Onun döyük yolları.  
Lakin atəş açmaqçün  
Yorulmadı qolları.

Neçə yol, neçə dəfə  
Yara alsa da Həsən,  
Sağalıb qayıtmışdı  
Hissəsinə yenidən.

Deyirdi darıxmışdım  
Sizin üçün, a dostlar.  
Bir də ceyran topumçün  
Çox çəkirdim intizar.

Allah saxlaşın bizi  
Davanın sonunadək.  
Gedib, çıxaq Berlinə,  
Biz də sevinək, gülək.

Əsgərlərin içinde  
Ürək dostları vardı.  
Onlar üçün arabır  
Saz çalıb oxuyardı.

Oturanda, duranda  
Sazla nəfəs alardı.  
Əsil sənətkar kimi  
Çağırardı, çalardı.

Berlinə gedən yolda  
Ağır yara alanda,  
Onunla sazını da  
Yola salmışlar onda.

Tez-tez bu telli sazı  
İndi də çalır Həsən.  
Şirin-şirin oxuyur,  
Xəyala dalır Həsən.

Qaçırlar qabağına  
Uşaqlar onu görcək.  
Atılırlar, düşürlər,  
Dayı gəldi deyərək.

Kimi dayıcan bize  
Nağıl danış deyirdi.  
Kimi də bizim üçün  
Çal, oxu söyləyirdi.

Bəzən isə davadan  
O söz-söhbət salardı.  
Alıb telli sazını  
Həvəs ilə çalardı.

Hamı topçu Həsənə  
Sağ ol, sağ ol deyərdi.  
Gedib bağdan-bağçadan,  
Gül-çiçək gətirərdi.

Gənc dostlar da gələrdi  
Qəhrəmanın yanına.  
Bütün ellər, obalar  
Hörmət edərdi ona.

Bax, mehriban oxucum  
Həsən belə Həsəndi.  
O, hamının yoldaşı,  
Hamının dostu idi.

Berlinə gedən yolu  
Düşünəndə, ananda.  
Alekseylə Sergeyi  
Tez-tez salardı yada.

Deyirdi: Onları da  
Ölüm aldı əlimdən.  
Səmimi dostlar idi  
İndi dostsuz qaldım mən.

Olmaç cəbhə dostunun  
Əsil qədir-qiyəməti.  
Ürəklərdə yaşayar,  
Hər zaman məhəbbəti.

Düzü, sağ qalmağıma  
Inanmiram özüm də.  
Onlar isə ucalır  
Qəhrəman tək gözümdə.

Ah, Berlinə gedən yol,  
Sən nə qanlı yol oldun.  
Qiydın şirin canına  
Neçə qızın, oğulun.

Neçə-neçə ananın  
Gününü etdin qara.  
Gəlinləri dul qoydun,  
Qəlbinə vurdun yara.

Yetim qaldı uşaqlar,  
Boy atdlar atasız.  
Ötüşmədi günləri,  
Nə dərdsiz, nə xatasız.

Mənim də xalam belə  
Böyütdü övladları.  
Ağlı-qaralı keçdi  
Onların həyatları.

Tanımırıam, bilmirəm  
Elə bir ev, ailə.  
Üz-üzə gəlməsin o,  
Davanın zərbəsiylə.

Bir də deyim qoy bunu  
Xatırdən çıxmamış,  
Sonra gətirib yada,  
Ürəyimi sıxmamış.


Hərbdən çaldım sazımı,  
Bu kitabda mən yalnız.  
Həsənin bu gündündən,  
Danışmadım aramsız.

Ömür vəfa edərsə,  
Söhbət açaram onda,  
Qəhrəmanın bu günkü,  
Sabahkı günü haqda.

Təvazökar adamdır  
Hamı bilir Həsənim.  
Zaman-zaman qalacaq  
Ürəyimdə o mənim.

Vətənini, elini  
Canı kimi sevənlər,  
Yaşar xalqın qəlbində  
Ömrün sonuna qədər.

*Münhen – 2012*



PYESLØR

# **QIZIL BALIQ**

**Bir pərdə 2 şəkildə nağıl pyes**

**(A.S.Puşkinin "Balıqçı və balıq nağılı"nın  
motivləri əsasında)**

### *İştirak edirlər:*

- |                    |                          |
|--------------------|--------------------------|
| 1. Qoca<br>balıqçı | 6. Əyan                  |
| 2. Qarı            | 7. Boyar                 |
| 3. Kəndli          | 8. Cəllad                |
| 4. Çoban           | 9. Qızıl balıqçı<br>səsi |
| 5. Nökər           |                          |

## BİRİNCİ PƏRDƏ

*Pərdə açılarkən səhnənin sol tərəfində dəniz, sağ tərəfində isə çox da böyük olmayan torpaq qazma görünür. Işıq dəniz üzərinə düşür. Qoca balıqçı toru dənizdən çıxardır.*

**Qoca balıqçı –**

Elə bil ki, quruyub  
Bu boyda mavi dəniz.  
Bir balıq yox toruma  
Düşsün. İşə baxın siz.  
Dənizotu düşübdür,  
Bu dəfə də payıma.  
Allah özü yetişsin  
İmdadıma, hayıma.

*(Toru silkələyib dənizotlarını yerə tökür).*

Əliboş getsəm evə  
Yenə əvvəlki kimi,  
Bilirəm arvad mənim  
Tökəcəkdir zəhləmi.  
Toru atım dənizə,  
Yaxşısı budur yenə,  
Bəlkə üçüncü dəfə  
Bəxtim yar oldu mənə.

*(Toru dənizə atır. Tütün kisəsini çıxardıb papiroş bükür).*

Bu dəniz olmasayı,  
Bilmirəm nə edərdim.  
Yəqin qoca vaxtımda  
Tamam əldən gedərdim.  
Təmiz havadır məni  
Belə gümrah saxlayan.  
Bir-birini qovlayan,  
Dalğalara bağlayan.

(Ayağa durub atdığını tora baxır).

Aha, aha tərpənir  
Torum bu səfər deyən.

(Toru çəkir, içində bir balıq görür).

Bu ki, qızıl balıqdır,  
Ələ gəlmir hər deyən.  
Amma nə yaxşı oldu,  
Qızardıb yeyər arvad.  
Məni tərif eyləyib  
Çox sağ ol, deyər arvad.

(Əl atıb balığı tordan çıxartmaq istəyir).

**Qızıl balığın səsi –** Sözlərimə qulaq as,  
Yaxşı-yaxşı, ay qoca!  
Başın çinarlar kimi  
Daima olsun uca.  
Qiyma ömrüm puç olsun,  
Burax məni suya sən.  
Əvəzində verərəm,  
Məndən hər nə istəsən.

(Qoca balıqçı qorxa-qorxa əlini balıqdan çəkir)

**Qoca balıqçı (Ətrafa) –** Aman allah, yaşımıda  
Görməmişəm belə iş.  
Balıq da insan kimi,  
Danışarmış, dinərmış.

(Baliğə)

Deyirsən ki, buraxım  
Suya yenidən səni?

Keçirmişəm əlimə  
Güç-bəlayla mən səni.  
Düşmür bircə balıq da  
İki gündür toruma.

- Qızıl balığın səsi –** Fikir, xəyal eyləyib  
Çox da özünü yorma.  
Dilə məndən, ay qoca,  
Nə istəsə ürəyin.  
Çağır çıxım dənizdən,  
Nə vaxt olsam gərəyin.  
Nə qədər istəyirsən  
Mal-dövlət verim sənə.  
İstəyirsən yüz cürə  
Qulluq göstərim sənə.  
Rəhmə gəlsin ürəyin,  
Məhv etmə nahaq məni.  
Bircə yaxşılıq edib,  
Dənizə burax məni.

- Qoca balıqçı –** Bəsdir, allah eşqinə  
Çox da xahiş eyləmə.  
Gəl balaca bir işi,  
Böyük bir iş eyləmə.

- Qızıl balığın səsi –** Deməli göy dənizə  
Buraxırsan məni sən?  
Al bu qızıl üzüyü  
Barmağına taxginən.

(*Qızıl üzüyü balıqdan alıb barmağına taxır*).

Nə vaxt gərəyin olsam  
Dəniz sahilinə gəl.

Suya batır üzüyü  
Hazır olum əlbəəl.  
Yetirərəm yerinə  
Nə arzun var, kamın var.  
Səni bu qoca vaxtı  
Eyləyərəm bəxtiyar.

**Qoca balıqçı –**

Yaxşı, buraxdım səni,  
Get yaşa özün üçün.  
(*Balığı dənizə buraxır*).  
Bu necə möcüzədir,  
Başına gəldi bu gün.

**Qızıl balığın səsi –**

Nə geniş qəlbin vardır,  
Sağ ol səni, ay qoca.  
Qəm, qüssə görməyəsən,  
Bütün ömrün boyunca.

(*Qoca balıqçı şeylərini yır-yığış edir*).

**Qoca balıqçı –**

Kənddə bu hadisəni  
Açıb söyləsəm kimə,  
Çətin inanan olar  
Mənim gördüklərimə.

(*Qoca yavaş-yavaş səhnədən çıxır. Işıq sağ tərəfə torpaq qazmanın üstünə düşür. Qarı həyətdə iş görür*).

**Qarı –**

Əlidolu gəlsəydi  
Balıq ovundan kişi,  
Hələ axşam düşməmiş  
BİŞİRƏRDİM BİŞMİŞİ.  
Balıq qızartması da,  
Pis olmazdı axşama.

(Qoca balıqçı şasqın halda gəlib qarının yanından keçir).

**Qarı –**

Görən buna nə olub,  
Məhəl qoymur adama.  
Ayaq saxla, ay qoca,  
Nə üz verib de sənə?  
Üzüqara gəlmisən,  
Yoxsa yanına yenə?

**Qoca balıqçı –**

Quruyub sanki dəniz,  
Baxtım yatıb, ay arvad!  
Daha əvvəlki kimi,  
Üzümə gülmür həyat.  
Balıqsız qalmamışdım,  
Bu vaxtadək belə mən.

**Qarı –**

Əlin gətirən günü  
Görməmişəm hələ mən.  
De yaxşı, bekar durma  
Toyuqlara dən gətir.  
Sonra da odun doğra,  
Bağ-bağçaya fikir ver.  
Hə, yadımdan çıxmışdı,  
Yama sıniq cəhrəni.  
Gətir qonşu Dusyadan  
Bizim köhnə dəhrəni.  
Su ilə doldur bütün  
Bağdakı çəlləkləri.  
İtə də yal düzəlt ver,  
Bir sümükdür, bir dəri.  
İşlə günün xoş keçsin,  
Oturma elə-belə.  
Filanı filan eylə,  
O zadı da zad eylə.

Mən də çörək yeyim tez,  
İşə salım cəhrəmi.  
Nə gözünü döyürsən,  
Qurd görmüş qoyun kimi?

**Qoca balıqçı –** Eh, ay arvad, ay arvad,  
Sən canın məni yorma.  
Bu gün bir qızıl balıq  
Düşmüş idi toruma.

**Qarı (Təəccüblə) –** Qızıl balıq?..

**Qoca balıqçı –** Hə də, hə!  
Lap xalis qızıl balıq.

**Qarı –** Kişi, müfəssəl danış,  
Özü də bir az açıq.

**Qoca balıqçı –** Toru atdım dənizə,  
Əvvəl tamam lil gəldi.  
Atdım ikinci dəfə,  
Yosun gəldi, gil gəldi.  
Ya allah, deyib atdım  
Toru sulara yenə.  
Çəkəndə gördüm baxır  
Bir qızıl balıq mənə.  
Birdən ağız açıb o.  
Danışdı insan kimi  
Məndən imdad istədi,  
Üzümə baxan kimi.  
Nə istəsən verərəm,  
Dənizə burax, dedi.  
Qulluğunda hazırlam,  
Çağırısan nə vaxt, – dedi.

Yazığım gəldi onu  
Buraxdım göy dənizə.  
Get üz dedim özünçün,  
Savabın bəsdir bize.

**Qarı –** Sən də inandın ona,  
Buraxdın elə-belə?

(*Qoca balıqçı başı ilə təsdiq edir*).

Aman allah, dünyada  
Avamlar varmış hələ.  
Necə yəni buraxdım,  
Mən balığı əlimdən?  
Bilsən necə asardım,  
Sən qocanı dilindən?

(Az pauza)

Ay kütbeyin, ağılsız  
Bu nə işdir görmüsən?  
Qızıl pullu balığı  
Əllərindən vermisən.

(*Yaxınlaşışib qocanın başına qapaz vurur*).

Gətirsəydin tavada  
Qizardardım cızhacız.  
Dada-tama gələrdi  
Bir bizim də ağızımız.

**Qoca balıqçı –** Əsirdi yarpaq kimi  
Qorxudan əl-ayağım.  
Susuz bir bulaq kimi  
Qurumuşdu dodağım.

Hələ indiyə kimi  
Gəlməmişəm özümə.

**Qarı –** Qorxağın birisənmiş,  
Get, görünmə gözümə.

**Qoca balıqçı –** Yaxşı, mən getdim.

**Qarı (Nəsə fikirləşir) –** Dayan!..

**Qoca balıqçı –** Məndən nə istəyirsən?..

**Qarı –** İnsan kimi dil açdı,  
Qızıl balıq deyirsən?

**Qoca balıqçı (Xaç çəkir) –** İnan böyük allaha,  
Danışdı insan kimi.  
Gözlərimdən yox oldu  
Dənizə atan kimi.  
Eh, bir balıq nədir ki,  
Qoy yaşasın özüçün.  
Daha mən getdim, arvad,  
İşlərim çoxdur bu gün.

**Qarı –** Getmə dayan, ay kişi,  
İşlər qalsın sabaha.  
Qızıl balıqdan danış,  
Sən mənimcün bir daha.

**Qoca balıqçı –** Danışdım da, danışdım  
Etmə işimdən məni.

*(Qoca getmək istəyir)*

**Qarı –**

Dayan, dayan deyirəm,  
Çox cinlətmə sən məni.  
Necə də buraxmışan  
Əllərindən fürsəti.  
Bu cür qızıl balığın  
Olmaz idi qiyməti.  
Bu saat get dənizə,  
Dayanma qaça-qaça,  
Çağır qızıl balığı  
Sulardan çıxsın, qoca.  
Əvvəl-əvvəl baş endir,  
Sonra salam ver, dayan.  
Bir təzə təknə istə  
Bizə qızıl balıqdan.  
Bilirsənki, sınıqdır  
Təknəmiz neçə vaxtdır.

**Qoca balıqçı –**

Hələ işə yarıyar,  
Çox pis deyil, babatdır.

**Qarı –**

Çərənləmə, di get, get  
Vaxtında qayıt geri.

(Qoca çıxır).

Otuz üç il gör kimlə  
Keçirmişəm günləri.  
Cavanlıqda quş kimi  
Qaçardı ora-bura.  
Həm əkərdi, biçərdi,  
Gedərdi desəm hara.  
Bir dəfə də boğmuşdu  
Bir yekəpər ayını.

Ancaq ayı onun da  
Vermiş idi payını.  
Düz iki il sərasər  
Vanyam düşdü yatağa.  
Neçə dava-dərmanla  
Sonra durdu ayağa.  
O zamandan, o vaxtdan  
Meyl saldı dənizə.  
Bir tor tapdı özüçün  
Eh, nə isə, nə isə...  
Görək hansı xəbərlə  
Geri dönəcək indi.  
(Ah çəkir).  
Təknəsiz qayıdacaq,  
Bilirəm, ər mənimdir.

(İşiq sol tərəfə – dəniz üzərinə düşür. Qoca balıqçı gəlir).

**Qoca balıqçı –**

Gəlib çatdım dənizə,  
Qəlbim əsir qorxudan.  
Indi qızıl balığı  
Necə çağırırm sudan.  
Bəlkə deyim arvada:  
Ha hayladım çıxmadı.  
Durub-durub gözlədim,  
Harayladım çıxmadı.

(Fikirləşir).

Yox, bu da mümkün deyil,  
Yenə göndərər məni.  
Qoy çağırırm, üzməsin  
Bu qəm, bu kədər məni.

(Üzünü dənizə tutur).

Gəlmışəm görüm səni,  
Ay balıq, qızıl balıq!  
Zəhmət çəkib sulardan,  
Bir balaca üzə çıx.

(Dəniz çalxalanır, qızıl balıq üzə çıxır).

**Qızıl balığın səsi –** Eşidirəm, ay qoca,  
Nə sözün, söhbətin var?

(Qoca balıqçı qızıl balığın önungdə baş əyir).

**Qoca balıqçı (ətrafa) –** Sənə dərin hörmətim,  
Sonsuz məhəbbətim var.  
Məni söyüb-buladı,  
Xeyli danladı qarım...  
İnan ki, qalmayıbdır,  
Daha səbri-qərarım.  
Təknəmiz çox köhnəlib,  
Sınıq-salxaqdır deyir.  
Katyam səndən, ay balıq,  
Təzə təknə istəyir.  
Rəhm et, allah eşqinə,  
Qəlbi şad dönüm geri.

**Qızıl balığın səsi –** Nə istəsən göz üstə,  
Burax qəmi, kədəri.  
Gülə-gülə dön evə,  
Haqq olar kömək sənə.  
Düzələr sizin üçün  
Bər-bəzəkli bir təknə.

*(Qızıl balıq gözdən itir. Işıq yenidən sağ tərəfə düşür.  
Qoca balıqçı gəlir. Qapıda təknəni görür.)*

**Qoca balıqçı –**

Təknəyə bax, təknəyə,  
Necə yaraşlıqdır.  
Naxışları gün kimi  
Nurludur, işiqlidir.  
Sağ olsun qızıl balıq,  
Sevindirdi qəlbimi.

*(Bir az irəli gəlir).*

Görəsən xoşbəxt varmı,  
Dünyada mənim kimi?  
Haradasan, ay arvad,  
Yubanma tez gəl bəri!

*(Qarı gəlir).*

**Qarı –**

Hə, Vanyacan, danış bir  
Necə qayıtdın geri!

**Qoca balıqçı –**

Demək, elə ki, çatdım  
Mavi gözlü dənizə.  
Çağırın tək balığı  
O saat çıxdı üzə.  
Dedim: – Şanlı hökmədar,  
Əvvəl salamlar sənə.  
Qarı göndərib məni,  
Bir xahişim var sənə.

*(Qarı onun sözünü kəsir).*

- Qarı –** Kişi, mənim adımı  
Çəkməsəydin olmazdı?
- Qoca balıqçı –** Yaxşı, eşit, ay arvad,  
Necə də səbrin azdı.  
Hə, dedim ki, təknəmiz  
Tamam yararsız olub.  
Katyam da o zamandan,  
Səbir-qərarsız olub.
- Qarı –** Yenə mənim adımı,  
Niyə çəkdiñ, ay kişi?  
Görürsənmi Katyasız  
Görəmmirsən bir işi.
- Qoca balıqçı –** Yaxşı-yaxşı qulaq as,  
Kəsmə sözümü mənim.  
Gördüm əsir qorxudan  
Bir balaca bədənim.  
Özümə gələn kimi,  
Fikrimi açıb dedim.  
Qızıl balıqdan sənə  
Təzə təknə istədim.

(Az pauza)

Bər-bəzəkli bir təknə  
Odur durur qapıda.  
Təknə deyil, elə bil  
Bənzər alovə, oda.

(*Qoca balıqçı gedib təknəni getirir. Qarı təknəni onun əlindən alıb tamaşa edir.*)

**Qarı –**

Bəh, bəh! Maşallah olsun,  
Gör nə gözəl təknədir.  
Yəqin ona tay olmaz,  
Dünyada bir dənədir.  
Bundan sonra xəmiri  
Yoğuraram bu qabda.  
Əvvəlki tək çəkmərəm  
Əziyyət də, əzab da.  
Dadlı, şirin çörəklər  
Bişirərəm hər dəfə.

*(Qarı təknəni bir tərəfə qoyur).*

**Qoca balıqçı –**

Gözün aydın, ay arvad,  
Keyfə baxarıq, keyfə.  
Toyda-bayramda hələ,  
Bişirərsən kökə də.  
Həsəd çəkən tapılar  
Kənddə bize bəlkə də.

*(Musiqi səslənir. Qarı rəqs edə-edə oxuyur).*

**Qarı –**

Belə təknəyə görə  
Sağ ol səni, ay kişi!  
Görüm üzü həmişə  
Ağ ol səni, ay kişi!

Qurtardin dardan məni,  
Borandan, qardan məni.  
Hər ahu-zardan məni,  
Sağ ol səni, ay kişi!  
Həyat gülüb üzümə,  
Işıq gəlib gözümə,  
Mat qalmışam özümə,  
Sağ ol səni, ay kişi!

(Ah çəkir, fikirləşə-fikirləşə gəzir. Sonra qoca balıqçıya yaxınlaşır).

**Qarı –**

Başa düşə bilmirəm,  
Anlaya bilmirəm mən,  
Niyə balıqdan təkcə  
Bir təknə istəmisən?  
Durma tez ol, düş yola  
Çağır sularдан onu.  
Bir işıqlı ev istə  
Olsun eni, uzunu.  
Yoxsa torpaq qazmada  
Çürüdü canım mənim.  
Dondu qarda, boranda  
Bədəndə qanım mənim.

**Qoca balıqçı (Oturur). –** İstəyirsən özün get,  
Mən heç yerə getmərəm.  
Çağırıb göy sulardan  
Balığı incitmərəm.

**Qarı –**

Öz xeyrini, şərini  
Birdəfəlik qan, kişi!  
Yatmışansa vaxt ikən  
Cəhd eylə oyan, kişi!  
Dur ayağa, dur görüm  
Çox batma dərdə, qəmə.  
Cürətli ol bir qədər  
Gəl heç qorxub eləmə.

(Onun qolundan tutub qapıya sarı gətirir).

Di yaxşı yol, tez qayıt  
Uğur olsun yoluna.

Əvvəlki tək baş endir,  
Salamlar söylə ona.

**Qoca balıqçı**

(Qapıdan çıxarkən) –

Aman allah, tamahın  
Güçünə bax qarıda!  
İşimizi qoymasa,  
Yaxşı olar yarıda.

*(Işıq sönüb yanır. Yenə həmin yerdir. Ancaq torpaq qaz-  
manın yerində kərpicdən tikilmiş yaraşıqlı bir bina görünür.  
Qarı gəlir).*

**Qarı –**

Canım qurtardı  
Torpaq qazmadan.  
Sağ olsun balıq  
Görüm hər zaman.  
Mətbəxi gözəl,  
Eyvanı gözəl.  
Sanki bir canlı  
Heykəldir, heykəl.  
Belə evi var  
Hansı yoxsulun?  
Həm yaraşıqlı,  
Həm nurlu olsun!  
Ancaq heyf ki,  
Kəndlidir adım.  
Gərək zadəgan –  
Varlı olaydım.

*(Həyətdə gəzə-gəzə fikirləşir).*

Bəlkə göndərim  
Yenə qocanı?

(Qoca balıqçı gəlir).

**Qoca balıqçı –** Kimin var belə  
Güllü eyvanı?  
De, razısanmı  
Məndən, ay qarı?

### **Qarı**

(Onun üstünə gələrək) – Sənin ağlığını  
Aparıb tanrı.  
Axmaq, kütbeyin,  
Ay maymaq insan,  
Bir ev nədir ki,  
Aldın balıqdan?  
Durma, get yenə  
Mavi dənizə.  
Çağır balığı  
Qoy çıxsın üzə.  
Söylə zadəgan  
Olmaq istərəm.  
Xanım adını  
Almaq istərəm.  
Aciğım gəlir,  
Yoxsul kəndlidən.  
Haqqın bilməyən,  
O qul kəndlidən.

**Qoca balıqçı –** Səni dilim-dilim  
Olasan dilim.  
Belə olacaq,  
Hardan bileydim.

(Ətrafa).

Hay-küy salacaq  
Getməsəm eger.  
Yaxşısı odur,  
Gedim birtəhər.

(Qarıya)

Sonuncu dəfə  
Olsun bu getmək.  
Deyirəm daha  
Yaxamdan el çek.

**Qarı –**

Yaxşı, ay kişi,  
Çox ağ eyləmə.  
Tutub bir sözü  
Bayraq eyləmə.  
İstə balıqdan  
Dediklərimi.  
Azalt qüssəmi,  
Qəm, kədərimi.  
Bəlkə dünyada  
Biz də gün görək.  
Qoca yaşında  
Toy-düyün gərək.  
Oddur, alovdur  
Xalqın ərləri.  
Çöldə qarşılar  
Doğan səhəri.

**Qoca balıqçı –**

Uzaq olsayıdı,  
Tamahdan insan,  
Ziyañ çəkməzdi  
Yəqin heç zaman.

**PƏRDƏ**

## BİRİNCİ ŞEKİL

*Zəngin bir zadəgan malikanəsi. Zövqlə bəzədilmiş bir otaq. Qarı gəlir.*

**Qarı –**

Ha! Ha! Ha! İndi  
Mülkədaram mən.  
Necə xoşbəxtəm,  
Bəxtiyaram mən.  
Hey aşıb-daşır  
Varım, dövlətim.  
Var kənd içində  
Böyük hörmətim.  
Yanır üzüklər  
Barmaqlarımızda.  
Qızıl sırgalar  
Qulaqlarımızda.  
Xalis mərcandır  
Boyunbağılarım.  
Qəlbə ruh verir  
Ağ otlaqlarım.  
Kim olar mənə  
Bərabər indi?  
Həyat üzümə  
Gülümsər indi.

*(Şən bir musiqi səslənir. Qarı rəqs edə-edə oxuyur).*

Səhər-səhər gəzib bağda,  
Dərdim gülü, çiçəyi mən.  
Verdim gümüş saçlarımı,  
Hər bəri mən, bəzəyi mən.

Nökərlərdir solum, sağım,  
Bar gətirib bağça-bağım.  
Heyf keçib cavan çağım,  
Ağartmışam birçəyi mən.

Qızıl balıq düşdü tora,  
Çatdım böyük dövlət, vara.  
Varlı hara, yoxsul hara?  
Asan tapdım çörəyi mən.

*(Nökər gəlir).*

**Nökər –** Hörmətli xanım,  
Sözüm var deyə, –  
Bir kəndli gəlib,  
Sizi görməyə.

**Qarı –** Kəndli? Nə kəndli?  
Gəlibdir hardan?

**Nökər –** Qonşu kənddəndir,  
Gözlər bayaqdan.

**Qarı –** Burax qoy gəlsin,  
Bəlkə sözü var.

*(Nökər çıxır, kəndli daxil olur).*

**Kəndli –** Katya xanıma  
Olsun salamlar!  
Artsın günbəgün  
Görüm ülfəti.

**Qarı –** Qısa et, qoca.

**Kəndli –**

Acdır kulfətim  
Bir az arpa ver,  
Bir az da buğda.  
Allah köməyin  
Olsun dünyada.  
Geri qaytarma  
Məni kor-peşman.  
Bu yaxşılığın  
Çıxmaz yadımdan.

**Qarı –** Ödəmişənmi,  
Köhnə borçları?

(*Kəndli başı ilə yox işarəsi verir*).

Həya-abır et,  
Onda gəl barı.  
Hənsi üz ilə  
Bura gəlmisən?

**Kəndli –**

Şükürlər olsun,  
Çox yüksəlmisən.  
Yadındadırımı,  
Uşaqlığımız?  
Moruq dalınca  
Gedən çağımız?

**Qarı –**

Yada salma gel  
Ötən günləri.  
Düşüb ömürdən  
İtən günləri.

Qazdan ayıqdım,  
Quşdan da zirək.

(*Kəndli bir az ürəklənib irəli gəlir*).

**Kəndli –** Qovardım səni  
Bir kəpənək tək.  
Eh, o zamanlar  
Şən çağlar idi.

**Qarı –** Anam məni də  
Qulaqlar idi.

**Kəndli –** Çıxmamış olsun,  
Yadından gərək.  
Bir dəfə anan  
Kötəkləyərək,  
Donuz damına  
Salmışdı səni.  
Min fikir, xəyal  
Almışdı səni.  
Bilmirəm gəlib  
Çıxdımsa hardan,  
Xilas eylədim  
Səni bu dardan.

**Qarı –** Möhkəm yaddaşın  
Var imiş, qoca.  
Yadında qalıb,  
Hər şey yaxşıca.

(*Ah çəkir*).

Çalış tezliklə  
Qaytar borçları,  
Sonra gələrsən.

- Kəndli –** Rəhm et, sən tanrı,  
Qıyma külfətim  
Çörəksiz qala.  
**Qarı –** Get dedim, get, get!

(Nökəri çağırır).

Sal bunu yola.

- Kəndli**  
(Qapıdan çıxarkən) – Arvad çıxardı  
Məni yolumdan.  
Yoxsa yanına  
Gəlməzdəm inan.  
Axı sən hara,  
Var-dövlət hara?  
Qarnı toxlarda  
Mərhəmət hara.

(Nökər gelir).

- Nökər –** Xanım, donbagöz  
İvan gəlibdir.  
Çağırıldığınz  
Çoban gəlibdir.

- Qarı –** Burax içəri  
Gəlsin iblisi.  
Çoxmu ziyana  
Salacaq bizi?

(Nökər çıxır. Çoban daxil olub baş əyir).

Çoban deyilsən,  
Öküzsən, öküz.  
İki saatdır  
Gözləyirəm düz.  
Harda qalmışan  
İndiyə kimi?

**Çoban –** Düzəldim yola  
Qul deyən kimi.

**Qarı –** Yaxşı, de görüm  
Nə cüretlə sən,  
Yatıb qoyunu  
Qurda vermisən?

**Çoban –** Xanım, yenicə  
Düşmüşdü axşam.  
Birdən göy üzü  
Tutuldu tamam.  
Duman, çən aldı  
Dərəni, düzü.  
Vallah seçmirdi  
Orda göz gözü.  
Gəlib canavar  
Bilmirəm hardan,  
Alıb qoyunu  
Çıxdı aradan.

**Qarı –** İtlər, bəs itlər,  
O quduz itlər?  
Onlar da bir şey  
Hiss etmədilər?

**Çoban –** Burakla, Durak  
Yatmışdı, xanım!

**Qarı –** Yenə kəlləmə  
Sıçradı qanım!  
Neçin yatmışdı  
Azğın köpəklər?

**Çoban –** Deyərdim sizə  
Bilsəydim əgər.

**Qarı –** Yəqin özün də  
Erkən yatmışan.  
İsti, yumuşaq  
Yerdən yatmışan.  
Çoban olan kəs  
Yatmasın gərək.  
Şirin yuxuya  
Batmasın gərək.  
İndi yüz çubuq  
Vurular sənə.  
Onda bilərsən  
Yatmaq nədir, nə.

(Əlini əlinə vurur, nökər daxil olur).

Deyin yüz çubuq  
Vursunlar buna.  
Bəlkə dərs oldu,  
Yerdə qalana.

**Çoban** (Qarının ayaqlarına yixılaraq). –

Rəhm edin mənə,  
Amandır, xanım!

Onsuz da ömrüm  
Xəzandır, xanım!  
Bir az xəstəyəm  
Axır zamanlar.  
Didir qəlbimi  
Ahlar, amanlar.  
And olsun əziz,  
Böyük allaha!  
Bir də gecələr  
Yatmaram daha.

**Qarı –**

Azmı bir qoyun  
Sənin gözündə?  
Hələ deməyə  
Vardır sözün də?  
Dedim vurulsun  
Yüz çubuq gərək.  
Çətindir məni  
Yola gətirmək.

(Çoban və nökər çıxır, qoca balıqçı gelir).

**Qoca balıqçı –**

Salam dövlətli,  
Varlı xanıma!  
Şanlı-şövkətli,  
Karlı xanıma.  
Söylə gəldimi  
Qəlbin yerinə?

**Qarı –**

Gəl çox da qoca,  
Getmə dərinə.  
At tövləsində  
De nə var, nə yox?

Onlar Vanyamı  
İncitmir ki çox?

- Qoca balıqçı –** Mərhəmətindən  
Raziyam, qarı.  
Mehtər sevməsə  
Olmaز atları.  
Hər gün bəslərəm,  
O, köhlənləri.  
**Qarı –** Uzaqda durma,  
Bir az gəl bəri.

(*Qoca balıqçı bir qədər irəli gəlir*).

- Qoca balıqçı –** Bir de, nə keçir  
Qəlbindən yenə?  
Yoxsa yaxınlıq  
Verməzsən mənə.

- Qarı –** Get-gedə məni  
Düşürsən başa.  
Yaşa, ay qoca,  
Səni min yaşa!

(*Fikirləşə-fikirləşə otaqda var-gəl edir*).

- Qarı –** Bilirsən indi  
Dəyişib aləm.  
Kübar həyatdan  
Daha bezmişəm.  
Dayanma burda,  
Dur get dənizə,  
Çağır balığı,  
Qoy çıxsin üzə  
De ki, kübarlıq,  
İstəmirəm mən.

İndi çar olmaq,  
Keçir fikrimdən.

**Qoca balıqçı –**

Ha! Ha! Çara bax,  
Hökümdara bax!  
Bu ağıl ilə  
Olmaz çar olmaq.  
Zəkalı olsun  
Hökmdar gərək.  
Kimə lazımdır  
Barsız bir tənək...  
Rəhmətlik atan  
İvan Nikitin,  
Çörək tapmırdı,  
Doyunca yesin.  
Bəxtin gətirib  
Kübar olmusan.  
Uğur atına  
Suvar olmusan.  
Nə qədər desən  
Var-dövlətin var.  
Naşükür olma,  
Yaşa bəxtiyar.  
Ha! Ha! Balıqçı  
Arvadı Katya,  
Padşah olmasa  
Dağılar dünya.

**Qarı –**

Ağırlıq edir  
Başın bədənə?  
İndi yüz çubuq  
Vurdurram sənə.

**Öz xoşun ilə  
Gedirşən söylə,  
Ya aparsınlar,  
Səni zor ilə?**

- |                       |  |
|-----------------------|--|
| <b>Qoca balıqçı –</b> | Onsuz da zordur,<br>Dünyanın işi.  |
| <b>Qarı –</b>         | Çox baş aparma,<br>Yazılıqsan, kişi.<br>Gəl nahaq yerə<br>Höcət eyləmə.<br>Dediklərimə<br>Heyrət eləmə.<br>Artıqdır məndən<br>Çarların nəyi? |
| <b>Qoca balıqçı –</b> | Pişmiş toyuğun<br>Gələr gülməyi,<br>Yaxşı, ay arvad,<br>Hədyan danışma.<br>Barı ar eylə,<br>Utan, danışma.                                   |
| <b>Qarı –</b>         | Başqa bir adam<br>Olsaydın əgər,<br>İki gözünə<br>Çəkərdim millər.<br>Hayif ki mənim<br>Ərimsən, ərim.                                       |
| <b>Qoca balıqçı –</b> | Kaş ki, sınaydı,<br>Bu cod əllərim.<br>Qızıl balığı<br>Tutduğum yerde.   |

**Qarı (Qəzəblə) –**

Cavab qaytarsan  
Sən mənə bir də,  
Bil ki, cəzasız  
Qalmayacaqsan.  
İndisə dur get,  
Dənizə burdan.

(Qarı çıxır).

**Qoca balıqçı –**

Hardasan, harda  
Ay qızıl balıq?!  
Qalmışam darda,  
Ay qızıl balıq?!  
Dediklərinə,  
Kaş baxmayaydım.  
Səni dənizə  
Buraxmayaydım.  
İndi mən özüm  
Tora düşmüşəm.  
Gəlib bilmədən  
Gora düşmüşəm.  
Beş çürük qozu  
Bölə bilməyən,  
Yerli-yerində  
Gülə bilməyən,  
Hökmdar olmaq,  
Çar olmaq istər.  
Ölkələr alıb,  
Ucalmaq istər.

## PƏRDƏ

## **İKİNCİ ŞƏKİL**

*Zəngin bir çar sarayı görünür. Hadisələr sarayın həyətin-dəki güllü-çiçəkli bağçada cərəyan edir. Çar, ona yaxın olan zadəgan və boyarlar yeyib-içirlər.*

**Boyar –** Yaşasın böyük  
Hökmdarımız.  
Daima xoşbəxt  
Olsun çarımız.  
Aya, Günəşə  
Çatsın sorağı.  
Hər vaxt önungdə  
Diz çöksün yağı.

**Əyan –** Gülgün şərabla  
Dolsun qədəhlər.  
Keyf, nəşə çekək  
Axşama qədər.

*(Özü qədəhlərə şərab doldurur).*

Adil, mehriban  
Çarın şəninə.  
Qaldırın vuraq  
A dostlar yenə.

*(Qədəhləri bir-birinə vurub yeyib-içirlər).*

**Çar (Qarı) –** Danışın görüm  
Cəbhədə nə var.  
Necə vuruşur  
Bizim qoşunlar?

**Boyar –**

Mərdlik göstərir  
Əsgərlərimiz.  
Qalib gələrik  
Bu gün, sabah biz.  
Götürən kimi  
O tərəfləri  
Sonra qoşunu  
Çəkərik geri.  
Təkgöz çarı da  
Məğlub edərik.

**Əyan –**

Böyük qoşunla  
Qərbə gedərik.  
Dörd, beş ölkənin  
Olarsız çarı.  
Artar xəznənin  
Dövləti, varı.

**Çar –**

Canım, dörd ölkə,  
Beş ölkə nədir?  
Ellər baş əysin  
Önümдə bir-bir.

(Az pauza).

Olmasın deyə  
Havayı yeyən,  
Onda qoşunu  
Buraxaram mən.

(Boylar və əyanlar təəccübə bir-birinin üzünə baxırlar).

**Boyar –**

Nə deyirsiniz,  
Böyük hökmədar?!

Onda əl-ayaq  
Açar yağilar.  
Saxlamaq olmaz  
Qabaqlarını  
Geri alarlar  
Torpaqlarını.

**Əyan –** Buraxmaq olmaz,  
Çarım qoşunu.  
Ağır qurtarar  
Bizimcün sonu.  
Olsa nə qədər  
Böyük ordumuz,  
Daha qüdrətli  
Olar yurdumuz.

**Çar –** Bəsdir göstəriş  
Verməyin çara.  
Qoşun işinə  
Baxarıq sonra.

(*Qoca balıqçı daxil olur. Böyük şaşqınlıqla hər tərəfi gözdən keçirir. Çara-qariya yaxınlaşış baş əyir*).

**Qoca balıqçı –** Mənim çar qarım,  
İxtiyar qarım!  
Əziz, mehriban,  
Bəxtiyar qarım!  
De, necə keçir,  
Çarlıq günlərin?  
Toylu-büsətli,  
Varlı günlərin?

**Çar –**

Fu, kim buraxdı  
Bunu içəri?  
Tutun qolundan  
Tullayıñ geri.  
Yox, yox çağırın  
Gəlsin cəlladı,  
Qalxsın göylərə  
Fəryadı, ahı.

(*Boylardan biri cəlladı çağırır, cəllad gəlir*).

**Cəllad –**

Əmriniz nədir,  
Sahibi-zaman?  
İşsiz durmaqdan  
Bezmişəm yaman.

**Çar**

(*Qocanı göstərərək*). – Apar kaftarıñ  
Sən vur boynunu.  
Bir də gözlərim  
Görməsin onu.

(*Cəllad qocanı itələyə-itələyə qapıdan çıxartmaq istər-kən*)

**Çar –**

Yox, yox əl saxla  
Səbr eylə, cəllad!  
Burax qoy getsin  
Yaşasın azad.

(*Ətrafa*).

Gün gələr yenə  
Çatar karıma.  
Yetirər məni  
Arzularıma.

(Qoca baliqçı, nökər, əyan və boyarlar gedirlər).

**Çar –** Bir şey deyilmiş  
Padşah olmaq da.  
Əmrlər verib  
Gəzmək otaqda.  
Lazımdır mənə  
Ancaq vəancaq,  
Bundan da böyük  
Rütbəyə çatmaq.  
Göndərim nökər  
Tapsın qocanı.

(Nökəri çağırır).

**Nökər (Gəlir) –** Eşidirəm mən,  
Sizi, ay xanım!

**Çar –** Axtar tap bizim  
Qoca mehtəri.  
Yapış qolundan  
Tez gətir bəri.

**Nökər –** Baş üstə, xanım,  
Taparam indi.

(Çıxır).

**Çar –** Qoca kaftarla  
Mən varam indi.  
Necə olur ki,  
Bir qızıl baliq  
Mavi dənizdə  
Eyləsin şahlıq?

Dörd, beş ölkəyə  
Mənsə çar olum!  
Elə quruca  
Hökmdar olum?!  
Yox, yox mən buna  
Dözə bilmərəm.

(*Nökər qoca balıqçını gətirir*).

**Nökər –**

Qaçıb gedirdi,  
Qibleyi-aləm.  
Tutub zor ilə  
Gətirdim bura.

(*Nökər gedir*).

**Çar –**

Hara qaçırsan,  
Ay kaftar, hara?  
Dayanma, tez ol,  
Dur get dənizə.  
Çağır balığı  
Qoy çıxsın üzə.  
De ki, çarlıqdan  
Gəlməyir xoşum.  
Dənizlər şahı  
Olmaqdır arzum.  
Dərya içində  
Qəsrim qurulsun.  
Qızıl balıq da  
Nökərim olsun!

**Qoca balıqçı (Qorxaraq) –**

Necə? Nə dedin?  
Danışma, dayan!

Əl çək biryolluq  
Belə arzudan.  
Balıqlar şahı  
Qul olmaz sənə.

**Çar –**

Dedim, bir daha  
Deyirəm yenə:  
Tez düzəl yola,  
Dayanma bir an.  
Dediklərimi  
İstə balıqdan.  
Öz xoşun ilə  
Getməsən əgər,  
Zorla aparar  
Səni nökərlər.

**Qoca balıqçı –**

Tök etəyindən  
Ay arvad, daşı.  
Amandır çıxma  
Balığa qarşı.  
Təknə istədin  
O təknə verdi.  
Ev arzuladın,  
O, sənə verdi.  
Təmah qəlbinə  
Yol tapan gündən,  
Zadəgan olmaq  
Keçdi könlündən.  
Kübarlıqdan da  
Bezdin, usandın.  
Sonra çar olmaq  
Eşqilə yandın.

Yaxşı, çarlıq da  
Verildi sənə.  
Gözün doymadı,  
Doymadı yenə.  
İndi də axmaq  
Fikrə düşmüsən.  
Balıq baş əyməz  
Önündə bil sən.  
Otur yerində  
Padşahlıq eylə.

**Çar –**

Bəhsə girirsən  
Hökmdar ilə.  
Bəlkə çağırıım  
Gəlsin cəlladı?  
Bir an içində  
Sönsün həyatın.

**Qoca balıqçı –**

Səni dilim-dilim  
Olasan dilim.  
Belə olacaq,  
Hardan bileydim.  
İndi nə üzlə  
Gedim dənizə?  
Eşidən, bilən  
Nə deyər bizə?  
İşə düşmədim,  
Durduğum yerə.

**Çar –**

Qoca şahlar da,  
Sərkərdələr də,  
Dad, aman çəkir  
Mənim əlimdən.

**Qoca balıqçı –**

Xəbərim vardır  
Hər əməlindən.  
Əlacım nədir,  
Gedirəm, çarım!  
Dediklərini  
Edirəm, çarım!  
(Qapıdan çıxmaq istərkən)  
İnsan dünyada  
Olsa tamahsız,  
Keçər günləri  
Amansız, ahsız.  
Buraxsan onu  
Qəlbinə yaxın.  
Dağılar evin,  
Sönər çıraqın.

(Işıq sönüb-yanır. Pərdə açıllarkən uzaqlarda dəniz, ön planda çox da böyük olmayan torpaq qazma görünür. Qarı qazmanın önündə, qabağında köhnə təknə oturmuşdur. Qoca balıqçı pəjmürdə halda gəlir, gah qariya, gah da təknəyə baxır).

## PƏRDƏ

# PADŞAH VƏ XORUZ

(*Azərbaycan xalq nağılı əsasında*)



*İştirak edirlər:*

1. *Padşah*
2. *I Əyan*
3. *II Əyan*
4. *Xoruz*

Səhnə iki yerə bölündüb. Solda yaşılıqdı. Xoruz gəlib eşələnir. Sağda padşahın divanxanasının panoramması görünür. Padşah öz adamları ilə danışır gülür. İşiq xoruzun üstünə düşür.

**Xoruz:** Quqqulu-qu, quqqulu-qu,  
Pipiyi qan Xoruzam.  
Tükləri ipək kimi,  
Gözü mərcan Xoruzam.  
Eşələyib torpağı,  
Bir şahı tapmışam mən.  
Bir kimse ala bilməz  
Onu mənim əlimdən.  
Qaraca pulum mənim,  
Balaca pulum mənim.  
Qoy bir öpüm üzündən,  
Alaca pulum mənim.

(Sevinə-sevinə pulu atıb tutur. İşiq padşahın üstünə düşür).

**Padşah:** Sən bunun sevincinə,  
Sən bunun oynuna bax  
Sən bu Mərcan xoruzun  
Bir qarış boyuna bax.  
Bir qaraca pul üçün  
Gör nə şadlıq eyləyir,  
Gedin, alın pulunu,  
Görək sonra neyləyir?

(Padşahın adamları gedirlər. İşiq Xoruz olan tərəfə düşür. Padşahın adamları gəlib Xoruzu qovub tuturlar. Pulu ondan alıb, gətirib padşaha verirlər.)

**Xoruz:**

Quqqulu-qu, quqqulu-qu,  
Pipiyi qan Xoruzam.  
Tükləri ipək kimi,  
Gözü mərcan Xoruzam.  
Ay camaat, padşahın  
Demə gözü ac imiş.  
Mənim yerdən tapdığım  
Bir pula möhtac imiş.

(*İşıq yenə padşahın üstünə düşür.*)

**Padşah:**

Bir bunun böyük-böyük  
Danışlığı sözə bax.  
Göstərərəm mən sənə  
Nədir hədyan danışmaq.  
Bu saat yaxalayıb,  
Çəkin ona bir-iki.  
Pulunu da qaytarın  
Səsini kəssin təki.

(*Adamlar Xoruzu tutub döyürlər. Sonra da pulunu qaytarıb verirlər. Xoruz pulunu alıb, atılıb-düşür.*)

**Xoruz:**

Quqqulu-qu, quqqulu-qu,  
Pipiyi qan Xoruzam.  
Tükləri ipək kimi,  
Gözü mərcan Xoruzam.  
Sən demə qorxaq imiş,  
Bu boyda böyük padşah.  
Pulumu qaytardılar,  
Keyf damağım oldu çağ.  
Belə kasıb hökmədar  
Görməmişəm bir yanda  
Böyükmüş hökmün, ay pul,  
Bilməmişəm cahanda.

**Padşah:**

Tutun kəsin başını,  
Salın isti qazana.  
Bir-bir yolun tükünü,  
Divan tutun siz ona.

(az pauza)

Başa bəla gətirər,  
İş açar belə Xoruz.  
Tez olun, tutun onu,  
Gəlməsin dilə Xoruz.

(*Padşahın adamları çatıb Xoruzu tutmaq isteyirlər. Xoruz qaçıır, onlar qaçıır, yorulub hərə bir tərəfdə oturur*).

**I Əyan –**

Yorma bizi, ay Xoruz,  
Tök ətəkdən daşını.  
Onsuz da tutub sənin  
Kəsəcəyəm başını.  
Inadkar Xoruz əti,  
Dadlı olur deyirlər.

**II Əyan –**

Yaxın gəl tutum səni,  
Yorma bizi bu qədər.

(*Bıçaq çıxardır*).

Bu bıçaqla üzəcəm  
Dibindən boğazını.  
Eşidən olmayacaq  
Bir daha avazını.

**Xoruz –**

Quqqulu-qu, quqqulu,  
Tutsun məni bacaran.

(Xoruz qanad çalıb hasara qonur. Padşahın adamları hərə bir tərəfdən qaçıb onu tutmaq istəyir).

I Əyan –

Lovğalanma tutaram,  
Tutaram indi dayan.  
Birdəfəlik adını  
Çıxardarsan yadından.

(Əyanlar Xoruzun dalınca bir xeyli qaçırlar. Sonra tutub onu gətirirlər).

II Əyan –

Ay quqqulu, quqqulu  
Necədir halın sənin?  
Indi batar qanına  
Hüsnü camalın sənin.

(Xoruzun başını kəsib onu qaynar qazanın içine atırlar. O, qazanın içində banlamağa başlayır).

Xoruz –

Quqqulu, quqqulu  
Nə isti hamam imiş.  
Kəmfürsət padşahınız  
Zülümkar adam imiş.

(Xoruzu qazanın içindən çıxardıb tüklərini yolurlar. Sonra bişirib plovun üstünə qoyurlar).

Xoruz –

Quqqulu – qu, quqqulu,  
Ağca təpə üstəyəm.  
Şənlənirəm özümçün,  
Nə dərd bilirəm, nə qəm.

(Plovu padşahın qabağına gətirib qoyurlar).

**Padşah –**

Lap boğaza yiğmişdın  
Bu gün məni, ay Xoruz.  
İştah ilə yeyərəm  
İndi səni, ay Xoruz.

(*Padşah qollarını çırmalayıb plovu yeməyə başlayır. Plov qurtaranda Xoruz padşahın qarnında banlamağa başlayır.*)

**Xoruz –**

Quqqulu – qu, quqqulu,  
Qaranlıq yerdəyəm mən.  
Bu dəqiqə gəlirəm,  
Yayınmayın gözümdən.

(*Birdən Padşahın qarnı şisir və partlayır. Xoruz ordan çıxır.*)

**Xoruz –**

Quqqulu-qu, quqqulu  
Pipiyi qan Xoruzam.  
Tükləri ipək kimi,  
Gözü mərcan Xoruzam.  
Nə yaxşı ki, Padşahın  
Şişman qarnı yırtıldı.  
Bu acgözün əlindən  
Mənim canım qurtuldu.  
Bircə şahı pulumla  
Gəzərəm azad indi.  
Daha da gözelləşər  
Gözümdə həyat indi.

(*Şən bir musiqi çalınır. Xoruz oynaya-oynaya səhnədən çıxır.*)

## PƏRDƏ

# **TÜLKÜ, TÜLKÜ, TÜNBƏKİ**

**2 hissəli pyes**

*(Xalq nağılı əsasında)*



*İştirak edirlər:*

- |                  |                   |
|------------------|-------------------|
| 1. <i>Ovçu</i>   | 5. <i>Qurd</i>    |
| 2. <i>Tülkü</i>  | 6. <i>Donuz</i>   |
| 3. <i>Ayi</i>    | 7. <i>Ilan</i>    |
| 4. <i>Çaqqal</i> | 8. <i>Tisbağa</i> |

*Çöllük bir yer. Səhnənin ortasında dərin bir quyu. Quyunun dibində quyuğa oxşar bir parça ağ daş. Tülkü arxasına baxa-baxa təngnəfəs halda gəlib səhnədən keçir. Sir-sifət-dən yorğun və ac görünür. Ovçu gəlir.*

**Ovçu –**

Güdmüşəm bütün günü,  
Şələquyruq Tulkünü.  
Fitnə işlədib yaman  
Yenə çıxdı aradan.  
Onun əlindən kənddə,  
Toyuq qalmadı hində.  
Ələ keçsəydi bircə,  
Sevinərdim gör necə.  
Gedib axtarım yenə,  
Bəlkə rast gəldi mənə.

*(Ovçu gedir. Tülkü gəlir).*

**Tülkü –**

Ovçuya gəldim kələk,  
Çıxdım aradan şir tək.  
İndi ha gəzsin məni,  
Qoy tutub kəssin məni.  
Ha! Ha! Ha! Ovçu qardaş,  
Yavaş, bir azca yavaş  
Görmürsən deyiləm mən,  
Sən gəzən tulkülərdən.

*(Az pauza)*

Dərə keçdim, dağ aşdım  
Çox gəzdim, çox dolaşdım.  
Bir şey keçmədi ələ,  
Aşırıım iştah ilə.  
Qoy oturum bir qədər  
Dincəlim.

(*Oturmaq isteyərkən gözləri quyuya sataşır. Yerindən durub quyunun başına gəlir. Boynunu uzadıb içəri baxır. Quyuğa oxşayan daşı görür.*).

Belə işlər...  
Quyuda quyuğa bax,  
Gör necə də ağdır, ağ.

(*Ağzının suyu axır*).

İndi yeyib duraram,  
Bığlarımı buraram.

(*Şən bir hava çalınır, Tülkü oynayın*).

Gətirib baxtım mənim,  
Qızılımiş taxtıım mənim.

(*Tülkü quyuya tullanır*).

**Tülkü –**  
Uf, əzildi baş-gözüm,  
Qana bulaşdı üzüm.  
Qırıldı əl-ayağım,  
Söndü ömür çıraqım.

(*Ayağa durub üst-başını düzəldir. Axsaya-axsaya quyuğa yaxınlaşır*).

İndi quyuğu yeyim,  
Sakit olsun ürəyim.

(*Yaxınlaşışb quyuğu göltürmək istəyir*).

Ax, bu quyuq deyilmiş,  
Bir parça ağ daş imiş.

(Kədərlənir).

Birdən-birə sevindim,  
Nahaq yerə sevindim.  
Yenə qarnım ac qaldı,  
Dərdim-sərim çoxaldı.  
Bu zəhrimar quyudan  
Çıxa bilsəydim, inan  
Olmazdı ölüm mənə,  
Azad gəzərdim yenə.

(Quyudan çıxmağa cəhd göstərir).

Burda qal oğlu qalam.

(Quyunun bir küncündən İlan və Tısbağa ona sarı gəlirlər. Tülkünün üzündə təbəssüm görünür).

**İlan –** Tülkü babaya salam!

**Tısbağa –** Salam Tülkü babaya!  
Xoş gəlib bu obaya.

**Tülkü –** Salam köhnə dostlara,  
Siz hara, bura hara?

**İlan –** Biz də tora düşmüşük,  
Gəlib gora düşmüşük.  
Tamah bizə güc gəlib,  
İşlərimiz düzəlib.  
Çıxammırıq kənara  
Tap bizimcün bir çara.

**Tülkü –** Vay, başıma kül olsun.

(Başına qapaz vurur).

Göz yaşlarım sel olsun  
Bir tıkə quyruq üçün.  
Nə günə qaldım görün.  
Tamah aldatdı məni,  
Nə günə atdı məni.

(Özünü bir qədər ələ alır).

Ah–ufun yeri deyil.

(Quyunun başından səs gəlir).

Kimsə gəlir elə bil  
Gəlin künçdə gizlənək,  
Bu gələn kimdir görək.

(Hər üçü gizlənirlər. Çaqqal gəlir. Daşı quyruq bilib özü-nü quyuşa atır).

**Çaqqal –**                      Əzilsə də baş-gözüm,  
    Gərək ağrıya dözüm.  
    Çünkü quyruğu bu dəm  
    İştahla yeyəcəyəm.

(Tülkü, İlən və Tisbağa gizləndikləri yerdən çıxırlar).

**Tülkü –**                      Ha! Ha! Ay Çaqqal lələ,  
   Xoş gördük səni belə.

**Çaqqal –**                      (Onları görüb qışqırır).  
   Geri çəkilin görüm,  
   Burdan əkilin görüm.  
   Quyruq mənimdir, mənim.

**Tülkü –**

Sənindir? Olsun sənin.  
Açıqlanma, ay axmaq,  
O ki, quyruq deyil, bax.  
Bir parça daşdır, inan  
Yamanca aldanmışan.  
İndi acıñdan burda,  
Gedəcəyik biz bada.  
Ah, tamah, nə güclüsən,  
Dırnağı ülgüclüsən.

(Çaqqal dodağını büzüb ağlayır).

Axmaq-axmaq ağlama,  
Ürəyimi dağlama.

(Quyunun başından səs gəlir).

Aha, yenə gələn var,  
Gəlin gizlənək, dostlar.

(Hamı gizlənir. Qurd gəlir. Quyudakı daşı quyruq hesab ey-ləyib özünü içəri atır).

**Qurd –**

Qırıldı qol-qabırğam,  
Şükür allaha sağam.  
Qoy quyruğu aşırıım,  
Sonra buradan çıxım.  
Doğrusu xeyli vaxtdır,  
Bığlıram yağa batmır.

(Yaxınlaşışb quyruğu götürmək istəyir, donub yerində qalır).

Quyruq deyil, daşdı bu.  
Gör nə oyun açdı bu  
Bu istidə başıma,  
Zəhər qatdı aşima.  
Yenə qarnım ac qaldı,  
Yeməyə möhtac qaldı.

(*Açıqlı-acıqlı o tərəfə, bu tərəfə göz gəzdirir. Günlərin bir-rində bir-birinə qisılmış Tülkünü, Çapqalı, Tısbagəni və İlani görür. Bərkdən bağırır*).

**Qurd –**

Aha, hiss edirəm, hiss  
Quyruğu siz yemisiz.  
Sizə göstərrəm indi,  
Məni aldatmaq nədi.

(*Onların üstünə hücum etmək istəyir. Tülkü özünü qabağa verir*).

**Tülkü –**

Ay Qurd qaşa, Qurd qaşa,  
Hırsını soyut, qaşa.  
Burda quyruq yeyən yox,  
Burda qarnı doyan yox.  
Daşdı, quyruq deyil, o.  
Bizi aldadıb bil, o.  
Ah! Tamah, tamah, tamah  
Sən yamanca şeysən, ah.

(*Quyunun başında yenə də səs eşidilir. Heyvanlar qaçıb gizlənirlər. Donuz gəlir. Quyudakı daşı quyruq zənn eyləyib özünü içəri atır*).

**Donuz –**

Ah, ah əzildim tamam,  
Yamanca dəydim, balam.  
Az qaldı ağlım çşa,  
Qarın bələymiş başa.

(*Güç ilə ayağa durub özünü düzəldir*).

Quyruğa bax, quyruğa  
Az qalır yağı axa.  
Yeyib özümə gəlim,  
Bir az yatıb dincəlim.

(*Quyudakılar gizləndiyi yerdən çıxıb Donuza baxıb gülüşürler*).

Ay qardaşlar, deyin siz  
Burada nə gəzirsiz?

**Tülkü –**

Soruşma, Donuz qardaş,  
Bizi aldadıb bu daş.  
Onu quyruq sanmışıq.

**Çaqqal**

Hamımız aldanmışıq.

**Qurd –**

(*Donuza*) Deyirəm axı neçin,  
Sən yuxuma girmişdin.  
Nə pismiş üzün sənin,  
Tökülsün gözün sənin.  
Gəlib düşdüm quyuya,  
Quyruq yeyəcəm guya.

(*Yaxınlaşış ona bir qapaz vurur*).

Görüm ki, başın batsın,  
Qəmli keçsin həyatın.

Tülkü –

Dalaşmağı saxlayın,  
Bir balaca toxтайın.  
Tez düşməyin təşvişə,  
Bizi salmayın işə.

(*Quyunun başından səs gəlir*).

Deyən gələn var yenə,  
Qısilın bir-birinə.  
Qoy görək hansı axmaq,  
Bizə qonaq olacaq.

(*Ayı donquldana-donquldana gəlir. Quyunun başına çatıb içəri boylanır. Quyruğu görür. Özünü tez-tələsik quyuya atır*).

Ayı –

Yaxşı ki, yumşağım mən,  
Yoxsa gedərdim əldən.  
Daha çıxmazdı səsim,  
Kəsilərdi nəfəsim.  
Ay quyruq, gözüm quyruq,  
Söhbətim, sözüm quyruq.  
İndi səni yeyərəm.  
Nə dadlısan deyərəm.

(*Ayı tüklərini qabardıb açıqli-acıqli hər tərəfə göz gəzdiriş. Quyudakılar görüb dal ayaqları üstə qalxır. Gözlərini bərəldib qışqırır*).

Bəri verin bir görünüm,  
Quyruğu tez ötürüm.  
Qoymaram siz yeyəsiz,  
Arxasından dəyəsiz.

(Tülkü qorxa-qorxa irəli çıxır).

Tülkü – Açıqlanma gəl belə,  
Bu qədər, Ayı lələ.  
Quyruq hardadır burda,  
Ağzımız gəlsin dada.  
O gördüyün daşdır, daş  
Düşməyəydi bura kaş.  
Yaxşı aldatdı bizi,  
Bitirdi işimizi.  
Bu quyudan qurtarmaq,  
Heç cür mümkün deyil, bax.

(Ayı Tulkünün sözünə gülür).

Ayı – Ey, ey xamlama məni,  
Durub boğaram səni.  
Necə yəni quyudan  
Çıxmaq olmaz?

(Hücum edib Tulkünün üstünə gedir. Tülkü qorxub geri çekilir).

Tülkü – Ayıcan,  
Qiymətli başın haqqı,  
Hırsınməyin nahaqdı.  
Hamı bilir şahımız,  
Dostumuz, pənahımız,  
İki gözümüz sənsən,  
Şirin sözümüz sənsən.  
Sənə sataşan olsa,  
O saat batar yasa.  
Bir həqiqət var ancaq,  
Qorxuram deyim.

**Ayi –** Axmaq,  
De, çəkinmə, qorxma, de.  
Heç bir şeyə baxma, de.

**Tülkü –** Yaxşı, ay Ayı lələ,  
Raziyam sənin ilə.  
Bu meydan, bu da şeytan  
Buyur çıx bacarırsan.

*(Ayi bir neçə dəfə sıçrayıb quyudan çıxmağa cəhd edir.  
Lakin bacarmır. Kor-peşiman var-gəl etməyə başlayır).*

**Ayi –** Əcəb qaldıq quyuda,  
İçməyə yox suyu da.

*(Tülküyə)*

Əlac qalıbdır sənə,  
Bir şey fikirləşsənə.  
Belə işlərdə yəqin,  
Səriştən vardır sənin.

**Qurd –** Düzdür, Tülkü düşünsün,  
Bir yol tapsın bizimçün.  
Qurtara bildik bəlkə  
Keçib getdi təhlükə.

**Donuz –** Elə iş də ondadır,

**Qurd –** Sən qarışma gendə dur.

**Tülkü –** Hamımız fikirləşək,  
Bir-bir götür-qoy edək.  
Bəlkə tutdu işimiz,  
Çıxış yolu tapdıq biz.

**İlan –** (Tülküyə) Məndə hanı elə baş,  
Bir şey düşünüm, qardaş.

**Tısbağa –** Sənin tayınam mən də,  
Çəkilib duraq gendə.

**Çaqqal –** Tülükü baba düz deyir,  
Gəlin fikirləşək bir.

(*İllandan və Tısbağadan başqa heyvanların hamısı fikir-  
ləşməyə başlayırlar. Lakin bir şey tapa bilmirlər*).

**Tülkü –** (Ətrafa) Çox götür-qoy eylədim,  
Bir şey tapa bilmədim.  
Quyu dərindir yaman,  
Heç kim qurtarmaz burdan.  
İşlətməsəm bir kələk,  
Burda məhv olam gərək.

(*Heyvanlara*)

Başıma cəm olunuz,  
Bir az möhkəm olunuz.  
Ayı batmasın qəmə,  
Qurd tutmasın titrəmə.  
Donuz qüssə etməsin,  
Çaqqal fikrə getməsin.  
Nə Tısbağa, nə İlan  
Keçirməsin həyəcan.  
Onsuz da olan olub,  
Su gəlib arxa dolub.  
Hamımız ac qalmışıq,  
Solmuşuq, saralmışıq.  
Bu quyudan heç vaxt bax,  
Sağ çıxan olmayıcaq.

(Az pauza)

Dinləyin, əziz dostlar,  
Ancaq bir təklifim var.  
Mən bir mahnı oxuyum,  
Şən bir mahnı oxuyum.  
Kimin adı mahnında  
Çəkilsə lap axırda  
Yığışışb yeyək onu,  
Bitsin ömrünün sonu.  
Cümlə ölməkdən isə,  
Xoşdur birimiz ölsə.

**Ayi –** (fikirləşir) Raziyam, Tülkü baba.

**Qurd –** Mən də.

**Çaqqal –** Mən də.

**Donuz –** Mərhaba.  
Ağıl dəryası imiş,  
Bu hamidan çox bilmış.

**Çaqqal –** Şələquyruq sağ olsun,  
Görüm üzü ağ olsun.  
Qoymadı ac qalaq biz,  
Ətə möhtac olaq biz.

**İlan –** Yaxşı oldu ki, yenə  
İşlər düşdü yönünə.  
Bizim Tülkü əmioğlu,  
Tez tapdı çıxış yolu.  
Mahnı oxunsun gərək,  
Kimin ömrü bitəcək.

**Ayi –** Tez ol, oxu nəğməni,  
Aclıq öldürdü məni.

**Qurd –** Oxu.

**Tısbağa –** Oxu bir görək,  
Kim axıra düşəcək.

**Tülkü –** Heç olmayın narahat,  
Oxuyuram bu saat.  
Diqqətlə qulaq asın,  
Səs-küy salan olmasın.

(Şən bir hava çalınır, Tülkü oxuyur).

Tülkü, Tülkü, Tünbəki,  
Quyruq üstə lünbəki.  
Axmaqdır Ayı lələ  
Çox şeyi qanmir hələ.  
Haraya gəldi hənuz,  
Burnunu soxur Donuz.  
Hey çalışır Qurd qağa,  
Çalıb, çapıb yırtmağa.  
Çaqqal ara vurandır,  
Fitnə, fəsad qurandır.  
İlan qamçıya bənzər,  
Kim gəldi çalmaq istər.  
Tısbağa girər qına,  
Lağ eylər ona-buna.  
Məndən mahnını demək,  
Sizdən də olsun yemək.

**Ayi –**

Nə arpa var, nə buğda  
Ölçək-biçək çanaqda.  
O lazım deyil bizə,  
Hər zaman girsin gözə.  
Bir də bilmirsiz məyər,  
Qına girəndən həzər.  
Susdurulsun Tısbağı,  
Bizi qoymasın lağa.

**Qurd –**

Çox pakizə, çox gözəl  
Hökəmə olunsun əməl.

*(Tısbağını parçalayıb yeyirlər).*

**Ayi –**

Bir şey çatmadı mənə,  
Qarnım ac qaldı yenə.  
Bir də oxu Tülkücan,  
O mahnını sən başdan.

**Çaqqal –**

Oxu, oxu, şad olaq  
Bir az qəmi unudaq.

**Qurd –**

Qurban olum nəğmənə,  
Lap ləzzət verdi mənə.  
Oxu bir daha onu,  
Görək nə oldu sonu.

**Tülkü –**

Tülkü, Tülkü, Tünbəki,  
Quyruq üstə lünbəki.  
Axmaqdır Ayı lələ,  
Çox şeyi qanmir hələ.  
Haraya gəldi hənuz,  
Burnunu soxur Donuz.  
Hey çalışır Qurd qağa,  
Çalıb, çapıb, yırtmağa.

Çaqqal ara vurandır,  
Fitnə-fəsad qurandır.  
İlan qamçıya bənzər,  
Kim gəldi çalmaq istər.  
Məndən mahnını demək,  
Sizdən də olsun yemək.

**Ayı (kinayə ilə) –**

Çatışmır burda yalnız,  
Atımız, ulağımız.  
Zəhərli qamçı ilə,  
Onlar gəlsinlər dilə.  
Tapdalayın İlanı,  
Bu saat çıxsın canı.

(Tökülüşüb İlanı yeyirlər).

**Qurd –**

Nura gəldi gözlərim,  
Qüvvətləndi dizlərim.  
Əzizim, Tülkü baba,  
Sənə min bir mərhəba.  
Oxu mahnını bir də,  
Görək kim qaldı yerdə.

**Tülkü –**

Oxuyum qardaş indi.

**Donuz –**

(ətrafa) Məndən ötsün kaş indi.

**Tülkü –**

Tülkü, Tülkü, Tünbəki,  
Quyruq üstə lünbəki.  
Axmaqdır Ayı lələ,  
Çox şeyi qanmir hələ.  
Haraya gəldi Hənuz,  
Burnunu soxur Donuz.  
Hey çalışır Qurd qağa,  
Çalıb, çapıb, yırtmağa.

Çaqqal ara vurandır,  
Fitnə-fəsad qurandır.  
Məndən mahnını demək,  
Sizdən də olsun yemək.

- Ayi –** Gündə ara vurandan,  
Fitnə-fəsad qurandan,  
Qurtarsayıdı canımız,  
Qaralmazdı qanımız.  
Nifaq saldığı üçün,  
Çaqqal yarı bölünsün.

- Qurd –** Doğru buyurur Ayı,  
Yoxdur əclafın tayı.  
Ətini şışə çəkin,  
Sussun Tısbağı təkin.

(Çaqqalı şaqqalayıb yeyirlər).

- Ayi –** Bax, bu başqa məsələ,  
Doymamışdım heç belə.

- Tülkü –** Şirinmiş Çaqqal əti,  
Başqa imiş ləzzətli.

- Donuz –** Keyfim xeyli kökəldi.

- Qurd –** Qarnım doydu, yekəldi.

- Tülkü –** İndi gəlin dincələk,  
Bir qədər səhərədək.

## PƏRDƏ

## İKİNCİ HİSSƏ

*Yenə həmin yer. Tülkü, Ayı, Qurd və Donuz quyuda var-gəl edirlər.*

**Ayı –**

Açıldı yenə səhər,  
Nura qərq oldu düzlər.  
Quyudayıq biz hələ,  
Çıxa bilmirik çölə.  
Mənsiz qaldı meşələr,  
O səfali guşələr.  
Meyvə dolu ağaclar,  
Biçənəkli yamaclar.  
Quşların cəh-cəh səsi,  
Bülbülün şən nəgməsi.  
Bir də düşəydi imkan,  
Dadaydım beçə baldan.  
Lənətə gəlsin quyruq,  
Onun qurbanı olduq.

**Donuz –**

Demə, heç demə, qardaş,  
Mən qaragün, yekəbaş  
Axı hardan-haraya  
Gəlib çıxdım buraya.  
İndi azad gəzirdim,  
Ürəyi şad gəzirdim.  
Hey yeyirdim o ki var  
Dadlı, şirin qozalar.  
Günümü qara etdim,  
Quyuda əldən getdim.

**Qurd –**

Mən də çalıb-çapırdım,  
Yağlı şeylər tapırdım.

Yeyirdim bala-bala,  
Hala gəlirdim, hala.  
Tamaha nə deyim mən,  
Əlim çıxdı yeməkdən.

**Tülkü –** Yenə də giley-güzar?  
Buraxsın getsin, dostlar.  
Gəlin axıra təkin,  
Mətin dayanaq, mətin.

**Ayi –** Tülkü baba düz deyir,  
Qəm-qüssə çəkmək nədir.  
Başınızı dik tutun,  
Keçənləri unudun.

**Tülkü –** Tapmaca deyək gəlin,  
Bir az əylənək gəlin.

**Qurd –** Varam tapmaca ilə,  
De gəlsin Tülkü lələ.

**Donuz (Irəli çıxır) –** Yox, yox qoyun mən deyim,  
Tapsın kim bacarıır, kim.

(Ayi nərə çəkib Donuza sarı gedir.)

**Ayi –** Tapmaca deyənə bax,  
Otur yerində axmaq.  
Heç vaxt mən olan yerdə,  
Döşünə göymə bir də.

(*Tutub onu silkələyir*).

İndi mən deyim sən tap,  
Ver mənə doğru cavab.

(az pauza)

Gəzir meşədə  
Donquldanaraq.  
Əyri pəncədir,  
Rəngi qonur, ağ.  
Şirin bal ilə  
Onun işi var.  
Armud görəndə  
Ağzı sulanar.  
Yırtıcılıqda  
Az olar tayı.  
Acgözlük də  
Acgözdür...

**Qurd –** Pələng,  
Ya da Şirdir mən bilən.

**Ayi –** Sus, sus gəl danışma sən.  
Nə Pələngdir, nə də Şir.  
Görək Donuz nə deyir.

**Donuz –** Çəkinirəm deməyə,  
Birdən xətrinə dəyər.

**Ayi –** Düzünü desən əgər,  
Əlimdən çıxmaz xətər.

(Ayi tapmacanı təkrar edir).

Cavab ver hünərin var,  
Səni gözləyir dostlar.

- Tülkü –** Ay tapdı ha, tapammaz.
- Qurd –** Qoyun düşünsün bir az.
- Donuz –** Danışmayın havayı,  
Cavab Ayıdır.
- Tülkü –** Ayı?
- Donuz –** Bəli Ayı! Yaxşı bil,  
Donuz heç donuz deyil,  
Bu cür sadə və qısa  
Tapmacanı tapmasa.
- Ayı –** Düzdür verdiyin cavab,  
Səndən razi qaldım lap.  
Bağışla dostum məni,  
Deyən incitdim səni.  
Növbə sənindir indi,  
Tapmacanı buyur, de.
- Donuz –** Atdan hündürdür,  
Fildən balaca.  
Beli yəhər tək,  
Haçadır, haça.  
Iri gözləri  
Fanara bənzər.  
Ac da dolanar,  
Susuz da gəzər.  
Yaraşlıq verər  
Yuğu hər evə.  
Yüklü halda da  
Bərk qaçar...

- Ayı –** Öküz.
- Donuz –** Yox...
- Qurd –** Onda uzunqulaqdır,  
Görünməyir nə vaxtdır.
- Donuz –** Doğru deyil, düz deyil,  
Eşşəklə Öküz deyil.
- Tülkü –** Düşünürəm bayaqdan,  
Bu ola hansı heyvan.  
Yadıma gəlmir ancaq,  
Zehnim korşalıbdır, bax.  
Bir də ki, bu tapmaca  
Çox çətindir olduqca.  
Donuz qaşa, qulaq as  
Asandını de bir az.
- Donuz –** (gülür) Gözlərim üstə o da,  
Buyur, bunu tap onda:  
Qanadları gözəldir,  
Başında var lələklər.  
Elə bil ki, bağçada  
Açılibdır çiçəklər.  
Gözləri düymə kimi,  
Dimdiyi bir bıçaqdır.  
Zərərli cüçüləri  
Məhv etməkdə qoçaqdır.  
Şirin-şirin oxuyar  
Budaqlarda bup-bup-bup.  
Meşələrin gözəli  
Qorxu bilməyən...

(Heyvanların hamısı fikirləşməyə başlayır).

- |                |  |
|----------------|--|
| <b>Ayi –</b>   | Hophop.  |
| <b>Tülkü –</b> | Hophop.  |
| <b>Qurd –</b>  | Hophop.  |
| <b>Donuz –</b> | Düz tapdınız, sağ olun.<br>Daim keyfi çağ olun.<br>İndi göstərib hünər,<br>Kim bir yanılmac deyər.       |
| <b>Qurd –</b>  | O mənim işim deyil,<br>Batası dışım deyil.   |
| <b>Ayi –</b>   | Mən bilirdim bir zaman,<br>İndi çıxıb yadımdan.  |
| <b>Tülkü –</b> | Qulaq asın mənə də.  |
| <b>Qurd –</b>  | Tülkü coşub yenə də.   |
| <b>Tülkü –</b> | Saatsaz<br>Saatı<br>Sätzlayıb<br>Miz üstə<br>Saxladı.<br>Saatdan<br>Saata<br>Saatı<br>Saatla<br>Yoxladı. |

**Qurd –** Bir də təkrar eylə gəl,  
Əzbərləyim əlbəəl.

(*Tülkü yanılmacı təkrar edir*).

**Donuz –** Hüsü,  
Hüseyn,  
Həsi,  
Bir  
İgiddir  
Hərəsi.  
Hüsü  
Həsidən  
Qıvraq.  
Hüseyn  
Hüsüdən  
Qoçaq.  
Necədir, Ayı lələ,  
Xoşa gəlirmi söylə?

**Ayı –** Çox yaxşı yanılmacdır,  
Hayif ki, qarnım acdır.  
Básıma girmir heç nə.

(*Tulkuyə*)

Tülkü qardaş, gəlsənə  
Oxuyasan yenidən,  
O gözəl mahnını sən.  
Doysun qarnımız bir az,  
Yoxsa ac qalmaq olmaz.

**Tülkü –**

Tülkü, Tülkü, Tünbəki,  
Quyruq üstə lünbəki.  
Axmaqdır Ayı lələ,  
Çox şeyi qanmir hələ.  
Haraya gəldi hənuz,  
Burnunu soxur Donuz.  
Hey çalışır Qurd qağa,  
Çalıb, çapıb, yırtmağa.  
Məndən mahnını demək,  
Sizdən də olsun yemək.

**Ayı –**

Hamı bilir Canavar,  
Olur yaman ziyankar.  
Qoyun, quzu tutmaqdan  
Doymur gözü heç zaman.  
Odur ki, Qurd tutulsun,  
Dərhal qarnı yırtılsın.

*(O saat Ayı, Tülkü və Donuz basmalayıb Qurdı öldürür-lər.)*

**Tülkü –**

(ətrafa) Qurd da aldı dərsini,  
Kəsdi bayquş səsini.  
Bir qaldı əyripəncə,  
Bir də Donuz gicgicə.  
Onlar da bu gün-sabah,  
Qana batar inşallah.

*(Ayıya)*

Görürəm qarnın toxdur.

**Ayı –**

Açıqla aram yoxdur.  
Qızışdı bir az içim.

**Donuz –** Su da yoxdur ki, içim,  
Bir az özümə gəlim,  
Rahat yatıb dincəlim.

**Ayı –** Dərdimi təzələdin,  
Qəlbimə qəm ələdin.  
Suyu saldın yadıma,  
Qəsd etdin həyatıma.  
Donuzsan ki, Donuzsan  
Həyatı uğursuzsan.

**Donuz –** Yox, yox, ay Ayı lələ  
Amandır, demə belə.  
Sənə sataşmaq nədir,  
Sənə daş atmaq nədir?  
Sözgəlişi dedim mən,  
Döstunu salma gözdən.

**Tülkü –** Qiyamət olardı bax,  
Bir az çalıb oxusaq.

**Ayı –** Mən razi.

**Donuz –** Mən də razi.

**Ayı –** Olan yoxdur narazı.

*(Oynaq bir hava çalınır. Ayı oynaya-oynaya oxuyur).*

**Ayı –** Günlərin bir günündə,  
Meşədə yatmış idim.  
Keyfi kök, damağı çağ  
Yuxuya batmış idim.

Çatmışam bir də gördüm,  
Bir armud ağacına.  
Dərirəm, hey yeyirəm  
Edirəm nuşu cana.  
Yuxudan ayılanda  
Gördüm ki, mən acam, ac.  
Nə şirin armud vardır,  
Nə də ki, həmən ağac.

Tülkü –

Pah atonnan, belə iş.  
De ki, bəxtim yox imiş.

Donuz –

Günlərin bir günündə  
Çıxmışdım su içməyə.  
Dağ aşdım, dərə keçdim  
Rast gəldim bir çeşməyə.  
Sevindim uşaq təkin,  
Ürəyim döndü dağa.  
Əyildim ta aşağı,  
Bir qədər içim, qağa.  
Gördüm ki, iki ovçu  
Tuşlayıb təfəngini,  
Bu saat aşıracaq,  
Vuracaq indi məni.  
Bilmirəm necə qaçıdım,  
Əkildim necə ordan.  
Ah, dostlar! Bilirsizmi,  
Nə qədər şirindi can?

Ayi –

Amma nə əkilmisən,  
Xəlvətə çəkilmişən.  
Qanın getmişdi yoxsa,  
İşin bitmişdi yoxsa.

**Tülkü –**

Günlərin bir gündündə,  
Bir hinə düşdü yolum.  
Gördüm toyuq-cücəylə  
Doludur sağım-solum.  
Dik tutub quyruğumu,  
Özümü verdim işə.  
Tutuban bir neçəsin  
Tələsik çekdim dişə.  
Götürüb üç-dördünü  
Qapıdan çıxan yerdə,  
Bir nəfər tutdu məni  
Şığıybı gördüm bir də.  
Dil töküb çox yalvardım,  
Diz çökdüm neçə dəfə,  
İnsafsız boğub məni  
Tulladı bir tərəfə.  
Sən demə, bəxtim çekib  
Ölməyib qalmışam sağ.  
Bir az özümə gəlib,  
Qaçmağa tutdum ayaq.  
Gördüm ki, ev iyiyəsi  
Əlini vurur dizə.  
Danışdım həyatımdan  
Sizinçün bir hadisə.

**Donuz –**

Bu lap qiyamət olub,  
Böyük hekayət olub.  
Bəxtin gətirib yaman,  
Yoxsa ölmüşdün çoxdan.

**Ayi –**

Çalıb-oxuduq bir az,  
Damağımız oldu saz.

(Əli ilə qarnını gösterir).

Deyəsən acdım yenə,  
Yemək lazımdır mənə.  
Mahnı bir də oxunsun,  
Acliğımız yox olsun.

**Donuz –**

Əzizim, Tülkü lələ,  
Mən də acmışam elə.  
Mahnının vaxtı keçir,  
Gecikdirmə, oxu bir.

**Tülkü –**

Tülkü, Tünbəki,  
Quyruq üstə lünbəki.  
Axmaqdır Ayı lələ,  
Çox şeyi qanmir hələ.  
Haraya gəldi hənuz,  
Burnunu soxur Donuz.  
Məndən mahnını demək,  
Sizdən də olsun yemək.

**Ayi –**

Aman, aman, əlaman  
Burnu yastı Donuzdan.  
Hara gəlsə soxulur,  
Üst-başı kirli olur.  
Gecə-gündüz doğrusu,  
Kəsilmir xorultusu.  
Basıb belini qıraq,  
Yaşamasın o axmaq.

(*Ayi pəncəsilə basıb Donuzun belini sindirir. Hərəsi bir tərəfdən onun ətini parçalayıb yeyirlər. Tülkü bir az Donuzun ətindən oğurlayıb qoltuğunun altında gizlədir*).

**Tülkü –**

Bunun da bitdi işi,  
Söndü ömür günəşi.

(*İşiq sönüb yanır*).

Ayı –

Saatlar, günlər keçir,  
Gəlib ömürdən bir-bir.  
Düşüb quyuda qaldım,  
Dərsimi yaxşı aldım.  
O şən çağlarım hanı?  
Güllü bağlarım hanı?  
Hanı o şirin-şəkər,  
Böyürtkənlər, əzgillər.  
Görünmür, necə oldu  
Ağacların armudu?

(*Qarnını tutur*).

Yenə qarnım, ay aman,  
Guruldayır acından.

(*Tülkü burnunu qoltuğunun altına salıb gizlətdiyi ətdən yeyir*).

O nədir, et yeyirsən?  
Xəlvət-xəlvət yeyirsən?  
Mənsə burada acam,  
Bir tikəyə möhtacam.  
Barı vicdanın olsun,  
Bir qaşiq qanın olsun.

(*Şığıyıb Tülükyə sarı gedir*).

Mənə də ver bu saat,  
Yoxsa qopar qiyamət.

**Tülkü –**

Yerə-göyə and olsun,  
Hər bir şeyə and olsun!  
Qoltuğumun ətidi,  
Söküb yeyirəm indi.  
Sən də sök qoltuğunu.  
Dağıt, tök qoltuğunu.  
İştah ilə yeginən,  
Mənə sağ ol deginən.

(Ayı qoltuğunun ətini dişləri ilə söküb yeyir. Qan onu götürür).

**Ayı –**

Ay aman, axdı qanım,  
Ölürəm çıxdı canım.  
Gözümün nuru getdi,  
Şirin həyatım bitdi.  
Tülkü baba tez ol gəl,  
İşlərim oldu əngəl.

(Arı yerə yixilib ölürlər).

**Tülkü –**

(Oynaya-oynaya oxuyur).

Yaxşı hiylə işlətdim,  
Can, ay can!  
Qoltuğda əl gizlətdim,  
Can, ay can!  
Ayını verdim yelə,  
Can, ay can!  
Tək qaldım indən belə,  
Can, ay can!  
Yeyib onu bir müddət,  
Can, ay can!  
Çəkərəm yaxşı ləzzət,  
Can, ay can!

(Yorulub bir tərəfdə oturur).

Düzdür, çalıb-oynadım  
Oxumaqdan doymadım.  
Ancaq bir neçə vaxtdır,  
Ürəyim narahatdır.  
Böyükdür dərdim-sərim,  
Qəmim, qüssəm, kədərim.  
Tutaq ki, beş-altı gün,  
Keyf çəkdim özüm üçün.  
Sonra bu şoqəribdən,  
Çölə necə çıxım mən.  
Günlərin bir günündə,  
Bu quyunun küncündə,  
Baş qoyub yerə demək,  
Acıdan ölüm gərək.  
Görüm kor olsun gözüm,  
Evimi yıxdım özüm.

(Ağlayır).

Eh, bir də ağlamaqdan,  
Durub yas saxlamaqdan,  
Nə çıxacaq, axı nə?  
Qoy bir yoxlayım yenə  
Bəlkə sıçrayıb çıxdım,  
Bəlkə gətirdi baxtım.

(*Bir neçə dəfə quyudan çıxmağa cəhd edir. Lakin müvəffəq olmur. Ovçu gəlir.*)

**Ovçu –**

Isti keçir havalar,  
Nə külək var, nə meh var.  
Gəzdim belədən-belə,  
Bir ov keçmədi ələ.  
Tülkü də neçə gündür  
Daha gözə görünmür.  
Kim bilir hansı kəndə,  
Dadanıbdır indi də.  
Bizdə o gündüz-gecə,  
Qoymadı toyuq-cücə.  
Əcəb çıxdı aradan,  
Bəxti gətirdi yaman.

(*Birdən gözü quyuya sataşır. Yaxınlaşıb içəri boylanır. Tulkünü görür*).

Gör Tulkü harda imiş,  
Sən demə burda imiş.  
Bir ona bax, ona bax  
Gəzir keyf-damağı çağ.  
İndi ipi sallayım,  
Ayağına dolayım,  
Çəkim çıxardım çölə.

(*Ovçu ipi sallayıb Tulkünü quyudan çıxarır*).

**Ovçu –**

(*Tulkuyə*) Axırda keçdin ələ.  
Hində toyuq qoymadın,  
Çalıb, çapıb doymadın.  
Çox gözlər yaşılı qaldı,  
Qəlblər təlaşlı qaldı.

Vaxtın olubdur tamam,  
İndi səni soyaram,  
Çıxdararam, ay heyvan  
Dərini boğazından.

Tülkü –

Ovçu qardaş, amandır,  
Bıçağını dayandır.  
Rəhmin gəlsin qoy mənə,  
Tutma belə toy mənə.

(Başına döyür).

Yığsaydın tamahını,  
Ucaltmazdın ahını.

# **AXTARIŞ**

**3 şəkildə nağıl pyes**



*İştirak edirlər:*

1. Aparıcı
2. Fatma nəmə
3. Banu ana
4. İsaq
5. Çiçək
6. Bahar
7. Falçı
8. I Qız
9. II Qız

## BİRİNCİ PƏRDƏ

*Aparıcı pərdənin qabağına çıxır.*

**Aparıcı:**

Gəncəbasar diyarında,  
Kür çayının kənarında,  
Balaca bir şəhər vardı,  
Xeyli insan yaşayardı.  
Minarəli bu şəhərdə,  
Bağ-bağatlı belə yerdə  
Gözəl idi yayı, qışı,  
Çox olmazdı qar, yağışı.  
Ancaq əsən küləkləri  
Incidərdi ürəkləri.  
Çox vurardı xalqa ziyan,  
Danışardı hamı ondan.  
Vardı burda bir ailə,  
Yaşayırdı çətinliklə.  
Şıltaq idi əsən yel tək  
Evin kiçik qızı Çiçək.  
Gələn kimi yemək adı,  
O, aradan tez çıxardı.  
Gizlənərdi orda-burda,  
Axtarardı ana-ata.  
Ariq idiancaq bir az,  
Gözəl, göyçək bu qızçığaz.  
Ay uşaqlar, gəlin görək,  
Haradadır indi Çiçək?

*Aparıcı gedir, yavaş-yavaş pərdə açılır.*

*Kiçik bir ev. Evin bir tərəfində taxt qoyulmuşdu. Otağın  
bir tərəfində isə yerə palaz salınmış və döşəkcələr nəzərə  
çarpir. Fatma nənə evi qaydaya salır.*

**Fatma nənə  
(öz-özünə):**

Nə olubdu, Fatma nənə,  
Neçə gündür bilməm sənə?  
Gah tutulur əl-ayağın,  
Gah da əsir dil-dodağın.  
Yorulursan iş görəndə,  
Ev-eşiyi süpürəndə.  
Yəqin sənə soyuq dəyib,  
Belini də fələk əyib.

*(Taxt üstündə oturur)*

Ah, bəlkə də qocalıram,  
Bir yandan da nəvəm Çiçək,  
İştahadan kəsilərək  
Arıqlayır gündən-günə,  
Fikir vermir öz-özünə.

*(Çiçək tövşüyə-tövşüyə olağa daxil olur).*

**Çiçək:**

Nənə, tapşır bu İsağa,  
Qoymur məni oynamağa.

*(Fatma nənə Çiçəyin əlindən tutub taxtin yanına gətirir).*

Deyir, get ye çörəyini,  
Gözətləyir nənə səni.

**Fatma nənə:**

Otur görüm, nənə qurban,  
Yoruldun ki, oynamaqdan.  
Bir az ələ al özünü,  
Gedək yuyum əl-üzünü.  
Çörəyini ye, hala gəl,  
Yaxşı-yaxşı otur, dincəl.

**Çiçək:** Eh, ay nənə, qarnım toxdu,  
Yeməyə heç halim yoxdu.  
Gedib gəzim qoy bir az da,  
Özüm üçün mən bayırda.

(*Çiçək qaçıb gedir. Külək əsib pəncərəni taybatay açır. Fatma nənə gedib pəncərəni bağlayır*).

**Fatma nənə:** Yenə qaçıb getdi Ciçək,  
Məni bihal etdi Ciçək.

(Az pauza)

Bir yandan da əsən külək,  
Bağ-bağçada gəzən külək  
Divan tutar indi yenə,  
Şəhərin hər tərəfinə.  
Qoy çağırıım uşaqları,  
İsaq ilə mən Baharı.  
Qızı tapıb gətirsinlər,  
Yoxsa ona soyuq dəyər.

(*Fatma nənə İsaq ilə Baharı səsləyir. Bir azdan sonra onların hər ikisi gəlir*).

**İsaq:** Eşidirəm, buyur, nənə,  
Müntəzirəm hər sözünə.

**Fatma nənə:** Get bu saat Baharla bir,  
Ciçəyi tap, evə gətir.

**Bahar:** Həyətdəydi bir az qabaq,  
Gedək onu tapaq, İsaq.

**Fatma nənə:** Nənə alsın qadanızı,  
Tez axtarıb tapın qızı.  
Qan-qan deyir çöldə külək,  
Ulayır ac canavar tək.

**Bahar:** Gəl narahat olma belə,  
Qayıdırıq Çiçək ilə.

(*Bahar ilə İsaq çıxır. İşıq sönüb-yanır*).

**Fatma nənə:** Harda qaldı uşaqlarım,  
İgidlərim, qoçaqlarım.  
İndiyədək gəlmədilər,  
Didir məni qüssə, kədər.  
Yoxsa Allah eyləməmiş,  
Başlarına gəlib bir iş...

(*Banu ana təlaş içində daxil olur*).

**Banu ana:** Ana, İsaq ilə Bahar  
Hər tərəfi axtarıblar.  
Yoxa çıxıb Çiçək balam,  
Gözəl balam, göyçək balam.

**Fatma nənə:** Qızım, sən nə danışırsan,  
İndi qəmdən ölsün anan?

(*Bahar ilə İsaq daxil olur*).

**Bahar:** (ağlaya-aglaya) Gəzdik ev-ev, həyat-həyat,  
Küçələrə etdiq diqqət.  
Heç bir yerdə yoxdur Çiçək.

**İsaq:** Qonşumuzun oğlu Qaşəng,  
Dedi bir az bundan əvvəl  
Alıb getdi bacını yel.

**Banu ana:** Vay, vay, anan ölsün, bala,  
Saldı bizi yaman hala.  
Axşam işdən dönen zaman  
Öldürəcək məni Qurban.  
Belə arıq olmasaydın,  
Yeməyindən qalmasaydın,  
Səni külək aparmazdı,  
Evdə şivən qoparmazdıq.  
Yeməməyin bu da sonu...

**Fatma nənə:** (dizinə döyə-döyə)  
Quş kimiydi qızın, Banu,  
Əsən külək onun üçün  
Alib onu getdi bu gün.  
Arıq olmaq bəla imiş,  
Başa xəta gətirəmiş.

(Az pauza)

Yalan yoxdur bu sözümdə,  
Günahkaram mən özüm də.  
Gəlmış idi evə bayaq,  
Nənə, qoymur dedi İsaq.  
Oynayım mən toplan ilə,  
Sonra qaçıb getdi çölə.  
Düzü qızı gərək həmən,  
Qoymayaydım çıxsın evdən.

**Banu ana:** Axı hardan biləydin ki,  
Külək indi əsən təki.

Aparacaq onu ana,  
Qalacağıq yana-yana.  
Bayıra çıx, oğlum, İsaq,  
Külək yenə əsirmi bax.

(*İsaq çıxır. Bir az sonra qayıdır.*)

Durur, daha əsmir külək,  
Bağ-bağçanı gəzmir külək.  
Ancaq ana, deyim sənə,  
Həyət qalıb yaman günə.  
Yerə yıxıb ağacları,  
Uçurdubdu daş-divarı.  
İt də yoxdur zəncirində,  
Var-gəl etmir öz yerində.

**Banu ana:**

(*Fatma nənəyə*)  
Zaman keçir, anacan bil,  
Dayanmağın vaxtı deyil.  
Getsin İsaq ilə Bahar,  
Hər tərəfi axtarsınlar.  
Tapılmasa Çiçək əgər,  
Kəndlərə də qoy getsinlər.

**Fatma nənə:**

Qoy getsinlər, nə deyirəm,  
Yanır dərddən, qəmdən sinəm.

**Bahar:**

Ağlamaqdan şışib başım,  
Gedim yola hazırlaşım.

(*Bahar getmək istəyir. İsaq mane olur.*)

**İsaq:** Ayaq saxla, getmə, dayan,  
Burada qal sən, Baharcan.  
Gedəcəyəm özüm təkcə,  
Gəzəcəyəm küçə-küçə.  
Girəcəyəm həyətlərə,  
Baş vuracam hər bir yerə.  
Keçəcəyəm dağ-dərədən,  
Tapacağam Çiçəyi mən.

**Fatma nənə:** İsaq bala doğru deyir,  
Get, bala, uğruna xeyir.

## PƏRDƏ

## İKİNCİ ŞƏKİL

*Aparıcı pərdə qabağına çıxır.*

**Aparıcı:**

Elə o gün  
İsaq yola  
çıxdı tək.  
Əvvəl-əvvəl  
küçələrdən  
keçərək,  
Bir-bir gəlib –  
gedənlərdən  
soruşdu.  
Öz yoluya  
ötənlərdən  
soruşdu.  
Girib-çıxdı  
neçə-neçə  
həyətə,  
Tutdu hətta  
uşaqları  
söhbətə.

Xəbər verən  
tapılmadı  
Çiçəkdən,  
Bir ah qopdu  
hər döyünən  
ürəkdən.

Gördü şəhər  
Yaman günə  
qalıbdı,

Duman gəlib  
hər tərəfi  
alıbdı.

Hər tin başı  
Yerə düşüb  
ağaclar,  
Daş-kəsəkdir  
Yollar, izlər,  
yamaclar.

Həyətlərdən  
gəlir hay-küy  
səsləri,  
Əldən düşdü  
Dolaşmaqdan  
şəhəri.

İsaq bala  
düşdü fikrə  
xəyala,  
Gəlib çıxdı  
Bir günəşli  
mahala.

*Aparıcı gedir. Bir az sonra İsaq çıynində heybə yavaş-  
yavaş gəlib pərdənin qabağından keçir. Pərdə açılır.*

*Yaşılığa bürünmüş bir kəndin panaraması görünür. Bu-  
laq başı. Qız-gəlinlər bulaqdan su aparmaq üçün növbəyə  
dayanıblar. İsaq çıynində heybə gəlir.*

**İsaq:** Bir qab su verin,  
A qızlar, mənə.

Gəlsin ürəyim  
Bir az yerinə.  
Xeyli müddətdir  
Bu yollardayam.

(Qızların biri ona bir qab su verir).

Bacım itibdi,  
İntizardayam.

I Qız: Qardaş, nə dedin,  
Itibdi bacın?  
Evdən-eşikdən  
Gedibdi bacın?

II Qız: Yəqin kiməsə  
Qoşulub gedib.  
Sevib birini,  
Baş alıb gedib.

İsaq: Siz nə deyirsiz,  
Aman, a qızlar?!  
Balacadır o,  
Yeddi yaşı var.

I Qız: Onda nə üçün  
Çıxıbdı yoxa?  
Qaçıb-gedibdi  
Göz baxa-baxa?

II Qız: Bəlkə bir iş var,  
Onunçun qaçıb.  
Azad bir quş tək  
Qol-qanad açıb.

(Heybəsini çıynindən yerə qoyur).

**İsaq:** Yox, yox, a qızlar,  
Siz deyən deyil.  
Heç kimdən qaçıb,  
Gizlənən deyil.  
Dəcəl bir qızdır  
Bu Çiçək bacım,  
Çıxmaz heç yerə  
Heç vaxt tək bacım.  
Arıq bədəndi,  
Bir qədərancaq,  
Yeyib-içməyir  
Vaxtında uşaq.  
Tez-tez yel əsir  
Bizim şəhərdə,  
Hər yeri gəzir  
Bizim şəhərdə.  
Alıb gedibdi  
Çiçəyi külək,  
Görən olubdu...

**I Qız:** Vay səni...

**II Qız:** Demək  
Onun üçün sən  
Düşmüsən çölə?  
Gəlib çıxmışan  
Bizim bu elə?

**İsaq:** Düz buyurursan,  
Elədir ki, var.  
Evdə anam da,  
Nənəm də ağlar.

Ondan bir xəbər  
Verən yox ancaq,  
Dərd, qəm əlində  
Qalmışam dustaq.  
Bilmirəm necə  
Qayıdım geri,  
Sakit eyləyim  
Evdəkiləri.

I Qız: Qüssə, qəm yemə,  
Qardaş, bu qədər.  
Əlbət Çiçək qız  
Geriyə dönər.  
İlişib-qalıb  
Hardasa yeqin.

II Qız: Ha, ha! Nə deyim,  
Sözünə sənin.  
İlişib qalsa  
Kol-kosda əgər,  
Yeməzmi onu  
Çöldə vəhşilər?

(Qız fikirləşə-fikirləşə gəzişir).

I Qız: Qonşumuzda var  
Qaraçı qarı,  
Hər işə baxan  
Bir falçı qarı.  
Qoy su götürüm  
Gedək yanına,  
Açıb dərdini  
Danış sən ona.

**II Qız:** Doğru deyirsən,  
Buna yox sözüm.  
Gedək bir yerdə,  
Danışım özüm.  
Odur özü də  
Gəlib bulağa,  
Saxsı cürdəkdə  
Su aparmağa.

(*Falçı gəlir*).

**Falçı:** Salam, a qızlar,  
Dərdiniz mənə.

(*Gətirdiyi qabı l qıza uzadır*).

Doldurub bunu,  
Verin siz mənə.

(*Gözü Isağa sataşır*).

Bu oğlan kimdir,  
Nə gəzir burda?

**II Qız:** Qonaqdır, nənə,  
Yaşar uzaqda.  
Sizlə işi var,  
Düşübdü dara.

(*Falçı Isağa əlini uzadır*).

**Falçı:** Xoş gəldin, bala,  
Sən buralara.

(Isaq ağzını açıb danışmaq istəyir. II qız mane olur).

I Qız: Belədir, nənə,  
Bu Isaq ki var...

II Qız: Qoy mən danışım,  
Sən dayan, Dinar.  
Isaq yaşayan  
Sarayabadda  
Güclü küləklər  
Əşir hər ayda.  
Hay-həşir ilə  
Əsən küləklər  
Alıb Çiçəyi  
Gedib bu səhər.

Falçı: Kimdir bu Çiçək?  
Bilmədimancaq.

I Qız: Bacı-qardaşdı  
Çiçəklə Isaq.

Falçı: Aydındı, ay qız,  
Danışma, dayan.

(Isağ)  
Ver sağ əlini,  
Eşit, balacan,  
Hadi-hidi hardasan,  
Hansi toy-mağardasan?  
Hoppan, tullan, durma gəl,  
Çox özünü yorma gəl.  
Dağ, dərədir, quyudu,  
Yel babanın toyudu.

Bir qızvardı orada,  
Tapsan gətir onu da.  
Yapış əlindənancaq,  
Axtarır qızı Isaq.

(*Falçı üç dəfə özünü silkələyir. Sonra bir qab su istəyir. Ona su veridər. O, əli ilə oğlanın üzünə su səpələyir.*)

Şükür olsun xudaya,  
İşlər düşür qaydaya.  
Arıq bir qız görünür,  
Durur yalqız  
Görünür.  
Qorxur yazıq qızçıqaz,  
Rəngi də qaçıb bir az.

**Isaq** (*sevinə-sevinə*): Odur, Çiçək bacımdır,  
Gözəl-göyçək bacımdır.  
Hardadır o, sən Allah,  
Eylə məni gəl agah.

**Falçı:** Sus, sus, danışmaq olmaz,  
Səbir elə, döz bir az,  
Şiltaq qızı oxşayır,  
Aqlamağa başlayır.  
Qaçır yemək görəndə,  
Hər çay-çörək görəndə.  
Ona görə arıqdı,  
İşlə belə fırıqdı.  
Olma əsla nigaran,  
Salamatdı Çiçəkcan.  
Bu gün külək əsəcək,  
Özü üçün gəzəcək.

Qoparacaq hay-həşir,  
Gün batacaq arabir.  
Sonra yağış yağacaq,  
Dərhal kəsəcək ancaq.  
Onda külək Çiçəyi  
O gözəli, göyçəyi  
Alıb gələcək geri,  
Şad edəcək sizləri.

**İsaq:** Cox sağ ol, falçı ana,  
Dönüm sənin başına.

**Falçı:** Dayan, tələsmə, oğlan,  
Sözümü kəsmə, oğlan.  
Nə deyirəm qulaq as,  
Heç cür gecikmək olmaz.  
Bu dəqiqə düş yola,  
Gedə-gedə bax sola.  
İki at görəcəksən,  
Atıl min birinə sən.  
Çap düz Sarayabada,  
Yolda durma bir an da.  
Külək başlasa əgər,  
Atı yolundan eylər.  
Düşərsən qeylü-qala,  
Durma, tələs, ay bala.

*(Qızlar seviniridər).*

**I Qız:** Falçı nənə sağ olsun,

**II Qız:** Kef-damağı çağ olsun.

(Az pauza).

Görüm yüz yaşa, nənə,  
Allah yar olsun sənə.

**İsaq:**

Gəlsən Sarayabada  
Çiçəyi də sal yada.  
Qalginən bizdə qonaq,  
Qulluğunda dayanaq.

(Üzünü qızlara tutur):

Siz də var olun, qızlar,  
Bəxtiyar olun, qızlar.

**I Qız:**

Bizi unutma sən də,  
Yad et yeri gələndə.

(İsaq heybəsini götürüb yavaş-yavaş sehnədən çıxır).

## PƏRDƏ

## ÜÇÜNCÜ ŞEKİL

*Yenə Çiçəkgilin evi. Fatma nənə taxt üstündə oturub.  
Bahar bir stekanda ona çay gətirir. Banu ana daxil olur.*

**Banu ana:** Çiçəyimdən, gülümdən  
Bir xəbər yoxmu, ana?

**Fatma nənə:** Yox, ay bala, xəbər yox,  
Qalmışam yana-yana.  
Qonşu Əsmət nənə də  
Yanımdayı bayaqdan,  
Dedi, xəbər çıxacaq  
İndilərdə uşaqdan.  
Düzü onun sözünə  
Gəlməyir inanmağım,  
Nəzir-niyaz demişəm,  
Gəlib çıxsa uşağım.

**Banu ana:** Mən də oldum şəhərdə,  
Soruşdum çox adamdan.  
Xəbər verən olmadı  
Mənim əziz balamdan.

*(Fikirli-fikirli gəzir).*

İç, ay ana, çayını,  
Bunca üzmə özünü.  
Daim dikmə qapıya  
Gəl bu qədər gözünü.  
Allah-taala olarsa  
Dayağımız, anacan,  
Gəlib çıxacaq Çiçək.

**Fatma nənə:** Qızım, nə vaxt, nə zaman?  
Məndə inam qalmayıb,  
Bu dünyanın işinə.  
Mat-məəttəl qalmışam  
Zamanın gərdişinə.  
Birini yerə vurur,  
Qaldırır o bırsını.  
Kasib-kusubun üstə  
Tökür yalnız hırsını.

(Qapının döyülmək səsi eşidilir).

**Bahar:** Kimsə döyür qapını,  
Görən kimdir bu vaxtı?

(Çıxır).

**Banu ana:** Gəlib çıxmır İsaq da,  
Görəsən harda qaldı?  
Daha hava qaraldı.  
Xeyli keçir axşamdan,  
Bir xəbər-zad çıxayıdı  
Barı İsaq balamdan.  
Nahaq qoyduq tək getdi  
Bu çöllərə uşağı.

(Bahar sevincək daxil olur).

**Bahar:** İsaq geldi, ay nənə,  
Gülür qaşı-qabağı.

(Banu ana və Fatma nənə qapıya sarı gedirlər).

Çiçəksizdi o ancaq,  
Sordum, bir söz demədi.

**Fatma nənə:** Bəs hanı onun özü?

**Bahar:** Səbr et, o, gəlir indi,  
Əl-üzünü yumağa  
Getdi, yorğundu yaman,  
Durum bir çay düzəldim,  
Gəlibdi uzaq yoldan.

(İsaq daxil olur).

**Banu ana:** Anan qurban boyuna,  
Nə xəbər var Ciçəkdən?  
Şan-şan oldu bağırmız,  
Öldük fikir etməkdən.  
Danış, harada oldun,  
Bir şey bildinmi barı?

**Fatma nənə:** Yoxsa boş yerə getdin,  
Ölçdün-biçdin yolları.  
Sən də zülm etmə bizə,  
Aç ağızını danış gəl.

**İsaq:** Səbrin olsun, ay nənə,  
Şəhərdə oldum əvvəl.  
Sonra düşdüm kəndlərə,  
Dayanmadım bir an da.  
Gəlib çıxdım axırda  
Gözəl Sarayabada.  
Kənd nə kənd, başdan-başa  
Hər yanı gül-çiçəkdi,  
Qızları bir-birindən  
Gülərzüdü, qəşəngdi.

**Fatma nənə:** Eh, ay bala, Çiçəkdən –  
Ondan danış bizə sən.  
Soxma gözəl qızları  
Əvvəl-əvvəl gözə sən.

**Bahar:** Danış, bacımdan danış,  
Xəbər tutu bildinmi?

**İsaq:** Şəhədə gəzənlərdən  
Sordum, gördümsə kimi,  
Gördüm deyən olmadı,  
Məni məyus etdilər...  
Qızlar gördüm bulaqda,  
İmdadıma yetdilər.  
Bir qab da su içdim mən  
Əllərindən onların.  
Unutmaram heç zaman  
Gülsənəmi, Dinarı.

**Banu ana:** Bu nədir, İsaq bala,  
Qızlar, qızlar deyirsən?  
Çiçək qalıb bir yana  
Onlardan söyləyirsən?!

**İsaq:** Qızlar tanış eylədi  
Məni bir falçı ilə.  
Arvad baxdı üzümə  
Əlimi aldı ələ.

**Banu ana:** Aha, sən bundan danış,  
Nə dedi falçı sənə?

**İsaq:** Dinar dedi qulaq as,  
Falçının hər sözünə,  
Odur Sarayabadın  
Ən baş bilən falçısı.

**Bahar:** Yenə Gülsənəm, Dinar...

*(İsaq onun sözünü kəsir).*

**İsaq:** Onlar olmasa idi,  
Mən əliboş gələrdim.  
Daha da çoxalardı  
Hər an, hər saat dərdim.  
Qızlar olmasa idi,  
Kim bilir harda idim.  
Keçib dağdan, dərədən,  
Hələ də yol gəlirdim.

**Bahar:** Yoxsa, ata, eşşəyə,  
Minib gəlmisən, qardaş?

**İsaq:** Elədir, ata minib,  
Çapıb gəlmışəm birbaş.  
At nə at! Qanad açıb,  
Elə bil ki, uçurdu,  
O, yol boyu yorulub,  
Nə dayandı, nə durdu.  
Falçı tez-tez deyirdi,  
Bir azdan yel əsəcək,  
Gəncəbasar elinin  
Hər yerində gəzəcək.  
Yenə ziyan vuracaq  
Həyətlərə, evlərə.  
Gətirəcək Çiçəyi  
Apardığı o yerə.

(*Banu ana İsağı öpür*).

**Banu ana:** Sağ olasan, ay oğul,  
Bayaqdan de sən bunu,  
Basacağam bağrıma  
Yenə, ay Allah, onu.

**Fatma nənə:** Şad olasan, İsağım,  
Dönüm başına sənin.  
Qoy bir durum oynayım,  
Bir az qarşında sənin.

(*Şən bir oyun havası eşidilir. Fatma nənə durub oynayır. Bahar da nənəsinə qoşulur*).

Allaha şükür Çiçək  
Sağ və salamat imiş.

**Bahar:** Qəlbimiz nahaq yerə  
Belə narahat imiş,  
Hardasan gəl çıx, bacım,  
Darıxmışam səninçün,  
Qüssə, kədər içində  
Dolaşmışam bütün gün.

(*Şiddətlə əsən küləyin səsi gəlir*).

**İsaq:** Aha, külək başladı,  
Dağıdacəq hər yeri.  
Gətirəcək bacımı,  
İnşallah ki, o geri.  
Deyəsən bütün işlər  
Falçı deyəntək olur.

(*Bahara*)

Pəncərəni yaxşı ört,  
Külək otağa dolur.

(*Bahar durub pəncərəni bağlayır. Fatma nənə əllərini göyə qaldırır.*)

**Fatma nənə:**

Yeri-göyü yaradan,  
Ulu Allahım mənim,  
Çıçayı qaytar geri,  
Sən ol pənahım mənim.  
Qüdrətinin önündə  
Baş əyir Fatma nənə,  
Ümidim bir sənədir,  
Sözüm yox özgəsinə.

(*Qapı arxasından ağlamaq səsi gelir.*)

**Banu ana:**

Ağlayır çöldə kimsə,  
Birdən Çiçək olar, ha!  
Isaq, dur çıx bayırı,  
Səbrim tükənib daha.

(*Isaq çıxır.*)

**Bahar:**

Çiçək bacım olsayıdı,  
Ay Allah, bu ağlayan,  
Dərdim, qəmim olmazdı  
Daha heç vaxt, heç zaman.

(*Isaq Çiçək ilə daxil olur.*)

**Fatma nənə:**

Ay sənə qurban olum,  
Haralarda qalmışan?

(Yaxınlaşış Çiçəyi qucağına alıb üzündən öpür).

Bizi dərdin, qüssənin  
Yedəyinə salmışan.

- Banu ana:** Ağlama, canım, gözüm,  
Özünə gəl, ağlama.  
Ah, anan ölsün sənin,  
Qəlbimizi dağlama.  
Bu nə görkəmdir səndə?  
Qapqaradır üst-başın.  
Axtarmaqdan yorulub  
Bu gün səni qardaşın.  
Qızım, yeyib-içsəydin  
Vaxtlı-vaxtında əgər,  
Alıb getməzdi səni  
Uzaqlara küləklər.

- Fatma nənə:** Bilirəm ki, çıxmazsan  
Daha heç zaman çölə.

(Çiçək göz yaşını silə-silə)

- Çiçək:** Düz deyirsən, nənəcan,  
Eşidirəm sizi mən.  
Yemək verin acmışam,  
Taqətim yoxdur daha.

- Banu ana:** Qızım yemək istəyir,  
Şükür olsun Allaha.  
Əl-üzünü yuyum gəl,  
Otur ye çörəyini.

**Bahar:** Yaxşı ki, uğur ilə  
Axtarış gəldi başa.  
Yaşa, İsaq qardaşım,  
Görüm səni yüz yaşa!

(*Banu ana Çiçəyin əlindən tutub pərdənin qabağına gətirir*).

**Banu ana:** Baxmasanız, uşaqlar,  
Böyüklərin sözünə,  
Yoxsa siz də Çiçək tək  
Düşərsiz belə günə.

## PƏRDƏ

Kitabın içindəkilər

Ağzımızdakı dilimiz qədər şirin (*Məmməd Aslan*) ..... 3

**UŞAQLAR ÜÇÜN YAZILMIŞ ŞEİRLƏR**

**"Nağıl istəyən qız"dan verdiyimiz şeirlər  
Xoşunuza gəlibdir ay uşaqlar, deyirlər.**

Anama demə	15
Bizim peykimiz	16
Sabah yeyərəm	17
Çıxartmadı səsini	19
Xalaya de gəlməsin	21
Uzaq gəzir	23
Səndən alır	26
Qəhrəman Mübariz	28
Ağıllı oğlan	30
Gözlə gələrəm	31
Tut ağacı	33
Bir məqbərə var	34
Nağıl sevən qız	36
Bir mehriban nənə var	38
Şəhid baba	40
İki Murad	42
Sonu budur	45
Nənə həmin nənədir	47
Xəber tutaram	49
Anasına siğndı	51
İsak Hanuk məktəbi	53
Mən də ağladım	54
Çılpaq ağaclar	57
Bizim küçə	59
Mənim dostum	61
Balıqlar	63
Danışan kitab	65
Saxlaşın yadda	67
Dura bilmərəm	68
Rəssam bildi	70
Gəl səni aparım	72
Sabah deyərəm sənə	73
Düz deyir anan	75
Get oyna	77
Düzungün çağırıım	79
İstəsən əgər	81
Çıxdı yaddan	83
Gözləyə bilmirəm	85

Gel səni aparım .....	72
Sabah deyərəm sənə .....	73
Düz deyir anan .....	75
Get oyna .....	77
Düzungün çağırıım .....	79
İstəsən eger .....	81
Çıxdı yaddan .....	83
Gözləyə bilmirəm .....	85
Bahar .....	87
Təşəkkür etdi .....	88
Babalar deyib .....	90
Bir dəfə artır .....	92
Adları yaddan çıxacaq .....	93
Sən də görərsən .....	96
Balaca aşiq .....	98
Qaz və günəş .....	100
Fəsillər .....	101
Ağ olsun .....	104
Sevinc bəxş etdi .....	106
Son söz .....	108
Bilmirsən məger .....	110
Qəhrəman olacağam .....	112
Sağ ol, qızım .....	114
Gedək səni gəzdirdim .....	116
Baban olmaram .....	118
Yuxuya getdi .....	119
Yaxşı ki qalıb .....	121

**Ömrümüzün gülü nəvələrimiz!  
Onlarla gülürük, sevinirik biz**

Yuxu görən qız .....	124
Pələng Pişik .....	126
Yadında saxla .....	128
Mehriban nənə .....	130
Rəssam qızım .....	131
Oğuz suyu .....	133
Yağlı iki .....	134
Uşaqların dostları .....	136

Qoymaram iynə vura.....	137
Fəxr edir Vətən .....	138
Ataram onu .....	140
Gül nəvəm .....	141
Çox şey bilərsən .....	142
Baki – Şuşa qatarı .....	144
Novruz bayramı .....	146
Gəncə çayı .....	148
Ceyran və Pişik .....	149
Ferhad baba .....	150
Bir saatlıq verərsən .....	153
Çıxa bilməzlər .....	154
Yat dedi .....	155
Balıqsız qayıdaq .....	156
Cəsur olacaq .....	158
Baxa bilmədi .....	159
Boğazı gəldiyi üçün .....	161
Sərdar baba .....	163
Tuta bilməzsən .....	165
Xocalıdan sür atını .....	166

**Nəvələr dünyaya gələndən bəri,  
Nənələr çox sevir gül nəvələri**

Nənəm işə girib .....	168
Şad eylə məni də .....	170
Başını əydi .....	172
Nahaq qaçmışan .....	174
Nənə bilməsin .....	175
Əmzik əmən qız .....	177
Söyüd ağacı .....	178
Olsun səninçün .....	179
Anama demə .....	181
Qorxur nənəm .....	182
Mənsiz deyərsən .....	183
Güldü gözləri .....	185
Sağ ol deyirdi .....	188
Oğuzum .....	190
Babalar .....	191

Payını saxlarlar	192
Çox sevəcək	194
Atib gedərlər səni	195
Bahar	197
Nəneylə getdi	198
İstərəm	200
Teşəkkür etdi	202
Küsəyən qız	204
Sənin kimi	206
Adım qalar	208
Qarabağ	210
Dəyişmərəm heç bir şeyə	211
Sevirəm səni	213
Nənəm kimi	215
Mehriban bala	217
Nənə və nəvə	218
Yaxşı ki, varsız	219
Uşaqlar	220
Sizinlə də fəxr etsinlər	221
Bundan belə	223
Belə şey eyləmə	225
Dəcələ bax, dəcələ	227
Çox sağ ol desin	230

## POEMA

### Topçu Həsən

Müəllifdən	232
Müəllifdən	234
Müharibə başladı	236
Tanışlıq	240
Səfərbərlik	243
Birinci məktub	247
Cəbhədə	251
İkinci məktub	266
Əsgər məktubları	282
Döyüsdən sonra	288
Şad xəber	294

---

## *Seçilmiş əsərləri II cild*

---

Üçüncü məktub .....	318
Berlinə gedən yolda .....	341
Artıq aprel ayıdır .....	349
Müəllifdən .....	380

### **PYESLƏR**

#### **Qızıl balıq**

*bir pərdə 2 şəkildə nağıl-pyes*

(A.S.Puşkinin "Balıqçı və balıq nağılı"nın motivləri əsasında)

Birinci pərdə .....	388
Birinci şəkil .....	408
İkinci şəkil .....	420
<b>Padşah və xoruz (Azərbaycan xalq nağılı əsasında) .....</b>	<b>431</b>

#### **Tülkü, Tülkü, Tünbəki**

*2 hissəli pyes*

(Xalq nağılı əsasında)

Birinci hissə .....	438
İkinci hissə .....	454

#### **Axtarış**

*üç şəkildə nağıl-pyes*

Birinci pərdə .....	473
İkinci şəkil .....	480
Üçüncü şəkil .....	490

Payını saxlarlar	192
Çox sevəcək	194
Atib gedərlər səni	195
Bahar	197
Nəneylə getdi	198
İstərem	200
Teşəkkür etdi	202
Küsəyen qız	204
Sənin kimi	206
Adım qalar	208
Qarabağ	210
Dəyişmərəm heç bir şeyə	211
Sevirem səni	213
Nənəm kimi	215
Mehriban bala	217
Nənə və nəvə	218
Yaxşı ki, varsız	219
Uşaqlar	220
Sizinlə də fəxr etsinlər	221
Bundan belə	223
Belə şey eyləmə	225
Dəcələ bax, dəcələ	227
Çox sağ ol desin	230

## POEMA

### Topçu Həsən

Müəllifdən	232
Müəllifdən	234
Müharibə başladı	236
Tanışlıq	240
Səfərbərlik	243
Birinci məktub	247
Cəbhədə	251
İkinci məktub	266
Əsgər məktubları	282
Döyüşdən sonra	288
Şad xəber	294

---

## *Seçilmiş əsərləri II cild*

---

Üçüncü məktub .....	318
Berline gedən yolda .....	341
Artıq aprel ayıdır .....	349
Müəllifdən .....	380

### **PYESLƏR**

#### **Qızıl balıq**

*bir pərdə 2 şəkildə nağıl-pyes*

(A.S.Puşkinin "Balıqçı və balıq nağılı"nın motivləri əsasında)

Birinci pərdə .....	388
Birinci şəkil .....	408
İkinci şəkil .....	420
<b>Padşah və xoruz (Azərbaycan xalq nağılı əsasında) .....</b>	<b>431</b>

#### **Tülkü, Tülkü, Tünbəki**

*2 hissəli pyes*

(Xalq nağılı əsasında)

Birinci hissə .....	438
İkinci hissə .....	454

#### **Axtarış**

*üç şəkildə nağıl-pyes*

Birinci pərdə .....	473
İkinci şəkil .....	480
Üçüncü şəkil .....	490

**Simax Şeyda**

**SEÇİLMİŞ ƏSƏRLƏRİ**

*Beş cilddə*

*(II cild)*

Operatoru və kompüter tərtibatçısı: *Pərvinə Quluzadə*

Çapa imzalanmışdır: 15.10.2015

Formatı: 60x84 1/16

Həcmi: 32 ç.v.

Sayı: 100

Bakı, Xaqani 19;  
(050) 545 29 44;  
(012) 498 69 48;

